


Ramız Əkbərov

NİZAMI GƏNCƏVİNİN  
TİBBİ-FƏLSƏFİ  
VƏ SOSİAL-EKOLOJİ  
GÖRÜŞLƏRİ



«Nizami fəlsəfəsinin mərkəzində varlığın ən böyük sərvəti, mənəvi zənginlik və müdrikliyin tükənməz mənbəyi olan insan dayanır. Nizami insanın cəmiyyətdəki rolunu özünün dünyagörüşü süzgəcindən keçirərək, yaradıcılığında antik yunan və Roma ırsını, Şərq fəlsəfəsini və Şərq poeziyasının çoxəsrlilik ənənələrini əks etdirə bilmışdır. Nizaminin ürəkləri vəcdə gətirən təkrarolunmaz lirikası və qəhrəmanlıq eposunda onun həqiqi humanizm ideyalarını ehtiva edən fəlsəfi konsepsiyası öz əksini tapmışdır. Məhəbbətin yenilməz qüdrəti, həyatın və ölümün mənası, ideal cəmiyyət, dünyanın və kainatın möhtəşəm sırları haqqında yaratdığı poemalar əsrlər boyu Şərqdə əsl sənət nümunəsi olaraq qalmışdır.»

*Heydər Əlirza oğlu Əliyev*

2004  
1679

1021


39

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI  
FƏLSƏFƏ VƏ SİYASİ-HÜQUQI TƏDQİQATLAR  
İNSTITUTU

Ramiz Əkbərov

**NİZAMİ GƏNCƏVİNİN  
TİBBİ-FƏLSƏFİ  
VƏ SOSİAL-EKOLOJİ  
GÖRÜŞLƏRİ**

№9114.



BAKİ – MÜTƏRCİM – 2004

27.5.114

1021.22 + 115 (2=A3) + 115 (2=A3) 1

Elmi redaktoru və ön sözün müəllifi:

Ağayar Şükürov  
fəlsəfə elmləri doktoru, professor

Rəyçilər:

Gülnaz Abdullazadə  
fəlsəfə elmləri doktoru, professor

Ziba Ağayeva  
fəlsəfə elmləri namizədi

Seyfəddin Rzasoy  
filologiya elmləri namizədi

Naşir:

Telman Vəlîxanlı  
filologiya elmləri namizədi, dosent

Ramiz Əkbərov. Nizami Gəncəvinin tibbi-fəlsəfi və sosial-ekoloji görüşləri. – Bakı: Mütərcim, 2004. - 176 s.

Monoqrafiyada Azərbaycan və dünya poetik fikrinin dahi nümayəndəsi Nizami Gəncəvinin tibbi-fəlsəfi və sosial-ekoloji görüşləri araşdırılır. Müteffekkiri şairin gerçəkliyi bədiiləşdirmə kodu tibbin fəlsəfəsi kontekstində öyrənilir və onun sosial-ekoloji düşüncələrinin fəlsəfə əsasları aydınlaşdırılır.

Kitab, əsasən, fəlsəfə mütəxəssisləri, təbabət tarixçiləri və nizamisünaslar üçün nəzərdə tutulmuşdur.

Ə 0302000000  
026 13 - 04

© Mütərcim, 2004

## ELMİ REDAKTORDAN VƏ YAXUD BİR DAHA NİZAMI GƏNCƏVİNİN FƏLSƏFƏSİ HAQQINDA

İlyas Yusif oğlu Nizami 1141-ci ildə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Gəncə şəhərində anadan olmuşdur. Azərbaycanın dünya şöhrətli şair və müteffekkiri Nizami Dərbənd hökməri Bəybars ibn Müzəffərin göndərdiyi Afaq adlı kənizlə evlənmiş və ondan bir oğlu olmuşdur. Bu gözəl qadını çox erkən itirən Nizami bütün ömrü boyu Afaqı unuda bilməmişdir. Şəxsi həyatının bu faciəsini Nizami öz əsərlərində şair bəxtinin uğursuzluğu kimi kədərlə qeyd etmişdir. O, beş poemadan ibarət «Xəmsə» («Beşlik») və zəngin «Divan» yaratmışdır.

Həm Nizaminin yaşadığı dövrə, həm də sonrakı dövrlərdə onun tərcüməyi-hali yazılmamışdır. Olsa-olsa, qısa məlumatlar verilmişdir. O, mükəmməl təhsil almış, ərəb və yunan fəlsəfəsini dərindən öyrənmişdir. Bunu onun əsərlərində də aydın görmək olur. Həm dünyəvi, həm də dini elmlərlə mükəmməl surətdə tanış olmuşdur. Onun əsərlərini oxuduqca insanın gözü qarşısında həssas, nəcib, gözütəx, dərin düşüncəli, cavanlığından özünü müdrik bir qoca kimi aparan, nurani, müqəddəs bir insanın heykəli ucalır. 800 ildən çoxdur ki, onun hər beyti cavab verərək «Nizami buradadır» deyir. Nizaminin ən dələk, ən doğru tərcüməyi-hali, doğrudan da, onun öz əsərlərindədir.<sup>1</sup>

«Xəmsə»dəki fəlsəfənin təhlilinə keçməzdən əvvəl onun lirikasındaki fəlsəfə fikirlərə nəzər yetirmək laazımdır. Nizaminin lirik irsi klassik Şərq şerinin üç əsas şəklini – qəsidiə, qəzəl, rübai şəkillərini əhatə edir. Lakin onun «Divan»ı daha zəngin olmuşdur. Bəzi qəsidiələrdə ictimai-fəlsəfi problemlərə toxunulur. Onlar şairin hökmər və cəmiyyət, mühit və fərd, əlm və din, ağıl və zaman kimi problemlər ətrafında düşüncələrini əks etdirir. Şair bəzi qəsidiələrində dərin bir ehtirasla dönyanın möhv edilməsini arzulayır, çünki dünyada məzлumlara qan uddururlar.

<sup>1</sup> Ə.Səfərli, X.Yusifov. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. – Bakı: Maarif, 1982. – S. 82.

Şair hökmдарları ədalətə çağırır. Nizamidə sufi elementləri olsa da, o, Sənai, Əttar, Rumi, İraqi sayaq sufi sənətkar olmamışdır. Sufizm Orta əsr Yaxın Şərqi intibahının ayrılmaz, rədd edilməz xüsusiyyətlərindəndir, insanın şəxsiyyətini ucaldan, müdafiə edən fikir carəyanıdır. Ağıl və hissin ehkamçılığı, hakim ideo- logiyaya üşyanıdır. Məhz buna görə hakim təbəqələr sufizmle bağlı olan bir sıra böyük şəxsiyyətləri tikə-tikə etmiş, bəzilərini diri-diri soydurmuşlar. Mənsur Həllac, Eynəlqızat, Sührəvərdi, Nəsimi kimi mütəfəkkirlər buna misal ola bilər. Belə olan su- rətdə dövrünün böyük mütəfəkkir şairi Nizami sufizmə biganə qala bilməzdi. O da ehkamçılığa, sxolastikaya qarşı çıxməq, azadfikirlilik təbliğ etmək üçün sufizmdən, onun terminlərindən istifadə etmişdir. Nizami fəlsəfəsinin əsas ideyaları onun poemalarında öz əksini tapmışdır. Onun ilk böyük əsəri «Sirlər xəzinəsi»dir. Adından göründüyü kimi, o, zahirən Nizamiyə qədər Yaxın və Orta Şərqi ədəbiyyatında geniş yayılmış didaktik əsərlər silsiləsinə daxildir. Nizami, bir növ, özünəqədərki didaktik ədəbiyyatı ümumiləşdirib ona yeni humanist, demokratik istiqamət aşılmışdır. Bəzi tədqiqatçılar «Sirlər xəzinəsi» əsərini Nizaminin «yaradıcılıq manifesti» adlandırırlar. Burada həyatın müxtəlif sahələrini əhatə edən, cəmiyyətin müxtəlif təbəqələrinin rəngarəng surətlər silsiləsini yaranan, çoxlu yeni fikirlər, ideyalar, qənaətlər ifadə olunur. Lirik monoloq şəklində oxucularla səhbət edən dahi şair onu düşündürən problemləri müzakirə etməyə çalışır, insanları həqiqət yolcusu olmağa çağırır. Əsərdə verilən hekayətlər bitkin məzmunlu hekayələrdir. Burada sosial problemlər, onların həllində buraxılmış səhvələr qeyd edilir. «Zalim padşahla zahidin dastanı», «Sultan Səncər və qarı» hekayələri olduqca maraqlıdır. Nizami zülm və ədalət, hökmər və xalq məsələləri ilə yanaşı, digər məsələləri də nəzərdən keçirmişdir. Müdrük fikirlər, hikmətli kəlamlar Nizaminin bütün əsərlərində kifayət qədərdir. Bunu «Xosrov və Şirin», «Leyli və Məcnun», «Yeddi gözəl» və «İsgəndərnəmə» əsərlərində müşahidə etmək olar.

Ümumiyyətlə, öz fəlsəfi fikrinin həcmi, dəyəri və məhiyyətinə görə Nizami dövrünün, eləcə də sonrakı dövrlərin mütəfəkkirləri ilə bir sirada durmaq imkanına malikdir. Fəlsəfənin əsas məsələsini idealistcəsinə həll edən Nizami eyni zamanda azadfikrliliyi digər müasirlərindən daha düzgün verməyə

çalışmışdır. Dünyada hər şeyin əsasında Allahın durduğunu elan edən Nizami yazırıdı:

**Ey Tanrı, dünyaya sənsən padişah,  
Biz kiçik bəndəyik, sən böyük Allah.  
Tək sənə siğınır hər yüksək, alçaq,  
Hər varlıq yoxluqdur, sən varsan ancaq.  
Yuxarı, aşağı, hər gözə çarpan –  
Nə varsa, onları sənsən yaradan.<sup>1</sup>**

Lakin Nizami «İsgəndərnəmə» əsərinin ikinci hissəsində, daha dəqiq desək, «İqbəlnamə»də yuxarıda qeyd edilənlərin əksinə xeyli müləhizələrə rast gəlmək mümkündür. İsgəndərin hindli müdriklə səhbəti bu baxımdan olduqca maraqlıdır. Hindli müdrik İsgəndərdən Allahın varlığı, məkanı və s. haqqında suallara cavab verməyi xahiş edir. Suallar həm çətin, həm müəkkəb, həm də maraqlıdır:

**De, nə cür ayrılsın ruh bədənimdən,  
Qovuşum Allaha hansı yolla mən?  
Bilirəm, yaradan birdir dünyani,  
Harda tapmaq olar bəs yaradani?  
Özü gizlindədir, nişanı aşkar,  
O bağlı qapını mənə kim açar?  
Mənalar sahibi olan o vücud  
Hardadır, yerdəmi, göydəmi mövcud?  
Təsəvvür etməkmi, görməkmi olar?  
Hardadır, nə deyim, əgər sorsalar?  
Yerdəmi, göydəmi, hardadır, deyin.  
Onun varlığını isbat eyləyin!<sup>2</sup>**

Cavabında şah müxtəlif fikirlər irəli sursə də, Allahın varlığını:

**«Özündən üzünü çevirən zaman  
Allahın yolunu tapmış olarsan!**

<sup>1</sup> Nizami Gəncəvi. İsgəndərnəmə. – Bakı, 1982. – S. 15.

<sup>2</sup> Yenə orada. – S. 485-486.

**Ona yer axtarmaq doğru sayılmaz,  
Yeri yaradanın öz yeri olmaz.  
O şey ki, siğmayır insan ağlına,  
Dünyanı yaradan deyirik ona».<sup>1</sup>**

- sözleri ilə sübut etməyə çalışır. Lakin bu sözler hindlini o qədər də inandırmır. Elə buna görə də sualardinca yeni-yeni suallar meydana çıxır. Növbəti sualda hindli şahdan aşağıdakı fikirlərə cavab istəyir:

**Bu yerdə, bu göydə nə varsa əlbət,  
Bütün mövcudata var bir nəhayət.  
Bəs bu kainatdan, de görüm kənar  
Başqa bir aləmə gedən yolmu var?  
Var isə, nə üçün biilmir heç bir kəs?  
Yox isə... yoxluğa heç bir yol getməz.<sup>2</sup>**

Şah bu məsələnin köhnə məsələ olduğunu, təzə söz demək lazımlığı söyləyir. Yerdən, göydən kənara çıxmamağı məsləhət görür. Görünməz bir şeyi düşünməməyi, əgər düşünən, zəhmətinin hədər gedəcəyini bildirir. Üstüörtülü, cahanın olduğunu, orada axtarışların mümkünüyüni irəli sürən şah, həqiqətlə xəyal arasında fərqli olduğunu da qeyd edir. Lakin hindli yorulmur, usanmır və suallarını davam etdirir. Burada dünyanın ikiliyi məsəlesi, onun ikiyə bölünməsinin səbəbi, ikinci dünyaya cəhətiyacın olub-olmaması məsəlesi nəzərdən keçirilir:

**Nə üçün ikiyə bölünmüş cahan?  
Bu cürə bəzəkli bir dünya varken,  
Bir də başqa dünya axtarmaq nədən?  
Yaşamaq olursa burada mümkün,  
Başqa bir dünyaya köçmək nə üçün?  
Əgər orda isə bizim yerimiz,  
Əvvəlcə bəs bura neçin gəldik biz.<sup>3</sup>**

Ağıllı şah bu suallara da məntiqi cavab verir. Allahın iki dünyani yaratdığını, xəzinənin orada, acarinin isə bu dünyada olduğunu bildirir:

**Çalışıb nə əksən bu dünyada sən,  
Onun məhsulunu orda biçərsən.<sup>1</sup>**

Bu dünyada hər şeyin dəyişən olduğu, orada isə hər şeyin əbədi olduğunu vurgulayan hökmətar, hər şeyin orada yekunlaşdığını göstərir. Cavab verdikdən sonra qoca hind müdriki yeni suallar meydana çıxarıır. Burada ölməyin səbəbi və mahiyyəti soruşulur:

**Nədir bu bədənə həyat verən can?  
Onu atəş kimə zənn edirəm mən,  
Oddan bir şərərə almış bir bədən.  
Can da ölüb gedir, sönür atəştək,  
Buna şəkk-şübə olmaya gərək?<sup>2</sup>**

Burada Heraklitin hər şeyin oddan əmələ gəlmə fikri yada düşür. Hökmətar hindlini qinayıb, oddan onun özünün əmələ gəldiyini qeyd edərək, insanın canının atəşdən yaranmış olduğu halda, onun məkanının cəhənnəm olacağını bildirir. Hindli ondan röyanın nə olduğunu, pis gözün nə olduğunu izah etməyi xahiş edir. O, suallarına müükəmməl cavab alır. Yaxşı və yamanın fərqliini, insanların çinliyə, zənciyə, ağa və qaraya bölməsinin səbəbini də aydınlaşdırmağa çalışan hindliyə cavab verilir.

Ümumiyyətlə, dini hərtərəfli qəbul edən Nizami cəhaləti qəbul etmir. Bəzən isə qədim dünyanın Şərq filosofları kimi dünyanın dörd elementdən – torpaq, su, od və havadan ibarət olduğunu və onların bir-birinə çevriləyini bildirir. O, eyni zamanda dinin bir sıra ehkamlarını tənqid edir. Lakin dövrünün fəlsəfəsini əhatə edən məsələlərə gəldikdə («dünyanın mənşəyi», «ilk səbəb», «Allahın varlığı», «ruhun ölməzliliyi» məsələləri bura daxildir), bu zaman Nizami göstərir ki, ağıl onları

<sup>1</sup> Nizami Gəncəvi. İsgəndərnamə. – Bakı, 1982. – S. 486.

<sup>2</sup> Yenə orada. – S. 486.

<sup>3</sup> Yenə orada. – S. 487.

<sup>1</sup> Nizami Gəncəvi. İsgəndərnamə. – Bakı, 1982. – S. 488.

<sup>2</sup> Yenə orada. – S. 487.

əhatə edən bir cavab verə bilməz. Onun fikrincə, insan idrakı görünən və hiss ediləndən başqa, heç nəyi dərk edə bilməz. Nizamiyə görə, dünyanın ilk səbəbi, ruhun təbiəti məsələlərinin həlli ağılın imkanı xaricindədir. Elə buna görə də o, müxtəlif nəzəriyyələri, o cümlədən, həm materialist, həm də idealist nəzəriyyələri ifadə etsə də, onu açıq saxlamış və hansı nöqtəyin nəzərin düzgün olduğunu qeyd etməmişdir. Yəni onun əsərlərində həm ateist fikirlərlə, həm də idealist fikirlərlə rastlaşmaq mümkündür. O, həqiqəti vahid olaraq qəbul edirdi. «İki həqiqət ola bilməz. Həqiqət həmişə bir olur» – fikri də Nizamiyə məssusdur. Nizamiyə görə təbiət dərkədiləndir. Lakin həqiqətin dərk edilməsi uzun, inadlı əqli işin məhsuludur.

Nizaminin dünyagörüşündə bir sıra dialektika ünsürlərinə də rast gəlmək mümkündür. Bura bütün mövəcud olanların ziddiyətləri haqqında şeylərin inkişaf prosesində bir-birilə əvəz olunması haqqında fikirlər daxildir. İdrak prosesində, gerçəkliliyin dərk olunmasında insan ağlığının rolunu Nizami yüksək qiymətləndirmiştir. Lakin yalnız hiss edilən və görünən şeylərin dərk edildiyini irəli sürməklə insan idrakının hüdudlarını məhdudlaşdırılmışdır. Cəmiyyətə baxışlarında idealist mövqedə duran Nizami səhv olaraq belə hesab edirdi ki, cəmiyyətin ən möhkəm əsasını ədalət ideyası təşkil edir. Əgər yaradıcılığının ilk dövrlərində o, «maariflənmiş və ədalətli» hökmдарın idarə etdiyi xalqların xoşbəxt olcağını iddia edirdisə, sonralar belə qənaəətə gəlmİŞdir ki, hər hansı bir hakim xalqın istismarının başlıca səbəbkarıdır. Özünün sonuncu poeması olan «İsgəndərnəmə»də o, ideal-cəmiyyət ideyasını irəli sürür. Sadə adamların zəhmət çəkməklə dolandığı bir ölkədə şahlar onların «əzabverəni» rolda çıxış edirlər. O, zəmanəsinin taleyə baş əymək ideyasına töslim olmuş, onunla razılaşmışdır. Lakin o, ideal cəmiyyət arzusunu – xoşbəxtlər ölkəsini də təsvir edir. Məhsuldar farlalar, hasarsız bağlar, çobansız sürürlər, qapısı olmayan cənnət kimi abad şəhər, qıflıksız dükənlər heyrət doğurur. Bu ölkənin əhalisi sinifli cəmiyyətin qayda-qanunlarına zidd olan prinsiplər əsasında həyat sürürənlər. Onlar dindar və yüksək əxlaqlı insanlardır. Əyrilikdən uzaq, düzlük sevəndirlər. Yalan damışmazlar. Faydasız sorğu-sual etməz, köməksizlərə yardımçı olarlar. Nizaminin öz sözləri ilə desək:

Cənnəttək neməti bol-bol fıravan  
Bir şəhər gördülər onlar uzaqdan  
Gəlib darvazaya çatdı İsgəndər,  
Gördü ki, qapıdan yoxdur bir əsər.  
Müdrik qocalarla girdi şəhərə.  
Baş vurdub onlara burda hər yero,  
Gördü çox bəzəkli dolu dükənlər,  
Ancaq nə qapısı, nə qifili var.  
İsgəndər soruşdu: Nə üçün sizlər?  
Qorxu bilməzsiniz, heç zərrə qədər?  
Neçin burda belə arxayınlıq var?  
Neçin qıflıksız burda qapılar?  
Yoxdur heç bir bağda keşikçi, bağban?  
Neçin sürüñüzü güdməz bir çoban?  
Çobansız sürürlər nədir bir belə,  
Baxdıqca yayılıb düzənə, çölə?  
Belə arxayınlıq, laqeydlik nədir?  
Sizin inamınız, deyin kimədir?<sup>1</sup>

Onların böyük İsgəndərə verdiyi cavab olduqca maraqlı və iibrətamızdır:

Doğrusu budur ki, bizlər qədimdən  
Bu dağı, bu çölü etmişik məskən.  
Fağır bir tayfayıq, həm də dinpərvər,  
Düzlükdən keçmərik əsla tük qədər.  
Əyri dolanmaqla yoxdur işimiz,  
Düzlükdən başqa yol tanımiriq biz.  
Yalan gətiirmərik biz diilimizə,  
Əyri yuxular da görünməz bizə  
Faydasız etmərik heç sorğu-sual,  
Çünki Allaha da xoş getməz bu hal.<sup>2</sup>

Xoşbəxtlər ölkəsində acizlərə kömək edirlər. Əgər birinoziyan dəysə, öz kisələrindən ödəyirənlər. Bütün malları bərabər böülürlər, ogrularından qorxuları yoxdur. Nə şəhərdə dərgalari, nə

<sup>1</sup> Nizami Gəncəvi. İsgəndərnəmə. – Bakı, 1982. – S. 572-573.

<sup>2</sup> Yenə orada. – S. 573-574.

də kənddə gözətçiləri vardır. Burada oğurluc yoxdur, nə evlərin qılılı, nə də mal-qara və qoyunların gözətçisi vardır. Torpaqları məhsuldardır.

Nizaminin təsvir etdiyi ölkə, bu ölkənin həyatı, ictimai münasibətləri böyük mütəfəkkirin humanist arzularının bəhrəsi idi. Həmin arzular isə özlüyündə məzdəkizm və xürrəmizm arzuları ilə səsləşirdi.

Ümumiyyətlə, bərabərlik, ədalət prinsipləri bəşəriyyətin ən qədim zamanlardan bəri arzu etdiyi nəcib diləklərin yüksək insanı münasibətlərin həqiqi poetik ifadəsini Nizami «İsgəndər-namə» əsərində vera bilmışdır.

Nizaminin əsərləri öz dövrünün, bir növ, ensiklopediyası sayıyla bilər. Orada fəlsəfi ideyalarla yanaşı, astronomiya, təbiətşünaslıq, təbabət, psixologiya, pedaqogika, tarix, filologiya, etika, estetika, iqtisadiyyat və siyaset haqqında da istənilən qədər məlumat vardır.

Nizami yaradıcılığının zənginliyi, bədii-estetik, fəlsəfidrakı xəzinəsi neçə yüzillərdir ki, insanların bədii zövqünü oxşamaqdır, onların mənəvi, estetik, elmi-idrakı ehtiyaclarını ödəməkdədir. Bu, tükənməz bir xəzinə, məna dərinliyidir. Neçəneçə alımlar nəslü şairin yaradıcılığını tədqiq etsə də, «Xəmsə» tükənmir və alımların düşüncəsi üçün daim yeni mövzular verir. Oxuculara təqdim olunan «Nizami Gəncəvinin tibbi-fəlsəfi və sosial-ekoloji görüşləri» monoqrafiyası da Nizami dühəsinə, «Xəmsə» tükənməzliyinə olan daha bir marağın təzahürü və elmi ifadəsidir.

Tibb elmləri namizədi, tanınmış yazıçı-dramaturq, həkim, neçə-neçə bədii və publisistik kitabın, o cümlədən təbabətə dair əsərlərin müəllifi Ramiz Fəzail oğlu Əkbərov həm də, sözün gerçək anlamında, filosofdur. Onun dünyaya fəlsəfi münasibəti, ilk növbədə, bədii əsərlərindən görünməkdədir. Sözünü daha çox komik kodla deyən yazıçının əsərlərində bədiiləşdirmə bütün hallarda fəlsəfi ümumiləşdirmə ilə əlamətdardır. Yaratdığı obrazlar, motiv və süjetlər gerçəkliyin poetik səviyyəsi olmaqla bərabər, fəlsəfi konteksti də həmişə nəzərdə tutur. Bu mənada, R.Əkbərovun Nizami Gəncəvi ərsinin fəlsəfi qatlarına üz tutması təsadüfi olmayıb, yazıçı-doktorun, təbabət alimi və mütəxəssisinin Nizami fəlsəfəsinə hələ orta məktəb illərindən gələn sonsuz maraq və chtiramının təzahürüdür. Şairin əsərlərini, de-

mək olar ki, bütün ömrü boyu mütaliə edən R.Əkbərovun bu ölməz «Nizami sevgisi» onu, nəhayət ki, AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutuna gətirib çıxartmışdır. Bir neçə il ərzində gərgin şəkildə aparılan tədqiqatın nəticəsi olaraq bu gün oxuculara təqdim olunan «Nizami Gəncəvinin tibbi-fəlsəfi və sosial-ekoloji görüşləri» adlanan dəyərli monoqrafiya meydana çıxmışdır.

Pesəkar fəlsəfə mütəxəssisi kimi qeyd edim ki, Nizaminin fəlsəfi dünyagörüşü bir çox görkəmli tədqiqatçıların diqqətini cəlb etmiş və bu mövzuda dəyərli əsərlər yazılmışdır. Bu baxımdan, şairin fəlsəfəsini aşaşdırmaq mənəvi məsuliyyət, orijinal mövzua və yanaşma metodu tələb edir. Cəsərat və məmmənlüqlə qeyd edirəm ki, R.Əkbərovun oxuculara təqdim olunmuş monoqrafiyası ister mövzusu, ister tədqiqat üsulu, isterse də, ümumən, baxış tərzini etibarile tamamilə yenidir.

R.Əkbərov monoqrafiyada tədqiq predmeti olaraq Nizami-nin tibbi-fəlsəfi və sosial-ekoloji görüşlərini görmüşdür. Əldə etdiyi elmi nəticələrin dəyəri, ilk növbədə, onun bu yenilikləri, qənaət və nəticələri Azərbaycan fəlsəfə elminin fundamental bazası və nəzəri-metodoloji bünövrəsinə söykənməsi əsasında ortaya çıxartması ilə bağlıdır. Azərbaycan və dünya fəlsəfə elminin Nizamiyə münasibətdə kerçəkləşdiridiyi nəzəri baxış təcrübəsinə dərindən mənimşəyən müəllif məhz mövcud bünövrəyə söykəndiyi üçün irəliyə doğru dialektik addım ata bilmış və ortaya həm Azərbaycan fəlsəfə tarixi, həm də nizamişünaslıq baxımdan dəyərli əsər qoymuşdur.

Müəllifin Nizami fəlsəfi görüşlərinə yanaşması tamamilə yenidir. Onun qeyd etdiyi kimi, şairin tibb, fəlsəfəyə, sosiuma, ekologiyaya münasibəti ayrı-ayrılıqla tədqiqat obyekti olsa da, bu ilk baxışdan bir-birindən müəyyən məsafələrdə dayanan baxış bucaqları heç bir əsərdə ümumi prizma, vahid araştırma konteksti kimi götürülməmişdir. Bu mənada, R.Əkbərovun monoqrafiyasının başlıca elmi uğuru onun çox aydın metodoloji baza-sına söykənməsindən doğmuşdur. Tədqiqatçı Nizami yaradıcılığında tibbin, sosiunun, ekologiyanın ümumi fəlsəfi kəsişmə nöqtəsini düzgün və sərrast şəkildə müəyyənləşdirirək, şairin yaradıcılığına tamamilə orijinal baxış bucağı əldə etmişdir.

Alımə görə, şairin tibbi-fəlsəfi, sosial-ekoloji görüşləri ümumi əsaslara malik olmaqla bütövlükdə onun fəlsəfi-bədii

baxışlarının tərkib hissəsidir. Bununla R.Əkbərov həm də «Nizami və elm» kimi mühüm bir elmi problemin həllinə tamamilə düzgün mövqədən yanaşmışdır. Belə ki, Nizaminin ayrı-ayrı elm sahələrinə aid bilgi və faktlardan istifadə etməsi sistemli səviyyədədir. Bu da, R.Əkbərovun qeyd etdiyi kimi, tədqiqatçılara Nizaminin alimliyindən danışmağa imkan vermişdir. Ancaq müəllifin göstərdiyi kimi, Nizami, ilk növbədə, şair olmuş və dünyaya bədii sözün mənqiqi ilə yanaşmışdır. Tədqiqatçı geniş ümumiləşdirmə və argumentləşdirmə apararaq sübut etmişdir ki, Nizaminin ayrı-ayrı elm sahələrinə aid bilgi və faktlardan istifadə etməsi heç də onun alimliyi, yaxud elmi bilik nümayiş etdirmək istəyi ilə bağlı olmamışdır. Alıma görə, Nizaminin elmə münasibəti onun fəlsəfi görüşləri ilə bağlı olmuşdur. Nizami mütəfəkkir şair, yəni filosof şair idi. Bu baxımdan, «Xəmsə»də elm dünyasının fəlsəfi-bədii dərkinin vasitəsidir. Yəni «Xəmsə»də elmi faktlar, o cümlədən təbabət elmine aid faktlar dünyadan bədii söz kodu ilə təsvirinin orta əsr düşüncəsində elmə söykənməsindən irəli gəlmüşdir. Bu xüsusda alimin fikirləri səciyyəvidir.

R.Əkbərov yazar: «Şair varlığın sırrını arayırdı. Bu isə varlıq haqqında fəlsəfi qanunauyğunluqların aranması deməkdir. Beləliklə, Nizamidə elmə, o cümlədən tibbə, sosial-ekoloji hadisələrə müraciət poetik-fəlsəfi, bədii-idraki, etik-mənəvi məqsəd daşıyırırdı. Nizaminin təqdim etdiyi insan obrazı, insan modeli içərisində yaşadığı dünyani elmi cəhətdən dərk etmiş varlıqdır. Bu baxımdan, Nizaminin tibbə, sosial münasibətlərə, ekoloji məsələlərə müraciəti bütün hallarda fəlsəfi-bədii əsaslara malikdir».

Monoqrafiyanın birinci fəslində Nizaminin tibbi-fəlsəfi görüşləri iki istiqamətdə tədqiq edilmişdir. Öncə tədqiqatçı şairin tibbi-fəlsəfi və sosial-ekoloji görüşlərinin ümumi mənzərəsini vermişdir. Bununla problemin tarixini aşadıran alım onu kontekstuallaşdırılmış, predmetin mahiyyət və hüdudlarını dəqiq müəyyənləşdirmiştir.

İkinci istiqamətdə tədqiqatçı Nizaminin tibbi baxışlarının fəlsəfi semantikasına enmişdir. Doğrudan da, Nizami yaradıcılığında tibb məsələlərinə aid heç də az əsər yazılmamışdır. Məsələnin təfərrüatına enmədən qeyd etmək istəyirik ki, şairin yaradıcılığı XII əsr təbabət elminin səviyyəsi haqqında material

verən ən dəyərli mənbə rolunu da oynamışdır. Ancaq, R.Əkbərovun, haqlı olaraq göstərdiyi kimi, Nizami «Xəmsə»də tibbi faktlardan heç də tibb elmi naminə istifadə etməmişdir. Yəni şairin oxuculara hansısa xəstəlik haqqında, onun müalicə yolları, dərmanları barəsində bilik vermək məqsədi olmamışdır. Bu baxımdan, R.Əkbərov fakt və dəlillərlə sübut edir ki, «Xəmsə»dəki tibbi faktlar şairin fəlsəfi-tibbi görüşlərinin gerçəkləşməsinə xidmət edir. Məsələnin belə sağlam metodoloji bünövrə üzərində qoyuluşu müəllifə «Xəmsə»dəki tibb süjet və motivləri, sözün gerçək anlamında, tamamilə yeni şəkildə şərh etməyə imkan vermişdir. Bu mənada, onun Nizami yaradıcılığında bəhs etdiyi tibbi-fəlsəfi məcazlar problemi yeni olmaqla orijinal həlli baxımdan da diqqəti xüsusilə cəlb edir. Alım fəsil boyu sübut edir ki, Nizami yaradıcılığındaki tibbi motiv və süjetlər şairin fəlsəfi görüşlərinin gerçəkləşdirilməsinə qulluq edir. R.Əkbərov, diqqətəlayiqdir ki, öz fikirlərini sərf «quru» nəzəri müddəələrlə əsaslandırmır. «Xəmsə»dən sistemli şəkildə bədii nümunələr təqdim olunur və onların tibbi-fəlsəfi strukturu aşkar edilir. Bununla da, tədqiqatçı Nizaminin tibbi-fəlsəfi görüşlərinin təsadüfi, yaxud fraqmentar olmadığını ciddi əsaslarla sübut etmişdir.

R.Əkbərov monoqrafiyanın ikinci fəslində şairin sosial-ekoloji görüşlərini şərh etmişdir. Bu fəsil bir neçə baxımdan diqqəti cəlb edir. Əvvəla, Nizaminin sosial görüşləri çox araşdırılmışdır. R.Əkbərov özü də bunu qeyd edir. Ancaq onu da qeyd etməyi, düzgün olaraq, unutmur ki, Nizaminin sosial görüşlərinin aşadırılmasına həsr olunmuş əsərlərin çoxu mənəvi və ideoloji baxımdan köhnəlmış, yaxud dəyərini itirmişdir. Alım bununla da monoqrafiyanın mövzusunun aktuallığını əsaslandırmış olur. O, sübut edir ki, Nizaminin sosial-fəlsəfi görüşlərinə yanaşmada yeni tədqiqatlara ehtiyac çox böyükdür. Bu, bir tərəfdən mövcud tədqiqatların ideoloji qüsurları ilə bağlırsa, o biri tərəfdən Nizami yaradıcılığında sosial kontekstin, içtimai semantikanın qüvvəli olması ilə əlaqəlidir. Belə ki, alım ondan əvvəlki aşadırılalara böyük hörmət ruhunda yazılmış tədqiqatından da göründüyü kimi, Nizami cəmiyyətə global yaradılış silsiləsinin mühüm ünsürü kimi baxmış, onun problemlərini qloballaşdırmağa, ilahi-kosmik kontekstdə götürməyə nail olmuşdur. R.Əkbərov bununla şairin sosial-ekoloji görüşlərinin fəlsəfi

kontekstini müəyyənləşdirməyə müvəffəq olmuşdur.

İkinci feslin predmeti də iki istiqamətdən öyrənilmişdir. Birinci istiqamətdə şairin sosial-ekoloji fəlsəfəsində mühüm yer tutan təbiət və cəmiyyətin harmoniyası konsepsiyası araşdırılmışdır. Tədqiqatçıların ara-sırə toxunduğu və haqqında müxtəlif vaxtlarda bəhs etdikləri bu problem R.Əkbərovun monoqrafiyasında özünün fundamental həllini tapmışdır. Şairin obrazlarını təbiət və cəmiyyətin harmoniyası konseptindən təhlil edən alim bununla həm də nizamişünaslığa böyük töhfə vermişdir. Belə ki, Nizami obrazlarının sosial-ekoloji strukturunu aşkarlayan tədqiqatçı nizamişünaslığı yeni yanaşma və təhlil nümunələri ilə zənginləşdirmiş, ona araşdırma modelləri təqdim etmişdir.

Bəlli olduğu kimi, Nizami yaradıcılığında sosial utopiyadan geniş dənişilmişdir. Bu barədə olan tədqiqatları ümumiləşdirən R.Əkbərov həmin araşdırmalara sovet-sosialist dönməndən irəli gəlməklə xas olan qüsurları da təhlil etmişdir. Diqqətəlayiqdir ki, alim bu məsələyə münasibətdə sağlam metodoloji mövqə tutmuş, hazırda dəbdə olduğu kimi, «vulqar inkarçı» mövqedən çəkinmiş və bütövlükdə götürdükdə, özündən əvvəlki elmi irsə tamamilə obyektiv mövqedən yanaşa bilmışdır. R.Əkbərovun «Nizaminin sosial utopiyası» mövzusu ilə bağlı fəlsəfə elminə və bütövlükdə nizamişünaslığa görtirdiyi ən böyük töhfə bu problemin sosial-ekoloji semantikasını aşkarlamasıdır. Alim geniş ümumiləşdirmə, konkret təhlillərlə sübut etmişdir ki, Nizaminin sosial utopiyası, onunla bağlı motiv və süjetlər şairin fəlsəfi görüşlərinin tərkib hissəsi olan sosial-ekoloji konsepsiyanın reallaşdırılmasına qulluq edir. R.Əkbərov tədqiqatçıların uzun müddət «utopik sosializm» adı altında araşdırıcıları bədii fenomenin şairin sosial-ekoloji utopiyası olub, ədalətli şah və ədalətli cəmiyyət ideyasını reallaşdırığını sübut etmişdir. Səciyyəvidir ki, tədqiqatçı bu barədə olan mübahisələrə toxunmuş və bu kontekstə öz mövqeyini arqumentləşdirmiştir. R.Əkbərovun təhlil üsulu bütün hallarda özünə hörmət doğurmaqla ona münasibətdə ciddi yanaşma tələb edir.

Biz, R.Əkbərovun «Nizami Gəncəvinin tibbi-fəlsəfi və sosial-ekoloji görüşləri» monoqrafiyası haqqında çox geniş dənişə bilərdik. Ancaq belə hesab edirik ki, oxuculara təqdim olunmuş bu əsərin əsl dövərini kitabın özü və onun oxucusu

müəyyən edəcəkdir. Buna görə də fikrimi yekunlaşdırıb, monoqrafiya ilə bağlı sonuncu qənaətlərimi də qeyd etmək istərdim.

R.Əkbərovun «Nizami Gəncəvinin tibbi-fəlsəfi və sosial-ekoloji görüşləri» monoqrafiyası Azərbaycan fəlsəfə tarixi və nizamişünaslığını çox ciddi elmi yeniliklərlə zənginləşdirməklə elmə verilmiş töhfədir.

Monoqrafiya, qənaətimizə görə, təkcə oxucu marağını ödəməyəcək, eləcə də nizamişünaslıq və fəlsəfə tarixi sahəsində irəliyə doğru addım olmaqla sonrakı tədqiqatlar üçün nəzəri-elmi baza, tədqiqat modeli rolunu oynayacaqdır.

Monoqrafiyada Nizaminin sosial-ekoloji görüşlərinin təhlili şairin ekoloji düşüncələrini ortaya çıxarmaqla müasir dünyanın qlobal ekoloji problemlərinin həllinə yönəlmış diqqəti Nizami ərsinə də istiqamətləndirəcəkdir.

Əminlik ki, tanınmış nasır, dramaturq, cyni zamanda təbəbət sahəsində görkəmli uroloq-cərrah, həm də tibb elmləri namizədi olan R.Əkbərovun bu dəyərli əsəri oxucuların elmi mərağını ödəyəcək və elmi ictimaiyyət tərəfindən diqqətlə qarşılanacaqdır.

## GİRİŞ

Azərbaycan və dünya ədəbiyyatının poetik-fəlsəfi, mədəni-estetik fikrinin görkəmli nümayəndəsi, dahi şair Nizami Gəncəvinin poetik ırsinin tibbi-fəlsəfi və sosial-ekoloji baxımdan öyrənilməsi Azərbaycan fəlsəfə elminin aktual mövzularındandır.

Azərbaycan fəlsəfi fikri tarixin dərinliklərinə işləyən milli intellektin tarixi-mədəni, elmi-idraki təcrübəsinin dialektik nəticəsi olan dərin və möhkəm fəlsəfi bazaya söykənir. Bu fəlsəfi baza öz mifik başlanğıcından tutmuş sonrakı mükəmməl fəlsəfi sistemlərə qədər dərin inkişaf yolu keçmiş, dünya fəlsəfi fikir fonduna layiqli töhfələr vermişdir. Bu baxımdan orta əsrlər Azərbaycan fəlsəfəsinin xüsusi payı vardır. Şərqdə fəlsəfə və poetik fikir xüsusən orta əsrlərdə bir-biri ilə qovuşuq halda olmuş, poetik düşüncə dərin fəlsəfi əslaslara malik olmuşdur. Bu, orta əsrlər poetik düşüncəsinin öz spesifikasi ilə bağlı idi. Belə ki, orta əsrlərdə poetik söz, onun yaradıcıları olan şairlər və şairlik sənəti ilahi-idraki hadisə sayılmış, poeziya dünya haqqında bitkin bədii mənzərə yaradan poetik dünyagörüşü səviyyəsinə qalxmışdır. Heç də təsadüfi deyildir ki, məşhur orta əsr şairlərinin mütəfəkkir düşüncəyə malik insanlar kimi yaratdıqları poetik incilər təkcə dünyadan alınan zövqün, yaxud digər psixoloji-poetik yaşantının təəssüratı yox, eləcə də dünya, kainat, insanlıq və onun yaradıcısı haqqında ümumiləşmiş təsəvvürlər, yəni fəlsəfi-poetik söz idi. Bu da öz növbəsində orta əsrlərdə yaşamış mütəfəkkir şairlərin yaradıcılığını, o cümlədən düşüncələri ilə xüsusi olaraq seçilən Nizami Gəncəvinin yaradıcılığını fəlsəfi tədqiqatların obyektinə çevirmiş olur. Bunun qanunauyğun nəticəsi-

dir ki, Azərbaycan filosofları, o cümlədən filoloqları tez-tez şairin fəlsəfi düşüncələrinə müraciət etmiş, fəlsəfi fikir tariximizin sistemli şəkildə öyrənilməsində onun ırsından mənbə kimi yararlanmışlar. Buna görə də təqdim olunan əsər Nizaminin tükenməz fəlsəfi fikir dünyasına üz tutmaqla Azərbaycan fəlsəfə elminin bu sahədəki ənənələrinə söykənir və onun konkret metodoloji bazasından çıxış edir.

Nizami fəlsəfi fikrinin tibbi, sosial, ekoloji aspektindən öyrənilmə aktuallığı şairin fəlsəfi fikir dünyasının zənginliyi ilə bağlıdır. Onun fəlsəfi görüşləri zaman-zaman tədqiq edilsə də, öyrənilməli cəhətlər hələ də çoxdur. Bu baxımdan, şairin fəlsəfi görüşlərinin tibbi, sosial, ekoloji aspekti aktuallıq kəsb edir. Nizami nəhəng poetik-fəlsəfi fikir sahibi olmuşdur. Onun yaradıcılığında dünyanın elmi dərki poetik dərkin əsasında durmuşdur. Burada Nizami poetik idrakinin tibbi, sosial, ekoloji kontekstləri əhatə edən fəlsəfi görüşlərinin öyrənilməsi Azərbaycan fəlsəfi fikir fondu nun zənginləşdirilməsinə xidmət edir.

Azərbaycanın müstəqillik əldə etməsi ilə onun elmi də ideoloji buxovlardan, zorla ona sırdılmış, tarixi inkişafın dialektik təcrübəsi ilə təsdiq olunmayan elmi-metodoloji qəliblərdən azad oldu. Bu da öz növbəsində tədqiq edilmiş materiallara yenidən baxmayı, ideoloji qüsurları baxımdan aktuallığını itirmiş işləri yenidən görməyi tələb edir. Bu, fəlsəfə elminə xüsusiylə aiddir. Elmdə materialist fəlsəfənin mütləqləşdirilməsi buna uyğun zərərli nəticələrə də gətirmişdir. Azərbaycan fəlsəfə elmi bu gün həmin zərərli nəticələrin aradan qaldırılması üçün ciddi işlər görür. Nizami fəlsəfi görüşlərinin öyrənilməsi də buraya daxildir. İndi Nizami fəlsəfi görüşlərinin öyrənilməsində yersiz ideolojiləşdirilməyə, materialist mütləqləşdirməyə heç bir ehtiyac yoxdur.

Müasir dünyamızın ekoloji fəlakət qarşısında qalmış perspektivi bundan çıxış yollarını aramağı elmin təxiro salınmaz vəzifələrindən birinə çevirmiştir. Bu yolda tari-

xi-mədəni təcrübə xüsusi aktuallıq kəsb edir. Nizaminin tibbi-fəlsəfi və sosial-ekoloji görüşlərinin öyrənilməsi də həmin mədəni-tarixi fikir fondunun tədqiqəlayıq hissəsinə təşkil edir. Buna görə də şairin irsi daim yeni mövzular baxımdan tədqiq edilməlidir.

Bu əsərdə bizim araşdırmanın əsas obyektini Nizami Gəncəvinin «Xəmsə»si təşkil edir. Məlum olduğu kimi, «Xəmsə» beş poemadan – «Sirlər xəzinəsi», «Xosrov və Şirin», «Leyli və Məcnun», «Yeddi gözəl» və «İsgəndər-namə» əsərlərindən ibarətdir. Bundan başqa, Nizaminin ayrı-ayrı şerlərdən ibarət lirikası da vardır. Ona görə də əsərin əsas obyektini şairin lirik şerləri, yəni ayrı-ayrı qəzəlləri, rübaiları və s. yox, poemaları təşkil edir. Bu poemalar süjetli əsərlərdir və bunlar tibbi, sosial, ekoloji motivlərlə zəngindir. Şairin lirik şerləri fəlsəfi fikirlərlə zəngin olsa da, onlarda tibbi, sosial, ekoloji motivlər yoxdur, yaxud belə motivlər sistemli tədqiq üçün material vermir. Bu baxımdan Nizaminin poemalarına diqqət yetirmək zərurəti yaranmışdır.

Nizaminin tibbi-fəlsəfi, sosial-ekoloji görüşlərinin öyrənilməsi olduqca vacibdir. Öz-özlüyündə mükəmməl bədii hadisə olan Nizami yaradıcılığı araşdırma üçün bədiiilik fondunda təqdim olunan tibbi, sosial, ekoloji motivlərinin fəlsəfi konteksti ilə əlamətdardır. Göstərilən motivlər fəlsəfi ümumiləşdirmə, fəlsəfi-idraki məntiqi səviyyəsində tədqiqatın əsasında durur.

Doğrudur, indiyə qədər Nizaminin tibbi, fəlsəfi, sosial, ekoloji görüşləri ayrı-ayrılıqda Azərbaycan alımlarının tədqiqat obyekti olmuşdur. Bu sahədə sanballı işlər görülsə də, Nizaminin tibbi-fəlsəfi, sosial-ekoloji görüşləri ümumi baxış konteksti, bütöv bir tədqiqat predmeti kimi şairin poetik ərsinə münasibətdə tədqiq olunmamış qalır. Yəni şairin tibbi görüşləri tibbi baxımdan öyrənilmiş, «Xəmsə» əsas götürülməklə XII əsr tibb elminin səviyyəsi müəyyənləşdirilmiş, yaxud Nizami yaradıcılığı əsasında orta əsrlər tib-

bi profilaktikasının ümumi mənzərəsi araşdırılmışsa da, şairin tibbi elementlərdən, tibbi-poetik motivlərdən istifadəsinin fəlsəfi konteksti öyrənilməmişdir. Başqa sözlə, tibbi, sosial, ekoloji motivlər birlikdə götürülərək indiyədək heç bir tədqiqatda ümumi təhlil müstəvisi təşkil etməmişdir. Bu baxımdan, burada Nizami yaradıcılığının tibbi, fəlsəfi, sosial-ekoloji baxımdan öyrənilməsi sahəsində indiyədək əldə edilmiş sanballı elmi təcrübədən, xüsusilə Azərbaycan alımlarının elmi-metodoloji ərsindən hərtərəfli istifadə edilmişdir.

## NİZAMİNİN TİBBI-FƏLSƏFI GÖRÜŞLƏRİ

XII əsr Azərbaycan şairi Nizami Gəncəvinin tibbi-fəlsəfi, sosial-ekoloji görüşləri müasir çağımızın ekoloji balansının pozulması şəraitində xüsusi aktuallıq kəsb etməklə əvvəlcə bu problemə fəlsəfi-metodoloji aspektdə baxmağı tələb edir. Yəni Nizami yaradıcılığı bütövlükdə götürüldükdə bədii hadisədir, gerçekliyin bədii yolla təsviri, obrazlı yolla təcəssümüdür. İstənilən obrazlaşdırma bədii hadisədir. Bu baxımdan, Nizami yaradıcılığında tibb, sosial münasibətlər, ekoloji hadisələr onun bədii məntiq süzgəcindən keçmiş, bədii-fəlsəfi ümumiləşdirmə səviyyəsi kəsb edərək, oxucuya məhz bədii gerçeklik olaraq çatdırılmışdır. Demək, Nizaminin tibbi-fəlsəfi, sosial-ekoloji görüşlərinin öyrənilməsi bədii layın, təbii ümumilaşdırma və obrazlaşdırılmanın altında yatan, belə bir obrazlaşdırma, «bədii ləşdirmə» üçün material rolunu oynayan tibbi, sosial, ekoloji elementlərin aşkarlanması ilk növbədə tələb edir. Bəri başdan qeyd etməliyik ki, bu iş xüsusilə nizamışunaslıqda və onun fəlsəfəsi ilə bağlı uyğun tədqiqatlarda daim diqqət mərkəzində olmuşdur. Elə məsələnin bu səviyyəsi bütövlükdə götürüldükdə bizim araşdırma məzini başlıca elmi məqsədini təşkil edir. Ona görə ki, Nizami yaradıcılığı dövrünün dini, humanitar, təbiət elmlərinə dair faktlarla ensiklopedik səviyyədə zəngin olsa da, şairin məqsədi heç də elmi əsər yaratmaq, yaxud ensiklopedik elmi məcmuə tərtib etmək olmamışdır. Bir qədər irəlidə toxunacağımız kimi, Nizami dövründə elmin unifikasiya səviyyəsi, yəni elmşunaslıq, onun sahələrinin bir-birindən öz dövrünün metodoloji prinsipləri ilə ayrılması məsələsi yüksək olmuşdur. Bu cəhətdən, Nizami təfəkkürünün məhsulu olan «Xəmsə» bütün janr təbiəti və xüsusiyyətləri

ilə bədii hadisə idi. Demək, Nizami yaradıcılığında elmi faktların bədii funksiyası vardır. Elmi faktlar bədiləşdirməyə xidmət edir. Ən başlıcası, bu bədiləşdirmə məhz fəlsəfi bədiləşdirmədir. Elmin Nizami obrazlaşdırmasında, dünyaya Nizami bədii yanaşmasında məhz fəlsəfi baxış səviyyəsinin təmin edilməsi kimi mühüm rolu var. Burada əks fikir (antitez) kimi belə bir müddəə irəli sürmək olar ki, əgər elm Nizamiyə öz fəlsəfi baxışlarını ifadə etmək üçün lazımlı idisə, onda Nizami niyə peşəkar fəlsəfi əsərlər yaratmamış, poeziyaya üz tutmuşdur?

Məlum olduğu kimi, Nizami dövründə fəlsəfə, onun ayrı-ayrı cərəyanları yüksək elmi səviyyədə təqdim olunurdu. Ancaq Nizami yaradıcılığı bütün fəlsəfi vüsətinə, fəlsəfi ümumiləşdirmə səviyyəsinə baxmayaraq, peşəkar fəlsəfi əsər yox, məhz poeziyadır. Qeyd etməliyik ki, bu, orta əsr dini, poetik, elmi düşüncəsinin spesifikasi ilə bağlı hadisədir və biz bu suala əslində həm də bütün əsər boyu cavab verməyə çalışacaq. Nizami dövründə poeziya xüsusilə yüksək səviyyədə idi. Bədii söz ilahi mahiyyətli, yəni Allahdan gələn vergi hadisəsi olmaqla orta əsrlər idraki prosesləri ilə sıx bağlı idi. Orta əsr düşüncəsinə görə, Allah dünyani bir söz olaraq yaradıb: «Ol» («Kon») deyib və dünya da «olub». Demək, söz dünyanın yaradılış başlangıçında durur və oradan gəlir. Bu baxımdan, bədii sözün orta əsrlərdə ontoloji (varlıqla bağlı) və qnoseoloji (idrakla bağlı) məna səviyyələri olmuşdur. Bu məna səviyyələri bədii sözün fəlsəfəsini təşkil edirdi. Yəni tibb öz-özlüyündə dünyanyıñ tibbi baxımdan ən ümumiləşmiş mənzərəsini, yaxud kimya və fizika dünyanyıñ kimyəvi-fiziki baxımdan ən ümumiləşmiş mənzərəsini verə bildiyi kimi, bədii söz də dünyanyıñ ən ümumiləşmiş bədii mənzərəsini verə bilirdi. Dünya, kainat, cəmiyyət, insan, təbiət və bütün bunların yaradıcısı olan Allah haqqında hər hansı elmi səviyyədən deyilmiş ən ümumiləşdirilmiş qanuna uyğunluq səviyyəsi artıq fəlsəfi mahiyyət kəsb edirdi. Demək, sözün

də dünya ilə bağlı ən ümumiləşmiş qanuna uyğunluq səviyyəsi onu fəlsəfi qata qaldırmış olurdu. Nizami sözü (bədiiləşdirməsi) də bu cəhətdən fəlsəfi söz idi. Dünyaya Nizami bədii baxışı son nəticə etibarılə fəlsəfi baxış idi. Onun tibbi-fəlsəfi, sosial-ekoloji baxışlarının araşdırılması bizim tədqiqatımızda Nizaminin tibbi, sosial, ekoloji elementlərdən istifadə yolu ilə hasilə gələn bədii dünyabaxışının fəlsəfi səviyyəsinin aşkarlanması deməkdir. Biz bütün tədqiqat boyu şairin yaradıcılığındaki tibbi, sosial, ekoloji ünsürlərin onun fəlsəfi-bədii görüşlərinin formallaşmasındaki rolunu öyrənməyə çalışacaqıq. Heç təsadüfi deyildir ki, Nizami «Xəmsə»sinin ilk beytində tibb, fəlsəfə və poeziya metoforik-bədii yolla bir-biri ilə əlaqələndirilir. Şairin ilk məsnəvisi olan «Sirlər xəzinəsi» bu beytlə başlanır:

**Şəfqətli, ədalətli tanrıının adı ki var,  
Hikmət xəzinəsinə açan açardır, açar.** (28, s. 21)

Bu beyt məsnəvinin Süleyman Rüstəm və Abbasəli Sarovlu tərəfindən edilmiş bədii tərcüməsindəndir. Həmin beytin Rüstəm Əliyev tərəfindən edilmiş filoloji (yəni sətri) tərcüməsi belədir:

**«Bismillah-ir-rəhman-ir-rəhim»  
Həkimlər xəzinəsinin qapısının açarıdır** (33, s. 16)

Mərhüm şərqşünas R.Əliyev bu beytə belə şərh vermişdir: «İkinci misranın məzmunu şairlər tərəfindən düzəldilib, Məhəmməd peyğəmbərə mənsub olan hədisdən iqtibas edilmişdir. Hadisənin məzmunu belədir: Məhəmməd Allahın qəbuluna gedərkən merac zamanı göyün doqquzuncu qatında qapısı bağlı bir qəsr görüb, Cəbraıldən soruşur: «Qardaşım Cəbrail, bu nə qəsrdir?» Cəbrail cavab verir: «Bu, Allahın ərşin altındakı xəzinəsidir, onun açarı

isə şairlərin dilidir». Misrada Nizami «Həkim» deyərkən özünü və özü kimi şairləri nəzərdə tutmuşdur» (33, s. 187).

Fikrimizcə, bu beyt və ona verilən dini hədislə bağlı şərh mövzumuzla bağlı cəhətlərə malikdir. Burada poeziya, onun orta əsrlər dini-idraki düşüncəsində, o cümlədən bütöv mədəniyyətində yeri, elm və bədii sözün münasibətləri, konkret olaraq tibb, fəlsəfə və bədii sözün qarşılıqlı münasibətləri özünün bədii-fəlsəfi ifadələnməsini tapmışdır.

«Bismilla-ir-rəhman-ir-rəhim» ifadəsi islamın təməl deyimlərindən olub, «Mərəhmətli və rəhimli Allahın adı ilə» deməkdir. Nizamiyə görə, hikmət xəzinəsinin qapısı bu ifadə ilə açılır, yəni hikmətlərə yol Allahdan, onun dinindən, onu qəbul etməkdən, ona sığınmaqdan, bütün işləri ona münasibətdə nizamlamaqdan keçir. Nizaminin həmin beytdə mənasına isnad etdiyi hədisi də nəzərə alıqda beytin fəlsəfi mənzərəsi aşkar olunur.

Nizami – şairdir və bədii sözlə işləyir. «Doqqızuncu göydəki xəzinənin açarının şairlərin dilinin olması» deyilərkən bədii söz nəzərdə tutulur. Demək, bədii sözün – şair sözünün dönyanın ən ali və gizli fəlsəfi-idraki xəzinəsinə yolu var. Dönyanın ən ali və ilahi sirlərini bədii sözlə dərk etmək olar. Lakin beytin məzmunundan bədii sözün – poeziyanın elmlə əlaqəsi də aşkar olur. Belə ki, «hikmət» ərəb dilində «ḥök̄m», «həkim» sözləri ilə əlaqəli olmaqla poetik-metoforik yolla fəlsəfə və tibbin əlaqəsini nəzərdə tutur. Orta əsrlərdə «əhli-hikmət» deyərkən filosoflar nəzərdə tutulur. Bu halda «hikmət xəzinəsi» Allahın yaradılış aləmi ilə bağlı fəlsəfi fikirlər xəzinəsi deməkdir. Ancaq bildiyimiz kimi, müasir dilimizdə doktor mənasında işlədi-lən «həkim» sözü də həmin «hikmət» sözündəndir. Bu, tibb elminin öz ilahi-idraki əsasları etibarılə qədim və orta əsrlərdə hikmət - fəlsəfəyə bağlılığından soraq verir. Beləliklə, «Sirlər xəzinəsi» məsnəvisinin ilk beytində idrak-fəlsəfi baxımdan din, elm və poeziya vahid bir sıramı təşkil

edir. Bu baxımdan, beytin məzmunundan həm də bu mənəni almaq olur: Yaradılış Allahın hökmü olaraq gizli xəzinə – bilik, elmdir. Onu bədii sözlə dərk etmək olar. Demək, Nizaminin fəlsəfi-bədii görüşlərinə görə, poeziya və elm bir-birindən ayrılmaz olub, dünyyanın və insanın, bütövlükdə yaradılışın fəlsəfi-idraki dərkinə yönəlib. Bizcə, Nizami şerinin fəlsəfəliyi həm də buna bağlıdır. Nizaminin mütəfakkir, yəni filosof şair olduğunu onu tədqiq etmiş bütün alımlar – ister filoloqlar, istərsə də filosoflar birmənalı olaraq qəbul etmişlər. Nizami şerində elm və bədiilik, fəlsəflik və bədiilik ayrılmazdır. Bunun Nizaminin dövrü, dövrün elmi-fəlsəfi intellekt səviyyəsi ilə bağlı ciddi səbəbləri var. Bu baxımdan, Nizaminin tibbi-fəlsəfi, sosial-ekoloji görüşlərini onun dövrü ilə bağlı nəzərdən keçirmədən aydın şəkildə dərk etmek çətindir. Çünkü onun fəlsəfi görüşlərinin bədii kontekstində tibbi, sosial münasibətlərin və ekoloji baxışların bir bədii müstəvidə sıralanması, daha doğrusu, bədii məzmun kəsb etməsi Nizaminin mənsub olduğu dövrün fəlsəfi-idraki dünyagörüşünün öz spesifikasi, öz səviyyəsi ilə bağlı idi.

### **1.1. Nizaminin tibbi-fəlsəfi və sosial-ekoloji görüşlərinin ümumi mənzərəsi**

Nizaminin tibbi-fəlsəfi, sosial-ekoloji görüşlərinin ümumi mündəricəsinin öyrənilməsi, ilk növbədə, Nizami çağında elmin inkişaf səviyyəsini dərindən bilməyi tələb edir. Nizami şerinin elmi faktlarla zənginliyi müasir dünyamızda müxtəlif elm sahələrinin nümayəndələrini həm də heyrətdə qoyur. Yəni Nizamidə tibb, fəlsəfə, fizika, kimya, biologiya və s. kimi təbiət elmləri, o cümlədən tarix, hüquq, coğrafiya və s. kimi humanitar elmlərə dair faktlara geniş şəkildə rast gəlinir. Həm də Nizami bu elmi faktlardan bədii şəkildə, yaradıcı olaraq istifadə etmişdir. Müxtəlif elm sahəsinin mütəxəssisləri Nizaminin müxtəlif

elm sahələrinə peşəkarcasına, yüksək səviyyədə bələdliyini yekdilliklə qeyd edirlər. Bu göstərir ki, Nizami yüksək elmi təhsil almışdır. Demək, Nizami çağında elm yüksək səviyyədə olmuş və poeziyaya özünəməxsus təsir göstərmışdır. Bu – elm və poeziya münasibətləridir. Nizaminin tibbi-fəlsəfi, sosial-ekoloji görüşlərinin bir elmi problem kimi öyrənilməsi, ilk növbədə, Nizami dövründə elm və poeziya münasibətlərinə toxunmağı tələb edir.

Nizami və elm məsəlesi həmişə tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Şairin hansı elmləri öyrənməsi, yaradıcılığında hansı elmlərdən istifadə etməsi, ümumiyyətlə, onun bir mütəfakkir kimi elmə münasibəti və s. tədqiqatçıları düşündürmiş, bu barədə müstəqil elmi əsərlər yazılmış, yaxud nizamişunaslığın bu və ya başqa bir probleminə həsr olunmuş monoqrafiyalarda bu məsələyə də toxunulmuşdur.

Filosof-nizamişunas Zümrüd xanım Quluzadə yazır ki, Nizaminin dünyagörüşünün öz dövrünün elmi nailiyətləri ilə əlaqəsini daha parlaq şəkildə «Şərəfnamə» («İsgəndərnamə») poemasının birinci kitabı – R.Ə.) göstərir; bu, özünü yuxunun, yuxu görmənin məntiqi və elmi izahına səydə, ağılı narahat edən bir sıra psixi hadisələrin aydınlaşdırılmasına cəhdəd göstərir (97, s.176-177).

Qeyd edək ki, görkəmli filosofun «Şərəfnamə» ilə bağlı bu qeydi təsadüfi deyil. Nizaminin fəlsəfi dünyagörüşünün inkişaf dilektikasını bütöv «Xəmsə» boyu izləyən alim şairin fəlsəfi görüşlərinin, dünyaya, insana, zaman'a qloballaşdırıcı baxışlarının əsərdən-əsərə inkişaf etdiyini və əsərlərindəki fəlsəfi məntiqin elmə daha çox söykənməsini, elmlə daha çox əlaqələnməsini düzgün müşahidə etmişdir. Nizami əsərdən-əsərə daha çox «elmi-ləşmiş», poetik dünyaduyumunun fəlsəfi-elmī əsasları daha da möhkəmlənməmişdir. Ona görə də biz Nizami şerində öz zamanının elmi-fəlsəfi uğurlarının dərindən mənim-sənilməsini, «elmi poeziyanı», sözün gerçək mənasında,

fəlsəfi poeziyanı görürük.

Görkəmli şərqşünas, Nizami irlsinin məşhur tədqiqatçılarından prof. R.Əliyev yazırdı ki, qeyri-adi istedadı və əməksevərliyi nəticəsində Nizami öz dövrünün başlıca, əsas elmlərinə yiyələnmişdir. O zamanın elmləri sırasına fəlsəfə (antik, hind və müsəlman), tarix, ilahiyyat, riyaziyyat, tibb, nücum və s. fənlər daxil idi. Şair ərəb və fars dillərini də bütün incəlikləri ilə öyrənmişdi. Əsərlərinin birində («Yeddi gözəl»də – R.Ə.) o yazır:

**İzlədim yolunu səyyarələrin,  
Nə ki elmlər var, gizli və dərin,  
Oxudum, xəbərdar oldum da vardım...**  
(10, s.15-16)

Göründüyü kimi, Nizami poeziyası elmə söykənən hadisə idi. Təkcə onun «Yeddi gözəl» əsərini izləsək, görərik ki, bu poema ulduzlardan, göy qatlarından, yerin iqlimlərindən, insan təbiətinin göy qatlari, ulduzlar, yerin iqliminə uyğunluqlarından və s. bəhs edir. Bu poemanı bir qədər şərti olaraq «astronomik poeziya» nümunəsi də adlandırmış olar. Nizami qəhrəmanı, yaratdığı insan obrazı dünyyanın, kainatın, ilahi yaradılışın bir parçası, elementi idi. İnsan qlobal yaradılışın ünsürü olaraq bütün aləmə aid qanuna uyğunluqlar çərçivəsində mövcud idi. Yəni təbiət, cəmiyyət, zaman qlobal harmoniyaya, nizama, ahəngə malik idi. Orta əsrlər poeziyası, o cümlədən Nizami poeziyası insan probleminə elmi kontekstdə, dövrün elmi-fəlsəfi biliklərinin fövqünə qalxmaqla baxırdı. Nizami poeziyası elmdən qıraqda mövcud ola bilməzdi. Çünkü şairin məqsədi heç də qətbləri oxşayan şerlər yazıb insanları əyləndirmək deyildi. Şair «Yeddi gözəl» əsərində, R.Əliyevin örnek olaraq verdiyi şer parçasının altında belə deyir:

**Oxudum, xəbərdar oldum da, vardım,  
Varlıqlar sırrını yer-yer axtardım.** (31, s.21)

Demək, Nizami poeziyası varlığın sırrının dərkinə, axtarışına yönəlib. Bu poeziyada varlığın problemləri araşdırılır və bu baxımdan, Nizami şeri fəlsəfi şerdir, onu fəlsəfədən, yəni dövrün elmlərinin fövqündə olan elmdən ayırmaz olmaz. Bunu Nizaminin elmə münasibətini ayrıca bir araşdırımda tədqiq etmiş H.S.Muradxanov «Nizami və elm» məqaləsində də aydın şəkildə görmək olur. Belə ki, müəllif Nizaminin «Yeddi gözəl»də «Nə ki elmlər var gizli və dərin...» misrasındaki məsələ ilə bağlı belə bir sual qoyur: «Şair «nə ki elmlər var» deməklə hansı elmləri nəzərdə tutmuşdur? Bu sualın cavabını Şərqiñ ən məşhur mütəfəkkirlərindən biri olan İbn Sinanın (980–1037) əsərlərində tapırıq. İbn Sina elmləri təsnif edərək, onları nəzəri və təcrubi elmlərə ayıır. Nəzəri elmlər fizikadan, riyaziyyatdan və metafizikanın özünü də «ilkin (birinci) fizika» və «ikinci fizika» təşkil edir. İlkin fiziki elmlər materiya, hərəkət formaları, nəbatat, heyvanat və minerallar haqqında elmlərdir. İkinci fizika elmləri təbabət, astrologiya, əl-kimya, fizioqnomika (elm, sima), sehrbazlıq və yuxuların təbiri (yuxu yozma) təşkil edir. Təcrubi elmlər isə dövləti idarə etmək və habelə xüsusi mülkiyyət, təsərrüfatla əlaqədar olan məsələlərdən ibarətdir... İbn Sinanın təsnifatında fəlsəfə elmi üç hissəyə ayrıılır: fizika (təbiət haqqında elm), məntiq (təbiət və insanları dərk etmək yolları haqqındaki elm) və metafizika (varlığın özünü dərk etmək yolları haqqında elm). Nizaminin əsərlərində, demək olar ki, yuxarıda göstərilən elm sahələrinin hamısına dair məlumat vardır. Bunlardan əlavə, dahi şairin əsərlərində memarlıq, heykəltəraşlıq, rəssamlıq, musiqişünaslıq kimi incəsənət elmləri, inşaat, metallurgiya, coğrafiya kimi təbii və texniki elmlər də geniş əks etdirilmişdir» (67, s.39-40).

H.S.Muradxanovun İbn Sinadan verdiyi bu elmi təsnifat bizim mövzumuzla bağlı əlamətdar cəhətə malikdir. Göründüyü kimi, Nizami şeri elmə söykənən poeziyadır. Şair varlığın sırrını arayır və bu sırr elmə açıla bilir. Bu sıradə tibb və fəlsəfə elmi də vardır. İbn Sinanın təsnifatında fəlsəfənin fizika, məntiq və metafizikanı əhatə etməsi Nizamının elmə münasibətinin poetik əsaslarını açıb ortaya qoyur.

**Şair varlığın sırrını arayırdı. Bu isə varlıq haqqında fəlsəfi qanuna uyğunluqların aranması deməkdir.** Beləliklə, Nizamidə elmə, o cümlədən tibbə, sosial-ekoloji hadisələrə müraciət poetik-fəlsəfi, bədii-idraki, etik-mənəvi məqsəd daşıyır. Nizamının təqdim etdiyi insan obrazı, insan modeli içərisində yaşadığı dünyani elmə cəhətdən dərk etmiş insandır. Öz yaşayışının ilahi-idraki, fəlsəfi-əxlaqi mənasını anlayan insandır. **Bu** baxımdan, Nizamının tibbə, sosial münasibətlərə, ekoloji məsələlərə müraciəti bütün hallarda fəlsəfi-bədii əsaslara malikdir.

Heç təsadüfi deyildir ki, Nizami dövründə elm, şairin öyrəndiyi elmlər onun, demək olar ki, bütün tədqiqatçılarının diqqətini cəlb etmişdir. Şərqşünas R.Əliyev yazır ki, şairin bilik dairəsinə rəngarəng və bir-birindən uzaq fənlər daxil idi: cəbr və dialektika, həndəsə və sofistika, kimya və ritorika, məntiq və təbabət, astronomiya və stilistika, coğrafiya və astrologiya, tarix və mineralogiya və s. Dəqiq elmlərdən başqa (elmül-əbdan), Nizami humanitar fənləri (elmül-ədyan) hərtərəfli öyrənərək o zamanın mədəni xalqlarının tarixini, onların elm və mədəniyyət aləmində əldə etdikləri nailiyyətləri dərinən mənimsəmişdi (11, s.8).

Nizamışünas Məmməd Cəfər Nizamının zəmanəsinin bütün elmlərini dərinən öyrənməsinin səbəbləri haqqında belə yazır: «Nizamının zəmanəsinin bütün elmlərinə... dərinən yiyələnməsi «Xəmsə»dən və şairin elmin müxtəlif sahələri haqqında fikirlərini tədqiq edən mütəxəssislərin

əsərlərindən məlumdur. Başqa cür də ola bilməzdi. Ümumiyyətlə, orta əsr Şərqində hərtərəfli, ensiklopedik bilik həm alimlər, həm filosoflar, həm də əsl şairlər üçün zəruri idi» (9, s.20). Göründüyü kimi, hərtərəfli bilik, fəaliyyət sferasından asılı olmayaraq, orta əsr Şərq intellektual üçün zəruri səviyyə idi. Fikrimizcə, ümumiyyətlə, intellektuallıq həmin çağın mədəniyyətinin göstəricisi idi. Nizami də bu baxımdan intellektual şair idi və hər hansı intellektuallıq səviyyəsi elmsiz mümkün deyildi.

Nizami və elm problemini Əhmədağa Əhmədov ayrıca bir monoqrafiyada araşdırmış, burada ayri-ayrı fəsillərdə Nizamini təbiətşünas, həndəsəşünas, səmaşünas, ulduzşünas, aləmşünas (kosmoloq), musiqişünas, psixoloq (rəvanşünas), etnoqraf (elşünas), din alimi (islamşünas, həmçinin Quranşünas), sözşünas, poetika bilicisi kimi şərh etmişdir. Ə.Əhmədova görə, Nizami poeziyasında elmi bilgilərin olması onun alim, şair-alim olmasından irəli gəlirdi. Müəllif göstərir ki, qədim zamanın alimləri öz dövründə məlum və məruf (məşhur – R.Ə) olan bütün elmləri, o cümlədən də musiqi və rəqs elmlərini öyrənirdilər. Bütün elmlərə kamil dərəcədə sahib olandan sonra onlar alim hesab olunurdu... Nizami Gəncəvi də bu cərgədən geri qalmamışdır. O, dini, dünyəvi, humanitar və dəqiq elmlərlə yanaşı, həm də musiqi bilicisidir (26, s.103).

Ə.Əhmədovun fikirlərindən göründüyü kimi dövrün elmlərinin mənimsənilməsi ziyanlılığın, intellektuallığın əsas şərti hesab olunurdu. Nizami də öz dövrünün alimi, böyük mütəfəkkir şəxsiyyət idi. O, dünyaya fəlsəfi ümumiyyətdirmələrin gözü ilə baxırdı. İbn Sinanın təsnifatından göründüyü kimi, fəlsəfə öz dövrünün fiziki, məntiqi, metafiziki elmlərini ümumi şəkildə nəzərdə tuturdu. Bu baxımdan, Nizamının filosofluğu, filosof şair olması dövrünün elmlərini, o cümlədən tibb, sosiologiya, təbiətşünaslıq və sairəni bilməyi tələb edirdi. Nizamının belə elmi bilik sahibi olması onun «Xəmsə»sindən açıq-aydın görünür. Ni-

zaminin tibbi görüşlərini araşdırılmış Məmməd Süleymanoğlu (Məmmədov) «Xəmsə»də elmi dünyagörüşün 2 səviyyəsini qeyd edərək yazır: «Nizami Gəncəvinin elmi dünyagörüşünü şərti olaraq 2 hissəyə ayırmak olar: ümumi və xüsusi hissələrə... Ümumi hissədə Nizami Gəncəvinin əsərlərinin baş qəhrəmanlarının elmi fikirləri, şairin əsərlərində tez-tez alimlər məclisi düzəltməsi, bəzən şairin özünün də bu məclisin iştirakçısına çevrilməsi və s., xüsusi hissədə müxtəlif elm mənbələrinə müraciəti ayrı-ayrı də-qiq elmlərə... aid müəyyən fikirlər yürütülməsi, onlardan birinin digəri ilə əlaqəsinin izahı və s. göstərmək olar» (77, s.11). Müəllifin fikri ilə bağlı onu əlavə etmək istəyirik ki, o, ümumi hissə deyərkən elmi-bədii motivləri, elmlə bağlı bədii məzmun elementlərini nəzərdə tutur. Xüsusi hissə deyərkən isə «Xəmsə»dəki elmi faktları, bilgileri və s. nəzərdə tutur. Təbii ki, sərf elmi faktların da «Xəmsə»də bədii rolu var. Ümumiyyətlə, bədii əsərdə nə varsa, hamısı bədiliyə xidmət edir. Bu cəhətdən biz «Xəmsə»də tibbi-fəlsəfi, sosial-ekoloji motivləri araşdırarkən şairin sözü gedən görüşlərinin bədii kontekstini heç vaxt nəzərdən qaćırırmıraq.

«Xəmsə»də ayrı-ayrı elmlərdən istifadə olunması, Nizaminin elmə münasibəti və s. barəsində çoxlu tədqiqatlar mövcuddur. Müxtəlif elm sahələrinə aid mütəxəssislərin diqqətini bu məsələ daim cəlb etmiş və bu barədə çoxlu əsərlər meydana gəlmişdir. Onu da demək yerinə düşər ki, Nizami və elm mövzusunda elmi olmayan nəşrləri, yəni ayrı-ayrı qəzetləri də nəzərəalsaq, xeyli miqdarda əsərlər mövcuddur. Onların ümumi şəkildə nəzərdən keçirilməsi göstərir ki, elmin elə bir sahəsi, yaxud elə bir elmi problem yoxdur ki, Nizami ona toxunmasın. Təbii ki, biz Nizami çağının elmlərini nəzərdə tuturuq. Səciyyəvisi budur ki, tədqiqatçıların çoxu həmin problemə məhz müasir elmi təsnifatdan yanaşmış və Nizamidə hazırda mövcud olan elmlərin hansı səviyyədə əhatə olunduğunu araşdır-

mışlar. Məsələn, M.Abbasov Nizami yaradıcılığında psixoloji məsələlərdən (2), Həmid Arası, Mübariz Əlizadə, Qasim Cahani, Sədnik Paşayev, Tağı Xalisbəyli kimi alimlər Nizaminin folklorдан, xalq hikmətlərindən, folklorda təqdim olunan xəlqi biliklərdən istifadəsindən (5; 22; 8; 69; 41; 42; 43; 63), Budaq Budaqov və Sabir Əliyev kimi alimlər «Xəmsə»də təbiət və onun ekologiyası (qorunması) problemlərinin necə qoyuluşundan (6; 20), Q.Qasimov Nizaminin musiqiyə, musiqi elminə və mədəniyyətinə münasibətindən (52; 53; 54), V.Qəhrəmanov Nizaminin hüquqi görüşlərindən (55), C.Quliyev, Y.R.Talıbov şairin pedaqoji görüşlərindən (57; 80), M.Ələkbərov Nizamidə xalq mərasimlərindən, başqa sözlə, şairin etnoqrafiyaya münasibətindən (24), Q.Məmmədov, M.Əlizadə, C.Xəndan, C.Cahanbəx, Y.E.Bertels, H.Hüseynov kimi tədqiqatçı alimlər şairin ictimai-siyasi görüşlərindən (65; 23; 44; 7; 86; 91), B.Həsənov, Ə. Xəlilov «Xəmsə»də kimya (38), N.Əbdülqasimova, N.Əliyev və Ə.Məmmədov astranomiya (82; 12), N.N.Əliyev və S.N.Həsənov ümumdünya cəzibə qüvvəsi (gravitasiya) ilə, fizika (19) elmi ilə bağlı məsələlərdən, T.Kərimli «Xəmsə»nin tarixşünaslıqla əlaqələrindən (48; 49), M.Kazimov Nizaminin əxlaqi-etik görüşlərindən (100) və s. bəhs etmişdir. Bundan başqa, Nizamidə, ümumiyyətlə, elm məsələlərindən bəhs edən məqalələr də mövcuddur. Təkrar olaraq qeyd etmək istərdik ki, qeyd edilənlər Nizami və elm probleminə həsr olunmuş əsərlərin tam siyahısı deyildir.

Nizamidə təbabət və fəlsəfə elmlərindən istifadəyə aid sanballı əsərlər mövcuddur. Bu birbaşa bizim predmetimizə aid olduğu üçün bu barədə bir qədər ətraflı danışacaqıq. Göründüyü kimi, Nizaminin tibbi-fəlsəfi, sosial-ekoloji görüşləri bir elmi problem olaraq Nizaminin elmə münasibəti ilə müəyyənləşir. Bu baxımdan, şairin öz dilindən deyilənlər səciyyəvidir. Şair «İsgəndərnamə»nın ikinci kitabı olan «İqbalmə»də «Kitabın başlanması» bölmə-

sində elmlə bağlı çox səciyyəvi bir məqama toxunur.

Nizami İsgəndərin taxta çıxarkən verdiyi ilk fərmanla bağlı yazır:

O böyük, ağıllı, ayıq hökmədar  
Öz şahlıq taxtında tutarkən qərar,  
Əmr etdi, verildi belə bir fərman:  
«Alimdir gözümüzə ən əziz insan!  
Elmlə, hünərlə! – başqa cür heç kəs  
Heç kəsə üstünlük eyləyə bilməz!  
Rütbələr içində seçilir biri-  
Hamidan ucadır alimin yeri!»  
Belə qərar verdi: yanında ancaq  
Hər kəs öz elmi ilə bir yer tutacaq.  
Hamı elmə, fənnə elədi rəğbat,  
Çünki elmə təşviq edirdi dövlət.  
Elmə qiymət qoydu böyük hökmüran,  
Elmlə ucaldı dünyada Yunan. (32, s. 430-431)

Nizaminin Yunan dövlətində elmin və alimin mövqeyinə dair verdiyi bu bədii təsvir əslində şairin dövlət, dövlətçilik, ədalətə söykənən sosial münasibətlər və s. haqqında olan bədii-fəlsəfi, ictimai-mədəni ideallarını ifadə edir. Bu ideallardan elmin mövqeyi müstəsnadır. Şair cəmiyyəti, dövləti elmsız və elm adamları olmadan təsəvvür etmir. Nizami təxəyyülünün məhsulu olan Yunan dövlətində elm insanların sosial mövqelerinin ən şərəflisi sayılır. Alim ən hörmətli insandır. Alimin elm daşıyıcısı olduğunu nəzərə alsaq, Nizami təsəvvüründə elm cəmiyyətin infrastrukturunda ən vacib və ən mühüm elementdir. Şair elmi Yunan dövlətinin tərəqqisinin rəhni sayır: dövlət elmin sayısındə ucaldılmışdır. Nizami poeziyası da bütövlükdə ucalığa, ülviliyə, insanın, cəmiyyətin dirçəlişinə xidmət edir. Bu baxımdan, şairin elmə münasibəti aydın olur. Nizami istər bədii təxəyyülündə qurduğu, istərsə də real olaraq təsəvvür etdiyi heç bir cəmiyyəti və onun

dövlətini elmsız təsəvvür etmir. Bu, Nizaminin elmə münasibətidir. Ona görə də «Xəmsə» bütövlükdə həm elmi poeziyadır, həm də elmi təhlil edən poeziyadır.

Nizaminin elmə münasibəti, elmi faktlardan bədii-poetik ideallarının gerçəkləşdirilməsində istifadəsi maraqlı olduğu qədər nəhəng elmi problemdir. Bu məsələ öz-özülüyündə bizim təhlil predmetimizə daxil olmadığı üçün biz ona Nizaminin tibbi, fəlsəfi, sosial-ekoloji görüşlərinin çərçivəsində baxmağı məqsədə uyğun sayılıq. Ona görə də, Nizami və elm problemindən geniş danışmayıb, şairin fəlsəfi görüşlərinin, o cümlədən tibbi-fəlsəfi baxışlarının ümumi mündəricəsinə nəzər salaq.

Əvvəlcədən qeyd edək ki, Nizaminin fəlsəfi görüşləri, onun fəlsəfəyə münasibəti, dünya fəlsəfəsinin müxtəlif qollarından qidalanması, daha dəqiq desək, dünyanın yunan, hind fəlsəfəsi kimi çox qədim və zəngin fəlsəfi məktəblərinin əsas müddəə və konsepsiyalarına bələd olması və s. haqqında istər Azərbaycan filosofları, istərsə də filoloqları geniş söhbət açmışlar. Biz Nizaminin tibbi, sosial-ekoloji görüşlərinin fəlsəfi kontekstini araşdırmağa olduğumuz üçün deyilənləri təkrarlamayıb, onlara mövzumuzla bağlı ümumi nəzər yetirək. Belə bir ümumi nəzər vacibdir. Ona görə ki, Nizami ilk növbədə şair olmuşdur. Lakin tədqiqatçılar onun fəlsəfi görüşlərə malik olmasından, «Xəmsə»də dünyaya, təbiətə, insana və bütün bunların yaradıcısına münasibətdə mükəmməl fəlsəfi baxışlarının mövcudluğundan bəhs etmişlər. Bu baxımdan, Nizaminin tibbi-fəlsəfi, sosial-ekoloji görüşlərinin öyrənilməsi Nizaminin bir filosof alım kimi elmi fikirdə hansı mövqe tutmasına toxunmağı tələb edir.

Filosof Z.Quluzadə özünün «VII – XVI əsrlər Azərbaycan fəlsəfəsinin tarixindən» monoqrafiyasının «XI-XII əsrlərdə Azərbaycan renessans (intibah – R.Ə) fəlsəfəsinin inkişafı» fəslində bu dövrün fəlsəfi irlərini yarananların sırasında Baba Kuhi, Eyn əl Quzat Miyanəci, Böhmənyar əl

Azərbaycanı, Şihabəddin Söhrəvərdi ilə yanaşı, Nizami Gəncəvinin də adını çəkir (98, s. 126). Alim özünün başqa bir monoqrafiyasında Nizami poeziyasının əsrarəngizliyini onun məhz çoxqatlılığı, bədii-idrakı əvanlılığı ilə əlaqələndirərək yazar: «Bir çox alımlar nəslə sənətkar Nizaminin, tarixçi Nizaminin, filosof Nizaminin, alim Nizaminin, şeyx Nizaminin sirlərini dərk etməyə çalışmış və çalışacaqlar» (97, s. 98). Z.Quluzadə həmin əsərində Nizamini bir filosof olaraq belə səciyyələndirir: «Şərq fəlsəfəsinin inkişafının məhsulu olan filosof Nizami hərtərəfli və əhatələnməzdır. Ona çox (fəlsəfi – R.Ə) cərəyanların təsiri olub, həmin cərəyanların əsas qanuna uyğunluq və prinsipial müddəalarını öz yaradıcılığında əks etdirib, ancaq bu zaman öz təkrarolunmaz fərdiliyini saxlaya bilib. Bunun sübutu ikinci Nizamini qəbul etməyən, Nizaminin və onun Şərq fəlsəfi poeziya tarixində birinci olan «Xəmsə»sinin yenilməzliyini yekdilliklə etiraf edən bütün sonrakı Şərq mədəniyyət tarixidir» (97, s.108).

Nizaminin fəlsəfi və etik baxışlarını ayrıca monoqrafiyada araşdırılmış filosof C. Mustafayev şairin fəlsəfi görüşlərində bəhs edərək yazar ki, Nizami Gəncəvi təkcə böyük şair olmamışdır. O, həmçinin öz dövrünün görkəmli mütəfəkkiri idi. Onun poeziyası fəlsəfi və sosial düşüncə ilə zəngindir. Nizaminin poemalarını öyrənərkən biz əmin oluruq ki, inadlı və əzablı əməklə kainat, həyat, əxlaqi və siyasi münasibətlər və s. ilə bağlı suallara cavab axtarmışdır. Nizami poeziyasının fəlsəfi dolğunluğunu o cəhət də müəyyənləşdirir ki, öz zamanının ən savadlı adamlarından olan şair qədim Hindistan, Yunanistan və müsəlman Şərqiñ fəlsəfəsi ilə tanış idi (106, s.4).

Göründüyü kimi, Azərbaycan fəlsəfə elmində Nizaminin filosof şair olması, yaradıcılığında Şərq və dünya fəlsəfi fikrindən istifadə etməsi ilə bağlı yekdil fikir mövcuddur. Heç təsadüfi deyildir ki, Nizaminin fəlsəfi görüşləri H.Hüseynov (92), A.Makovelski (62; 101; 63; 102),

Ş.Məmmədov (105), Z.Quluzadə (97; 98), C.Mustafayev (106; 107) və b. alımlar tərəfindən ciddi şəkildə araşdırılmışdır. Onu da qeyd edək ki, Nizaminin fəlsəfi görüşləri geniş və əhatəlidir. Buraya təkcə dövrün sərf ontoloji və qnoseoloji problemləri yox, bütövlükdə elmin, mədəniyyətin, incəsənətin fəlsəfəsi də daxil idi. Yəni Nizami bir şair olaraq təkcə fəlsəfənin özünə məxsus olan müddəalarından yox, eləcə də başqa elmlərin dünya, kainat, insan, cəmiyyət haqqındaki ümumiləşmiş qanuna uyğunluqlarından, yəni hər bir elmin öz fəlsəfəsindən də çıxış etmişdir. Bu baxımdan, Nizaminin bizim əsərimizin predmetinə aid olan sosial-ekoloji görüşləri də bir fəlsəfi problem olaraq alımların diqqətindən yayılmışdır. H. Hüseynov Nizaminin sosial görüşlərini, yəni cəmiyyətlə bağlı sosial düşüncələrinin fəlsəfəsini (91), Y.E.Bertels siyasi görüşləri və onun fəlsəfi qanuna uyğunluqlarını (86), Q.Məmmədov ictimai-siyasi görüşlərini (65), A.Fərəcov şairin ictimai-iqtisadi görüşlərini (113) öyrənmiş, C.Xəndan, M.Əlizadə, C.Cahanbəxş kimi filoloqlar onun utopik sosialist baxışlarından ayrıca məqalələr şəklində bəhs etmişlər (44; 23; 7).

Bir cəhəti qeyd etmək lazımdır ki, Nizaminin fəlsəfi, sosial, siyasi, iqtisadi və s. görüşlərinə aid bir çox tədqiqatlar artıq mənəvi-ideoloji baxımdan köhnəlmış və yararsız vəziyyətə düşmüşdür. Belə ki, sosializm realizmi tədqiqat metodu, onun söykəndiyi marksist fəlsəfə həyatı, tarixi dialektik inkişafda və inqilabi dəyişmədə göstərməyi tələb edirdi. Nizaminin fəlsəfi, sosial, siyasi görüşləri bütün hallarda ideoloji hadisə idi. Bu baxımdan, onun sözü gedən görüşlərinin təhlili zamanı birtərəfliyə yol verilmiş, Nizami fəlsəfəsi sosialistləşdirilmiş, onda marksist anlama uyğun olan materializm axtarılmışdır. Fikrimizcə, filosof Z.Quluzadə sovet dönməndə (1987-ci ildə) çap olunmuş «Şərq mədəniyyət tarixinin nəzəri problemləri və nizamışunaslıq» monoqrafiyasında nizamışunaslığın məhz bu tərlərini nəzərdə tutaraq yazardı ki, Nizami fəlsəfəsinin elmi

tədqiqi baxımından çox qiymətli olan bu araşdırmlarda müyyən ziddiyətlər, qeyri-dəqiqliklər, yarımcıq deyimlər və qapalılıqlar mövcuddur... Bütün bunlar həm Nizami irsinin fəlsəfi təhlilinin, həm də nizamışunaslığın fəlsəfi aspektlərinin elmi-tənqidü təhlilinin genişləndirilməsi və dərinləşdirilməsi zərurətini göstərir (97, s.99).

Təbii ki, Z.Quluzadə sovet dönməndə Nizami dün-yagörüşünün yersiz ideolojləşdirilməsindən, onun xüsusilə utopik sosializmə bağlı düşüncelərindən, az qala, «sovet gerçəkliyi» kimi bəhs edilməsindən bundan artıq danışa bilməzdı və alimin Nizami irsinin fəlsəfi aspektdən öyrənilməsinin zərurət perspektivi barədə söylədikləri artıq bu günün elmi aktuallığını, elmi vəzifələridir.

Nizami poeziyasının fəlsəfi aspekti təkcə filosofların yox, eləcə də filoloq nizamışunasların diqqətini cəlb etmiş və bu haqda qiymətli fikirlər söylənilmişdir. Görkəmli alim, mərhum Y. Qarayev Nizamini bir filosof şair kimi Şərq kontekstində dəyərləndirərək yazar ki, məhz Nizamini və «Xəmsə»nin gördüyü işin, oynadığı rolun əks-sədası və nəticəsidir ki, bu əxlaqi meyarlar («Xəmsə»də təqdim olunan əxlaqi meyarlar nəzərdə tutulur – R.Ə) bütünlükdə Şərqdə poeziyanın və fəlsəfi fikrin bünövrə və təməl daşlarına hopmuşdur. Nizami Gəncəvinin bədii-fəlsəfi baxışları Şərq İntibah mütəfəkkirlərinin – Əl-Fərəbinin, Əl Biruninin, İbn-Sinanın, İbn-Rəşdin dünyagörüşü və əxlaq təlimi ilə bilavasitə səsləşir (51, s.154-155).

Nizamışunas A. Rüstəmova Nizamini fəlsəfi görüşlərinin onun son poeması olan «İsgəndərnamə» əsərində inikasından danışarkən yazar ki, ideal insan və cəmiyyət, cəmiyyətdə fərdin mövqeyi və vəzifələri, əbədi olum və ölüm kimi şairi həmişə düşündürən, narahat edən fəlsəfi problemlər məhz onun bu son əzəmətli əsərində öz təntənəli bədii həllini tapdı. Nizami bu əsərində həm də özünə qədərki elmi nailiyyətlərə yiyələnən, qədim yunan və hind hikmətlərinə (fəlsəfələrinə – R.Ə) incə bələd alim-

mütəfəkkir – Şərq intibahının görkəmli nümayəndəsi kimi parladı (71, s.56).

M.Şahinyan da Nizami görüşlərinin onun birinci və axırıncı poemalarında daha parlaq inikas etdiyindən bəhs etmişdir. O yazar ki, Nizaminiň beş məşhur poemasından yalnız ikisi – birinci və axırıncı – onun daxili dünyasını və fəlsəfi əqidəsini parlaq şəkildə təsəvvür etməyə imkan verir. Poemalar bunlardır: «Sirlər xəzinəsi» və «İsgəndərnamə» (114, s.208). Qeyd edək ki, tədqiqatçının bu qeydi təsadüfi olmayıb, digər alımlar tərəfindən də təsdiq olunur. Belə ki, şairin ilk əsəri olan «Sirlər xəzinəsi» bədii və fəlsəfi məzmunun qovuşmasından ibarətdir. Burada Nizamini düşündürən fəlsəfi-idrəki, mənəvi-əxlaqi, sosial-mədəni, ekoloji-elmi və s. problemlər fəlsəfi-bədii ümumiləşdirmələr şəkildə verilmişdir. Eləcə də şairin son əsəri olan «İsgəndərnamə»nın ikinci kitabı olan «İqbəlnamə» birbaşa fəlsəfi problemlərə həsr olunmuşdur. Burada Nizami lirizmi, bədiiliyi özünün fəlsəfiliyinin ən yüksək nöqtəsinə çatır. Və tədqiqatçılar onu da müşahidə etmişlər ki, Nizamini «Sirlər xəzinəsi» əsərindəki fəlsəfi səviyyə «İsgəndərnamə»də öz kamillik məqamındadır. Başqa sözə, şairin fəlsəfi düşüncələri əsərdən-əsərə inkişaf etmişdir. Akademik M. İbrahimov məhz bunu nəzərdə tutaraq yazdı ki, Nizaminiň parlaq dühəsi çox cəhətdən əsərinin fövqünə qalxırdı. O, təbiət hadisələrinin izahında belə olduqca yeni və mütərəqqi fikirlər söyləyirdi. Onun fəlsəfi görüşlər sistemi, xüsusilə təbiət hadisələrinin izahı donmuş dini təfəkkürün bir çox ehkamlarına ziddir (45, s.11).

Nizami bədii fikir dünyasını ayrıca bir monoqrafiyada araşdırmış M.Cəfər Nizaminiň bir filosof kimi özündən əvvəlki fəlsəfi sistemlərə münasibət bildirdiyindən bəhs edərək yazımışdır ki, «İqbəlnamə»də xilqət, yaradılış haqqında fəlsəfi fikirlərilə yanaşı, onun özündən əvvəlki fəlsəfi sistemlərə münasibəti daha da aydınlaşdır. (8, s.80). Tədqiqatçı Z.Əkbərov da «İqbəlnamə»yı müna-

sibətdə yazar ki, həqiq elm, bir çox məsələləri elm yolu ilə izahetmə təşəbbüsü «İqbalmamə»də xüsusi yer tutur. Nizami orada nəsihətçi bir filosof kimi diqqəti cəlb edir. Görkəmli filosofların dili ilə verilən nəsihətlərdə insanlıq şərəfinin ülviyəti haqqında nəcib ideyalar aşilanır (27, s.13).

Qeyd edək ki, Z.Əkbərovun «İqbalmamə»də elmi məsələlərin fəlsəfi vüsəti ilə bağlı yazdıqları ilə razılaşsaq da, onun Nizaminin məhz bu əsərdə bir nəsihətçi filosof kimi görünməsi fikri ilə razi deyilik. Belə ki, əksinə, Nizami «Sirlər xəzinəsi»ndə daha çox nəsihətçi filosof, moralist təsiri bağışlayır. Və «Sirlər xəzinəsi» əsəri, tədqiqatçıların yazdıqlarından da göründüyü kimi, daha çox əxlaqi-etik, nəsihətçi (didaktik) üslubda olan əsərdir. «İqbalmamə»də isə biz Nizamini daha çox hökmələr verən mütəfəkkir kimi görürük. Bu əsər daha çox oxucunun öz mühakiməsinə ünvanlanıb. Nizami burada öz fəlsəfi düşüncələrinin zirvəsinə qalxır və dünyani nə qədər dərindən dərk etsə də, yaradılış və varlığın sırrı məsələlərində ehtiyatlı mövqe tutan, öz fikirlərini oxucuya nəsihətlə aşılamayan, onları qəbul etməyə məcbur etməyən, oxucunu düşünməyə, idrak etməyə və özü nəticə çıxarmağa çağırın müdrik filosof kimi görünür.

Əlbəttə, burada Nizaminin fəlsəfi görüşləri ilə bağlı müxtəlif müəlliflərdən gətirilmiş və bütövlükdə Nizaminin fəlsəfi dünyagörüş sisteminə malik olmasına təsdiqləyən fikir və mülahizələr bu barədəki bibliografiyanı tam əhatə etməsə də, hər halda, öz əsas kütləsi etibarilə Nizamini bir filosof şair kimi təsdiq edir. Bu baxımdan, biz belə ümumi-ləşdirici icmali genişləndirməyə lüzum görməyib qeyd etmək istəyirik ki, Nizaminin bir filosof şair, mütəfəkkir döha olması elmin artıq tam ciddiyyəti ilə qəbul etdiyi faktıdır. Heç təsadüfi deyildir ki, Nizami Gəncəvi son «fəlsəfə» dərsliyinin «Qədim və orta əsrlərin müsəlman və Azərbaycan fəlsəfəsi» bölməsində məhz bir filosof kimi tədris edilir. Dərsliyin müəllifi A.Şükürov onu filosof olaraq belə

səciyyələndirir ki, həm sevgi, həm də qəhrəmanlıq dastanlarında Nizami özünün fəlsəfi fikirlərini verə bilmədir. Dünyanın, insanın mənşəyi, kainatın quruluşu və s. haqqında Nizami fikirləri indi də əhəmiyyətini saxlamaqdır... (79, s.194-195).

Mütəxəssislər Nizaminin fəlsəfi dünyagörüşünü qədim hind, yunan, Avesta və s. fəlsəfi sistemlərin təsirini qeyd etmişlər. Nizaminin qədim yunan fəlsəfəsinə olan münasibətini geniş şəkildə araşdırmış filosof C.Mustafayev yazar ki, Nizaminin qədim Yunanistana olan marağı həm də onunla izah olunur ki, o, qədim yunan alim və filosoflarında onu kainatla bağlı maraqlandıran suallara cavab axtarırı (41, s.97).

Sairin «Xəmsə»sində məşhur yunan filosoflarının adları çəkilir, onların fikirlərinə isnad edilir, ən başlıcası, «İsgəndərnamə»də bu filosoflar öz bədii obrazları və onlara məxsus fikirləri ilə iştirak edirlər. Nizaminin fikir dünyasını araşdırın tədqiqatçılar onun dünyanın qabaqcıl fəlsəfi sistemlərinə bələdliyini göstərmişlər. Nizami yunan filosoflarının əsərlərinə dərindən bələd olmuş, qədim hind fəlsəfəsini bilmış, o cümlədən folklorda, yəni şifahi xalq ədəbiyyatında, xalqın yaddaşında olan, yazılı olaraq heç yanda qeyd edilməyən fəlsəfi hikmətlərə bələd olmuşdur. Tədqiqatçılar buna xüsusi fikir vermişlər (5; 22; 8; 68; 69; 41; 42; 43). A.Rüstəmovaya yazar ki, Nizami şerinin mənəvi və bədii-estetik qida mənbələri araşdırıлarkən xalq ədəbiyyatını unutmaq olmaz. Xalq dastan və nağılları, rəvayətləri, məsəlləri Nizami əsərlərində elə rəngarəng ifadə formaları tapır, xalqın ən qədim təfəkkür materialları Nizami sənətinə elə inçə, zərif tellərlə integrə edilir, burada elə sənətkarlıqla əridilir ki... (74, s.6).

Biz burada Nizaminin fəlsəfi dünyagörüşünü folklorun – xalq ədəbiyyatının təsirinə təsadüfi toxunmuruq. «Xəmsə»nın ən ümumi şəkildə müşahidəsi belə göstərir ki, şair əsərdə xalq yaddaşında yaşayın ənənəvi müalicə me-

todlarından, türkəçarə üsullarından da bədii vasitə kimi istifadə etmişdir. Başqa sözlə desək, Nizaminin fəlsəfi-tibbi dünyagörüşünün formallaşmasına xalqın düşüncəsində, yaddaşında yaşayan ənənəvi fəlsəfi-tibbi dünyagörüşün də təsiri olmuşdur. Unutmaq olmaz ki, xalqın yaddaşında yaşayan hər bir şey onun minillərin sınağından çıxararaq praktikada təsdiq etdiyi yaşam qanunlarıdır. Bu baxımdan, xalqın tibbi görüşləri də minillərin sınağında yaşıanaraq özünü təsdiq etmiş tibbi yaşam qanunlarıdır. Başqa sözlə, bunlar xalqın dünyaya baxımının tibbi-fəlsəfi qanuna uyğunluqlarıdır. Yəni o yerdə ki, ümumiləşdirmə, universallaşdırıcı qanuna uyğunluqlar var, o yerdə fəlsəfə var. Xalq yaddaşı, o cümlədən xalqın tibbi yaddaşı bütövlükde hikmətdir, yəni fəlsəfədir. Xalqın yaddaşında olanları ümumiyyətlə hikmətsiz təsəvvür etmək olmaz. Xalq hər bir şeydən nəticə çıxarmış, onu həyat haqqında xəlqi fəlsəfəyə döndərmışdır. Türkəçarə adı altında bu gün bizim o qədər də əhəmiyyət vermədiyimiz müalicə üsul və vasitələri xalqın minillər boyu yaddaşında gəzdiridiyi ənənəvi təbabət və onun hikməti, başqa sözlə, fəlsəfəsidir. Nizami mütəfəkkir idi. O, xalqın folklor yaddaşına köklənməklə əslində unudulub getmiş, tarixin dərinliklərində bir vaxtlar parlaq sivilizasiyalar yaratmış və tarixin səhnəsindən siliñərək özləri haqqında ancaq yaddaşlarda izlər qoymuş mədəniyyətlərin yaratdığı fəlsəfi hikmətlərə köklənmiş olurdu. Bir vaxtlar Şərqdə məşhur şumer (sumer) mədəniyyəti olmuş, sonrakı xalqların inkişafına ciddi təsir etmişdir. Yaxud Azərbaycan və İranda, o cümlədən orta Şərqdə Avesta – Zərdüştilik dini-fəlsəfi sistemi olmuşdur. Bu mədəniyyət ərəblərin (İslamın) gəlişinədək yaşamış və İslam bərqərar olduqdan sonra monotesit (təktanrılı) olmayan din kimi (Avesta politeizmə – çoxtanrılılığı söykənirdi: Hörmüzd – xeyir tanrısi, Əhrimən – şər tanrısi) inkar olunmuşdur. Ancaq onun dini, fəlsəfi hikmətləri folklorda, yaddaşa, ümummədəniyyətdə yaşamaqdə davam etmişdir. Nizami

bu mükəmməl mədəniyyətin folklor yaddaşına biganə qala bilməzdi və qalmamışdı.

İstər «Xəmsə»dən, istərsə də tədqiqatlardan göründüyü kimi, Nizami dövrünün qabaqcıl dünya fəlsəfəsinə dərindən bələd olmuşdur. Ancaq o da bəlliidir ki, Nizami Gəncədən kənara çıxmamış, dövrünün ondan əvvəlki, yaxud sonrakı bir çox məşhur mütəfəkkirləri kimi səyahətlərdə olmamış, təhsil ardınca başqa ölkələrə getməmişdir. O, bir mütəfəkkir alim, filosof şair kimi məhz Gəncədə yetişmişdir. Gəncə isə o dövrdə Şərqi elm və mədəniyyət mərkəzlərindən biri idi. Nizami dövrü Azərbaycanından bəhs etmiş müəlliflərin hamısı bu çağda elmin, mədəniyyətin inkişafını xüsusi qeyd etmişlər.

Şərqşunas R.Əliyev yazırı: «Nizami antik dünya və ərəb xilafətinin tərkibinə daxil olan xalqların mədəniyyət və elmlərinin sintezləşdiyi, Azərbaycanın Yaxın və Orta Şərqi mədəni və iqtisadi mərkəzinə çevrildiyi bir dövrdə yaşayıb yaratmışdır» (84, s.21). XII əsr Azərbaycan cəmiyyətini Nizami əsərləri əsasında təsvir etməyə çalışmış A.O.Makovelski bu dövrdə əhalinin başlıca məşğılıyyətinin əkinçilik, sənətkarlıq və ticarət olduğunu qeyd etmişdir (103, s. 187). Gəncəni renessans (intibah) şəhəri kimi tədqiq etmiş A.Hacıyev yazır ki, Şərqlə Qərbin sərhədində yerləşən Azərbaycanın əlverişli coğrafi vəziyyəti hələ XI-XII əsrlərdə Təbriz, Naxçıvan, Marağa, Beyləqan, Gəncə, Şamaxı kimi bir sıra açıq, beynəlxalq və çoxmillətli şəhərlərin çıxəklənməsinə imkan verirdi... aydındır ki, yalnız belə tranzit, beynəlxalq, çoxmillətli şəhərlər elmin bütün sahələrinə, mədəniyyətə, poeziyaya həsr olunmuş kitab və əlyazmalarından ibarən zəngin kitabxanalara malik ola bilərdi. Məhz belə inkişaf etmiş şəhərlər dünyaya Bəhmənyar və Xətib Təbrizi, Əcəmi Naxçıvanı və Nizami Gəncəvi kimi şəhər mühitindən çıxmış görkəmli xadimlər verə bilərdi (37, s.37). M.Cəfər yazır ki, Nizaminin yaşayıb-yaratdığı dövrdə Azərbaycanda elm, maarif-məktəb

işlərinin də inkişaf etdiyi illər idi (9, s.14). Nizami «Xəm-sə»sinin yüksək səviyyədə elmi faktlarla zəngin olmasını şairin aldığı mükəmməl elmi təhsillə, o cümlədən belə bir təhsil üçün inkişaf etmiş şəraiti olan Gəncə şəhərinin kitabxanaları ilə bağlayan H.Muradxanov göstərir ki, Nizami dövründə islam ölkələrinin bütün böyük şəhərlərində ümumi kitabxanalar var idi. Bu kitabxanalar məscidlərin nəzdində yerləşdirilirdi, çünki xüsusi kitabxana sahibləri, bir qayda olaraq, öləndən sonra öz kitabxanalarını məscidə verməyi vəsiyyət edərdilər... Heç şübhə yoxdur ki, qədim karvan yolları üzərində yerləşmiş, böyük ticarət və mədəniyyət mərkəzlərindən biri olan Gəncədə da ümumi kitabxanalar və saray kitabxanaları olmuşdur. Nizaminin yaşayış-yaratdığı dövrdə yunan və digər dillərdən tərcümə edilmiş mənbələrlə yanaşı, dünya şöhrəti qazanmış filosof və təbiətşünasların da kitabları mövcud idi (67, s.41-42).

Göründüyü kimi, Nizami Gəncəvinin tibbi-fəlsəfi, sosial-ekoloji görüşləri ciddi bir mədəniyyət zəmini əsasında formallaşmışdır və əslində, bu zəminsiz Nizami dühasının yetişməsi də mümkün deyildi. Bu mənada, şairin fəlsəfi görüşləri üçün, bir mütefəkkir kimi yetişməsindən ötrü münbit şərait olmuşdur. Filosof Z.Məmmədov yazar ki, XI-XII əsrlər Azərbaycanda içtimai-siyasi hadisələrin kəskinləşdiyi, ədəbiyyat və incəsənətin çiçəkləndiyi, elmi-fəlsəfi düşüncənin inkişaf etdiyi dövrdür (104, s.6). Alim başqa bir əsərində yazar ki, Azərbaycanın elmi-fəlsəfi fikir tarixində XI-XII əsrlər daha uğurlu dövrdür. Bu əsrlərdə Əbülhəsən Bəhmənyar, Şihabəddin Marağı, Əbusəid Urməvi, Əbusəd Təbrizi və başqa filosoflar fəlsəfə, məntiq və təbiət elmlərinə dair qiymətli əsərlər yazmış, Eynəlqızat Abdulla Miyanəci sufizmin panteist sistemini, Şihabəddin Yəhya Sührəvərdi işraqilik fəlsəfəsinin əsaslarını işləyib hazırlamışlar (66, s. 4). Qeyd edək ki, XI-XII əsrlərdə fəlsəfə və digər elmlərin belə inkişafi təsadüfi olmayıb, özündən əvvəlki əsrlərdəki elmi-fəlsəfi fikrin gur inkişafi ilə bağlı idi.

Filosof S.Rzaquluzadə bu dövrü nəzərdə tutaraq göstərir ki, mütərəqqi ideologiyanın inkişafı üçün elmi və fəlsəfi biliklərin inkişafının böyük əhəmiyyəti var idi. Fəlsəfə və başqa elmlərin IX, xüsusilə X əsrde qeyri-adi vüsətlə inkişafını bu dövrdə çoxlu görkəmli alımların – riyaziyyatçılar, astronomlar, təbiblər, tarixçilər, filosoflar və başqalarının meydana çıxması... göstərir (110, s.16).

Göründüyü kimi, Nizami Gəncəvi həm siyasi, həm də elmi-mədəni baxımdan çox zəngin olan bir dövrdə yaşamışdır. Şairin doğulduğu və təhsil aldığı, elmlərə yiyələndiyi Gəncə şəhəri XII əsrə Şərqi inkişaf etmiş mədəni mərkəzlərindən biri idi. Öz doğma şəhərindən kənara çıxmayan Nizaminin elmi, fəlsəfi, mədəni kamilləşməsi bu şəhərdə baş vermişdir. Gəncənin, bu baxımdan, elmi-mədəni mərkəz olması təsadüfi, yaxud xüsusi olaraq əlahiddə götürülmüş hadisə olmayıb, bu şəhərin məhz Renessans – İntibah şəhəri olmasından irəli gəlirdi. Bu şəhərin XII əsr-də dövrün elmi və mədəni fikir mərkəzlərindən biri olması Renessans dövrünün tələbi idi. XII əsr Şərq – Azərbaycan Renessansı barədə çox yazılmışdır. Azərbaycan alımları Şərq İntibahı, onun siyasi, içtimai, mədəni, elmi, iqtisadi və s. keyfiyyətlərindən geniş bəhs etmiş, istər Şərq, istərsə də Azərbaycan intibahında dahi şair Nizami Gəncəvinin rolunu dərinlənən əsaslandırmışlar (47; 103; 37; 50; 72; 73; 16; 83; 56; 4; 81; 89; 90; 93; 109; 96; 85; 115; 112; 111 və s.). Şərq İntibahı, o cümlədən Azərbaycan İntibahı və onda Nizami Gəncəvinin rolu və s. rus şərqşünasları tərəfindən də əsaslandırılmışdır (87; 94; 95; 108; 88 və s.).

Renessans elmin, mədəniyyətin, incəsənətin, şəhərlərin çiçəklənməsi, yəni intibahı mənasındadır. Bu barədə A.Rüstəmova yazar ki, bu dövrdə Azərbaycan orta əsrlərin zaman çərçivəsi daxilində renessans dövrü keçirirdi. Renessans işaretləri xüsusən poetik fəlsəfədə – bilavasita obrazlı təfəkkürün nailiyyətləri ilə ifadə olunan bədii fəlsəfi fikirdə öz vüsətli təzahürünü tapmışdı. Azərbaycan renessans

poeziyasının önündə Nizami Gəncəvi gedirdi (73, s.6-7). Doğrudan da, Şərqi Renessansında Nizami Gəncəvi görkəmli rol oynamışdır. Renessans sözü fransızca olub, mənəsi intibah, yəni oyanma, dirçəliş deməkdir. Nizaminin yaşadığı dövr fəlsəfi-idraki, ictimai-siyasi fikir baxımından oyanış (intibah), dirçəliş dövrüdür. Bu baxımdan, şairin tibbi-fəlsəfi, sosial-ekoloji görüşləri öz dövrünün qabaqcıl fəlsəfi-idraki fikir cərəyanları ilə sıx bağlı olmuşdur. Nizami öz çağının görkəmli şairi, fəlsəfi-idraki fikrinin öncül numayəndəsi, başlıcası, Şərqi və Azərbaycan bədii-fəlsəfi düşüncəsinin, Azadə Rüstəmovanın təbiri ilə desək, «poetik fəlsəfənin» banisi kimi, öz çağının qabaqcıl fəlsəfi-humanist düşüncəsinə, insanpərvərlik, idraki-harmoniya axtarışlarına heç vaxt biganə olmamış, belə demək mümkünsə, həmişə bu axtarışların fəvqündə dayanmışdır. Onun dövrü isə fəlsəfi-idraki düşüncə zənginliyi baxımından məhsuldar olmuşdur.

Bu barədə filosof Z.Məmmədov yazar ki, XI-XII əsr-lərdə Azərbaycanda və ümumiyyətlə, Yaxın və Orta Şərqdə ortodoksal müsəlman ideologiyası ilə mübarizə şəraitində fəlsəfi fikir əsasən... peripatetizm, panteist sufi fəlsəfəsi və işraqlıq cərəyanlarında inkişaf edirdi (104, s.6).

Z.Məmmədov göstərilən dövrdə peripatetizm barəsində yazar: «Aristotelçilik və digər antik ənənələrin davamı olan peripatetizm Yaxın və Orta Şərq ölkələrində fəlsəfi düşüncənin əsasını, nüvəsini təşkil edirdi (104, s.6). XI-XII əsrlərdə Əbülhəsən Bəhmənyar, Şəhabəddin Maraqai, Əbusəid Urməvi, Əbusəd Təbrizi və bu kimi nümayəndələr olmuşdur (104, s. 6-8).

Sufizm dini-fəlsəfi hadisədir. Əgər sufizmi sadələşdirib başa düşmək istəsək, bu, insanın ölmədən mənəvi-cismanı kamilləşmə yolu ilə Allaha qovuşmasına inam və onun praktikasıdır. Sufilər öz mənəviyyat və cisimlərini hər cür şərdən, maddiyyata pərəstişdən təmizləyir, qəlblərini pak edir və kamillikdə elə bir mərtəbəyə çata bilirdilər

ki, bu mərtəbədə onlar trans edib Allaha qovuşa bilirdilər. Sufizmin ortodoksal islamdan ən böyük fərqi odur ki, İslama insan öləndən sonra o dünyaya gedə bilərsə, sufilikdə insanın ölmədən, bu dünyada yaşaya-yaşaya Allaha qovuşmasına inanılır. A.Rüstəmova yazar ki, təsəvvüf – sufizm Şərqi klassik poeziyasını əsrlərcə istiqamətləndirmiş, yüzlərlə görkəmli sənətkarın yaradıcılığının formallaşmasında onun mühüm rolü olmuşdur (75, s.56-57). Doğrudan da, sufizmin, yəni təsəvvüfun ən əlamətdar cəhəti onun poeziya ilə əlaqəsidir. Belə ki, sufilər Allahı gözəlliyyin mütləq zirvəsi sayır və bu gözəlliyyin insanda təzahürünə inanırlar. Onlara görə, qadın gözəlliyyi Allahın gözəlliyyinin təcəllasıdır. Bu baxımdan, sufilikdə məcazi və həqiq məhəbbət ideyası vardır. Sufinin qadına aşiqliyi məcazi məhəbbətdir, çünki bu qadın Allahın məcazi obrazıdır, sufinin qadında təcalla edən Allaha məhəbbəti həqiqi məhəbbətdir. Şərqi poeziyası bütün tarixi boyu təsəvvüfi simvollarla zəngin olmuşdur.

Təsəvvüf panteizmə, yəni Allahın təbiətlə, yaradılışla eyniləşdirilməsi ideyasına söykənir. Filosof Z.Məmmədov yazar ki, «panteizm» orta əsrlər Şərqi mütəfəkkirlərinin əsərlərində adətən əl-hülul (təcəssüm) və əl-ittihad (birlilik) terminləri ilə ifadə olunur. Əl-hülul ilahi təbiətin insanda təcəssümünü və insan təbiətinin ilahiyyə çevrilməsini, əl-ittihad isə ilahi və insani başlangıcların vəhdətdə mövcudluğunu göstərir (104, s.8). Müəllif göstərir ki, tarixi-fəlsəfi ədəbiyyatda sufi-panteist təlimin işlənmə birinciliyi məşhur ispan-ərəb sufisi İbn Ərəbiyə (1165-1240) aid edilsə də, ondan yarım əsr əvvəl görkəmli Azərbaycan filosofu Eynəlqütə Miyanəci (1099-1131) sufizmin panteist fəlsəfəsinin ətraflı düşünülmüş sistemini yaratdı (104, s. 9).

Z.Məmmədov yazar: «İşraqlıyin banisi Azərbaycan filosofu Şihabəddin Yəhya Sührəvərdidir. Bu təlim qədim Şərqi və qədim yunan fəlsəfi düşüncələri, sufilik, şərqi peri-

patetizmi və onun neoplatonizmi əsasında meydana gəlib və formalışır. İşraqlı fəlsəfəsinə görə, bütün mövcud olanlar işıqlar və onların kölgələrinin ierarxiyasından təşkil olunur. Ierarxiyanın zirvəsində mütləq işıq – işıqlar işığı (nur əl-ənvar) tacdır. Ondan o yana heç nə yoxdur» (104, s.11).

**Göründüyü kimi**, Nizaminin yaşadığı dövr dini, fəlsəfi, mədəni, elmi fikir cərəyanları, axtarışları baxımından çox zəngin olmuşdur. Nizami heç şübhəsiz ki, dövrün fikri cərəyanlarının fövqündə olmuş, özünün hərtərəfli təhsili, ensiklopedik bilikləri ilə bu idrak-fəlsəfi fikir axtarışlarında iştirak etmiş, mütəfəkkir düşüncələrini bədii-fəlsəfi sözə çevirmişdir. Elm varlığının dərkində ən mühüm vasitə kimi Nizami tərəfindən önə çəkilmiş və şair dünyani, həyatı bədii-fəlsəfi kodla təsvir etdiyi «Xəmsə»də məhz elmi idraka söykənmişdir. Ona görə də «Xəmsə» belə elmidir və bu gün müxtəlif elm sahəsinin adamları «Xəmsə»nin elmiliyi qarşısında heyrətə gəlirlər. Şairin tibbi-fəlsəfi görüşlərinin də idrakı əsaslarında elm durur. Nizami Təbiətin, Cəmiyyətin, İnsanın Allahdan gələn kosmik harmoniyasının əsasında qlobal sağlamlıq, paklıq, təmizliyin durduğunu görür və gerçəkliyə həm də qlobal tibbi aspekt-dən yanaşırdı. Onun üçün insanın sağlamlığı ilə cəmiyyətin sağlamlığı eyni qlobal tibbi əsaslarla söykənirdi. Şair dünyanın ilahi vəhdətini, şeylərin birlik məhiyyətini görür və buna görə də təbabətə, sadəcə, insanların sağlamlığı kimi yox, bütöv cəmiyyətin sağlamlığı kimi baxırıdı.

«Xəmsə»də tibb məsələləri peşəkar şəkildə qoyulmuşdur. Şair təbabətin elmi əsaslarına enmiş və onun bu sahədə dərin bilik sahibi olması açıq-aydın görünür. «Xəmsə»də tibbi biliklər o səviyyədədir ki, Nizami Gəncəvi Azərbaycan təbabət tarixində özünəməxsus yer tutur. Belə ki, Azərbaycanın ən qədim dövrlərdən XIX əsrə qədər təbabət tarixini araşdırmış tibb elmləri doktoru N.K.Əfə-

diyev Nizami: «Xəmsə»sindən tibbi mənbə kimi istifadə etmişdir. O, yazar ki, əsərlərindən göründüyü kimi, Nizami təbabətlə dərindən tanış olmuşdur. Anatomiya, fiziologiya, gigiyena, terapiya, psixatriya və s. məsələlərə toxunan şair elmin bu sahələrinə çox qiymətli töhfələr vermişdir (116, s.107). Göründüyü kimi, İ.K.Əfəndiyev «Xəmsə»ni dövrünün tibbi bilikləri barədə məlumat verən mənbə saymaqla yanaşı, onun müəllifi Nizamini təbabət elminə xidməti olan alim sayır.

Nizaminin yaşadığı dövrde təbabət elmi də çiçəklənmə keçirirdi. Ak. Məmməd Cəfər yazar ki, şairin azərbaycanlı müasirləri olan... Cəlaləddin Təbib, Əli Əhməd oğlu, Fəxrəddin Naxçıvani, Müzəffərəddin Təbrizi, İkmaləddin Naxçıvani, Nizaməddin Naxçıvani kimi təbiblər bütün Yaxın və Orta Şərqdə tanınan, sayılan alımlar idi (9, s.14).

Şairin tibbi görüşləri tədqiqatçıların diqqətini cəlb etmiş və bu mövzuda bir sıra əsərlər yazılmışdır. Nizaminiin tibbi görüşləri ilə bağlı tədqiqatların əsasını prof. M.Ə.Əfəndiyev qoymuşdur. Bu barədə İ.K.Əfəndiyev yazar ki, Nizaminin tibbi görüşlərinin öyrənilməsi sahəsindəki elmi-tədqiqat işlərində üstünlük Azərbaycanda xalq təbabəti tarixinin yorulmaz tədqiqatçısı M.Ə.Əfəndiyevə məxsusdur. Birinci dəfə o, «Nizami və təbabət» adlı gözəl tədqiqat çap etdirmiştir (116, s.110).

Ümumiyyətlə, M.Ə.Əfəndiyev, İ.K.Əfəndiyev, R.K.Əliyev, G.Quliyev, R.Abiyev, S.Həsənzadə, Ə.Məmmədov, M.Süleymanoğlu (Məmmədov) və bu kimi alımlar, tibb mütəxəssisləri şairin tibbi görüşlərinin bu və ya digər tərəflərini, «Xəmsə»dəki ayrı-ayrı xəstəliklər, onların etiologiya və profilaktikasına aid bilgiləri və s. tədqiq etmiş, oxucuların diqqətinə çatdırmışlar (25; 117; 116; 58; 3; 39; 64; 77).

Qeyd edək ki, göstərilən tədqiqatlar Nizamidə tibbi bilgilərin səviyyəsini, ayrı-ayrı xəstəlikləri və s. əhatə et-

məklə əsasən tibbi xarakter daşıyır. Bu baxımdan, həmin əsərlərdə Nizaminin tibbi görüşlərinin fəlsəfi konteksti, tibbi biliklərdən dünyanın, gerçəkliyin fəlsəfi idrakında istifadə və s. məsələlərə az toxunulur. Sadalanan araşdırımlar içərisində M. Süleymanoğlunun (Məmmədovun) «Nizaminin təbabət dünyası» əsəri bu cəhətdən seçilir. Kütləvi oxucu üçün yazılmış və bu baxımdan monoqrafik səciyyə daşımayan bu kitabda Nizaminin tibbi biliklərdən sosial, əxlaqi, mədəni görüşlərinin ifadəsi üçün necə istifadə etməsi məsələlərinə də toxunulur (77).

Beləliklə, Nizaminin tibbi-fəlsəfi və sosial-ekoloji görüşlərinin ümumi mənzərəsinin araşdırılması göstərir ki, şairin bu görüşləri onun irlsinə ilk növbədə Nizami və elm kontekstində yanaşmağı tələb edir. Aydın olur ki, Nizaminin yaşadığı dövr Azərbaycanı elmi, mədəni, sosial-siyasi baxımdan Şərq İntibahı dövrünü yaşayırdı. Nizami də İntibah şəhəri olan Gəncədə dünnyaya gəlmışdı. Gəncənin Şərqiñ elm və mədəniyyət mərkəzlərindən biri olması şairə mükəmməl təhsil almağa, o cümlədən bu şəhəri tərk etmədən dövrün bütün qabaqcıl elmlərini öyrənməyə, dini, fəlsəfi və s. idraki təlimlərlə tanış olmağa imkan vermişdir. Ensiklopedik biliyə malik olan Nizami qədim Şərq elmi-fəlsəfi, o cümlədən yunan fəlsəfi fikri ilə yaxından tanış olmuşdur. Şairin yaşadığı dövrdə yunan fəlsəfəsi ərəb dilinə tərcümə edilmişdi. Yunan fəlsəfəsi Şərqdə təkcə mütaliə edilməmişdi. Bu fəlsəfənin əsasında elmdə Şərq peripatetizmi adlanan nəhəng fəlsəfi cərəyan yaranmışdı. Nizami çağının fəlsəfi-idraki fikir cərəyanları ilə zəngin idi. Şair bütün cərəyanlara bələd olmuş, onları dərindən öyrənərək mütfəkkir filosof səviyyəsinə qalxmışdı.

Nizami dünnyaya, varlığa, yaradılışa, ümumiyyətlə, gerçəkliyə münasibətini şərlə ifadə etmişdir. Nizami şair idi və Şərqdə elmi fikirlər poeziya ilə də ifadə edildi. Bu baxımdan, Nizami də öz fəlsəfi düşüncələrini şerə çevirmişdi. Heç təsadüfi deyildir ki, o, bir şair kimi, həm də

Azərbaycan fəlsəfi fikir tarixində ciddi mövqeyə malikdir.

Nizami poeziyası varlığın sırlarının axtarışıdır. Orta əsrlərdə sözün müqəddəsliyi, şairlik sənətinin bir söz sənəti olaraq müqəddəs sayılması sözə, poeziyaya, bədiləşdirməyə, başqa sözlə, dünyanın bədii kodla təsvirinə ciddi elmi önəm vermiş olurdu. Bu baxımdan, elm və bədii söz orta əsr düşüncəsində bir sırada dayana bilirdi. Ona görə də, Nizami özünün elmi görüşlərini sərf elmi risalələr şəklində yox, elmi-bədii, elmi-fəlsəfi yolla ifadə etmişdir. Bunun səbəbi Nizaminin bədii istedadında, ilahidən gələn şairlik vergisində idi. Və o bu qabiliyyətindən istifadə edib. Özünün elmi, bədii, idraki düşüncələrini məhz bədii söz olaraq ifadə edirdi. Bu baxımdan, şairin tibbi-fəlsəfi, sosial-ekoloji görüşləri onun həm də bədii kodla ifadə olunmuş elmi görüşləridir.

Bir cəhəti nəzərə almaq lazımdır ki, Nizami öz tibbi-fəlsəfi, sosial-ekoloji görüşləri ilə sərf elm yaratmaq niyyətində olmamışdır. Bu halda «Xəmsə» elmi fikrin, sadəcə olaraq, bədii sözlə ifadəsi, yəni nəzmə çəkilməsi olardı. Ancaq Nizamidə məsələ qətiyyən belə deyildir. Şair istər öz dövründə, istərsə də keçən yüzillər ərzində bütün dövrlərin bədii zövq və düşüncələrini heyrətdə qoyan poeziya sahibidir. Bu cəhətdən Nizami ilk növbədə şairdir və şair olaraq da qalır. Onda şairin elmi görüşlərinin, o cümlədən tibbi-fəlsəfi, sosial-ekoloji görüşlərinin nəyə və necə (hənsi poetik-texnoloji, idraki-poetik üsullarla) xidmət etməsi ciddi sual kimi ortaya çıxır. Bu isə növbəti yarıməsəlin predmetini təşkil edir.

## 1.2. Nizaminin tibbi baxışlarının fəlsəfi anlamı

Dahi şair Nizami, deyildiyi və bütün tədqiqatçılar tərəfindən qeyd olunduğu kimi, müxtəlif elm sahələrinə aid məlumatlardan «Xəmsə»də geniş şəkildə istifadə etmişdir. Bunun iki başlıca istiqaməti vardır:

- 1) «Xəmsə»də varlığın elmi mənzərəsinin yaradılmasında elmi faktlardan istifadə;
- 2) «Xəmsə»də elmi faktlardan bədii-fəlsəfi obrazlar şəklində istifadə.

Ayrı-ayrı elm sahəsini təmsil edən tədqiqatçılar əsasən birinci istiqamətdə işləməyə üstünlük vermişlər. Yəni şairin yaradıcılığında elm məsələlərini öyrənmiş, müxtəlif elm sahələrinə aid biliklərin aşkarlanması və qiymətləndirilməsinə fikir vermİŞLƏR. Bu, Azərbaycanda elm tarixini öyrənməyə imkan vermeklə, eyni zamanda, şair Nizamini mütəfəkkir alim kimi də səciyyələndirməyə imkan vermişdir. Təbabət məsələləri də əsasən bu istiqamətdə işlənmişdir. Yəni Nizamini tədqiq edən tibb mütəxəssisləri onda ayrı-ayrı xəstəliklərin təsvirinə, onların etiologiyası, profilaktikası ilə bağlı məsələlərə dərindən fikir vermiş və bu halda şairin tibbi görüşlərinin fəlsəfəsi, başqa sözlə, Nizaminin tibbi faktlardan bütövlükdə təbabətdən bədii-fəlsəfi baxımdan istifadə probleminə az fikir vermişlər. Bu isə ciddi problemdir. Problemin monoqrafik tədqiqi ilk növbədə tibb və fəlsəfə münasibətlərinin nəzəri mənzərəsinə diqqət verməyi tələb edir.

Nizaminin təbabət dünyasını elmi-kütləvi üslubda araşdırmış M. Süleymanoğlu (Məmmədov) belə bir səciyyəvi misal verir: «Hippokrat tələblərilə məşğələyə başlamazdan əvvəl tez-tez yada salardı: «Əgər sən həkim sənsə – yalnız həkim sən, həkimdən başqa bir şey deyilsən. Əgər sən həkimlikdən başqa, həm də filosofsansa, Allaha bərabər həkim sən». Bu fikir təbabətlə fəlsəfənin nə qədər yaxın olduğunu göstərir. Təbabətlə fəlsəfə Aristotelin və Platonun, Qalen və Bekonun, İbn Sinanın və Paraseslin yaradıcılıqlarından qoşa keçmişdir. Bu haqda dəfələrlə XVIII əsr fransız materialistləri və rus inqilabçı demokratları da fikir yürütmüşlər». (77, s. 116). Müəllif daha sonra yazar ki, Nizami Gəncəvi zəmanəsinin müəyyən mənada loğmanı olmuşdur... Nizami Gəncəvinin tibbi fəlsəfəyə meyli tə-

sadüfi yaranmamışdır. Təbabət elmlərin elə bir sahəsidir ki, bütün sənət sahibləri – hökmdardan tutmuş sadə əmək adamına qədər hamı əlini ona uzadır... Şairlər, mütəfəkkirlər, filosoflar üçün isə təbabət həm də yaradıcılıq, axtarış əhəmiyyəti kəsb edir (77, s.118).

Fikrimizcə, Nizamidə tibb və fəlsəfənin onun görüşlərində ciddi rol oynamasının şairin loğmanlığı, yəni dünyanın, insanların, tibbin bütün sırlarının bilicisi olması ilə izah olunması məsələnin zahiri tərəfidir. Problemin birbaşa fəlsəfi aspekti var. Nizami öz əsərlərində dəfələrlə yazar ki, o, kainatın, varlığın sırlarını axtarır. Onun üçün varlıq Allahdan başlanan yaradılış aləmidir. Yaradılış aləmində bütün ünsürlər bir-biri ilə dərin nizam içərisində əlaqədədir. Kainat və İnsan öz quruluşları etibarilə bir-birinin eynidir. Məsələn, şair «Leyli və Məcnun» əsərində, kitabın ithaf olunduğu Mənuçöhr oğlu Axsitanın mədhində yazar:

**Doqquz göyün ruzi verəni,  
Afaqın (Dünyanın) sərdarı və taxt sahibi,  
Mənalar çeşməsinin feyz paylayanı.  
Asiman rəmzlərinin bilicisi.**

**On iki elmin sırları  
Onun əlində möhür mumu kimi yumşaqdır.  
Bu yeddi qəvarə, altı barmaq,  
Bir göz, dörd əl, doqquz arxa (kürək),  
Çəmbərindən baş çəkməsirlər – deyə,  
Halqa kimi başı çəmbərdə qalmışdır.** (35, s. 39-40)

Əsərin filoloji tərcüməsinin müəllifi prof. Mübariz Əli-zadə sonuncu iki beytin şərhi ilə bağlı yazar: «Nizami təbiət, kainat haqqında təsəvvürünü obrazlar vasitəsilə vermişdir. «Yeddi qəvarə» – yeddi təbəqə yer, «altı barmaq» – cəhətlər; şərq, qərb, şimal, cənub, alt və üst; «bir göz» – günəş; «dörd əl» – dörd ünsür: su, torpaq, od, hava və ya ilin dörd fəsli; «doqquz arxa» (kürək) – doqquz təbəqə göy. Şairə görə, say-

dıllarından hər cisim öz dairəsində cəzibə qanunu əsasında birbirində asılı hərəkətdə olduğundan, bu nizam pozulmasın deyə, bütün kainatın özünəməxsus bir çəmbəri – dairəsi vardır. Axsitanı mübaliğə ilə tərifləyən şair göstərmək istəyir ki, bütün kainatı hasar içərisində müti saxlayan çənbər də şahın qüdrətindəndir» (35, s.264-265).

Göründüyü kimi, şerdə insanın bədən quruluşu ilə kainatın quruluşu arasında mübaliğəli məcaz yaradılmışdır. Bu məcaz sadəcə bir şair uydurması, bədii təxəyyülün yaratdığı bədii lövhə olmayıb, orta əsr düşüncəsinin varlıq haqqında təsəvvürleri ilə bağlı idi. Bu düşüncəyə görə, insan öz daxili və zahiri orqanları (bədənin anatomiq üzvləri) ilə kainatın quruluşunu və quruluş elementlərini (göy qatlarını, göy cisimlərini) özündə inikas edir (başqa sözlə, proyeksiyalandırır). Ona görə də, insan kiçik dünya (aləmi-əsgər), dünya isə böyük insan (insani-əkbər) adlandırıldı. Nizami dünyanın, kainatın, insanın və cəmiyyətin ilahi harmoniyasını axtaran filosof şair kimi, bu harmoniyani, ilahi ahəngi təşkil edən elementlərin (insanın, kainatın) strukturunu dərinəndə bilməli idi. İnsanın strukturu, ilk növbədə, onun anatomiq quruluşundan, ruhi-psixoloji aləmindən – bir sözlə, insan haqqında tibbi biliklərdən keçirdi. Nizaminin İnsani və Kainatı bir poetik lövhəyə – «Xəmsə»yə düzən baxışları onun varlıq haqqında fəlsəfi baxış sistemi idi. Və bu fəlsəfi baxış hökmən insanın bioloji varlığını əhatə edən tibbi bilikləri, yəni tibbdən – təbabətdən görünən insan varlığını nəzərdə tuturdu. Bunsuz Nizami varlığı yönəlmış fəlsəfi-poetik baxışlarını mükəmməl şəkildə ortaya qoya bilməzdi. Beləliklə, Nizaminin tibbi görüşlərinin fəlsəfi əsasları şairin kainat, insan, cəmiyyət, təbiət haqqında bədii-fəlsəfi baxış sistemini nəzərdə tutur. Kainatın kosmik-fəlsəfi harmoniyası adlandırılara bilən bu baxış sistemi Nizami poeziyasının idrakı əsaslarını təşkil edir. Şair bütün varlığı, poetik şəxsiyyəti, bədii irsi ilə bu ali mətləbə – dünyanın fəlsəfi-kosmik nizamının tapılma-

sına xidmət etmişdir. Tədqiqatçılara görə, şairin təxəllüsü də kosmik-fəlsəfi harmoniya ideyasının daha bir təzahürüdür.

Şərqşunas R.Əliyev yazar ki, İlyas Yusif oğlu sənət meydanına atılarkən «Nizami» təxəllüsünü təsadüfən seçməmişdi. Bu, onun həyatda və həyatının mənası saydıgi poeziyada qarşısına qoyduğu məqsədləri son dərəcə dəqiqlik ifadə edirdi. «Nizami» - nizamlayan, nizam verən, qaydaya salan deməkdir. Təkcə sözümüz? Məncə, yox! Həm də insanın, daxili aləmin onun cəmiyyətlə, cəmiyyətin təbiətlə münasibətlərini. Əlbəttə, söz vasitəsi ilə. Nizami poeziyası əvvəldən axıra qədər bu nizamın, bu ahəngin, bu harmoniyanın axtarışı və ifadəsidir (15, s.10-11).

Göründüyü kimi, Nizami təbiətin, cəmiyyətin, insanın arasında mövcud olan harmoniyani axtarırmış. Bu harmoniya Kainata və İnsana ən ümumiləşdirici kontekstdə, yəni ən ümumi qanuna uyğunluqlar çevrəsində baxmağı tələb edirdi. Kainat və insanın belə bir çevrədən ümumiləşdirilməsi onlara fəlsəfi baxış deməkdir. Demək, Nizaminin «Xəmsə»dən ətrafa baxışı fəlsəfədir; o, dünyanın və insanın kosmik harmoniyasını axtarır. Bu harmoniya eyni zamanda insan haqqında tibbi biliklərdən, yəni tibbi görüşlər sistemindən keçir. Baxışın bu tərəfi şairin tibbi-fəlsəfi görüşləri deməkdir. Nizami – şairdir və onun yaradılış aləminin kosmik-fəlsəfi nizamı – harmoniyası ilə bağlı görüşləri bədii söz vasitəsi ilə öz ifadəsini tapır. Bu, Nizaminin şairliyi ilə onun tibbi-fəlsəfi görüşlərinin qarşılıqlı münasibətlərinin ən ümumi mənzərəsidir.

Bir cəhəti qeyd etmək lazımdır ki, Nizaminin yaradılış aləminin kosmik nizamı ilə bağlı görüşləri ən ümumi şəkildə təkcə Təbiəti və Cəmiyyəti nəzərdə tutmur; buraya yaradıcının özü – Allah mütləq ünsür olaraq daxildir. Beləliklə, Nizami Allah, Təbiət və Cəmiyyət (İnsan) arasında olan kosmik nizamı axtarır. Bu dediklərimiz şairin öz tə-

xəllüsü ilə bağlı «Leyli və Məcnun» poemasında yazdıqları ilə daha aydın şəkildə üzə çıxır. Əsərin bədii tərcüməsinə diqqət edək:

**Baxsan, Nizaminin cizgisinə sən,  
Min bir ad sayanı orda görərsən** (30, s.62).

Həmin beyt poemannın sətri (filoloji) tərcüməsində belədir:

**Əgər Nizaminin xəttinə (yazılışına)  
qədəm qoysan (diqqət yetirərsən),  
Min bir adın sayını görərsən** (35, s.49).

Şair beytdə çox mürəkkəb məcaz yaratmışdır. İlk baxışdan görünən məzmun ondan ibarətdir ki, «Nizami» adının yazılışı Allahın min bir adını bildirir. O bununla nə demək istəyir. Beyti izah etmiş M.Əlizadə göstərir: «Müsəlmanların əqidəsincə... Allahın min bir adı var. Ərəb əlifbası ilə yazılan Nizami sözündəki hərfərin «əbcəd» hesabı ilə ekvivalenti min birdir... Beləliklə, şair öz təxəllüsündəki hərfərin ekvivalent rəqəmi ilə Allahın min bir adı arasındakı mənəvi vəhdətə işarə edir» (35, s.267).

Əbcəd hesabı ərəb hərfərinin həm də müəyyən rəqəmləri bildirməsidir. Bu baxımdan, «Nizami» adındaki hərfərin bildirdiyi rəqəmlər toplananda 1001 alınır. Şair bununla demək istəyir ki, onun varlığı, poetik adı Allahla vəhdətdədir. Onun poetik adı Nizamidir, yəni nizam verəndir; şair öz poeziyası ilə yaratdığı fəlsəfi-kosmik nizamı məhz ilahi nizam hesab edir. Bunu şerin sonraki beyti daha da qüvvətləndirir. Bədii tərcümə:

**İlyasın «əlif»ini «lam»ından kəssən,  
Yenə doxsan doqquz tamı görərsən.** (20, s. 62)

Sətri (filoloji) tərcümə:

**İlyasın lamından əlifi bir də «b» çıxsan,  
Adı doxsan doqquzlanar.** (35, s.49)

Prof. M.Əlizadənin beytə verdiyi izahdan göründüyü kimi, burada Allahın 1001 adından ən gözəl adlar olan 99-u (əsmai-hüsna) nəzərdə tutulur. O yazır: «Beləliklə, təxəllüsündəki («Nizami» təxəllüsündəki – R.Ə.) rəqəmlərin Allahın bütün adlarına bərabər olması ilə fəxr edən şair, adındaki rəqəmlərdən biri atıldıqda qalanının «əsmai-hüsнaya» bərabər olduğunu göstərir (35, s.267).

Göründüyü kimi, şair özü varlığını, adlarını, poeziyasını, həyatının mənasını Allahdan qiraqda təsəvvür etmir. Bu, təbii ki, onun tibbi-fəlsəfi görüşlərinə də aididir. Onun həkimlik sənəti ilə bağlı poetik fikirləri bunun belə olduğunu aydın şəkildə göstərir. O, «Leyli və Məcnun»da şerə, şairliyə həvəsi olan on dörd yaşılı oğlu Məhəmmədə belə nəsihət verir:

**Elmlər elmidir demiş peyğəmbər  
Din elmi, təbabət elmi, müxtəsər.  
Göbəkdəki ətri bu iki elmin  
Fəqihlə təbibdir, bunu bil yəqin.  
Fəqih olsan əgər itaətkar ol,  
Hiylədən, riyadan daim kənar ol.  
İsa mərifətli həkim ol, amma  
İnsanı öldürən bir həkim olma.  
Həm həkim, həm fəqih olsan sən əgər,  
Hamının yanında adın yüksələr.  
Həyat da, ölüm də qul olar sana,  
Səadət və şöhrət düşər payına.** (30, s. 65)

Göründüyü kimi, Nizaminin gözündə həkimlik elminin şərafət və dəyəri, ilk növbədə, peyğəmbərin bu elmi elmlər elmi adlandırılması ilə bağlıdır. Başqa sözlə, təbabət

cəmiyyətə ən lazımlı, «elmlər elmi» olmaqla, elmlərin fəvqündə duran elmdir. Ancaq əlamətdar olan odur ki, bu cür elmlər elmi təkcə təbabət yox, din elmi və təbabətdir. Başqa sözlə, din elmi və təbabət bir mərtəbədə, bir sırada götürülür. Şair həkimliyi və fəqihliyi, yəni din elminin nümayəndəsi olmayı sənətlərin də ən vaciblərindən sayır. Onda təbii olaraq belə bir sual meydana çıxır ki, Nizami nəyə görə bu iki elmi belə uca tutur. Məsələ burasındadır ki, təbabət insanın sağlamlığı deməkdir, din elmi də insanın mənəviyyatının sağlamlığıdır. Şairə görə, cəmiyyətin bütövlükdə sağlamlığı, cəmiyyətdə, təbiətdə, bütün kainatda harmoniya insanların cismani və mənəvi sağlamlıqlarından asılıdır. Heç təsadüfi deyildir ki, şair həyatın da, ölümün də bu iki sənətin qarşısında qul olacağını bildirir. Bu, nə deməkdir? Yəni həkim və fəqih olmaqla Məhəmməd insanların həm cisminin, həm də mənəviyyatının qoruyucusu olar. Burada şair «həyat» dedikdə bu dünyani, «ölüm» dedikdə o dünyani – axırəti nəzərdə tutur. Həyat və ölümün qul olması Məhəmmədin hər iki dünyani qazana bilməsi, həm bu dünyada insanlar, həm də o dünyada Allah qarşısında şərafətli məqama qalxa bilməsi deməkdir.

**Nizami poeziyasında təbabət dirlə birləşir. Din dünyagörüşüdür; bütün varlığın Allah tərəfindən yaradılmasının qəbul edilməsi deməkdir.** Nizaminin yaşadığı orta əsrlərin ontoloji (varlıq haqqında təlim) və qonseoloji (idrak haqqında təlim) baxışlarında Allah mühüm yer tutur. Nizaminin tibbi-fəlsəfi baxışları da dindən, onun Allah ideyasından qıraqda ola bilməzdi. Ona görə Nizami həkimlik – təbabət elmini dini elmlə – dini dünyabaxış sistemi ilə bir sırada qoyur, onun tərkib hissəsi, ona bağlı sayır. Başqa cür desək, şairin kainat, təbiət, insan, bütövlükdə varlıq haqqında baxışları peripatetizmə meyl edən bütün tərəfləri ilə Allah ideyasından qıraqda deyil. Nizami üçün islam – hakim dünya-baxışı, dünyani dərk sistemidir. Dini dünyabaxış, bü-

tövlükdə götürdükdə, dünyagörüş hadisəsi olmaqla həm də fəlsəfi dünyabaxışla birləşir. Bu, Nizaminin fəlsəfəbədii dünyabaxışlarını əks etdirən «Xəmsə»dən aydın görünməkdədir. Şairin fəlsəfi dünya modeli islam dininin ehkamlarına söykənir, onların üzərində qurulur. «Xəmsə»də gerçəkləşdirilən fəlsəfi-kosmik dünya nizamı məhz bu əsaslara söykənirdi. Bu baxımdan, şair üçün İslam dini, bütövlükdə götürdükdə, kosmik nizamın əsası idi.

Şərqşunas R.Əliyev yazar ki, Nizami mömin müsəlman idi. Lakin onun üçün islam heç də müəyyən ayinlər, norma və təsəvvürlər kompleksi deyildi. İslam, şairin nəzərində, cəmiyyətdə qarşılıqlı ahəng və anlaşma yaratmalı olan bir təlimdir (15, s.12). Göründüyü kimi, İslam dini öz dünyagörüş, əxlaqi-mənəvi, ilahi-idraki sistemi ilə şair üçün cəmiyyəti və dünyyanın ahəngini yaradacaq mənəvi əsasdır. Bu ahəngdə cismani sağlamlığın müstəsna rolü var. Təbabət bir elm kimi İslamin bəyan etdiyi dünya nizamının cismani sağlamlıq tərəfləri ilə bağlı elm olaraq şairin fəlsəfi dünyabaxışında mühüm yer tutur. Orta əsr dünya baxışlarından çıxış etdikdə başqa cür ola bilməzdi. Elm bilik hadisəsi olaraq mənbəyi etibarilə Allaha bağlanır. Elm funksiyası Allahın dərkinə yönəlir. Tibb elmi də bu idraki-metodoloji sistemə tabe idi.

Nizamini bu problemlər yaradıcılığının əvvəlindən sonuna qədər düşündürmüştür. Onun yarandığı gündən bu günə qədər, əsrlər ərzində insanların bədii və idraki zövqünü oxşayan «Xəmsə»si məhz Allahın adı ilə başlanır. «Sirlər xəzinəsi»nin ilk beyti belədir:

«Bismillah-ir-rəhman-ir-rəhim»

**Həkimlər xəzinəsinin qapısının açarıdır.** (33, s.16)

Həkimlər xəzinəsi – hikmətlər xəzinəsi deməkdir. Bu – dünyyanın fəlsəfi dərki deməkdir. Həmin idraksa Alla-

hın adı olmadan mümkün deyildir. Çünkü bütün bilik Allahdan gəlir və ona da yönəlir. Filosof Z.Quluzadə şairin ilk poemasının fəlsəfi-bədii mündəricəsini belə səciyyələndirir: «Allah, dünya, insan, onların əlaqəsi, orta əsr fəlsəfəsinin dili ilə desək, onların «sirləri» «Sirlər xəzinəsi»ndə öz əksini tapmış fəlsəfi axtarışların, xüsusilə həmin dövrün fəlsəfi cərəyanlarının mahiyyətini təşkil edir» (97, s.103).

A. Hacıyev yazar ki, Nizami həqiqətən mömin adamdır: Allaha dua ilə xıtab edəndə o, tamamilə səmimidir. Eyni zamanda, bizim qarşımızda fəlsəfi-teoloji məsələlərə münasibətdə «orta əsr təfəkkürü» nümayiş etdirməyən bir sənətkar durur (37, s.40). Fikrimizcə, müəllif Nizaminin dindar olması fikrində haqlı olsa da, şairin «orta əsr təfəkkürü nümayiş etdirməməsi» məsələsində haqlı deyildir. Artıq Azərbaycan fəlsəfə və filologiyasında əsaslı şəkildə sübut edilmişdir ki, Nizami öz dövrünün ən qabaqcıl mütəfəkkirlərdən biri olmaqla məhz orta əsrlər fəlsəfi, dini, bədii fikrinin zirvəsinə qalxmışdır. Nizami bütün fəlsəfi, teoloji düşüncələri ilə heç bir halda orta əsr intellekt səviyyəsindən qırğa çıxmır və Nizami düşüncəsi bütün özünməxsusluğu, bütün fenomenal cəhətləri ilə məhz orta əsr təfəkkürü nümayiş etdirir. Nizami orta əsr düşüncəsində hər hansı ehkamı inkar edib, ona qarşı əsrləri qabaqlayan düşüncə nümayiş etdirdikdə belə, bu onu orta əsr təfəkküründən ayırmır və ona qarşı qoymur. Bu baxımdan, şairi heç bir məsələdə sünü şəkildə orta əsr intellektual səviyyəsindən ayırmaya ehtiyac yoxdur. Bunu Nizaminin dinə və onun əsası olan Qurana münasibəti də aydın şəkildə göstərir. Belə ki, Nizaminin fəlsəfi düşüncələrinin, o cümlədən tibbi-fəlsəfi, sosial-ekoloji düşüncələrinin idrak bazasında Quranın təməl prinsipləri durur.

A.Rüstəmova yazar ki, Qurana – zamanın çoxplanlı dünyagörüşü hadisəsi olan bu mənbəyə diqqətlə yanaşılarsa, orada sonralar müstəqil sahələrə ayrılmış müsəlman mədəniyyətinin, xüsusilə islami fəlsəfi-bədii fikrin,

demək olar ki, bütün ilkin rüşeymlərini müşahidə etmək mümkündür... (75, s.54-55) ...Yaxın və Orta Şərqi ədəbiyatında İslamın təsisindən sonra formallaşmış əksər janr növlərinin Quran ayə və surələrindəki süjet, motiv, obraz və poetik-üslubi keyfiyyətlərdən qaynaqlandığını da inkar etmək olmaz (75, s.55).

Göründüyü kimi, Quran, onun əsasında fəaliyyət göstərən İslam dini bütöv müsəlman Şərqinin fəlsəfi, bədii, estetik, mənəvi, ictimai və s. düşüncəsinin əsasında durur. Nizami «Xəmsə»sində də din belə bir əlahiddə mövqeyə malikdir. Varlığın, kainatın yaradılışın istənilən fəlsəfi konsepsiyası Nizami üçün Allahın varlığının dərkinə yönəlmış idrak yollarından biridir. Bu baxımdan, Nizaminin tibbi-fəlsəfi görüşləri şairin öz yaradıcılığında bədii üsulla əsaslandırmaya və zamanına təlqin etməyə çalışdığı Təbiət və Cəmiyyətin ahəngi, nizami bədii-fəlsəfi ideyasının tərkib hissəsi kimi, varlığın Allahdan başlanan və ona qayıdan ilahi-kosmik nizamına söykənir. Quranda kosmik nizamın mənbəyinin Allah olduğu dəfələrlə, dənə-dənə aydın şəkildə bəyan edilir. Məsələn, bu ilahi kitabın 87-ci surəsinin, 2-ci və 3-cü ayələrində deyilir: «O Rəbbin ki, xəlq etdi və nizama saldı. O Rəbbin ki, əzəldən müəyyən etdi və yol göstərdi» (61).

Bələliklə, Nizaminin həkimlik sənətinin cəmiyyət üçün elmlər elmi kimi vacibliyini, şərafət mövqeyini peyğəmbərin buyuruğu ilə əsaslandırması bir təsadüf olmayıb, şairin bütün məssələlərdə Quranla nazil olan Allah hökmünə əsaslanmasını göstərir. Bu, həm də onu göstərir ki, Nizaminin tibbi-fəlsəfi görüşləri şairin varlığın kosmik ahəngi ilə bağlı düşüncələrinə xidmət edir. Bu cəhətdən, onun fəlsəfi düşüncəsi bədii yolla, bədii sözlə ifadə olunmuşdur. Bu da öz növbəsində, Nizaminin bədii düşüncəsində onun fəlsəfi görüşlərini müəyyənləşdirməyin ümumi planına diqqət yetirməyi nəzərdə tutur. Belə ki, Nizamidə fəlsəfi və bədii düşüncə qovuşmuş vəziyyətdədir. Bunları

iki lay şəklində təsəvvür etsək, onda biz aydın sərhədlərə ayrılmazı mümkün olmayan bir mənzərə ilə qarşılaşmış oluruq. Nizaminin fəlsəfi düşüncəsi, o cümlədən tibbi-fəlsəfi görüşləri bədii yolla təzahür etmişdir. Tədqiqatçılar bu məsələyə diqqət etmişlər.

Filosof Z.Quluzadə Nizaminin öz çağının, demək olar ki, bütün fikir cərəyanlarına bələd olduğunu, onların mütərəqqi tərəflərindən istifadə etdiyini qeyd etmişdir. Alimə görə, Nizami öz çağının fəlsəfi cərəyanlarına o qədər diqqət göstərmişdir ki, hətta əxilik cərəyanının barəsində məlumat qalmamış fəlsəfəsini, bəlkə də, bu gün Nizami Gəncəvi yaradıcılığı əsasında öyrənmək mümkündür (110, s.102).

Öz ədəbi düşüncələrinin fəlsəfiliyi ilə seçilən mərhum alim Y.Qarayev Nizami yaradıcılığında fəlsəfə ilə bədiliyin sərhədlərinin müəyyənləşdirilməsi zərurətini nəzərdə tutaraq yazırı ki: «...Nizaminin çı�paq fəlsəfi görüşləri ilə onun bədii təfəkkürünün, romantik metodunun bütünlükdə pafosu ilə ifadə olunan həqiqətləri fərqləndirilmir: «Dirilik suyunun nə üçün ucqar şimalda «zülmət səltənətində»» («İsgəndərnəmə») olduğunu başa düşməkdən ötrü bilmək lazımdır ki, Nizami üçün qütb gecəsi mistik özünüdərkin canlı bulağının fəvvarə vurduğu insan ürəyinin qaranlığına dalmağın Yer kürəsindəki analogiyasıdır» (50, s.89). Beləliklə, alimə görə, bədiliyik düşüncənin fəlsəfi vüsətinin ifadə forması, ifadə imkanlarıdır.

Nizamiüşəs A.Rüstəmovə Nizaminin bədii yaradıcılığında ifadə olunmuş fəlsəfi düşüncələrini «poetik fəlsəfə» adlandıraraq, bunu «bilavasitə obrazlı təfəkkürün nai-liyyətləri ilə ifadə olunan bədii-fəlsəfi fikir» kimi müəyyənləşdirir (73, s.6-7).

Göründüyü kimi, Nizaminin tibbi görüşləri fəlsəfi mahiyyət daşıyır və bu fəlsəfə bütövlükdə poetikdir – poetik fəlsəfədir. Bu halda ədəbiyyat, yəni Nizami «Xəm-sə»si şairin fəlsəfi görüşlərini obrazlı təfəkkür vasitəsi, yə-

ni obrazlaşdırma ilə ifadə edən sənət hadisəsidir. Orta əsrlərdə fəlsəfi düşüncə bu çağ təfəkkürünün istənilən növ və formasına aid idi; o cümlədən də bədii düşüncəyə. Bu baxımdan, Nizamidə ifadə olunan təbii-fəlsəfi görüşlər şairin bədii obrazlaşdırma üsulundan istifadə ilə öz təzahürünü tapmış olur.

Şairin yaradıcılığında tibb, təbabət elmi, xəstəliklər, onların müalicə üsulları, dərmanlar birbaşa tibb elminə xidmət etməyib, onun ilk tibbi-fəlsəfi görüşlərinin bədii yolla təzahürüdür. Bunu biz onun yaradıcılığında geniş şəkildə istifadə olunan bədii-tibbi məcazların fəlsəfi məna kəsb etməsində aydın şəkildə görürük.

Nizami poeziyasında biz tez-tez müxtəlif tibbi faktlarla qarşılaşıraq ki, bunlar da bədii-metaforik şəkildə fəlsəfi mətləblər ifadə olunur. Məsələn, «Sirlər xəzinəsi»ndə biz sirkə ilə müalicədən fəlsəfi məcaz kimi istifadənin konkret örnəyini görürük:

Sən sarılıq çəkməsən saralmaz ki bənizin,  
Üzünü turşutsan da, qaralmaz ki bənizin.  
Yüz ilin yağı, piyi bir kəsi sağaldarmı?  
Bir mərəzi on ilin sirkəsi sağaldarmı? (28, s. 102)

Burada tibbi nöqtəyi nəzərdən biz sarılıq xəstəliyi, onun profilaktikası, müalicəsi ilə bağlı sistemli təsvirlə üzləşirik. Əgər bunu tibbi ifadələrə çevirsək, onda məlum olur ki, sarılıq xəstəliyinin əlaməti üzün saralmasıdır. Köhnəmiş dərmanla müalicə etmək olmaz. Yəni müalicə məqsədilə köhnəmiş yağ və piydən, yaxud sarılığın müalicəsi zamanı on ilin sirkəsindən istifadə etmək fayda verməz, ziyan verə.

Bu beytlər, eləcə də Nizamidə çoxlu sayıda belə beytlər müxtəlif xəstəliklər və onların müalicə üsul və vasitələri haqqında məlumat əldə etmək baxımından əvəzsizdir. Elə fəslin əvvəlində göstərdiyimiz kimi, tibb tarixini ara-

dirmiş mütəxəssislər Nizamidəki belə məlumatlardan geniş şəkildə istifadə etmişlər. Ancaq Nizamidəki bu tibbi faktları yalnız təbabət tarixi baxımından araşdırmaq onun tibbi görüşlərinin fəlsəfi mahiyyətini açıb ortaya qoya bilməz. Əvvəla, bu beylərdə Nizaminin başlıca məqsədi heç də tibbi biliklər nümayiş etdirmək deyil. Şairin bu beyləri «Sirlər xəzinəsi»nin «Xilqətin gözəlliyi və kamalın qüdrəti» kimi fəlsəfi problemin bədii həllinə yönəlmış səkkizinci söhbətindəndir. Şair burada yaradılışın gözəlliyi və kamalın, ağlın bu gözəlliyi dərk etmə qüdrətindən söhbət açır. Gözəllik bütövlükdə götürdükdə onun təzahür etdiyi obyektin quruluş elementlərinin ahəngdar düzümüdür. Nizami də yaradılışın (xilqətin) gözəlliyindən danışarkən məhz ilahi yaradılış harmoniyasını təşkil edən elementlərin düzüm ahəngindən doğan fəlsəfi-bədii gözəlliyi nəzərdə tutur. Burada o, tibbi elementlərdən də istifadə edir. Yəni üzün rənginin sarılığı təsadüfi olmayıb, səbəb və nəticənin ahəngdar düzümünün nəticəsidir. Əgər üz sarıdırsa, bu halda onda xəstəliyi görmək lazımdır. Başqa sözlə, yaradılışın hər bir elementi determinativ (səbəb-nəticə) harmoniyasının ünsürüdür. Xilqətin ilahi harmoniyasından qiraqda qalan heç nə yoxdur. Ağıl bunu dərk etməklə dünya nizamının bərpasına, pozulmamasına xidmət etmiş olur. Şairin tibbi-fəlsəfi görüşləri, göründüyü kimi, yaradılışın kosmik qurumunun ahəngini, nizamını şərhə yönəlib. Sonrakı beylərdə biz bunu daha aydın görürük. Şair göstərir ki, köhnə yağı, piylə xəstəliyi sağaltmaq olmaz; köhnəlmış sirkə sarılığın dərmanı ola bilməz. Burada şair yaradılışın struktur ahənginə işarə edir. Xəstəlik problemdir, problemin həlli onu yaradan, şərtləndirən fakt və hadisələrin düzümünü bilməyi tələb edir. Ağıl bunu bilməlidir. Əgər sarılıq köhnə sirkə ilə müalicə edilərsə, o sağalmaz. Demək, hər bir yaradılışın mahiyyəti dərk edilməli, strukturunu təşkil edən elementlərin düzüm qanuna uyğunluqları (kosmoqonik ahəngi) tapılmalıdır. Göründüyü kimi, şair

varlığın struktur ahəngi kimi ilahi hadisəni həm də tibbi-fəlsəfi aspektdə qoyaraq bədii şəkildə təsvir etmişdir.

Göstərilən şərə şərh yazımiş şərqşünas R.Əliyev izah edir ki, qədimdə səfrani sirkə ilə müalicə edərlərmiş. Yəni dünyaya olan tamahının səfrası sənin üzünü saraldıb. Dünyəvi əlaqələr üçün turşutduğun üzünün və qəşinən sirkəsi həmin səfraya təsir göstərə bilmir. Çünkü bu səfrani sənin yüzellik acgözlük piyin əmələ gətirib, belə bir səfrani da on illik sirkə yox eləyə bilməz (28, s.184). R.Əliyevin beytə verdiyi izah sərf bədii məzmunludur. Yəni alim beytin bədii məzmunundan çıxış edərək onun poetik-əxlaqi mənasını izah etmişdir. Və burada maraqlı bir mənzərə yanır. Göründüyü kimi, beyt həm tibbi-fəlsəfi, həm də bədii-əxlaqi məna qatlarına daxildir. Bir-birini təsdiq edən bu məna qatları şairin xilqətin gözəlliyi haqqında olan ideyalarının müxtəlif kontekstlərdə şərhinə xidmət edir. Bu beylərdə təsvir obyekti olaraq Nizami çağının tibbi faktları götürülüb. Şair bu tibbi faktlarla öz fəlsəfi görüşlərini şərh edib. Ancaq bu görüşlər bədii məzmun planına malikdir. Başqa sözlə, fəlsəfi-tibbi, əxlaqi, estetik görüşlərin şərh məkanı bədii məzmundur. Beləcə Nizami şerində onun dünyaya fəlsəfi baxışları tibbi-bədii ifadələnmə planı tapmışdır. Onun yaradıcılığında digər belə nümunələrə diqqət tibbi-bədii məcazların fəlsəfi əsaslarını üzə çıxartmış olur.

«Sirlər xəzinəsi»ndə «Gecənin vəsfİ və qəlbi tanımaq haqqında» söhbətdə axşamın düşməsi, gecə olması xəstəlik tibbi-bədii məcazi ilə təsvir edilir:

Şərbət və xəstə bir-birilə saziş edib,  
Qara sevdanın evini tərk etdilər.  
Xəstə (düz) bir tas qan töküdü və  
Başdan ayağa qədər (dünya) mürəkkəb oldu.

(33, s. 57)

Bu beyləri şərqşünas R.Əliyev belə şərh edir: «Gecənin çağasını (Ayı – R.Ə.) qara sevda (qaranlıq) xəstəliyindən qorumaq üçün torpaqdan bir şəfa bəxş edən məcum düzəltdi, sonra torpaq öz məsihavarı nəfəsindən (Məsihavarı nəfəs dedikdə burada Həzrəti İsanın nəfəsi nəzərdə tutulur – R.Ə.) gecənin qarasevdasının atəşinə su çılıdı və xəstə ilə şərbət biri-biri ilə qovuşub, qarasevdanın evini tərk etdirilər. Xəstə üfüqlərə «bir tas qan» – şəfq tökdü, onun qarasevdası (qaranlığı) içərisindən xaricə çıxdı və gecənin çağası (Ay – R.Ə.) başdan-ayağa qədər mürəkkəb rənginə (qara rəngə – R.Ə.) girdi. Onu qara rəng o dərəcədə bürdü ki, qəza onu kafırlıkdə müttəhim etdi. Dini təlimə görə, qiyamət günü kafırlər üzüqara olacaqlar» (33, s.204).

Göründüyü kimi, beylərdə Günəşin batmasından sonrakı vaxt – yəni gecənin yavaş-yavaş düşməsi, hər tərəfi qaranlığa bürüməsi, Ayın üzünü örtməsi və s. təsvir olunur. Beytlərə verilmiş izahlar da göstərir ki, burada qaranlığın düşməsi ağır bir xəstəliklə bədii yolla müşayis olunur. Əslində, şair burada, gerçək olaraq xəstəliyi təsvir edir. Ancaq bu tibbi təsvir məcazi bir mənzərədir və gecənin düşməsini göstərir. Burada tibbi-fəlsəfi görüş zaminin müxtəlif hissələri arasında olan mənə qarşıdurmasını da nəzərdə tutur. Gündüz – işıq, gecə – qaranlıq deməkdir. Bu baxımdan, gündüz xeyir işlərin, gecə isə şər işlərin görüldüyü vaxt sayılır. Bu mənada, Nizaminin gecəni xəstəyə, xəstəliyə, onun ağır fəsadlarına bənzətməsi Təbiətlə Təbabət arasında yaradılmış tibbi-bədii məcazdır və onun tibbi-fəlsəfi görüşlərini bildirir. Belə ki, burada xəstəlik və onun gedişatının təsvirindən bir təsadüf olaraq yox, gecənin düşməsinin məcazi təsvirində istifadə olunur. Təbiətin bu anı xəstəliklə işarələndirilir. Gündüzün – xeyiri, gecənin – şəri bildirməsi kimi əxlaqi qarşıdurma qoşası dünyanın əxlaqi-etik ahənginin ifadəsi olaraq tibbi-fəlsəfi mənzərə fonunda öz bədii təcəssümünü tapır.

Şair «Xosrov və Şirin»də belə bir tibbi-bədii məcaz yaradır:

**Rüzgarın təbibi əfsun satandır,  
Odur əynindəki yüz rəng kətandır.  
Gah bir neşər vurar «dərmandır» deyə,  
Səfra üçün turşu düzər süfrəyə.  
Qulağı çərtməkdir başın dərmanı,  
Dəmüləxəveyndir Səyavuş qanı.  
Belə bir məlhəmlə bağlanmaz yara,  
Bu dərman kar etməz azarlılara (29, s. 359).**

Bu şer parçası «Xosrov və Şirin» əsərinin sonundakı «Nəsihət və son söz» hissəsindəndir. Nizami bu hissədə özünə müraciətlə oxucusuna təlqin edir ki, ucalmaq səadəti sadəlikdən, əzab-əziyyətdən keçir. Zamanın eybəcərliliklərinə, oyunlarına baş qoşma; zəmanə qorxuludur. Ondan qorunmaq lazımdır. O, əfsun satan bir həkimdir, oyunbaza bənzəyir. Yalandan damardan qan alır, səfranın müalicəsinə qəsdən turşu təklif edir. Başağrısı üçün qan almaq təklif edir,ancaq bu, qardaş qanıdır. Şair oxucusunu belə müalicə edən həkimdən uzaq qaçmağa çağırır.

Şer parçasında, göründüyü kimi, tibbi bənzətmələdən istifadə edilmişdir. Biz burada birbaşa tibbi məlumatlarla karşılaşırıq. Yəni burada damardan qan almaq kimi müalicə praktikası təsvir olunur. Bəlli olur ki, insanda səfəra, yəni ürəkbulanma zamanı turş şeylərdən istifadə edilir. Başağrı zamanı qulaqdan qan alınır. Təbii ki, burada Nizami hər cür başağrını yox, arterial təzyiq zamanı yaranan başağrını nəzərdə tutur. Belə təzyiqdən əmələ gələn ağrı qulağın çətilib qan alınması ilə sakitləşdirilir. Yəni qanın miqdarı qismən azaldılır və bu da arterial təzyiqin aşağı düşməsinə səbəb olur.

Beytdəki bu tipli məlumatlar təbii ki, şair tərəfindən məhz xəstəliklərin etiologiyası, profilaktikası möqsədi ilə

istifadə olunmur. Burada şairin tibbi görüşlərinin bədii-tibbi məcazlar səviyyəsində təzahürü vardır. Nizami zamanı bir şarlatan həkimə bənzədir və bu həkim xəstəyə düzgün diaqnoz qoymur. Onda olan xəstəlikləri tapmayıb, yalançı xəstəliklər təklif edir və buyurduğu müalicə də təbii ki, əksinə olur. Şair oxucunu belə həkimdən – zaman-dan qaçmağa, onun oyunlarına uymamağa çağırır. Nizami-nin tibbi-fəlsəfi görüşləri burada İnsan-Zaman, İnsan-Cəmiyyət münasibətlərinin qarşılıqlı sistemini nəzərdə tutur. İnsanla Zaman, İnsanla Cəmiyyət arasında harmoniya, tarazlıq olmalıdır. Və insan özü bu taraklığı tapmalıdır. İnsanın dünya ilə münasibətlərinin normal, yaxud qeyri-normal olması, fərdin cəmiyyətdə özünə yer tutma bilməsi, faydalı işlərlə məşğul ola bilməsi onun özündən, öz kama-lını nə qədər təkmilləşdirməsindən asılıdır;

Bu beşikdə uşaq kimi öz barmağını sor,  
Öz qanımı həm süd, həm də bal elə (34, s. 342).

Başqa sözlə, uşaq öz barmağını soran kimi sən də dünyanın sirlərini başa düşmək üçün öz üzərində çalış, zamanı başa düşməyə səy et və yalançı həkimə bənzəyən, xəstəni öz diaqnozu üzrə yox, başqa xəstəliklər üzrə müalicə edən firildaqcı təbiblərə oxşayan zəmanə firildaqlarından uzaq qaç. Göründüyü kimi, Nizaminin burada tibbdən istifadəsi dünyanın əxlaqi-fəlsəfi mahiyətinin ortaya qoyulması, oxucu şüuruna etik ehhkamlar kimi təlqin edilməsi məqsədini daşıyır.

«Xosrov və Şirin»də Məryəmin ölümündən sonra Xosrovun onun əlindən azad olması belə bir maraqlı tibbi-bədii məcazla da öz ifadəsini tapır:

Necə ki çəngi-Məryəmlə zahi qurtarır,  
Dünyalar şahı (da) Məryəmin çəngindən qurtardı.  
(34, s. 207)

Prof. H. Məmmədzadə bu beytlə bağlı belə yazı-mışdır: «Çəngi-Məryəm» tibbi otdur, hamilə qadınların doğumdan tez azad olması üçün işlənmiş. Burada Çəngi-Məryəm və Məryəmin çəngi (əli – R.Ə.) münasib şəkildə işlənmişdir. Yəni çəngi-Məryəm otu vasitəsi ilə zahi doğum dərdindən azad olan kimi, Xosrov da Məryəmin əlindən – çəngindən xilas oldu» (34, s.366-367).

Burada yaradılmış məcazi müqayisə bir bədii-poetik fiqur kimi zəngindir. Belə ki, «Çəngi-Məryəm» (ot) və «Məryəmin çəngi» (əl) Nizaminin poemanı yazdığı fars dilində eyni cür yazılan («Çəngi-Məryəm» şəklində) iza-fətdir. Bunların yazılışı və oxunuşu eyni olmaqla omonimdir. Demək, burada məcazin təkcə tibbi, bədii səviyyəsi yox, eyni zamanda dillə bağlı olan omonimlik səviyyəsi də vardır. Xosrovun Məryəm kimi qadının əlindən azad olma-sı zahinin doğması tibbi prosesinə bənzədilməklə həm də fəlsəfi-bədii məna yaradılmışdır.

Dünyaya gələn körpə təmizdir, pakdır, Xosrov da Məryəmin əlindən onun ölümü vasitəsi ilə qurtulmaqla belə bir yeni, saf, təmiz bir həyat üçün şans əldə etmiş olur. Bu mənada, Nizaminin burada «çəngi-Məryəm» dərman otundan məcaz kimi istifadə etməsi şairin tibbi-fəlsəfi gö-rüşlərinin daha bir ifadə planı kimi diqqəti cəlb edir.

«Yeddi gözəl»də sarı rəng, sarılıq xəstəliyi ilə bağlı belə bir gözəl tibbi-bədii məcaz yaradılmışdır:

Sarılıq azarı tutsa bir gözəl  
Lacivərdi köynək geyər əlbəəl (31, s.47).

Beyti izah edən nizamışunas R.Əliyev yazar ki, sarılıq (yarağan) xəstəliyinə düçər olanlara qədim həkimlər lacivərdi və ya qara rəngli paltar geyindirərdilər. Hər iki rəng matəm rəngi olub (31, s.324).

İzahdan da göründüyü kimi, beytin dərin fəlsəfi mö-nası vardır. Nizami insanı qızıl, var-dövlət dalınca qaç-

mamağa çağrıır. Misal verdiyimiz beytdən əvvəlki beytlər-də göstərilir ki, qızıl toplamağa, var-dövlət hərisliyinə uyuma. Şair göstərir ki, qızılı həvəs, ona vurğunluq, gecə-gündüz onun yolunda çalışmaq, həyatını bu yolda sərf etmək insanı məhv edir. Burada Nizami fikrini tibbi məcazdan istifadə edərək şərh edir. Sarılıq xəstəliyi zamanı qədim həkimlərin xəstəyə lacivərdi, qara paltar geyindirməsini Nizami fəlsəfi-tibbi məcaz səviyyəsinə qaldırır. Sarılıq insanın rəngini saraldır, eyni zamanda qızılıñ da rəngi sarıdır. Sarılığa qarşı istifadə olunan qara paltarla şair dərin bir fəlsəfi məna ifadə edir. Belə ki, bu xəstəlik insanı öldürübilər. Ölüm isə qara, lacivərdi rənglərlə assosiasiya olunur. Beləliklə, şair sarılıq xəstəliyini – qızılı, bu xəstəlikdə geyilən lacivərdi, yaxud qara rəngli paltarları ölümə bənzədir və bu yolla dərin fəlsəfi məna ifadə edir. İnsanın var-dövlət, qızıl dalınca qaçması onun həyatını daim təhlükələrlə, ölümlə üzləşdirir. Sarılıq xəstəliyi insanı öldürə biləyi kimi, bu xəstəliyin rəngində olan qızıl da insanı məhv edə bilər. Beləliklə, şairin tibbi-fəlsəfi görüşlərinə görə, insan öz həyatını faydalı işlərə həsr etməli, dünyanın mənasını, həyatda mövcud olmağın ilahi sirlərini bilməli, dünyanın gərmişindən müdrük bir zövq duymalı, fiziki və mənəvi harmoniya içərisində həyat keçirməlidir.

Nizami poeziyasında bədii-tibbi məcazlardan müəyyən psixoloji məqamların təsviri üçün də istifadə olunmuşdur. «Leyli və Məcnun»da eşq dərdinə düşüb xəstələnmiş Məcnunun atası ondan əlini üzür. Bu, poemada bədii-tibbi məcazla belə ifadə olunur:

**Sağalma ümidi ondan kəsdi,  
Çünki o isitmə teli düyünlə dolu idi.** (35, s.149)

Prof. M.Əlizadə beytin şərhi ilə bağlı yazır: «Keçmişdə qızdırma yatağının (malyariyanının) türkəçarə müalicə vasitələrindən biri bu idi ki, xəstənin boynuna bir sap

bağlayaraq hər dəfə titrədib qızdırma növbəsində ara həkimi ona bir düyun vurub deyərdi: burada bağlan! «İsitmə teli düyünlə dolu idi» sözləri ilə şair «artıq sağalmasına ümid yeri qalmamış idi» fikrini ifadə etmişdir» (35, s.275).

Fikrimizcə, burada şairin tibbi-fəlsəfi görüşləri də özünün ifadə planını tapmışdır. Beytdəki tibbi proseduradan görünüşü kimi, söhbət o çağın ənənəvi psixoterapevtik müalicə üsulundan gedir. Yəni Məcnunun xəstəliyi – eşq mübtələsidir və onun dərmanla müalicəsi yoxdur. Xəstəlik onun şüuru, idrakı, könlü, qəlbə səviyyəsindədir. Məcnun bütün varlığı ilə sevir; onun bədəni və düşüncəsi, cismi və ruhu bu eşqə mübtəla olmuşdur. Şair burada «isitmə teli» tibbi obrazı ilə Məcnunun xəstəliyinin ruhani səviyyəsini, onun eşqdə çatdığı məqamı göstərir. Məcnun təmamilə eşqə, insana vurğunluğa qapılmışdır. O, Leylinin simasında insan adlı varlığa vurulmuş, onun əsiri olmuşdur. Məcnunu dəli edən, onu azara salan, xəstələndirən insanda təzahür edən ilahi gözəllilikdir. O, belə bir yüksək ilahi-idraki məqamın vurğunu – xəstəsidir. Şair bu məqamın ifadəsi üçün məhz ibtidai psixoterapiyadan obraz seçməklə Məcnunun psixi durumunun yüksək ilahi-mənəvi məqamını göstərir.

Nizami Gəncəvinin tibbi-fəlsəfi görüşləri «Xəmsə»-də ayrı-ayrı xəstəliklərin bədii-fəlsəfi baxımdan mənalandırılmasında da ifadə olunmuşdur. Qeyd etmək lazımdır ki, «Xəmsə»də müxtəlif xəstəliklərdən bədii motivlər olaraq istifadə edilməsi geniş şəkildədir. Bu məsələ tədqiqatçıların diqqətini cəlb etmiş, «Xəmsə»nin xüsusiətibbi baxımdan araşdırılan mütəxəssislər onlara tibbi nöqtəyinə zərdən diqqət yetirmişlər.

M.Süleymanoğlu (Məmmədov) Nizami yaradıcılığını müxtəlif xəstəliklər baxımdan nəzərdən keçirmiş və göstərmüşdür ki, «Xəmsə»də travmatoloji (sınıq, çıxiq, sümük zədələnmələri), dəri xəstəlikləri (dərinin irsi yoluxucu və başqa mənşəli xəstəlikləri), xəstəliklərin klinik göstəricilə-

rindən biri olaraq qızdırma (bədənin hərarətinin, temperaturunun artması), ruhi-əsəb pozğunluqları, qorxu stressi və onun fəsadları, bədnəzər və yaratdığı psixi pozuntular, irsi xəstəliklər və s. təsvir edilmiş, onların vasitəsilə bədii-fəlsəfi mətləblər ifadə edilmiş, insanın, cəmiyyətin sağlamlığı problemləri şərh edilmişdir (77, s.97-111).

Nizaminin tibbi görüşlərinə, «Xəmsə»də tibb məsələlərinə daha çox diqqət vermiş M.Ə.Əfəndiyev «Xəmsə»də qida gigiyenasi ilə bağlı meydana gələn tibbi problemlərə xüsusi fikir vermişdir. O göstərir ki, təbiətdəki... dörd stixiyaya (od, su, torpaq, hava – R.Ə.) uyğun olaraq qədim və orta əsrlərin medisinası insan orqanizmində dörd əsas şirə olduğunu qəbul edirdi: qan, bəlgəm (selik), sarı səfra, bir də qara səfra... Bütün bu momentlərə dair göstərişlərə biz Nizami əsərlərində rast gələ bilərik (25, s.93). Tədqiqatçı Nizami əsərlərini tibbi baxımdan tədqiq edərək onlarda təsvir edilmiş qan təzyiqi, yoluxucu xəstəliklər, qızdırma və s. xəstəlikləri Nizami çağının və müasir dövrün tibbi bilikləri fonunda şərh etmişdir (25, s.91-106).

M.Ə.Əfəndiyev R.K.Əliyevlə birgə yazdıqları «Nizami və dövrünün təbabəti» adlı məqalədə «Xəmsə»də təsvir olunmuş xəstəlikləri, dərmanları və s. təsvir etmiş və belə bir şərh vermişlər ki, şair müasiri olduğu dövrün təbabətini dərinən bilmüşdür. Nizaminin tibbi görüşləri onun bütün əsərlərində vardır. Bu görüşləri o, bəzən birbaşa vermiş, bəzən müqayisələr, metaforalar (bənzətmələr – R.Ə.) və s. şəklində söyləmişdir (117, s.49).

Nizami yaradıcılığında tibbi məsələlərini Azərbaycan təbabəti tarixi kontekstində öyrənmiş İ.K.Əfəndiyev göstərmışdır ki, şairin yaradıcılığında müxtəlif xəstəliklər, onların etiologiyası, müalicə və profilaktikası, müalicənin üsul və vasitələri ilə yanaşı, psixi xəstəliklər xüsusi olaraq geniş və ətraflı təsvir edilmişdir. Şair nəinki bu xəstəlikləri daha ətraflı bədiiləşdirmiş, eyni zamanda bu xəstəliklərin sosial əsaslarının təsvirinə qarşı diqqətli olmuşdur

(116, s.107-116). Öz növbəsində qeyd edək ki, şair təkcə psixi xəstəliklərin yox, eləcə də bütün tibbi patalogiyaların sosial, siyasi, dini və s. əsaslarının təsvirinə qarşı diqqətli olmuşdur. Bu, təsadüf olmayıb, Nizaminin tibbi-fəlsəfi görüşləri ilə bağlı idi. Bunun özü göstərir ki, Nizami ayrı-ayrı xəstəliklərin, onların ekologiyasının, anatomik-fizioloji əsaslarının təsvirində heç də sərf tibbi məqsəd güdməmiş, fəlsəfi-poetik görüşlərinin tərkib hissəsi olan fəlsəfi-tibbi görüşlərinin bədii ifadəsi üçün vasitə kimi istifadə etmişdir.

Tibb mütəxəssisi G.Quliyev Nizaminin tibbi görüşlərini publisistik-elmi üslubda ümumiləşdirməyə çalışmış və «Xəmsə»də yoluxucu xəstəliklər, yuxugörmə, qan xəstəlikləri, uroloji (böyrək, sidik yollarının xəstəlikləri), dəri xəstəlikləri, düzgün qidalanmamaqla bağlı törənən toksik xəstəliklər (zəhərlənmələr), su, hava, günəş müalicəsi kimi xəstəlik və onların müalicəsi ilə bağlı poetik nümunələri və onların tibbi şərtini oxucuların diqqətinə çatdırmışdır (58).

Tibb mütəxəssisi R.Abiyev qısa şəkildə Nizamidə sağlamlığın ümumi problemlərinin təsvirinə diqqət yetirmiştir (3). Digər mütəxəssislər S. Həsənzadə «Xəmsə»də insanın ilan, əqrəb və s. zəhərli heyvanlar tərəfindən çalınmasından yaranan xəstəliklər, qızdırma törədən xəstəliklər, quduzluq, çiçək kimi yoluxucu səciyyəli xəstəliklər və onların müalicə üsulları, vasitələri (dərmanlar) kimi məsələlərə diqqət yetirmiş və onları professional tibbi planda şərh etmişdir (39). Tibb elmləri namizədi Ə.Kərimov Nizamini təbib kimi təqdim edən məqaləsində linqvopsixologiya (sözün insana müsbət, yaxud mənfi təsiri), qidalanma rejimi, xəstəliklərin ekoloji aspekti (natəmiz su, tozlu, rütubətli hava), qan xəstəlikləri, təbii müalicə və s. tibbi məsələlərin «Xəmsə»də necə əks olunmasına qısa şəkildə diqqət yetirmişdi (64).

Əlbəttə, Nizamidə xəstəliklər onların müalicə üsul və vasitələri kimi tibbi məsələlərə təkcə adları çəkilən mütö-

xəssislər diqqət yetirməmişlər. Bu və ya digər tədqiqatlarda, o cümlədən tibb sahəsi ilə əlaqəli olmayan tədqiqatçıların (filosoflar, filoloqlar, tarixçilər və b.) əsərlərində tibb məsələlərinə də müəyyən dərəcədə diqqət yetirilmişdir. Bunun iki başlıca səbəbi var:

1) Nizami yaradıcılığında tibb məsələlərinin təsvirinə o qədər sıx rast gəlinir ki, bunu Nizami yaradıcılığı ilə məşğul olan hər bir tədqiqatçı, tibb mütəxəssisi olub-olmamasından asılı olmayıaraq, qeyd etməyə bilmir.

2) Nizami yaradıcılığında tibbi faktlar (xəstəliklər, onların etiologiyası, müalicə və profilaktikası, dərmanlar, onlardan istifadə qaydaları, xəstəlikləri yaranan amillər sistemi və s.) heç bir halda sırf tibbi funksiya daşıdır. Yəni Nizami tibbi faktlardan tibb elminin şərhi kimi istifadə etməmişdir. «Xəmsə» bədii abidədir, onun müəllifi şairdir və bu baxımdan, Nizami faktlardan özünün tibbi-fəlsəfi görüşlərinin təsviri üçün məhz bədii material kimi istifadə etmişdir. Bu baxımdan, tibbi faktlar onda bədii metaforalar, epik sujetin bədii struktur elementləri (sujet, motiv, epizod vahidləri) kimi iştirak edir. Buna görə Nizami poeziyasının bədii, fəlsəfi poetikasını araşdırın mütəxəssislər həmin tibbi faktların bədii-fəlsəfi, tibbi-fəlsəfi məna aləminə enməli, onlarla işləməli olur. Çünkü əks halda Nizami poeziyası özünün elmi təqdim və şərhini heç vaxt bütöv və mükəmməl şəkildə tapa bilməz.

Biz Nizamidə tibb faktlarını təbabət kontekstində yox, şairin tibbi-fəlsəfi görüşləri baxımından araşdırduğumız üçün həmin faktlar bizim üçün konkret tibbi xəstəliklər yönündən yox, tibbi-fəlsəfi ümumiləşdirmələr baxımından maraqlıdır. «Xəmsə»də müxtəlif xəstəliklərin təsvirinə sıx-sıx rast gəlirik. Onlardan səciyyəvi olan bir neçəsinin tibbi-fəlsəfi əsaslarının araşdırılması Nizaminin bütövlükdə xəstəliklərin təsvirində fəlsəfi düşüncələrini necə təcəssüm

etdirməsini açıb ortaya qoya bilir. Bu baxımdan, dəliliklə, yəni psixi pozğunluqla bağlı «Sirlər xəzinəsi» poemasında bir tibbi məqama diqqət edək. Şair «Xilqətin (Yaradılışın – R.Ə.) gözəlliyi və kamalın qüdrəti» adlı səkkizinci söhbətdə deyir:

Civətək qaynasa da daim yağı beyninin,  
Sincab rəngli findıqla donmağı var beyninin.  
Findıq kimi darısqal, dar məzəri tərk elə,  
Sincab rəngli findığa uyma, onu tərk elə.

(28, s. 101)

Əvvəlcə bu beylərə verilmiş filoloji şərhə diqqət yetirək. Şərqsünas R.Əliyev yazar ki, qədim tibbi nəzəriyyəyə əsasən, beynin soyuması dəlilik və divanəliyin səbəbi sayılırdı, findıq isə soyuducu maddə hesab olunurdu. Başqa sözlə, buz kimi soyuq findığa bənzər göy sənin ağ sincaba bənzər mütəhərrik beyninin civəsini buza döndərib və sən dəli-divanə olmusan. Odur ki, göy səni dar findıq kimi gora yollamamışdan əvvəl dünyani tərk elə: «Ölməmişdən əvvəl ölüñ» - Yəni dünyəvi əlaqələrdən, həva və həvəsdən, şəhvət və ehtirasdan, acgözlükdən, zülmdən əl çəkin və mənəviyyata xidmət edin» (28, s. 183).

Nizami burada çox mürəkkəb bədii-tibbi metafora yaratmış, ona dərin fəlsəfi-bədii məzmun vermiş, eyni zamanda bu məzmun onun tibbi-fəlsəfi görüşlərini təcəssüm etdirmişdir. Burada bir məsələyə diqqət vermək yerinə düşər ki, Nizaminin tibbi-fəlsəfi görüşləri onun bütövlükdə fəlsəfi-bədii görüşlərinə daxildir. Bu ümumi fəlsəfi görüşlər öz ifadəsini tibbi faktlarla tapanda fəlsəfi-tibbi görüşlər şəklində təzahür etmiş olur. Başqa sözlə, Nizaminin dünyaya ümumi fəlsəfi-bədii baxışları fiziki-fəlsəfi, sosial-fəlsəfi, riyazi-fəlsəfi və s. konkret qatlar şəklində ifadə olunur. Bu ümumi fəlsəfi görüşlərin tibbi metaforalarla təsviri artıq tibbi-fəlsəfi görüşlər olaraq konkretləşir.

Şair dünyaya uymamağı, onun var-dövlətinə aldanmamağı findığın darlığı ilə müqayisə edir. Yəni findiq bir məkan kimi insanların fəaliyyəti üçün nə qədər yararsız məkandırsa, dünya da insanın var-dövlət üçün, maddi xoşbəxtlik üçün vuruşmağından ötrü dar, yararsız bir məkandır. Əbədi xoşbəxtlik, ruhun, mənəviyatın azadlığı insanın axırət dünyasındadır və insan bu findiq kimi dar dünyada yalnız öz axirətini qazanmaq istiqamətində fəaliyyət göstərməlidir. Bu, Nizaminin əxlaqi-fəlsəfi görüşləridir. Bu məqamda dəlilik xəstəliyi şairin fəlsəfi görüşlərinin tibbi aspektini də aktuallaşdırmış olur. Dünyanın dar, yəni fani, imtahan üçün olan bir məkan olmasının dərk olunmaması dəlilikdir. Şair nə üçün bu tibbi metaforaya müraciət etmişdir?

Yada salaq ki, bu beytlər «Sirlər xəzinəsi»nin «Xilqətin gözəlliyi və kamalın qüdrəti» adlı səkkizinci fəlsəfi söhbətindəndir. Xilqət – yaradılışdır, yəni Allahın yaratdığı deməkdir. Kamal – ağıldır, yaradılışı dərk etməkdir. Nizami insanın varlığının başlıca məqamı kimi onun yaradılışı dərkini əsas götürür. İnsan bir varlıq olaraq özünü, ümumi yaradılış aləmində yerini, başqa yaradılmışlara münasibətini dərk etməlidir. Əgər o, belə bir dərkdən məhrumdursa, onda insan ağılı başında olmasına baxmayaraq, kamaldan məhrum dəlidir. Beytdə şair «beynin yağınnın civətək qaynaması» metaforası altında həmin beyni daşıyan insanın bütün düşüncəsinin çox gərgin şəkildə maddiyyat, var-dövlət, mülk-əmlak toplamağa yönəldiyini nəzərdə tutur. Nizami çığı tibbi görüşlərinə görə beynin yağınnın qaynaması dəlilikdir. Demək, öz beynini dünya malından ötrü qaynadan insan əslində bir dəlidir. Dəliliyi sakitləşdirməkdən ötrü soyuducu meyvə hesab edilən findıqdan istifadə edilmiş. Findiq dəliliyi sakitləşdirdiyi kimi, findığa bənzər dünya, qara torpaq da belə dəliyə bənzər insanların dərmanıdır. Yəni bu insanların var-dövlət toplamaq kimi «dəliliyini» ancaq qara torpaq, onların ölüb torpaq altına

getməyi sakitləşdirə bilər. Göründüyü kimi, nəzərdən keçirilən beytdə şairin dəlilik tibbi məqamından istifadəsi heç də tibbi məqsəd yox, fəlsəfi-tibbi görüşlərin metaforik şəhhi məqsədini güdür.

Eyni motivdən «Leyli və Məcnun» poemasında daha orijinal tibbi-fəlsəfi məcəzən yaradılmasında istifadə edilmişdir. Poemada «Məcnunun Leylini görməyə getməsi» hissəsində şair onları belə obrazlarla tərənnüm edir:

Leyli demə, dünyani işıqlandıran sübh idi,  
Məcnun demə, özünü yandıran şam idi.  
Leyli (adını) burax, bağ içində bağ idi,  
Məcnun (desəm) sahvdir, dağ üstündə dağ idi.

(35, s.70)

Beytlərə şərh vermiş prof. M.Əlizadə yazır ki, Leyli – ərəbcə gecəyə məxsus, gecə adamı, qara deməkdir. Onu «dünyani işıqlandıran sübh» adlandıran Nizami tam orijinal bir təzad yaratmışdır (35, s.269). Şərhçi sonuncu misra ilə bağlı yazır: «Məlumdur ki, orta əsrlərdə dəliləri sağaltmaq üçün onların bədənini dağlayırdılar. Nizami qəhrəmanını vücu-duna dağ üstündən dağ çəkilmiş bir aşiq kimi verir» (35, s.269).

Göründüyü kimi, beytlərdə «Leyli» adının «axşam», «gecə» mənası, «Məcnun» adının «dəli» anlamı bədii ifadə vasitəsi kimi mənalandırılmış, Şərq şərində məşhur ifadə vasitələrindən olan təzadlandırma yolu ilə həm poetik baxımdan, həm də mənə baxımdan gözəl və estetik bicimli poetik məzmun ortaya qoyulmuşdur. Buradakı mürəkkəb metafora dəlilik xəstəliyi ilə bağlı terapiya üsullarını da əhatə etməklə şairin həm də tibbi-fəlsəfi görüşlərinin ifadəsinə xidmət edir.

«Məcnun» ərəbcə «cünün», yəni dəli sözündəndir. Cəmiyyət onu «dəli» («Məcnun») adlandırır, ancaq bu dəlik eşq idi; insana aşiqliyin, Tanrı xilqətinə vurğunluğun yüksək məqamı, yaradılışda ancaq gözəlliyi görüb, onun

estetizmindən qırqaqla qalan şeylərə etinasızlıq idi. Məcnun üçün də dünya, yaradılış, varlıq gözəlliyi Leyliyə konsetrasiya olunmuşdur. O, Leylide varlığın bütün hikmətlərini görür, ona vurğunluqla kamilliyyin ilahi zirvəsinə çatmış olurdu. Demək, Məcnunun cəmiyyət tərfindən ona verilmiş «cünunluq» – dəlilik məqamı əslində zahiri bir hadisə idi. Bu halda onun bir dəli kimi dağlanaraq müalicə edilməsi üçün düşdüyü hala təmamilə uyğun olmayan bir prosedura idi. Məcnun xəstə deyildi. Ona görə də ona dağ çəkilməsi bir əzab, əziyyət idi. Ancaq Məcnun bu əzabı fiziki ağrı kimi qəbul etmir. Bu əzablar eşqi yolunda Məcnunu ucaldır, daha da mətinloşdırır. Çünkü onun xəstəliyi hər cür fiziki ağrından uzaq aşiqlik idi. Bu aşiqlik kamilliyyin uca, zirvə məqamı idi. Şair məhz bunu nəzərdə tutaraq Məcnunu bir dağa, ona dağ çəkilməsini isə dağın üzərində başqa bir dağa, yəni zirvəyə bənzədir. Göründüyü kimi, beytlərdə dəlilik və onunla bağlı orta əsrlərə məxsus tibbi praktika şairin fəlsəfə düşüncələrinin ifadə vasitəsi kimi istifadə olunmuş və Nizamiyə məxsus tibbi-fəlsəfə görüş özünün ecəzkar poetik təcəssümünü tapmışdır.

Dəlilik tibbi elementindən «Yeddi gözəl» poemasında mürəkkəb metaforik epitetin (bədii təyinin) düzəldilməsində də istifadə olunmuşdur. Bəhram Gurun (şahin) memar Şidəni yanına çağırması belə təsvir olunur:

**Bu danışığın üstündən bir necə gün keçdikdən sonra  
Şeydabənd şah Şidəni çağırıldı. (36, s.124)**

Burada «Şeydabənd» bədii təyini ilə «Şidə» adı arasında sözlərin yazılış və deyiliş oxşarlıqlarını nəzərdə tutan poetik omonimlik yaradılmışdır. Ancaq «Şeydabənd» epiteti cyni zamanda tibbi məna qatını da nəzərdə tutan mürəkkəb bədii metaforadır. Beyti şərh etmiş prof. R.Əliyev yazar: «Şeydabənd. Dəli bağlayan. Qədim insanların təsəvvürünə görə, dəlilərin bədəninə div, cin girir, ona görə

də onlara divanə (div kimi), məcnun (cinli) deyərdilər. Odur ki, dəliləri zəncirləyərdilər. Şeyda burada məcazi, şir mənasında işlənib. Şeydabənd – şir bağlayan şidə və şeyda sözlerinin omonimiyasından düzəldilmişdir» (36, s.310)

Qeyd etmək istərdik ki, «Şeydabənd» bədii epiteti təkcə bədii metafora (məcaz, bənzətme vahidi) olmayıb, eyni zamanda şairin tibbi-fəlsəfi görüşlərinin ifadəsinə xidmət edən mürəkkəb bədii figurdur. Burada Kainatın, Təbiətin və Cəmiyyətin kosmoqonik harmoniyası kimi fəlsəfə ideya tibbi elementdən istifadə ilə özünün poetik təcəssümünü tapmışdır.

«Şeydabənd şah» - dəlini bağlayan şah deməkdir. R.Əliyevin yazdığı kimi, «şeydabənd» həm də şir bağlayan deməkdir. Burada şir və dəli bir-birinə mənaca bərabər götürülmüşdür. Yəni Bəhram şir gücündə olan dəlini ram edən, cilovlayan, sakitləşdirən bir şahdır. Poemanın diqqətlə nəzərdən keçirilməsi göstərir ki, burada söhbət nə doğrudan-doğruya şirdən, nə də dəlidən gedir. Şir kimi güclü olan dəli (şeydabənd) epiteti Bəhramla dünya arasındaki münasibətləri nəzərdə tutur. Burada həmin dəli dünyadır. Bunu Bəhramın şidə ilə münasibətləri göstərir. Şidə memardır. O, Bəhram üçün Təbiəti, Kainatı və İnsanın daxili aləmini simvollaşdırıran saray tikməlidir. Bu məsələləri ayrıca olaraq araşdırılmış tədqiqatçı S.Rzayev yazar ki, Bəhram üçün... sarayı Şidə tikir. Şidə ulduzlara, göyün qatlı qurumuna uyğun saray tikir. O, bu sarayda dönyanın kosmik qurumunu memarlıq kodu ilə təsvir edir. Belə ki, o, göyün yeddi qatını və 7 ulduzu 7 günbəd simvoluna çevirir. 7 günbəddən hər birini 7 göy qatının uyğun rənginə boyayıb. Orta çağ dünya modelində məkan 7 iqlimə bölünürdü və hər iqlim – ölkə göyün bir qatına uyğun idi. Şidə bu ullaşmanı yaratmaq üçün hər iqlimin şahzadəsini onun iqliminə uyğun ulduzun simvolu olan saray-günbəddə yerləşdirir. 7 bayraq da burada məkani-ethnik simvoldur. Höftənin 7 günü də bu sarayda ulduz, iqlim, rəng və s. elementlərlə

uyğunlaşdırılır. Bu sarayda bir-birinə uyğun olmayan element yox idi və bu elementlər bir tərəfdən həm özləri, başqa tərəfdən isə Kosmik, Etnos və Zaman qatlarının simvolları olmaqla orta çağ kosmik dünya modelini gerçəkləşdirirdi. Kosmik funksiyalı Bəhram isə hər ulduza uyğun rəngdə geyinərək uyğun zaman – iqlim – göy qatı və s. pillələrlə irəliləməklə bu elementlərin düzülüşündə gerçəkləşən kosmik ahəngə qoşulmuş olurdu (76, s.43-44).

Göründüyü kimi, Bəhramın memar Şidə ilə münasibətləri onun üçün kainatın quruluşunu insanın quruluşu ilə simvolik şəkildə eyniləşdirəcək sarayın tikilməsi ilə bağlıdır. Poemadan da məlum olduğu kimi, Bəhram bu sarayda elm, mərifət, idrak pillələri boyunca irəliləyir, öz nəfşini, dünyaya, mal-dövlətə, söhrətə, əyləncəyə və s. vurğunuşunu ram edir, cilovlayır. Bu isə onun «Şeydabənd» (dəli bağlayan) epitetinə təmamilə uyğundur. Burada şir kimi güclü olan dəli obrazı altında məhz dünya nəzərdə tutulur. Nizami dünyaya, maddiyyata, vurğunluğu dəlilik adlandırır. Bir qədər bundan əvvəl «Sirlər xəzinəsi» poemasından nümunə olaraq verdiyimiz:

**«Civətək qaynasa da daim yağı beyninin,  
Sincab rəngli fındıqla donmağı var beyninin».**

(28, s.101)

– beytinin təhlili zamanı da gördük ki, şair pula, var-dövlətə aludəciliyi məhz dəlilik sayır. Bu da göstərir ki, Nizami yeri gəldikcə tibbi-fəlsəfi görüşlərini bədii misralara çevirməkdə davam etmişdir. «Şeydabənd» epiteti bu görüşlərin fəlsəfi-tibbi məcəz (bədii təyin – epitet) olaraq təcəssümünün daha bir ifadəsidir.

Nizami poeziyasında xəstəliklər, onlardan tibbi-fəlsəfi görüşlərin bədii ifadəsi olaraq istifadə edilməsinə çoxlu sayda örnəklər gətirmək olar. Bu halda biz hər dəfə orijinal poetik bənzətmələrlə qarşılaşsaq da, mahiyyət etibarıyla eyni bir elmi həqiqəti dəfələrlə təsdiq etməli olacaqıq.

Yəni xəstəliklərin təsviri tibbi məqsədə yox, fəlsəfi-tibbi görüşlərin ifadəsinə xidmət edir. Buna görə də şairin tibbi-fəlsəfi düşüncələrinin bədii təcəssümünün başqa tibbi vasitələrinə diqqət edək.

«Xəmsə»də, tibb mütəxəssislərinin təbiri ilə desək, əczaçılıq (dərmanşunaslıq) məsələlərinə də xüsusi diqqət yetirilmişdir. Tədqiqatçılar Nizami poemaları əsasında orta əsrlərdə müxtəlif xəstəliklərin hansı dərman bitkiləri, yaxud hansı dərmanlar əsasında müalicə edilməsi, müalicənin profilaktikası, üsul və vasitələri və s. barəsində çox qiymətli tibbi məlumatlar əldə edirlər. Onu da birmənalı şəkildə qeyd etməliyik ki, Nizami poemaları bu sahədə qiymətli mənbədir. Ancaq şair ayrı-ayrı dərman bitkilərindən, onların müalicəvi xassələrindən, fikrimizə görə, heç də sərf tibbi məqsədlərlə bəhs etməmişdir. Yəni Nizami öz «Xəmsə»si ilə mədəniyyət tariximizdə bir təbib yox, məhz şairdir. Demək, digər tibbi faktlar, bilik və məlumatlar kimi, dərmanların da «Xəmsə»də ciddi bədii-fəlsəfi vəzifəsi var. Əslində, bunlar şairin tibbi-fəlsəfi görüşlərinin bədii yolla ifadəsinə xidmət edən tibbi məzmun vahidləridir.

Mütəxəssislər Nizaminin poemasında hansı dərman bitkilərinin işlənməsini ciddi şəkildə araşdırmışlar. Prof. M.Ə.Əfəndiyev göstərir ki, Nizamidə dərmanlar Şərq təbabətinə uyğun olaraq təmizləyənlər, bağlayanlar, işlətməlilər, bürüsdürənlər, möhkəmlədənlər, sıdiyi qovanlar, tərlədənlər, qusdurulanlar, ağrını keyidənlər, nəşə gətirənlər və s. qruplara bölünür. Alim bunlara uyğun olaraq Nizamidə kafur, mumiya, zəfəran, xunut (meyitlərin mumiyalanmasına istifadə olunan dərman), yaqut (inci), nar, təbaşir, tutiya, halva, səndəl, güləb, zanbaq, sürmə və s. kimi dərman, dərman bitkiləri, minerallar, meyvələr və sərədən hansı xəstəliklərə qarşı müalicə vasitəsi kimi istifadə olunmasına dair «Xəmsə»dən poetik nümunələr verir (25, s.95-99). M.Ə.Əfəndiyev eyni məsələdən R.K.Əliyevlə birgə yazdığı məqalədə də bəhs edib (117, s.51-57).

Azərbaycanın təbabət tarixini yazmış İ.K.Əfəndiyev Nizamidə mümüyadan, kal ərikdən, almadan, qızıl, gümüş, dəmir kimi ağır metallardan, nardan, təbaşirdən, boranıdan, kal üzümdən və s. çoxlu sayıda bitkilərdən dərman kimi hansı xəstəliklərin müalicəsində və necə istifadə edilməsinə dair bilik və məlumatları tibbi baxımdan şərh etmişdir. (116, s.135-137).

Bu və ya digər tədqiqatlarda Nizaminin dərmanlarla bağlı əxlaqi, mənəvi dəyəri olan fikirlər söyləndiyi qeyd olunsa da, bütövlükdə bu məsələyə yanaşma tibbi istiqamətdən olmuşdur. Bütün hallarda olduğu kimi, dərmanlardan da Nizamidə onun tibbi-fəlsəfi görüşlərinin bədii təcəssüm vasitəsi kimi istifadə olunmuşdur. Bunların hər birinin ayrı-ayrılıqda şərhi lüzumsuz olduğu üçün məsələyə ümumi baxış kontekstini müəyyənləşdirməyi çalışaq. Məsələn, «Sirlər xəzinəsi»ndə sirkə ilə müalicə şairin tibbi-fəlsəfi görüşlərinin ifadəsi kimi diqqət çəkir. Şair deyir:

Sənin sarı üzündə olan bu qədər səfraya,  
Sənin qaşlarının sirkəsi təsir edə bilmədi.  
Sənin piyin yüzillik yağ olduğu üçün  
Qaşındakı onillik sirkənin nə faydası ola bilər?

(33, s.121)

Beytlərin filoloji şərhini vermiş R.Əliyev yazar ki, qədimdə səfranı sirkə ilə müalicə edirlərmiş. Yəni dünyaya olan tamahının səfrası sənin üzünü saralmasıdır və dünyəvi əlaqələr üçün turşutluğun üzünü və qaşının sirkəsi həmin səfraya təsir göstərə bilmir, çünkü bu səfranı sənin yüz illik acgözlük piyin əmələ gətirib; belə bir səfranı onillik sirkə yox eləyə bilməz (33, s.221-222).

Qeyd edək ki, şair burada səfra xəstəliyi ilə bağlı bədəndə, konkret olaraq sifətdə olan fizioloji dəyişmələri, fizisistemin pozulma simptomlarını nəzərdə tutaraq bədii məzmun yaratmışdır. Həmin məzmun isə öz fəlsəfi ümu-

miləşdirmə aspekti baxımından onun tibbi-fəlsəfi görüşlərini eks etdirir. Onu da göstərməliyik ki, bu görüşlər, onları təcəssüm etdirən tibbi faktlar «Xəmsə»də sistemli şəkildədir.

Səfra xəstəliyi insanın üzünü saraldır. Ona qarşı turşuluq lazımdır. «Xosrov və Şirin»də əvvəldə nəzərdən keçirdiyimiz beyt:

**Gah bu neştor vurar «dərmandır» deyə,  
Səfra üçün turşu düzər süfrəyə.** (29, s.359)

Həmin turşuluq vasitəsi kimi sirkədən istifadə olunur. Lakin Nizaminin təsvir etdiyi xəstə real olaraq səfraya tutulmuş xəstə yox, bu dünyanın, onun var-dövlətinin azarına düşmüş insandır. Bu baxımdan, şair onun tutulduğu məcazi səfra xəstəliyinin dərmanı olaraq lazımlı olan turşuluq vasitəsi kimi real sirkəni yox, üz-gözün turşudulmasını, qaşların bu mimikani təsvir edən vəziyyətini nəzərdə tutur. Yəni var-dövlət, mal-mülk düşkünü olan bu insan öz tamahının, tamahgirlik oyunlarının qurbanı olaraq bədbəxtliyə düşcar olub və indi əhvalı pəjmürdə, kefi pozulmuş, daim qayğılı, fikirli vəziyyətdədir. Təbii ki, bu halda sifətin, üzün həmin fizioloji durumu daha çox qaşlar vasitəsi ilə bilinir. Lakin şair bildirir ki, yüzillik piyi onillik sirkə müalicə edə bilməz. Bu piy birbaşa məzmununda dərialtına yiğilan yağ-piy qatını nəzərdə tutsa da, Nizami bu anatomik vahidlə insanın tamahı, acgözlüyü nəticəsində yaranan artıq çəkini nəzərdə tutur. Burada yüzillik piy – acgözlük patalogiyası, onillik sirkə – dərman deməkdir. Rəqəmlərin poetik müqayisəsi şairin tibbi-fəlsəfi görüşlərini təcəssüm etdirir. Yəni bütün ömrün boyu (yüzillik piy) acgözlük edib, evlər yixıbsan, indi təzəlikcə bədbəxtliyə düşcar olub peşman olmağın çox geddir (onillik sirkə). Dərmanın gücü çatmır, yəni sonrakı peşmançılıq fayda verməz.

Göründüyü kimi, bu beytlərdə xəstəlik, onun fizi-

loji-anatomik əlamətləri, pataloji proseslər, müalicə və profilaktika, terapiyanın konkret durumu kimi tibbi faktlar bir sistem olaraq götürülmüş, onlardan istifadə ilə bədii məzmun yaradılmış və bu bədii məzmun şairin poetik fəlsəfəsinin xüsusi bir layını təşkil edən tibbi-fəlsəfi görüşlərinin təcəssümünə xidmət etmişdir.

Nizami yaradıcılığında dərmanlar, dərman vasitələri ilə bağlı bütün ünsürlər bu şəkildə həm tibbi əaslara, həm də tibbi-fəlsəfi əaslara malikdir. Məsələn, «Leyli və Məcnun» poemasında üzərliklə bağlı bir səciyyəvi məqama diqqət edək:

**Xəzinə sandıqda saxlama bilər,  
Gözəl üzərliklə bəslənib gülər.** (30, s.62)

Üzərlik bədnəzərdən qoruyan vasitə kimi, bu gün bələ xalq arasında geniş şəkildə istifadə olunur. Nizaminin tibbi-fəlsəfi görüşlərinin «Xəmsə»də təzahür prinsipləri baxımından yanaşsaq, aydın görünür ki, burada üzərlikdə məqsəd heç də onun hansı psixofizioloji xassəyə malik olduğunu oxuculara çatdırmaq deyildir. Bu, oxucuya öz-özlüyündə ayındır.

İlk baxışdan elə görünə bilər ki, bu beytdə üzərlik sadəcə olaraq bədii vasitə kimi işlədilmişdir. Ancaq qeyd etmişik ki, Nizaminin tibbi-fəlsəfi görüşləri «Xəmsə»də sistemi səciyyə daşıyır. Bu cəhətdən, üzərliyin də tibbi vasitə kimi Nizamidə ciddi fəlsəfi əasları vardır. «İsgəndərnamə» poemasının «Hindli həkimin İsgəndərlə səhbəti» hissəsində suallardan biri bədnəzər və onun dəf edilməsində üzərliyin rolu barədə olur:

**Hindli yenə şahdan sual elədi,  
Gövhəri almazla deşərək dedi:  
«Pis gözdən sən uzaq olasan, ey şah,  
Gəl elə bir məni pis gözdən agah.**

**Necə bir qüvvədir, söylə, bədnəzər,  
Ki, öz sevdiyini gözə gətirər?..  
...Bəyənilən şeyi görsə xoşnəzər,  
Ona gözəl şeylər əlavə edər.  
Hər şeyi bəyənsə bədnəzər, ancaq  
Onu tələf edər, qoymaz qala sağ...  
...De görək bir, nədir ondakı qüvvət,  
Neçin üzərrikələ dəf olur afət?** (32, s. 489)

İsgəndər elmi fikirlərə əsaslanaraq bildirir ki, göz birbaşa təsir edə bilmir, burada vasitə havadır:

**Göz, dəyən hər şeyə tək özü deyil,  
Havaya birlikdə zərər verir, bil...**

Ancaq şah bildirir ki, burada başqa bir sərr də vardır:

**Zənnimcə, burda başqa bir sərr də var,  
O hələ bizlərə deyildir aşkar:  
Bədnəzər tək özü eləməz təsir,  
Səbəbkər - qarşıda cilvələnəndir.  
Bədnəzər, öündə gözəl şey görcək,  
Ona nəzər salıb cəza verəcək.  
Gözəl şey olmalı ondan uzaqda,  
Yolundan - gözündən daim iraqda...** (32, s.490)

Sonuncu beyt, göründüyü kimi, bizim «Leyli və Məcnun»dan yuxarıda verdiyimiz beytinin məzmunu ilə eynilik təşkil edir.

İsgəndər bədnəzərdən qorunmağın vasitəsi olaraq üzərliyi belə təqdim edir:

**Üzərrik yaxarlar göz dəyən üçün,  
Od yaxıb-yandırar dərdi büsbütün.  
Başqa alim issə belə şərh edir:**

**Üzərrik yananda tüstüsü gedir,  
Qara pərdə kimi tutur havanı,  
Qaytarır, rəf edir gələn bələni.** (32, s. 490)

Göründüyü kimi, «İsgəndərnəmə»də Nizami bədnəzər və onun qaytarılmasında üzərliyin rolu barədə geniş tibbi biliklər verir. Bu hissənin «Leyli və Məcnun»dakı beylə səsləşməsi göstərir ki, şairin tibbi-fəlsəfi görüşləri «Xəmsə»yə daxil olan poemalarda bir sistem təşkil edir. İndi isə həmin görüşlərin təzahürünün tibbi-bədii məqamlarına diqqət yetirək.

Nizamiyə görə, bədnəzərə gəlmə prosesi iki obyekt arasında baş verir: Bədnəzər salan və Bədnəzərə tuş olan. Şairə görə, hər bir şey bədnəzərə gəlmir:

**Bədnəzər tək özü eləməz təsir,  
Səbəbkar - qarşıda cilvələnəndir.** (32, s.490)

Burada şairin tibbi əsaslarını izah etdiyi prosesin onun tibbi-fəlsəfi görüşləri ilə bağlı məqamının bir layı üzə çıxır. Belə ki, şair bədnəzərə gələni «cilvələnən səbəbkar» adlandırmışla insanlararası münasibətlərdə harmoniyani pozan eqoizmi, xudbinliyi nəzərdə tutur. Gözəllik öz estetizmindən qıraq antiəxlaqi sferalara keçəndə paxılılıq, bədnəzər obyekti olur. Burada əxlaqi nəticə fəlsəfi məzmunludur; iki insan arasındaki konkret münasibətlərin fövqünə qalxıb, bütöv cəmiyyət miqyasında işlək (funksiyal) olan qanuna uyğunluqları nəzərdə tutur. Cəmiyyətin bir hissəsinin öz mövqeyi, var-dövləti, fiziki, siyasi, ictimai və s. üstünlükleri ilə mənfi əxlaqi prinsiplərə (lovğalıq, təkəbbür, xudbinlik, üstdənəşağı baxma və s.) söykənmələri cəmiyyətin digər hissəsində buna uyğun olaraq həsəd, paxılılıq, narazılıq və s. doğurur. Şairə görə, üstünlüyü şərtləndirən hər hansı dəyər qorunmalıdır. «İsgəndərnəmə»də:

**Gözəl şey olmalı ondan (bədnəzərdən – R.Ə.) uzaqda  
Yolundan, gözündən daim iraqda.** (32, s.490)

Şayud «Leyli və Məcnun»da:

**Xəzinə sandıqda saxlama bilər,  
Gözəl üzərliklə bəslənə bilər.** (30, s.62)

Burada üzərlikdən artıq tibbi-fəlsəfi məcəz kimi istifadə edilmişdir. Üzərlik bədnəzərdən qorunmağın psixotərapiya vasitəsi kimi, şairin tibbi-fəlsəfi görüşlərinə uyğun olaraq insanlararası (cəmiyyətdaxili) münasibətlərdə harmoniyanın təmin edilməsinin xüsusi zərurətini, dərindən qorunmasının vacibliyini ifadə edir.

Nizaminin tibbi-fəlsəfi görüşlərinə düzgün qidalanma ilə bağlı məsələlər xüsusilə daxildir. Yemək həm bir proses, həm də qida kimi şair tərəfindən mənalandırılmışdır. Yeməyə tamah, həvəs, norma gözləməmək fəlsəfi kontekstdən şərh olunmuşdur. Bu, eyni zamanda onun təbii-fəlsəfi görüşlərini təcəssüm etdirir. Belə faktlara «Xəmsə»də six-six rast gəlinir. Onlar müxtəlif bədii məzmunlara xidmət etsə də, tibbi-fəlsəfi baxımdan ümumi əsaslara malikdir. Bir neçə səciyyəvi məqama diqqət yetirək. Şair «Sirlər xəzinəsi»ndə deyir:

**Dövlət quşu humaysan, qayən səadət olsun,  
Az yemək, az danışmaq, nəciblik adət olsun.** (28, s.97)

Şair az yemək, az danışmaq, nəciblik və səadət kimi tibbi-fizioloji, əxlaqi, psixoloji anlayışları eyni sıradə qoyaraq onlardan bir-birini şörtləndirən hadisələr kimi bəhs edir. Belə ki, az yemək, az danışmaq yemək və danışmaq ehtirasının (nəfsinin) cilovlanması, iradə ilə bağlı psixofizioloji hadisələrdir. İnsan öz iradəsini idarə etməklə nəciblik və səadətə çatır. Bu, insanın tibbi quruluşunun har-

moniyasını nəzərdə tutur. Bunun Nizami tərəfindən məhz tibbi cəhətdən nəzərdə tutulması əsərin başqa beytlərindən görünməkdədir:

**Çox yeməyə, toxluğa çalışmağın yaxşıdır?  
Az yeməyə, pəhrizə alışmağın yaxşıdır?  
Aslan azca yeyir ki, şikar alan olubdur,  
Atəş doymaq bilmir ki, tez qaralan olubdur.  
Gündüz bircə kökəylə süfrə açıb həmişə,  
Müdriklərin gözünə işiq saçış həmişə...  
...Çox yeməkdən kütləşər, ağlın kəm olar sənin,  
Reyhan kimi qəlbinə qüssə, qəm dolar sənin.**

(28, s.136)

Çox yeməkdən ağıl kütləşir və azalır. Bu, düzgün qidalanmamağın yaratdığı patalogiyanın tibbi-fizioloji izahıdır. Meşələr şahı şirin gücünün, qüdrətinin onun az yeməyi ilə, ocağa çoxlu odun atılmasına atəşin (alovun) «qarınqululuğu» ilə, gündüzün gözəlliyyinin, parlaq nurunun onun «az yeməsi», bircə «kökə» (kökə Günəşi bildirir) ilə qidalanması ilə müqayisəyə çəkilməsindən hasilə gələn fəlsəfi-bədii ümumiləşdirmələr yemək, qidalanmaq tibbi ünsürü ilə əlaqələndirilərək şairin həm də tibbi-fəlsəfi görüşlərinin ifadəsi kimi diqqəti cəlb edir.

«Xosrov və Şirin»də Xosrovla bilici Bütürgümid arasında belə bir dialoq olur:

**Xosrov dedi: «Sən ey dünya həkimi,  
Mənə nəsihət ver təbiblər kimi».  
Bütürgümid dedi: «Ey müdrik insan,  
Canın dünyasınan, kainata can.  
Təbiblik gizlənmiş bu ifadədə,  
Xalqa aşikardır bu ifadə də:  
Ye, iç bu dünyada kifayət qədər,  
Az yemək, çox yemək ziyan gətirər.**

**Çox yemək, az yemək yaxşı şey deyil,  
Etidali gözlə, hər qaydanı bil.** (29, s. 323)

Göründüyü kimi, Xosrovla filosof Bütürgümid arasında çoxlu mövzuda söhbət olur və Xosrov ondan bu dəfə xahiş edir ki, indi mənə təbib kimi nəsihət ver. Bütürgümid Xosrovu «Canın dünyası və kainatın canı» adlandırmış və bildirir ki, bu ifadədə məhz təbiblik vardır. Ondan sonra nə az, nə də çox yemək, bir sözlə, normal qidalanmaq haqqında nəsihət verir. Çox yemək də, az yemək də insana ziyan gətirir. Nizami buna qarşı etidali, yəni mötədilliyi (orta mövqe) qoyur. Həç nədə ifratə varmaq olmaz. İfrat bütün hallarda fəlakətə gətirir. Burada Nizaminin tibbi-fəlsəfi görüşləri baxımından diqqət çəkən Bütürgümidin şahı «Canın dünyası, kainatın canı» adlandırmasıdır. Göründüyü kimi, bu, düzgün qidalanmaq kimi tibbi-fizioloji rejimlə əlaqələndirilən tibbi hikmət, yəni tibbi-fəlsəfi məsələdir:

**...Təbiblik gizlənmiş bu ifadədə...** (29, s.323)

Bütürgümid Xosrovu «canın dünyası» adlandırmış. Can – ruhdur, Xosrovun bədəni isə bu ruhun dünyasıdır. Bu – aydınlaşdır. Ancaq eyni zamanda Bütürgümid Xosrovu «Kainatın canı» adlandırmış. Başqa sözlə, Xosrov özü bir ruh kimi kainatda mövcud olan candır. Bu isə Xosrovun şahlığına işarədir. Xosrovun kainatın canı olması onun ölkənin, idarəciliyin canı olması deməkdir. Ölkənin əmin-amanlığı, firavanlığı, insanların yaşayış səviyyəsi, sosial ədalətin yaradılması və s. Xosrovdan asılıdır. Nizaminin fəlsəfi görüşlərinə görə, padşahlar yer üzündə Allahın kölgəsidir. On başlıcası budur ki, Xosrovun kainatın canı olmasını, yəni şahlığını Nizami tibbi məsələ sayır. Onun tibbi-fəlsəfi görüşlərinə görə, Xosrovun ölkədə sosial-siyasi, mədəni-iqtisadi harmoniyani gözləyə bilməsi onun necə qidalanmasından asılıdır. Yəni Xosrovun yeməyə qarşı aegözlüyü

də, tam biganəliyi də onun idarəciliyində özünü hökmən göstərəcəkdir. Belə ki, Xosrovun acgözlüyü, qarınqululuğu ölkədə rüşvətxorluğun, el malının dağılımasının, dövlət əmlakının talan edilməsinin, sosial ədalətin aradan qalxmasının şərtidir. Eləcə də Xosrovun yeməyə qarşı tamamilə biganə olması yenə də anormal haldır. Özü yeməyə biganə olan adam insanların yemək, geymək, yaxşı dolanmaq, ədalətli bir cəmiyyətdə yaşamaq istəklərini təmin edə bilməz. Göründüyü kimi, Nizami ölkə idarəciliyi kimi siyasi və ictimai məsələni tibbi baxımdan şərh edir. Bu da öz növbəsində şairin tibbi-fəlsəfi görüşlərinin onun siyasi, ictimai görüşləri ilə sıx bağlı olduğunu göstərir.

Nizami şərabın insan sağlamlığındakı pataloji rolunu da tibbi-fəlsəfi görüşləri baxımından mənalandırır. Şair «Sirlər xəzinəsi»ndə yazır:

**Halaldır demişdilər hər məqamda bu meyə,  
Sonra haram etdilər aqla düşməndir deyə.  
Çox da dünya qəmini pərən salan şərabdır,  
Ağa içmə, ağlini əldən alan şərabdır.  
Çaxır duztək ciyərdə yanın odu söndürər,  
Əyyaşların bağrında, inan, odu söndürər.  
İcmə huşyar eyləməz o içdiyin mey səni,  
Yaddan çıxar varlığıñ, şərab eylər key səni.  
Sərxoşluğla uyan kəs ələm çəkər ömürlük,  
Aqilliyin üstünə qələm çəkər ömürlük.** (28, s.124)

Nizami poeziyasında şərabdan çox bəhs olunur. Bildiyimiz kimi, şərab klassik poeziyada, xüsusilə təsəvvüfi şerdə özünəməxsus rəmzlərə malikdir. Prof. R.Hüseynov yazar ki, suflerin başqa obrazları kimi, şərab da... bu dünyani, onun eybəcərliklərini unudub ideal aləmə qovuşmaq, fənaya uğrayıb bəqaya yetmək, viçudi-külldə əriyib itmək üçün bir vasitə rolunu oynayır (40, s.212).

«Xəmsə»də biz hər iki şərabla qarşılaşırıq: gerçəkdə

içilən şərab və simvolik, poetik obraz olan şərab. Nizami gerçək şərabı ağlin, mərifətin, insanlığın, idrakin düşməni sayıb və özü heç vaxt içməyib. «İsgəndərnamə»nin «İqbalmə» poemasına izahlar yazmış əruzşunas alim Əkrəm Cəfər poemadakı:

**«Qızışıb coşduqca beynim şərabdan  
Gəldi səxavətə söz də bu zaman.** (32, s.418)

— beytinin izahı ilə bağlı göstərir: «Şərab» şairin ilhamı, təbi mənasındadır. Nizami ömründə şərab içmədiyini başqa beytlərində də bildirmiştir:

**Sən mey iç, gətirmə heç bir bəhanə,  
Ağzım möhürlüdür, üz vurma mənə.** (32,s.656)

Bu fikri nizamişunaslar da təsdiq edirlər.

Göründüyü kimi, Nizami şərab içməyən olsa da, şərabın poetik obraz kimi rəmzlərindən istifadə etmişdir. Real şərabı isə o, zərərli saymış və bunu tibbi-fəlsəfi görüşləri ilə bağlı bədiileşdirmiştir. Yuxarıda «Sirlər xəzinəsi»ndən şərabın ziyanı ilə bağlı verdiyimiz parça poemanın «Haqsızlıq və doğruluq» adlanan on dördüncü səhbətindəndir. Şair şərabın insana ziyanını Haqsızlıq və Doğruluq kimi fəlsəfi-əxlaqi kateqoriyalar baxımından şərh etmişdir. Nizamiyə görə, Peygəmbər şərabı məhz ağla düşmən olduğuna görə haram buyurmuşdur. Demək, şərab insanın ağlini əlindən alır. İnsanın dərd-qəmini müvəqqəti olaraq dağışa da, ona aludəcilik ürkəkdəki yaşamaq eşqini öldürür. İnsan şərabdan asılı bir varlığa dönür. Ən başlıcası, şərab insanın ayıqlığını əldən alır, keyləşdirir və şərab içən adam heç vaxt aqıl ola bilməz.

Bütün bunlar göstərir ki, Nizami şərabı məhz insanın ağlini əlindən aldığı üçün qətiyyən qəbul etməmişdir. Ağlin əlindən alınması istər bir insan, istərsə də insanların

toplumu olan cəmiyyət, istərsə də bütöv kainat baxımından fəlakətdir. Sərxoşluğa aludə olan insan öz həyatını da, ailəsinin həyatını da məhv etmiş olur. Sərxoşluğa aludə olan cəmiyyət öz varlığını, bütün inkişaf perspektivlərini məhv etmiş olur. Sərxoşluğa aludə olan şah Təbiətin, Cəmiyyətin və İnsanın kosmik tarazlığını məhv etmiş olur. Sosial ədalət aradan qalxır, halal harama, xeyir şərə, ədalət zülmə qarışır. On dördüncü səhbətin mövzusu, qeyd etdiyimiz kimi, «Haqsızlıq və doğruluq»dur. Şərab olan yerdə haqsızlıq baş alıb gedər, doğruluq aradan qalxar. Bütün bunlar göstərir ki, Nizami şəraba yanaşmada öz tibbi-fəlsəfi görüşlərini ifadə etmişdir. Belə ki, «Xəmsə»də şərab, sadəcə, insana ziyan gətirən bir qida kimi yox, insanların, cəmiyyətin sosial, siyasi, mədəni, əxlaqi tarazlıq qanunlarını pozan antiəxlaqi hadisə kimi tibbi-fəlsəfi aspektdən qiymətləndirilmişdir.

Deyildiyi kimi, Nizami yaradıcılığında tibb aləminə aid məsələlər çoxdur. Onların burada mövzumuz baxımından ümumişdirilərək öyrənilməsi göstərir ki, şair təbabət motivlərindən istifadədə tibbi-fəlsəfi görüşlərini ifadə etmək məqsədi güdmüşdür. Gətirilən nümunələrin təhlili isə bizi hər dəfə tibbi elementlərin köməyi ilə yaradılmış orijinal, estetik bədii lövhələrlə üzлəşdirir. Şair bir tərəfdən tibbi-fəlsəfi görüşlərini şərh edir, digər tərəfdən bunun yüksək səviyyəli bədiiləşdirilməsini aparır. Bu baxımdan, Nizamidə tibbi, ümumiyyətlə, elmi və s. bilgilər, faktlar bütün hallarda bədiiləşir, bədii məzmun kəsb edir. Bunu biz şairin irsiyyət probleminə münasibətində də görürük.

Irsiyyət – genetikadır. XXI əsrin əvvəlində tibb elmi bu sahədə görünməmiş uğurlar əldə etmişdir. İnsanın gen xəritəsi tərtib edilmiş, genetik əlamətləri müəyyənləşdirən DNT turşularının strukturu aşkarlanmışdır. İndi hətta bir heyvanın genetik strukturu əsasında onunla təmamilə eyni olan digər heyvan yaradılır. Yəni doğulmuş yeni heyvan geni əsasında programlaşdırılmış heyvanın ikinci nüsxəsi, surəti, eyni olur.

Nizami poeziyasında irsiyyət məsələləri geniş yer tutur və şairin tibbi-fəlsəfi görüşləri bu məsələdə də özünün poetik ifadəsini tapmış olur. «Yeddi gözəl»də yazır:

Bədxislət doğulub hər kim anadan,  
Ölər, o xislətdə gedər binadan.  
Kim gəlsə dünyaya xoşislət, xoşal,  
Tərk edər dünyani yenə o minval. (31, s.45)

M.Süleymanoğlu (Məmmədov) bu misralarla bağlı yazır: Nizami Gəncəvi «xislət» deyəndə məhz «irs», «nəsil», «gen» nəzərdə tutur. İrsiyyət fərddə yaşayır, fəqət fərdlə ölmür. Bir nəfər üçün belədir, ümumiyyətlə isə o, daşıyıcılarını həyatda kimdəsə (oğul və qızlarda, nəvə və nəticəsində, hətta yeddi arxadan dolanında) qoyub gedir (77, s.114).

Beləliklə, Nizami irsiyyəti qəbul edir; insanı bütün fərdi xüsusiyyətləri ilə irsi əlamətlərini qəbul etdiyi insan-dan asılı sayır. Ancaq bu məsələdə başqa cür düşünənlər də var. Pedaqoq Y.R.Talibov Nizaminin «Leyli və Məcnun» poemasında:

«Elə ki, böyüdün, belədir qayda,  
Atanın adından sənə nə fayda?  
Oğul, sözlərimə yaxşı qulaq as!  
Ata nəsihəti faydasız olmaz». (30, s.64)

– misraları ilə bağlı yazır: «Nizami irsiyyət nəzəriyyəsinə qarşı açıq şəkildə çıxmasa da, əsərlərində bütün insanların təhsil ala bilməsi, dünyayı öyrənə bilməsi ideyasi ni geniş təbliğ edir» (80, s.24).

Fikrimizcə, müəllif Nizaminin elmə, təhsilə can atmağın faydası, hər bir insanın əqli və fiziki qabiliyyətlərini inkişaf etdirib dərin elm və təhsil ala bilməsi haqqında fikirlərini şərhində tamamilə haqlı olsa da, onun irsiyyət mə-

sələsində mövqeyi etiraz doğurur. Düşünürük ki, Nizami tədqiqatçının konkret nümunə olaraq verdiyi misralarda (şəhərin oğluna nəsihətində) heç də irsiyyət məsələsini qoymur. Ona görə də, bunu əsaslanıb Nizaminin irsiyyəti qəbul etməməsi mülahizəsini irəli sürmək özünü doğrultmur. Bu məsələdə nizamışunas T.Kərimlinin fikirləri diqqəti cəlb edir.

T.Kərimli yazır ki, ümumiyyətlə, Şərq şerində mühit haqqında müxtəlif fikir və müddəalar hökm sürmüştür. Bəzi şairlər cəmiyyət hadisələrini təbiət hadisələri ilə eyniləşdirək, mühitin əslə və zata (müsəris elmi terminolojiya ilə desək, insanın genetikasına – R.Ə.) heç bir təsir göstərmədiyi, əqli və zati dəyişdirmədiyi fikrini irəli sürmişlər (49, s.114). T.Kərimli «Yeddi gözəl» poemasında zalim şah Yezdgürdlə onun ədalətli oğlu Bəhrəmin təbiətlərini müqayisə edir və poemadan ata ilə oğulun bireniñ şər, o birinin xeyir olmasını səciyyələndirən bu parçanı nümunə olaraq verir:

Fələyin tərəzisinin iki gözü var,  
Birində daş, o birisində isə gövhər vardır.  
Onun tərəzisindən iki rəngli cahan  
Başa gah gövhər səpir, gah da daş.  
Şahların təbiətində həmin əsər vardır,  
Onların balaları ya daş, ya da gövhər olur.  
Bəzən gövhərdən daş çıxır,  
Bəzən də kəhraba rəngli daşdan ləl doğulur.  
Gövhər ilə daşın adlarının nisbəti  
Yəzdgərdin Bəhrəma olan nisbəti kimidir.  
O, xalqı qırırdı, bu isə nəvaziş edirdi:  
bu, təəccüblüdür,  
Həmişə daş ləl ilə, tikən isə xurma ilə birgə olur.  
(49, s.118-119)

T.Kərimli belə bir nəticəyə gəlir: «Nizami yaxşı bi-

lirdi ki, əqrəbdən əqrəb doğulur və zalim padşahdan ədalətli varis gözləmək olmaz; ancaq Nizami onu da biliirdi ki, bədii sözün – bədii yalanın qüdrəti ilə bir çox fəlakətlərin qarşısını almaq olar və öz sənətini məhz bu cür xidmətin qloballaşmasına həsr etmək qərarına gəlmişdi» (49, s.119). Yəni T.Kərimliyə görə, Nizami tarixi Yəzdgürdüň oğlu Bəhrəmi ona görə reallığın əksinə olaraq ədalətli təsvir etmişdi ki, o, bədii sözün gücünə, sözlə dövrünün şahlarını təbiyələndirəcəyinə inanmışdır. Bu isə o deməkdir ki, Nizami insanın özü özünü dəyişdirə biləcəyinə, pis əxlaqdan imtina edib xeyirə doğru yönələ biləcəyinə inanmışdır.

İrsiyyət məsələsinə münasibətdə şairin tibbi-fəlsəfi görüşləri özünün ciddi bədii həllini tapmışdır. Şairə görə, insan doğulandan ona ata-anadan keçən təbiətlə bu dünyaya gəlir. Ancaq Allah insanı başqa canlılardan fərqləndirib; ona ağıl verib. Heyvanlardan fərqli olaraq insan – «failimuxtar»dır, yəni hərəkətlərində sərbəstdir. Heyvan öz hərəkətlərinin nəticəsini dərk edə bilmir, insan isə idraklıdır. Onda nəyin yaxşı, nəyin pis olduğunu bilmək qabiliyyəti var. Odur ki, insanın həyatda hansı yolu seçəcəyi onun özündən asılıdır. Əgər Nizami irsiyyəti korkorana fəaliyyətdə olan bir qanuna uyğunluq kimi qəbul etsə idi, onda şairin «Xəmsə»si özünün bütün əxlaqi-mənəvi dəyərini itmiş olardı. Nizami bütün əsərlərində, xüsusilə «Sirlər xəzinəsi»ndə insanı paklaşmağa, təmizləməyə çağırmışdır. Şairə görə, insan öz nəfsi, pis əxlaqi keyfiyyətləri, özünə, ətrafindakılara, bütövlükdə cəmiyyətə zərər verən, fəlakətlər gətirən eybəcər vərdişləri və s. ilə vuruşmalı, öz nəfsinə qalib gəlməlidir. Bu isə şairin irsiyyətin tibbi-genetik mahiyyətinə bəslədiyi tibbi-fəlsəfi münasibətidir. Şair insanın, cəmiyyətin özü-özünü təkmilləşdirə biləcəyinə, kamilləşmə qabiliyyətinə inanmışdır. İnsanın, Cəmiyyətin, bütövlükdə Kainatın nizamı, harmoniyası, xoşbəxtliyi bundan keçir. Nizami bütün poeziyası ilə məhz bu Tanrı nizamına, bəşəri xoşbəxtliyə xidmət edir.

Təbii ki, Nizaminin tibbi-fəlsəfi görüşləri təkcə bu fəsildə

şərh olunan poetik-tibbi nümunələrlə məhdudlaşdırır. Belə nümunələr qat-qat çoxdur. Ancaq onların hər birisini ayrı-ayrılıqlıda şərh etmək lüzumsuz və faydasızdır. Seçilmiş səciyyəvi nümunələrin təhlili göstərdi ki, Nizaminin tibbi-fəlsəfi görüşləri onun poetik fəlsəfəsinin bir qatını təşkil etməklə bu fəlsəfədə mühüm yer tutur. Şair insanın sağlamlığını cəmiyyətin sağlamlığının əsası sayır. Çünkü insanlar cəmiyyəti təşkil edir, onun müxtəlif pillələrində dururlar. Bəzən bir şəxsin cismanı və mənəvi sağlamlığından bütöv bir ölkənin, imperiyaların taleyi asılı olur. Ölkələrə rəhbərlik edən şahların bədəncə, ruhca, təbiətə, şəxsiyyətə, mənəviyyatca sağlam olmaları əsas şərtidir. Bu, insanın, cəmiyyətin, təbiətin sosial-mənəvi harmoniyasının əsasında durur. Nizaminin tibbi fakt və ünsürlərdən, bilik və məlumatlardan, bütövlükdə təbabətdən istifadəsinin əsasında da bu durur. Şair insanın anatomiq qurumunda, arzu və istəklərində, psixoloji aləmində olan hər bir elementin onu əhatə edən kainatın quruluşu ilə bağlı olduğunu göstərir. Bu baxımdan, Nizaminin tibbi-fəlsəfi görüşləri İnsanı, Cəmiyyəti və Kainatı əhatə edən qlobal sağlamlıq ideyasına xidmət edir.

---

## II FƏSİL

### NİZAMİNİN SOSİAL-EKOLOJİ GÖRÜŞLƏRİ

Nizami poetik fəlsəfəsinin mühüm bir layını onun sosial-ekoloji görüşləri təşkil edir. Şairin yaradıcılığının əsas ictimai qayəsini öz çağına, içərisində yaşadığı cəmiyyətə xidmət təşkil edirdi. Nizami qlobal düşüncəyə malik sənətkar olmuş, öz cəmiyyətinin humanitar-sosial problemlərini bəşəri kontekstdə götürə, ona sosial-ekoloji yön verə bilmışdır.

Birinci fəsildə şairin yaradıcılığının ümumi fəlsəfi mündəricisinə nəzər salarkən gördük ki, Nizaminin sosial görüşləri daha çox diqqət mərkəzində olmuşdur. Bu, təbii idi. Sovet çağında tədqiqatlarında ictimai məsələlərə diqqət, bütün məsələlərin nəticə etibarilə sosial kontekstə gətirilərək dəyərləndirilməsi sosializm elmi metodologiyasının təbiəti idi. Nizami yaradıcılığı da sosial ədalət, ictimai-humanist baxışları və s. cəmiyyət problemləri baxımından, demək olar ki, bütün tədqiqatçıların diqqətini cəlb etmişdir. Bu, bir tərəfi ilə qeyd etdiyimiz sosialist tədqiqat metodologiyası ilə bağlı idisə, əsas tərəfi ilə şairin yaradıcılığının daşıdığı yüksək sosial-humanist ideyalar, ictimai ideallar, onların bədii-fəlsəfi həlli və s. ilə bağlı idi. Heç təsadüfi deyildir ki, bütün dünya tədqiqatçılarını Nizami yaradıcılığının yüksək səviyyəli bəşəri humanizmi təkcə onun mənsub olduğu cəmiyyətin yox, bütün dünya insanların sosial-humanist problemlərinin həllinə yönəlmüş şair idealı kimi heyrətləndirmişdir.

Nizami Gəncəvinin sosial görüşlərini geniş hallanmış mövzunu saymaq mümkün olsa da, bu görüşlərin ekoloji-fəlsəfi yönlərinin öyrənilməsi haqqında bunu demək olmur. Belə ki, onun dünyaya, insana, cəmiyyətə ekoloji-sosial baxışları çox az tədqiq olunmuş, öz monoqrafik hə-

lini tapmamışdır.

«Xəmsə»də də öz inikasını tapmış ekoloji-sosial görüşlər Nizaminin tibbi-fəlsəfi görüşləri ilə yaxından bağlıdır. Bu, əslində şairin tibbi-fəlsəfi görüşlərinin yüksək pilləsi, yəni İnsan səviyyəsində götürülmüş qlobal sağlamlıq fəlsəfəsinin Cəmiyyət və Təbiət səviyyəsində öyrənilməsi deməkdir. Bu baxımdan, şairin sosial-ekoloji görüşləri ilə tibbi fəlsəfi görüşləri bir-biri ilə vəhdət təşkil edərək, onun qlobal poetik fəlsəfəsinin tərkib hissələrini təşkil edir. Təbabət bu halda qlobal sağlamlıq əsası kimi çıxış edir. İnsanın, Cəmiyyətin, Təbiətin sağlamlığı ümumi fəlsəfi-poetik kontekstdə göstirilir. Nizami yaradılışın, varlıq aləminin qlobal struktur elementlərinin birliyinin (vəhdətinin) tibbi-fəlsəfi əsaslarını aşkarlayır. Şairin Təbiət və Cəmiyyətin qlobal sağlamlıq ideyası onun sosial-ekoloji fəlsəfəsini təşkil edir. Bu fəlsəfəni bəzi tədqiqatlarda adlandırdığı kimi, təbiət və cəmiyyətin harmoniyası adlandırmaq olar.

## 2.1. Nizaminin sosial-ekoloji fəlsəfəsi: təbiət və cəmiyyətin harmoniyası

Ekoloji problemlər dedikdə daha çox bizi əhatə edən təbiətin problemləri nəzərdə tutulur. Ancaq müasir dünyamızın ekoloji problemləri sosial mənşəlidir. Yəni bu problemlərin yaradılması insan cəmiyyətinin (sosial faktorun) fəaliyyətinin zərərliliğindən nüfuz edir. Baxmayaraq ki, insanlar dünyamızın ekoloji problemləri, bizi hər an hədələyən ekoloji fəlakətlər barəsində xüsusilə XX əsrədə ciddi düşünməyə başlamışlar, ancaq bu problem hələ XII əsrədə dahi mütəfəkkir Nizami idrakinin diqqətini çəkmiş, şair bu gün bizi fəlakətlə üzbüüz qoyan ekoloji problemlərin əlamətlərini görmüş, öz yaradıcılığı ilə bu fəlakətləri qabaqlamağa çalışmış, onun həlli yollarını açıb göstərmişdir. Nizami yaradıcılığının, poetik fəlsəfəsinin gücü, dəyəri və bugünkü aktuallığı onun yüksək estetizmi ilə bərabər, həm

də buna bağlıdır.

Nizami Gəncəvi yaradılış aləmini bir bütöv halında qavrayır və nəhəng bir orqanizm kimi təsəvvür edirdi. Təbiətdə mövcud olanlar insan da daxil olmaqla hamısı yaradılışın müxtalif növləri, şəkilləri kimi götürülmüş və şairin humanizm düşüncələri insanla bərabər, canlı və cansız təbiəti bütövlükdə əhatə etmişdir. Prof. B.Budaqov yazır ki, Nizami əsərlərində təbiətə məftunluq qırmızı xətt kimi keçir. Şairin dövründə şahların, şahzadələrin, sərkərdələrin ova çıxması, atla ceyranı, maralı qovması, şahin quşu ilə quş ovlaması bir əyləncə, estetik zövq və ya qəhrəmanlıq kimi qələmə verilirdi. Odur ki, İsgəndər də, Xosrov da, Şirin də və «Xəmsə»dəki daha başqa qəhrəmanlar da tez-tez ova çıxır, şikar edir. Lakin bu ovuların hamisində bir incəlik duyulur, bir məqsəd hiss olunur. Nizaminin təbiətə belə münasibəti onun oxucularında təbiətə qarşı məhəbbət oydur, onu sevməyə və qorumağa vadar edir (6).

Biologiya mütəxəssisi S.Əliyev Nizaminin «Sirlər xəzinəsi» əsərindəki:

«Bu dünyadan hikməti çatmaz sona əzəldən...  
...Üstünlükdə varlığın birincidir dünyada,  
Hər canlı da sənin tək bir incidir dünyada»

— misraları əsasında yazır ki, Nizamiyə görə, təbiət bölmənəz bir tamamdır, insanlarsa onun bir üzvü olmaqla ən ağıllısı və ən üstünüdür.....Nizami göstərir ki, cansız təbiət cansıxicı daş yiğinlarından başqa bir şey olmamışdır. Yalnız canlı təbiət yarandıqdan sonra, sözün əsl mənasında, təbiət canlanmış və gözələşmişdi. Ona görə də, canlıların hamısı qorunmalı və onların ehtiyatı artırılmalıdır... Əsərlərindən göründüyü kimi, Nizamiyə qədər də uzun bir dövr ərzində və onun dövründə təbiətdən nəinki qayda-qanunsuz, hətta vəhşicəsinə istifadə etmişlər:

**Hər maral ovçunun zülmündən qaçar,  
Yırtıcı vəhşidir hələ insanlar.  
Çöldə bir şux ceyran düşməyir ələ,  
İnsandan sığınır dağa, kühülə.** (20, s.26-27).

Tədqiqatçının «İsgəndərnəmə»dən verdiyi səciyyəvi parça şairin ekoloji görüşlərinin sosial-fəlsəfi aspektini bütün poetizmi ilə göstərə bilir. Heyvanlar insanların zülmündən qan ağlayır. «Yer üzünün əşrefi» olan insan «yırtıcı vəhşiyə» dönmüşdür. Bu, dünyanın ekoloji balansının pozulmasıdır: təbiəti, ondakı heyvanları qorumaçı olan insan özü ona düşmən kəsilməsidir. Şair belə bir cəmiyyətin xoş gələcəyini görmür; ekoloji düşüncələrini fəlsəfi-bədii obrazlara, motivlərə çevirib oxucunu düşünməyə çağırır. Bu çağrıış isə ötəri olmayıb, «Xəmsə»də sistem şəklindədir. Yəni Nizaminin sosial-ekoloji düşüncəleri onun poetik fəlsəfəsinin tərkib hissəsidir. **Şair düşüncələri bütün hallarda fəlsəfidir; o, qarşılaşdığı ekoloji natarazlıqları, pozğunluqları sadəcə bədiiləşdirməmiş, onların qanuna uyğunluqlarını anlamağa çalışmış və sosial-ekoloji düşüncələrini fəlsəfi qanuna uyğunluqlar aspektində bədiiləşdirmişdir.** Buna görə də Nizaminin «Xəmsə»də reallaşdırıldığı sosial-ekoloji fəlsəfə sistemli bir təlim səviyyəsindədir. Ancaq bu təlim elmin quru, terminoloji dili ilə yox, bədii obrazların canlı, təravətli, estetik xassələrindən istifadə yolu ilə verilmişdir. Təbii ki, Nizami şair idi və o, özünün mütəffəkkir baxışlarını bütün hallarda lirik kodla, şer olaraq ifadə edirdi. İndiki halda onun sosial-ekoloji fəlsəfəsi bədiiləşdirilmiş, bədii məzmun və forma kəsb etmişdir.

Tədqiqatçılar Nizaminin sosial-ekoloji düşüncələrinə zaman-zaman toxunmuş, diqqətəlayiq fikirlər demişlər. Daha çox şərqsünas R.Əliyevin yaradıcılığında hallanmış olan bu məsələ təbiət və cəmiyyətin harmoniyası, yəni ahəngi, bir-biri ilə uzlaşması, vəhdəti şəklində qoyul-

muşdur. O, bu məsələdən, demək olar ki, bütün yaradıcılığı boyu danışmışdır. Alim bu barədə 1979-cu ildə yazmışdır: «Nizami insan ilə təbiət arasında ahəngdarlıq olmasının feal tərəfdarı idi. O, heyvanların mənasızcasına öldürülməsini pişləyir – hətta onun qəhrəmanı Bəhram acgöz-cəsina ölümlər törətməsinin qurbanı olur. Onun Məcnunu vəhşi heyvanlarla dostluq şəraitində yaşayır; onun təbiət təsviri şairin canlı aləmə olan dərin məhəbbətini əks etdirir» (10, s.66).

Tədqiqatçı 1981-ci ildə «Sirlər xəzinəsi»nə yazdığı müqəddimədə bu məsələyə bir qədər ətraflı toxunur. O, əsər haqqında yazar ki, poema bütünlükdə yalnız bir fəlsəfi və ictimai mövzuya həsr olunub: fərd, cəmiyyət və təbiət arasında yaranması zəruri olan ahəng (11, s.13). Alimin ardi ilə verdiyi izah göstərir ki, cəmiyyətlə təbiətin ahəngi tibbi-fəlsəfi, sosial-ekoloji ahəngdir. O yazar: «Fərd ilə cəmiyyət arasında ahəng yaratmaq üçün cəmiyyətin bütün üzvləri ehtiras və həvəsi tərk edib, öz bioloji-nəfsəni insinktlərini cilovlayıb tərbiyələndirməli (fəlsəfi dillə desək, sublimləşdirilməli) və onları ictimai mənəfeyə xidmət edən yaradıcı əməyə yönəltməlidir. Çünkü «biz bu dünyaya çalışmaq üçün gəlmışik, boş-boş deyib-danişmaq üçün gəlməmişik» (11, s.14).

Alimin fikirlərində Nizami yaradıcılığında özünü bir bütöv olaraq bürüzə verən tibbi, fəlsəfi, sosial, ekoloji görüşlərin sistem xarakteri görünməkdədir. Dünyanın sosial-ekoloji harmoniyası insandan asılıdır. Yəni bu tarazlığın əsasında sosial faktor durur. İnsanın özü isə öz nəfslərindən, istəklərindən, ehtiras və şövqlərindən asılı varlıqdır. Bu – tibbi-bioloji, fiziooloji, psixi faktordur. Göründüyü kimi, varlığın quruluşundakı, onun bütün qlobal yaxud kiçik ünsürləri də daxil olmaqla, ilahi-idraki nizam, sosial ahəng (ədalət) Nizami tərəfindən tibbi-fəlsəfi, sosial-ekoloji hadisə kimi təqdim edilir. R.Əliyev yazar: «Beləliklə, Nizaminin təliminə görə, ideal yetkin cəmiyyət, mənəviyyata qul-

luq edən həyat quruluşu yalnız o zaman bərpa oluna bilər ki, cəmiyyətin bütün üzvləri, birinci növbədə hakim dairələr öz bioloji instinktlərini tərbiyələndirib, bütün qüvvələrini faydalı əməllərə sərf etsinlər» (11, s.17).

Fikrimizcə, R.Əliyev şairin ekoloji düşüncələrinin sosial səciyyəsini düzgün müəyyənləşdirib. Orta əsr cəmiyyətlərini, o cümlədən Nizami dövrü cəmiyyətlərini şahlar idarə edirdilər. Onların cismi və mənəvi saflıqları istər cəmiyyət daxili, istər də cəmiyyətlə təbiətin arasındakı münasibətlərin ahəngdarlığını təmin edə bilərdi. R.Əliyevin Nizami yaradıcılığında cəmiyyətlə təbiətin vəhdəti məsələsinin sistemli xarakter daşması barəsindəki fikirləri səciyyəvidir: «İnsan səadəti üçün fərd ilə cəmiyyət arasında ahəng kifayət deyil, cəmiyyət ilə təbiət arasında da harmoniya yaratmaq vacibdir. İnsanların təbiətə münasibəti müsəlman filosoflarını Nizamidən çox-çox əvvəl düşünürdü. Lakin həmin məsələ öz bədii həllini birinci dəfə Nizaminin yaradıcılığında tapdı» (11, s.17). Demək, Nizami şərq ədəbiyyatında poetik məktəb yaradıcısı olduğu kimi, həm də tibbi-fəlsəfi, sosial-ekoloji problemlərin bədii həlli sahəsində ilk nümunəvi əsər yaratmaq, sonrakı ədəbi nəsillərə örnek vermək də onun xidmətidir.

R.Əliyev bu məsələdə daha geniş planda 1993-cü ilde «Nizami: dövrü, şəxsiyyəti, təlimi» adlı məqalədə danışmışdır. Burada o, cəmiyyətlə təbiətin harmoniyası məsələsini öncə insanın cismanı və mənəvi başlangıclarından təşkil olunan strukturu səviyyəsində qoymuş, bu məsələni şairin digər əsərləri əsasında izləmişdir. R.Əliyevə görə, cəmiyyətlə təbiətin harmoniyası «Xosrov və Şirin»də kişi ilə qadın arasındaki harmoniya, «İsgəndərnamə»də xalqlararası, mədəniyyətlərarası (qərb və şərq), zaman-məkan harmoniyası, nəhayət, qlobal kosmik harmoniya kimi təzahür edir. Alim son olaraq belə bir nəticəyə gəlir: «Nizaminin qlobal kosmik harmoniya barəsində təlimi haqqında ümumi şəkildə danışdığınıza cəhətlər göstərir ki, böyük

mütəfəkkir bütün dövrlər üçün əhəmiyyət kəsb edən mükəmməl və orijinal sosial-fəlsəfi və etik sistem yaratmışdır» (15, s.13-17).

Alim diqqəti maraqlı bir fakta – şairin «Nizami» təxəllüsünə yönəldir. O yazır: «Nizami» - nizamlayan, nizam verən, qaydaya salan deməkdir... Nizami poeziyası əvvəldən axıra qədər bu nizamı, bu ahəngin, bu harmoniyanın axtarışı və ifadəsi deməkdir» (15, s.10-11). Öz növbəmizdə alim fikirlərinə qüvvət olaraq qeyd edək ki, «Nizami» adı həm də «nizama məxsus», «ahəngə məxsus», «harmoniya ya məxsus» mənalarını verir. Göründüyü kimi, şair yaradıcılığının sosial-ekoloji, tibbi-fəlsəfi mahiyyəti təkcə əsərlərində yox, onun şəxsiyyətinin cəmiyyət daxilindəki poetik işarəsində də ifadə olunub.

Nizamışunas A.Rüstəmova Nizami yaradıcılığında insan-təbiət münasibətlərinin Nizami dövrü poeziyası üçün səciyyəvi olduğunu göstərərək yazır: «Təbiət insan üçün yalnız poetik gözəllik və əsrarəngizlik timsali kimi cilvələnmir, qəlbin gizli təlatümlərini ləyaqətlə dinləməyi bacaran yaxın sirdəşa çevirilir... Təbiət lirikasında olan bu cəhət XI-XII əsr Azərbaycan şerinin səciyyəvi mahiyyətlərindəndir və Nizami yaradıcılığında öz sonrakı yüksək zirvəsinə çatmışdır. Nizami əsərlərində təbiət artıq mükəmməl psixoloji obraz - mürəkkəb təkamül prosesi keçirən insanın daxili «mən»ini açmaqdə oxucuya kömək edən vasitəyə çevirilir. Bu növ təbiət təsvirində Nizami, adətən, iki bir-birilə əlaqədar aləmi - təbiət və insan aləmini ya müvazi göstərir, bəzən vəhdətlə götürür» (71, s.28-29). Göründüyü kimi, A.Rüstəmova bu fikirlərində təbiətlə insanın harmoniyasının poetik mexanizmlərinə fikir vermişdir.

Səciyyəvidir ki, bütün yaradıcılığı boyu Nizamini diqqət mərkəzində saxlamış A.Rüstəmova da Cəmiyyətlə Təbiətin harmoniyası ideyasının Nizami yaradıcılığında bir konsepsiya şəklində olduğunu təsdiq etmişdir. O yazır ki,

«dünya renessans hərəkatının klassik nümunələrində «insan və təbiət», «şəxsiyyətin muxtarıyyəti» şəklində formalışmış teosentrik nəzəriyyə əleyhinə çevrilmiş humanist konsepsiya Nizami şerinin mənə və məzmununu təşkil edir» (73, s.11). Fikrə əlavə kimi qeyd etmək istərdik ki, «insan və təbiət», «şəxsiyyətin muxtarıyyəti» kimi məsələlər Avropa renessans fikrində «teosentrlik nəzəriyyəyə» qarşı olsa da, bu, təbii ki, Nizami yaradıcılığında məhz belə deyil. Yəni alimin doğru olaraq göstərdiyi kimi, Nizamidə insan və təbiətin ahəngi, şəxsiyyətin azadlığı məsələləri var, ancaq bu konsepsiya məhz teosentrlikdir. «Teosentrizm» hərfi mənada «Allahın mərkəz (əsas) götürülməsi» deməkdir: Teos – Allah, sentrizm – mərkəzçilik. Nizamidə ciddi teosentrizm var. Varlıq heç bir halda Allahdan qırqaqla götürülmür. Yaradılışın Allahdan başlanıb ona doğru qayıtması haqqında Quran ehkamı şair tərəfindən mübahisəsiz qəbul edilmişdir. Bu cəhətdən, onun Təbiət və Cəmiyyətin harmoniyası haqqındaki sosial-ekoloji fəlsəfəsi yaradılış aləminin Allahdan gələn vəhdətini, ilahi nizamını, ilahi həqiqətləri həmişə nəzərdə tutmuşdur.

Akademik M.İbrahimov sözügedən məsələyə ümumi şəkildə belə toxunur: «Təbii aləmi, cəmiyyəti, insanı əhatə edən mühiti və insanın özünü Nizami geniş planda, parlaq boyalarla canlandırır. Bədii idrakın və bədii təsvir vasitələrinin zənginliyi, rəngarəngliyi, dolğunluğu cəhətdən Nizami dünya ədəbiyyatının nadir simalarındandır» (46, s.5). Göründüyü kimi, akademik Nizami yaradıcılığındaki vəhdət ideyasının bədii tərəflərinin son dərəcə qüvvətli olduğu qənaətində olmuşdur. Tədqiqatçı Ç.Sasanian «Leyli və Məcnun»da təbiət və cəmiyyət münasibətlərinin cəmiyyətdəki ədalətsizliklər fonunda təzahür etdiyini göstərir. O yazır: «Nizami ulduzları canlı insan kimi təsvir etməklə göy ilə yeri, təbiət və cəmiyyəti poetik üsulla müqayisə etmiş və nəticə etibarılə insanlarla ictimai mühit arasındaki ziddiyyətləri göstərməyə çalışmışdır» (78, s.98).

Bu, bir daha Nizaminin öz fəlsəfi görüşlərində, sosial-ekoloji düşüncələrində insan (sosial) faktorunun əhəmiyyətli rol oynamasına xüsusi diqqət verdiyini göstərir. O – şüurludur. Hərəkətlərini nizamlaya bilir. Yaradılışın qalan ünsürlərinin taleyi onun hərəkətlərinin nəticəsindən asılı olur. Buna görə də Nizami öz dünyasının bütün sosial-ekoloji problemlərinin kökünü insan mənəviyyatının zəifliyində, qeyri-kamilliyində görür və kamil harmonik düşünücəyə səsləyir.

Nizami poeziyasında insan konsepsiyasının poetik xüsusiyyətlərini araşdırmış prof. X.Əlimirzəyev də harmoniya ideyasının fəlsəfi qoyuluşunu müşahidə etmişdir. O yazır ki, Nizami fəlsəfi təliminə görə, insan təkcə cəmiyyətə, öz həmcinslərinə deyil, həm də təbiətə, canlılar aləminə münasibətdə humanist qanunlara, yüksək əxlaqi dəyərlərə əsaslanmalıdır. Çünkü insan da təbiətin doğma övladı, ayrılmaz bir hissəsidir (21, s.51).

Nizami poeziyasının sosial-ekoloji fəlsəfəsinin əsasında duran cəmiyyətin və təbiətin harmoniyası ideyasına tədqiqatçıların baxışları göstərir ki, bu ideya, onun poetik qoyuluşu, fəlsəfi baxımdan şərh olunması şairin poeziyasında təsadüfi, ötəri səciyyə daşıdır. Nizami «Sirlər xəzinəsi»ndən başlamaqla bütün əsərlərində bu məsələyə toxunmuş, əsərdən-əsərə inkişaf etmişdir. Tədqiqatçıların da göstərdiyi kimi, bu ideyanın xüsusi təqdimi şairin ilk poeması olan «Sirlər xəzinəsi»nin yedinci söhbətindədir. Şərqsunas R.Əliyev yazır: «İnsanların təbiətə münasibəti müsəlman filosoflarını Nizamidən çox-çox əvvəl düşündürdü. Lakin həmin məsələ öz bədii həllini tam və kamil şəkildə birinci dəfə Nizaminin yaradıcılığında tapdı. Bu problemə poemada xüsusi fəsil («Yedinci söhbət») həsr edilmişdir. Şairin təliminə görə, təbiət vahid, bölünməz bir orqanizmdir. İnsanlar da təbiətin bir hissəsidir. Təbiətin hər üzvü müəyyən bir vəzifə ifa edir. Təbiətin bir üzvünün zədələnməsi onun bütün cisiminə xələl gətirə bilər, bunun

nəticəsində də insanlar çox böyük təhlükəyə düşar olar. Təbiətdə heç bir artıq üzv yoxdur, heyvanlar da insanlar kimi cana malikdirlər, onlar yalnız şüur etibarilə bizdən aşağı pillədə dururlar... Bu təlimi bədii cəhətdən əsaslaşdırmaq niyyəti ilə şair məşhur «Firidunla ceyranın hekayəti»ni nümunə verir» (11, s.17).

Bildiyimiz kimi, «Sirlər xəzinəsi» məqalətlər və hekayətlər şəklində yazılmışdır. Əsər iyirmi məqalətdən və iyirmi hekayətdən ibarətdir. Nizami hər bir məqalətdə hər hansı fəlsəfi, əxlaqi, mənəvi, idraki mövzuda öz düşün-cələrini poetik şəkildə şərh edir, sonra həmin məqalətə uyğun bir bədii hekayət verir. Hər bir məqalət və hekayət bir yerdə səhbət adlanır. «Sirlər xəzinəsi»nin yeddinci səhbəti «İnsanın ülviyəti» məqalətindən və onu bədii-ləşdirən «Firidunla ceyranın hekayəti»ndən ibarətdir. Şair məqalətdə insanın başqa canlılardan üstünlüyünü, Allah tərəfindən ən şərəfli varlıq kimi yaradıldığını, buna görə də öz yaradılış mahiyyət və məsuliyyətini dərk etməyə borclu olduğunu fəlsəfi-bədii şəkildə belə izah edir:

Sən, ey yerdə fələyi heyrət qoyan insan,  
Yerdə, göy də nazınla daim oynayan insan.  
Ülviyət aləmindən xəbərdarsan deyə sən,  
Qüdrətinlə şərəfsən, şansan yerə, göyə sən.  
Qüdrətin pərvərişi dayən olub əzəldən,  
Süd deyil, şəkər yemək qayən olub əzəldən.  
Hədsiz nəcibliyinlə əşrəfisən dünyanın,  
Əzəldən xeyirxahlıq bütüsən gen dünyanın.  
Ecəzkardır qüdrətin ucu iti qələmi,  
Yaradıb sənin kimi gözəl bütü qələmi... (28, s.96)

Şair göstərir ki, insan öz yaradılış mahiyyəti, Tanrı tərəfindən ona verilmiş cismini və mənəvi quruluşu ilə kamildir və bununla yaradılışın heç bir vahidi onunla müqayisəyə gəlmir. İnsan Tanrı tərəfindən qüdrətli yara-

dılıb və onun qüdrəti ülviyətə xidmət etməlidir: bu qüdrət onun şərəfi və şanıdır. Başqa sözlə, o, şərəf və şan gətirən fəaliyyətə yönəlməlidir. Şairə görə xeyirxahlıq əzəldən, yəni yaradılışın başlangıcından insanın fəaliyyətinin mahiyyəti olaraq müəyyənləşdirilib. Verilmiş parçada sonuncu beyt bu cür gözəlliyyi, ülvi varlığı – insanı yaradan Tanrıının qüdrətinə həmd, sənədir. Burada qələmdən səhbət getməsi insanın və bütün yaradılışın Tanrı tərəfindən bir yazı, məlumat olaraq xəlq edilməsinə işarədir.

Məqalətdə Nizami insanı öz varlığının ülviyətini dərk etməyə, bu ülviyəti xəlq edən Tanrı tərənnüm etməyə çağırır. Ancaq Tanrı sırrdır. O, heç vaxt olduğu kimi dərk edilə bilməz:

Can atırsan, açasan bu pərdənin sərri,  
Yırtdığın pərdə açar, bil ki, sənin sərri...  
...Möcüzəni göstərən bu sehri pərdədə  
Ağlıni heyran qoyur hər bir sırli pərdə də. (28, s.97)

Nizami insanı öz fəaliyyətində Tanrı nizamına köklənməyə çağırmaqla aşağıdakı misralarda birbaşa harmoniya – Tanrı və Varlıq ahəngi probleminə toxunur. İnsan öz fəaliyyətində birbaşa ilahi harmoniyaya söykənməlidir. Bu, insana Allah tərəfindən buyurulmuş fəaliyyətin ülviyətidir. Yəni insan həyatının bütün mənası, gözəlliyi varlığın harmoniyasına qoşula bilməsindədir. İnsan özünü dərk etməli, varlıq aləmində başqlarına, canlı, cansız təbiətə münasibətdə rolunu anlamalı və buna uyğun fəaliyyət göstərməlidir. Bu isə Tanrı nizamına, ümum böşəri harmoniyaya gətirir:

Bu pərdədən savayı, gəl, heç hava çalma sən,  
Bu pərdədən kənardə xaric hava çalma sən.  
Hər xalından, gəl, şadlan bu əsrarlı pərdənin,  
Ahəngiyılq qanadlan bu əsrarlı pərdənin (28, s. 97).

Sonuncu misrada «ahəngiyılə qanadlan» ifadəsi xüsusi səciyyəvidir. Pərdənin ahəngi – Allahın varlığından verdiyi hərəkət ritmi deməkdir. İnsan bu ritmə – ahəngə qoşulmalıdır. Burada «qanadlan» ifadəsi iki mənəni bildirir. Birinci, ahəngə qoşulmaq deməkdir. İkinci, quşun uçmasını bildirir. Yəni insan kainatın Tanrı tərəfindən qurulmuş nizamına, ahənginə qoşulmaqla öz insani üstünlükleri ilə, yaradılışın ən üstün varlığı olması səbəbi ilə kainatın, varlığın fövqünə qalxır, Tanrıya ən yaxın olur. Yəni insanın qanadları olmasa da, o, Tanrı ahənginə köklənməklə bir quş kimi öz ülviyətinə tərəf qanadlanmış olur.

Nizami yeddinci məqalətdəki harmoniya düşüncələrini «Firidunda ceyranın hekayəti»ndə bədiiləşdirmiştir. Firidun şah bir gün iki-üç dostu ilə səhər çəgisi ova çıxır. O, ovda bir gözəl ceyrana rast gəlir. Qərara gəlir ki, hökmən bu ceyranı ovlasın. Şah öz iti gedən atı ilə ceyrana çata bilmir. Mahir ovçu olsa da, oxu ceyrana dəymir:

**Ovlağa çatan kimi ov gəzdi gözü şahın,  
Vuracağı ceyrana vuruldu özü şahın.  
Ürkək gözü, sağısı qıyma deyir ovçuya,  
Şuxluğu qansızlığa uyma deyir ovçuya.  
Duyuq duşdu qəsdindən ona tor quran kəsin,  
Nəzərindən yayındı qəsdinə duran kəsin.  
İşvəsiylə, naziyla dağ çəkdi ceyran şaha,  
Dostları məftun görüb qaldılar heyran şaha.  
Kəhləni şığıdışqa hırsı səmuma döndü,  
Ahunun qarnı kimi kaməni muma döndü.  
Süzən ox izinə də batamadı ceyranın,  
Uçan at tozuna da çatamadı ceyranın.**

(28. s.98-99)

Şah buna görə atını və oxunu qınayırlar: onları sürətsizlikdə, cürətsizlikdə günahlandırırlar:

**Oxunu qınadı ki: can almağın nə oldu?  
Atını qınadı ki: yan almağın nə oldu?  
Əzəlki ucuşunuz, sürətiniz yoxdumu?  
Ot yeyən bir ahuca cürətiniz yoxdumu? (28. s. 99)**

Oxun şaha verdiyi cavabda Nizaminin İnsan və Təbiətin harmoniyası, bu harmonianın ilahi-idraki əsasları haqqındaki ideyaları özünün bədii əksini tapır:

**Ox dedi: «Yağın deyil bu bağrı qanlı sənin,  
Gözlərini oxşayır bu dilsiz canlı sənin.  
Bir canın zirehi ki öz sayəndə toxuna,  
Mümkünmü o zirehə hər sözən ox toxuna?...**

(28. s. 99)

Ox Firidun şaha başa salır ki, «bu bağrı qanlı», yəni ceyran sənin düşmənin deyil. İnsanla heyvan arasında düşməncilik yoxdur ki, insanlar buna əsaslanıb, heyvanları məhz düşmən kimi məhv edələr. Yəni insanın heyvanlara belə münasibəti düşməncilikdir. Digər tərəfdən, «bu dilsiz canlı sənin gözlərini oxşayır». Yəni ceyran gözəl bir varlıqdır, Allah onu gözəl xəlq edib və onun varlıq aləmindəki rolü aləmə gözəllik gətirmək, baxanlara dünyanın estetizmindən zövq verməkdir. İnsanla heyvan, konkret olaraq ceyran arasında münasibətlərin mahiyyətində bu estetizm, gözəlliyə əsaslanan ünsiyyət durmalıdır.

Şerin sonrakı misralarında sosial-ekoloji münasibətlərin daha incə səviyyəsi ifadə olunub. Ox şaha başa salır ki, ceyranın qoruyucusu sən özünsən, sənin kimi qoruyucuya ox bata bilməz. Qeyd edək ki, Nizami bununla çox mürəkkəb metoforik fikir verib. Burada sosial məna və ekoloji məna bir-birinə laylanıb, şifrələnib. Onların qovuşması o səviyyədədir ki, bir-birindən ayırmak mümkün olmur.

«Ceyranın canının zirehinin şahın sayəndə toxunmağı» şahın həmin ceyranın qoruyucusu olmasını bildirir.

Yəni sən bir şah kimi təkcə ölkənin, torpağın, onun insanların, var-dövlətinin, əmin-amanlığının qoruyucusu deyilsən, eyni zamanda təbiətin (ağacların, suların, dağ-daşın və s.), ondakı heyvanatın qoruyucususun. Bir şah kimi, onların hamisimən məsuliyyəti sənin boynundadır.

«Hər süzən oxun həmin zirehə toxuna bilməməsi» təbiətlə cəmiyyətin vahid bir orqanizm olmasının ifadəsidir. Yəni şahla ceyranın arasında bir qoruyucu zireh kimi, onun özü dayanır. Şahın atlığı oxun ceyrana dəyməsi üçün ox qoruyucu zirehi, yəni şahın özünü deşib keçməlidir. Başqa sözlə, şah oxu ceyrana atmaqla özünə atmış olur. Bu, eyni zamanda şahla ceyranın vəhdəti, bir can olması, başqa sözlə, insanla heyvanın bir canda, bir orqanizmdə birləşməsi, yaxud bir orqanizm təşkil etməsi deməkdir.

Diqqətəlayiqdir ki, Nizaminiñ Təbiətin və Cəmiyyətin harmoniyası fəlsəfəsi Eşq konsepsiyasına əsaslanır. Bunu Firidunla ceyran arasındaki münasibətlərin fəlsəfi-poetik baxımdan mənalandırılması zamanı da görmək olur. Ox saha öz nəsihəti zamanı deyir:

Ülviiyət timsalıtlək ucalmağa çalış sən,  
Ülviiyət göylərindən öc almağa çalış sən.  
Ülvı eşqə can atar əsil insan cahanda,  
Bəşər ülvı eşqiylə qazanıb şan cahanda.  
Uzaqqörən kəsləri zövqü səfa ucaldıb,  
Eşqinə sadıqliyi, əhdə vəfa ucaldıb. (28, s.99)

Beləliklə, Nizami insanla təbiət, insanla qalan canlılar arasındaki münasibətləri eşq çərçivəsində təsəvvür edir. Yəni insan təbiəti, qalan canlıları sevməlidir. Təsadüfi deyildir ki, şairin sonrakı poemalarında Təbiətlə Cəmiyyətin harmoniyası ideyasının verilişi zamanı eşq konsepsiyası daha da inkişaf etdirilir.

Nizami insan-təbiət (insan-heyvan) münasibətlərini, əsasən, şah obrazı üzərində qurmuşdur. Yəni onun poetik-

fəlsəfi ideyaları bütün insanlığa ünvanlansa da, əsas daşıyıcıları olaraq şahlar nəzərdə tutulmuşdur. Bu, onun ekoloji-fəlsəfi görüşlərinin sosial səciyyəsini, başqa sözlə, ekoloji-sosial görüşlər olduğunu nümayiş etdirir. Nizami «Yeddi gözəl»də aydın şəkildə yazır:

**Ölkələr (şahlardan) səadət tapırlar.** (36, s.52)

Nizami insan-təbiət münasibətlərini şahla heyvanlar arasındaki münasibət kimi dördüncü poeması olan «Yeddi gözəl»də daha aydın şəkildə şərh edib. Əsərin qəhrəmanı Bəhram mahir ovçudur. Gur ovuna xüsusi marağı olduğu üçün Bəhramgur çağırırlar. Gur elə «Sirlər xəzinəsi» əsərində olduğu kimi ceyrandır, onun bir növüdür. Şərqşunas M.Əlizadə gurla bağlı göstərir ki, gur – ceyran-cüyür ailəsindən olan iri cüssəli çöl heyvanıdır. Əti dadlı olduğuna görə keçmişdə çox ovlanmış və odur ki, insanlardan qorxub gizlənmişdir (35, s. 269).

Bəhramın gur ovuna marağı sadəcə bir ovçuluq deyildir. Şair Bəhram və gur münasibətlərini sosial-ekoloji planda şərh edir. Belə ki, Bəhram guru ovlamır; onun gurlara xüsusi münasibəti vardır:

O dağlar aşan köhlənin üstündə şah  
Ov kəməndini atarkən  
Minlərlə guru diri tuturdu.  
Bəndə saldığı gurların çoxunu  
O, ya əlləri ilə, ya da kəməndlə tutardı.  
Əgər dalbadal yüz gur da tutsaydı,  
Dörd yaşıdan kiçiyini öldürməzdi.  
Çünki o, dörd yaşına çatmamış gurların  
Qanını haram sayırdı.  
O öz adını həmin gurların buduna (damğa) basıb,  
Səhra sərdarlılığını onlara verordi.  
Hər kim o damğalanmış gurların birini də

**Diri tutsa, mindən biri də olsa,  
Şahin dağını görcək  
Ona heç bir əziyyət verməyib  
O dağ basılmış yeri öpərək,  
Bəndə düşmüş guru bənddən azad edərdi.**

(36, s.62)

Göründüyü kimi, Bəhramın gurlara münasibəti ekoloji hüdud daxilindədir. O, gur ovundan həzz aldığı kimi, eyni zamanda onların qoruyucusudur; artımının qayğısına qalır. Onun tanınmaq üçün dörd yaşıdan kiçik gurların budlarına damğa basdırması gurlara olan dövlət qayığısının təzahürüdür. Gurlar ekoloji baxımdan Bəhramın (dövlətin) himayəsindədir. Nizami insanla təbiət, insanla heyvanlar arasında belə bir ölçülü-biçili, normalarla nizamlanan, harmoniyaya söykənən münasibətlərin tərəfdarıdır. Bəhram bir şah kimi, təbiətin qoruyucusu, gurların hamisidir. Bu poemanı araşdırmış S.Rzayev Bəhramın bu qoruyuculuq, hamilik funksiyasını təbiət qatında gurların, cəmiyyət qatında İranın qorunması kimi şərh etmişdir (76, s.39).

Sonuncu fikirdən göründüyü kimi, Nizami düşünəcində təbiət və cəmiyyət ayrılmazdır; Bəhram bir şah kimi, öz ölkəsinin firavanlığını, əmin-amanlıq, qayda-qanun içərisində yaşadığını təmin etdiyi kimi, təbiətin də ekoloji balansını qoruyur. Beləliklə, şairə görə, sosial və ekoloji amillər birgədir, sosial-ekoloji tarazlıq, harmoniyanın yaranması sosial və ekoloji amillərin normal münasibətini nəzərdə tutur. Təbiii ki, burada sosial faktor aparcıdır. Təbiətin insana münasibəti insanın ona münasibətindən asılıdır. Bunu biz «Yeddi gözəl»də aydın şəkildə görürük.

Nizami «Yeddi gözəl»də Bəhramla gurun münasibətlərini fragmənlərlə əsərin əvvəlindən axırınadək təsvir edir. Biz burada insanla təbiət arasındaki münasibətlərin Nizamiyə məxsus sosial-ekoloji şərhini görürük. Belə ki,

əsərdə gurlar, sadəcə olaraq, dilsiz-ağızsız heyvanlar kimi təsvir olunmur. Nizami onları şəxsləndirir, öz fəlsəfi-bədii ideyalarının təqdimat vasitəsinə çevirir.

«Yeddi gözəl»də əjdahanın zülm etdiyi gur onun əlindən qurtulmaq üçün Bəhramdan kömək isteyir:

**O təəccübənib (dedi): «Bu nə şikardır?  
(Gurun) məni bura gətirməsində nə hikmət var?»  
O, yəqin etdi ki, başıbələli gur  
O əjdahadan zülm görübdür.  
O, şahı çağırıb ki, onun dadına çatsın  
Zülmkar əjdahadan onun intiqamını alısn.** (36, s.66)

Beləliklə, Nizaminin təqdim etdiyi bədii reallığa görə, gurlar Bəhramın onların hamisi olduğunu bilir. Ona görə də əjdahadan zülm görmüş gur ovda onun qabağına çıxır və Bəhramı əjdahanın üstünə gətirir. Bəhram əjdahani öldürür, guru zülmən qurtarır. Gur da öz növbəsində Bəhramı xəzinə ilə mükafatlandırır:

**...Sonra durub ata minmək istədi ki,  
Gur ovlamaq üçün o rəxsi ovlağa çapsın.  
Gur şahda qərar görməyib,  
Gəlib uzaqdan mağaraya süzdü (girdi).  
Şah yenidən həmin guru tapmaq üçün  
Zorla o darsıqla mağaraya girdi.  
Güclə və çətinliklə bir az irəlilədikdən sonra  
Böyük bir xəzinə tapıb, xəzinə kimi parladi.  
Neçə xosrovlardan qalmış neçə-neçə küplər  
Pərilər kimi üzlərini xalqdan örtmüdüllər.  
Gur Gur-xanı küplərə yetirib,  
O, gorxanadan çıxıb izlərini itirdi.** (36, s.67)

Göründüyü kimi, şair Bəhramla gurun münasibətlərini ovçu ilə ov arasında olan adı məisət hadisəsi kimi

yox, geniş fəlsəfi-poetik planda verməklə sosial-ekoloji görüşlərini, bir növ, şərh etmiş olur.

Şairin sosial-ekoloji fəlsəfəsinin əsasında duran təbiətlə cəmiyyətin harmoniyası konsepsiyası poemadan-poemaya inkişaf etmişdir. Biz bunun iki səciyyəvi nümunəsi ilə «Xosrov və Şirin» və «Leyli və Məcnun» poemalarında qarşılaşıraq.

«Xosrov və Şirin» poemasının «Fərhadın Şirinin eşqi-lə çölə düşməsi» hissəsində göstərilir ki, cavabsız məhəbbət Fərhadın səbri-qərarını əlindən alır:

Fərhad ki, Şirinə ürək bağladı,  
Könlünü məhəbbət odu dağladı.  
Çox çətin keçirdi onun rüzgarı,  
Qalmamışdı əldə heç ixtiyarı.  
Nə taqət vardı hicran dəminə,  
Nə dözə bilirdi eşqin qəminə.  
Qəlbinin telləri hey sizlayırdı,  
Sanki ürəyində ney sizlayırdı... (29, s.187)

Sevgi qəminə dözə bilməyən Fərhad evdən çıxıb, çöllərə, dağlara üz tutur. Uzaqdan-uzaga Şirinin qəsrinə baxır, o gəzən yerləri gəzib-dolaşırı. Çölün heyvanları onun dərdinə şərık olur, eşq qəminini yüngülləşdirməyə çalışırlar:

Gəndən baxan zaman qəsri-Şirinə,  
Canını didərdi paltar yerinə.  
Vəhşi atlar kimi çöldə qaçaraq,  
Vəhşilərlə munis olmuşdu ancaq.  
Dünyanın toruna düşən heyvanlar  
Onun dörd yanında qurmuşdu hasar.  
Yerini süpürüb təmizlərdilər,  
Ayağını öpüb əzizlərdilər.  
Bəzən ceyranlarla edərdi xəlvət,  
Bəzən marallarla bağlırdı ülfət.

Gah silər maralın saf göz yaşını,  
Gah da siğallardı şirin başını.  
Gündüz ceyranlarla mehriban yoldaş,  
Gecə marallarla bir yaxın sirdaş.  
Çərxtək gecə-gündüz hey firlanardı,  
Ac-susuz qalaraq qəmdən yanardı. (29, s.189)

Əvvəlcə onu qeyd edək ki, Fərhadın Şirinə olan məhəbbəti, heyvanlarla ünsiyyət və dostluğu, eləcə də heyvanların ona olan qarşılıqlı məhəbbət və qayğısı motivləri Nizaminin «Leyli və Məcnun» poemasında Məcnun obrazının tipologiyasını təşkil edən elementlərdir. Bu baxımdan, Fərhad obrazını Məcnun obrazının bir növ «sələfi» saymaq olar. Əslində, Nizami təbiətlə cəmiyyətin harmoniyası ideyasını «Sirlər xəzinəsi»ndən («Firdunla ceyranın hekayəti») başlayaraq bütün əsərləri boyu inkişaf etdirmişdir. Maraqlıdır ki, bu ideyanı şair digər əsərlərində də Firdunla ceyran arasında münasibətlərdə olduğu kimi, eşq konsepsiyası ilə bağlayır. Düzdür, «Sirlər xəzinəsi»ndə Firdun daha çox ictimai münasibətləri təmsil edən obrazdır – şahdır. Fərhad və Məcnun isə aşiq obrazlarıdır. Bu mənada, Nizami Firdunun ceyrana bəsləməli olduğu humanist münasibəti «ülvi eşq» kateqoriyası baxımından mənalandırır:

Ülvi eşqə can atar əsl insan cahanda,  
Bəşər ülvi eşqiyə qazanıb şan cahanda. (1, s.99)

Bu «ülvi eşq» «Yeddi gözəl»də Bəhramın təbiətə, heyvanlara hamiliyi səviyyəsindədir; o, təbiətin, cəmiyyətin qoruyucusudur. «Xosrov və Şirin»də biz insanla təbiət arasındaki qarşılıqlı münasibətlərin şahidi oluruq. Fərhadın sağalmaz eşq dərdini heyvanlar dərindən başa düşür. Nizami çölün dilsiz-ağızsız heyvanlarını insana məxsus ən ülvi hadisəni – eşqi başa düşən, anlayan varlıqlar kimi təq-

dim edir. Özlərinə ovçular tərəfindən tor, tələ qurulan heyvanlar indi eşq dərdi əlindən çöllərə düşmüş Fərhadın kəşiyini çəkir, onun eşq dərdinə şərik olurlar.

Beləliklə, Nizami insanla heyvan (insanla təbiət) arasındaki münasibətləri ülvı eşq kateqoriyası fonunda təsvir edir. Yer üzünün «əşrəfi» - şərəflisi olaraq xəlq edilmiş insan ətraf aləmle harmoniya içərisində yaşamalıdır. Nizami bu harmoniyani (ahəngi) hissiz, cansız hadisə saymir, əksinə, onun nəzərində aləmin bütün ünsürləri (insanlar, heyvanlar, ağaclar və s.) eşq içərisində yaşamalı, bir-birinin qayğısını çəkməlidir. Bu münasibətlərdə insan «failimuxtar», yəni başqa canlılardan - heyvanlardan (ərəbcə «heyvan» canlı deməkdir) fərqli olaraq şüür verilmiş, öz hərəkətlərində seçim sərbəstliyi verilmiş varlıqdır. Ancaq bununla bərabər, Nizami yaratdığı bədii dünyada heyvanları da şəxsləndirir, onların «hissilər, duyğular dünyasına» enir. Fərhadın dərdinə ceyranlar, marallar, şirlər və s. şərik olur. Onun eşq qəmini ovundurmaq üçün ceyranlar onunla ülfət bağlayır, marallar göz yaşı axıdır, şirlər heybatlı başını onun qabağında endirirlər. Fərhad onunla bırgə eşq qəminə şərik olan şirlərin başını sığallayıb, onlara təsəlli verir. Bütün bunlar insan-təbiət münasibətlərinin Nizamiyə məxsus bəşəri humanizm baxımından mənalandırılmasıdır.

Nizaminin sosial-ekoloji görüşlərinin insan-heyvan motivlərində bədiləndirilən təzahürü özünü onun hər bir əsərində yeni bədii-fəlsəfi aspektdə göstərir. Belə ki, biz Fərhadla heyvanların münasibətini Məcnunla heyvanlar arasında başqa bir aspektdən müşahidə edirik. Aspekt fərqləri Fərhad və Məcnun obrazlarının daşıdıqları ictimai ideallarla şərtlənir. Fərhadın Şirinə olan məhəbbətinin sosial konteksti Məcnunun Leyliyə olan məhəbbətinin eyni kontekstindən fərqlidir. Belə ki, Fərhadın məhəbbəti Şirin tərəfindən başa düşülür, ancaq Şirin Xosrovu sevir. O, Fərhadın məhəbbətini yüksək qiymətləndirir, ona hörmət edir; Fərhad onun dərdindən həlak olanda onu hörmətdə dəfn

edirir. Bu baxımdan, Fərhadın Şirinə olan məhəbbətinin qarşısında duran maneə Xosrovudur. Yəni məhəbbətin sosi-al oppozisiyası fəndlər arasındadır. Fərhadın rəqibi Xosrovudur. Məcnunla bağlı isə vəziyyət təmamilə başqa cürdür. Fərhadın məhəbbəti bütün gücü, bütün sarsılmazlığı ilə Məcnunun məhəbbətinin ictimai səviyyəsinə qalxa bilmir. Məcnun öz azad eşqinə, Leylinin simasında insana olan məhəbbətinə görə öz zamanı, sosial mühitlə ziddiyətdədir. Bu cəhətdən, o, sosial-humanist idealların daşıyıcısı olan obrazdır. Fərhadın sevgilisi şirin şahzadədir; kimi sevməkdə, sevgisinə qovuşmaqdə sərbəstdir. «Leyli və Məcnun»da isə Leyli ilə Məcnunun arasında onların yaşadığı cəmiyyətin sosial cəhaləti, insana münasibətdə anti-humanist kompleksləri dayanır. «Xosrov və Şirin»də təbiət və cəmiyyətin harmoniyası daha çox fəndlərarası münasibətlərdə üzə çıxır və Fərhadla heyvanlar arasında olan münasibətlərə nisbətdə fraqmental səciyyə daşıyır. Bu, «Xosrov və Şirin» poemasında harmoniya ideyasının özü-nəməxsus təzahürünü göstərməklə bərabər, Nizaminin həmin ideyanı əsərdən-əsərə fərqli planlarda bədiiləşdiriyini də göstərir. Bunu tədqiqatçılar da müşahidə etmişlər.

Şərqşünas R.Əliyev yazar ki, Nizaminin harmoniya haqqında təliminin... cəhətləri onun bütün əsərlərində öz əksini tapır. Lakin əsərin mövzusundan asılı olaraq, bu və ya digər məsələ daha ön plana çəkilir və daha dərindən araşdırılır. Məsələn, «Xosrov və Şirin»də qadınla kişi arasında münasibətlərin harmoniyası diqqəti cəlb edir, baxmayaraq ki, Xosrovun simasında fəndlə sosium, şəxsi istəklə ictimai borc arasında harmoniya məsələsi də izlənilir və bu qütbler arasında kolliziylar Xosrovun xarakterinin inkişafının hərəkətverici qüvvəsinə çevrilir. Bununla belə, «Xosrov və Şirin», hər şeydən öncə, məhəbbət dastanıdır (15, s.15).

Göründüyü kimi, qlobal harmoniya ideyası Nizami «Xəmsə»sinin bütün əsərlərindən keçir və bu, «Xosrov və

Şirin»də fəndlərarası harmoniya olaraq mənalandırılır. Nizami yaradılışın Tanrıdan gələn Təbiətlə (Dünya ilə) Cəmiyyətin (İnsanın) harmoniyası ideyasını bu əsərdə eşq kontekstində fəndlərarası münasibətlərin təzahüründə bədiiləşdirir. Burada həmin münasibətlər Fərhad, Şirin və Xosrov arasında cərəyan edir. Fərhadın heyvanlarla münasibəti fragmental (ötəri) səciyyə daşıyır. Elə bil ki, Nizami Fərhad və heyvanlar epizodu ilə əsərdə təzahür edən fəndlərarası harmoniya ideyasının daha qlobal olan Təbiətlə Cəmiyyətin harmoniyası ideyasının tərkib hissəsi olmasını demək istəyir. Əslində, fəlsəfi planda bu, doğrudan da, bələdir. Nizami təbii ki, insanlararası münasibətləri heç vaxt əlahiddə, təbiətdən, Tanrıdan təcrid edilmiş vəziyyətdə götürmür. Onun «Xəmsə»də təqdim etdiyi qlobal dünya modelində Təbiət (Kainat, Dünya) və Cəmiyyətin (insanın) düzüm strukturu Allahdan gələn bir düzümdür və Allah – Kainat – İnsan düzümündə bir-biri ilə əlaqəli olmayan, biri o birisini şərtləndirməyən, biri digəri üçün səbəb təşkil etməyən heç bir element yoxdur. Bu mənada, Nizaminin ikinci poemasında Şirin, Xosrov və Fərhad arasında eşq kontekstində cərəyan edən hadisələr Təbiət və Cəmiyyətin qlobal harmoniyası ideyasının fəndlərarası münasibətlərdə (sosial sfera) maddiləşməsi, obrazlaşmasıdır. Ancaq bununla bərabər, şair Fərhad və heyvanlar epizodu ilə «Xosrov və Şirin»də təzahürünü tapan sosial-mənəvi harmoniya ideyasının daha qlobal olan sosial-ekoloji harmoniya ideyasının tərkib hissəsi olduğuna fəlsəfi-poetik işarə verir. Şair bu fəlsəfi işarəni «Leyli və Məcnun»da yenə də ülvı eşq kontekstində çox nəhəng hadisə kimi təqdim edir.

Təbiət və Cəmiyyətin harmoniyası sosial-ekoloji konsepsiyası «Leyli və Məcnun»da süjetin ülvı tərkib hissəsi olaraq təzahür edir. Yəni Fərhadla heyvanların münasibətdən fərqli olaraq, bu əsərdə Məcnunla heyvanların münasibəti fragmental olmayıb, süjet hərəkətinin mühüm element və hissələrini təşkil edir. Heyvanlar bu əsərdə Ni-

zami tərəfindən «eşqə həssaslıqları» baxımından yox, fəal obrazlar kimi təqdim edilirlər. Əlbəttə, bu iştirak o dərəcədə də deyildir ki, əsərdə fərdi heyvan obrazlarından bəhs etməyə imkan versin. Ancaq bütövlükdə heyvanlar «Leyli və Məcnun» məsnəvisinin əsas ideyasının verilişində mühüm vasitə kimi iştirak edirlər. Bu baxımdan, əsərdə heyvanlarla bağlı olan və əsas süjetə daxil «Məcnunun ahuları azad etməsi», «Məcnunun maralı azad etməsi», «Məcnunun qarğı ilə söhbəti» və «Məcnun vəhşilər arasında» hissə - hekayələr vardır.

«Məcnununu ahuları azad etməsi» hekayəsində göstərilir ki, Nofəldən ayrılib dərd içinde səhrada at çapan Məcnun bir neçə ceyranın tələyə düşdüyünü görür. Məcnun ovçuya deyir:

...Ahular başından götür tələni,  
Onları azad et, sevindir məni.  
Yazılıq heyvanlara nə qəsdin vardır?  
Onlar həyat üçün yaranmışlardır.  
Gözləri göyəkdir, baxışları şad,  
Onlar da əzəldən yaranmış azad...

(30, s. 138)

Məcnunun sözlərində şairin sosial-ekoloji görüşləri özünün bədii-fəlsəfi ifadəsini tapmışdır. Nizamiyə görə:

1) Təbiətdə olan bütün varlıqlar, o cümlədən heyvanlar həyat üçün, yaşamaq üçün yaradılmışdır. Yaşamaq bütün canlıların, o cümlədən heyvanların haqqıdır; «**ONLAR HƏYAT ÜÇÜN YARANMIŞLARDIR**».

2) Təbiət gözəllik namənə yaradılmışdır; təbiətin hər bir elementi özündə yaradılışın gözəlliyini, dünyanın insanlı, heyvanlı, ağacı, quşlu və s. düzümünün harmoniyasından doğan estetizmi cisimləndirir: «**GÖZLƏRİ GÖYƏKDİR, BAXIŞLARI ŞAD**».

3) Təbiətin və Cəmiyyətin Allahdan gələn struk-

turuna görə, insan da daxil olmaqla canlılar azad yaradılmışdır. Azadlıq, azad gəzmək hüququ bütün varlıqlara, o cümlədən heyvanlara Tanrı tərəfindən verilmiş hüquqdır: «**ONLAR DA ƏZƏLDƏN YARANMIŞ AZAD**».

Burada diqqəti cəlb edən bir cəhət de vardır. Belə ki, Nizami Məcnunla heyvanları (ceyranları, maralları) eyni bir harmoniya sırasına qoyur. Heyvanlar sosial faktorun (insanların, ovçuların) təcavüzünə məruz qaldığı kimi, Məcnun da insanların təcavüzünə məruz qalır. Cəmiyyət heyvanları ovlayaraq onların yaşamaq hüququnu əlindən alır; cəmiyyət eyni zamanda Məcnunun insanca yaşamaq, insan kimi yaşamaq hüququnu əlindən alır. O, Leylini sevir və Leyli onun üçün sadəcə qadın, minlərdən, milyonlardan biri yox, məhz fərddir. Cəmiyyət onun insanı seçmək və sevmək azadlığını əlindən alır. Beləliklə, Məcnun da, ovçu tələsinə düşmüş heyvanlar da öz azadlıqlarını itirmiş varlıqlar olaraq, eyni bir sıradə dayanırlar. Göründüyü kimi, Nizaminin sosial-ekoloji görüşlərinə görə, azadlıq təkcə insanların yox, məhz onlarla bərabər olaraq, heyvanların da hüquqdur.

Məcnun Nizaminin bəşəri-humanist, sosial-ekoloji görüşlərinin parlaq daşıyıcısı kimi, heyvanların azadlıq hüququnu onlara qaytarır; atını ovçuya verib, ceyranları azad edir:

**Ovçuya verərək ceyran atını,  
Açıdı ceyranların qol-qanadını...  
...Mərhəmətlə deyil, sevgiyə qəlbən  
Öpdü ceyranların qara gözündən.  
Bu yar gözü deyil, ona oxşardı,  
O qara gözlərdən bir yadigardı.  
Onlara mərhəmət diləyib haqdan,  
Açıb xilas etdi qanlı duzaqdan.** (30, s.139)

Məcnun ceyranların simasında öz sevgilisi Leylini təsəvvür edir; cəmiyyət ovçuların simasında heyvanlara tor

qurub, onları öz maddi ehtiraslarının qurbanına çevirdiyi kimi, Məcnun Leylisi də cahil cəmiyyətin təkəbbürünü, vəhşi ehtiraslarının qurbanıdır.

Poemanın «Məcnunun maralı azad etməsi» hekayəsində göstərilir ki, atını verib ceyranları (ahuları) azad edən Məcnun sərgərdan vəziyyətdə, sonsuz qəm-kədər içində, Leylidən ayrıliga göz yaşları axıda-axıda səhranı gəzirdi. Yenə də bir ovçu toruna rast gəlir. Bu dəfə bir maral tələyə düşmüş idi. Ovçu istəyirdi ki, maralı tutub qanını axıtsın. Məcnun ovçunu dayandırmağa çalışır. Onun ovçuya dediyi sözlərda Nizaminin dünyaya, bütün varlığa olan bəşəri-humanist münasibəti və sosial-ekoloji görüşləri bədii şəkil-də ifadə olunub:

**Məcnun tez ovçunun yanına qaçıdı,  
Ona neşər kimi dilini açdı:  
«Ey zalim ititək yazığı tutan,  
Aç qurdugun toru, zülmündən utan!  
Qoy, bu tora düşmüş zavallı əsir  
Gəzib, bir-iki gün şad yaşasın bir.  
Gəl, onu sən salma tor havasına,  
Getsin öz tayıyla öz yuvasına.  
Onu sevgilisi tapmasa əgər,  
Bu gecə arxanca nə sözlər deyər?  
Deyər: - Səni məndən alan ovçular  
Ayrılıq dərdinə olsunlar düçar.  
Qoy səni ovlayan mən günə düşsün,  
O da yar gözündən sürgünə düşsün.  
Dərd duya bilirsə səndəki ürək,  
Öz tamah dişini bu ovundan çək!  
Neylərdin qəfəsdə özün qalsayıdn,  
Maral ovçu olub, sən ov olsayıdn?  
Söylə, taleyinə şükür edirmisən  
Ki, ov maral olmuş, ovçusu da sən?» (30, s. 140-141)**

Nizami Məcnunun dili ilə insanların təbiətə, heyvanlara münasibətini zülmkarlıq, tamahkarlıq, vəhşilik sayır. Bildirir ki, insanlar kimi, heyvanlar da hissələrə malikdir. Tora düşmüş maralı ovçu tutmaqla onu öz sevgilisindən, ailəsindən ayırmış olur. İnsanların ailələri, taleləri məhv olduğu kimi, heyvanların da özünəməxsus taleləri məhv olur. Nizami insanları heyvanların qarğıından qorxmağa, onların nifrətini qazanmamağa çağırır. Şairə görə, kimin hansı sıfətdə bu dünyaya gəlməyi Tanrı hökmüdür. Həmin maralın yerində ovçu da ola bilərdi. İnsanlar şükr etməlidirlər ki, Allah onları məhz insan olaraq, yəni ağıllı, güclü, qüdrətli, müstəqil yaradıb. Nizamiyə görə, məhz insan olmaq insanın boynuna bütün varlığın məsuliyyətini qoymuş olur. Bundan başqa, şerdən göründüyü kimi, Məcnun ovçunu maralı öz sevgilisindən ayırmamağa çağırır. Nizami növbəti dəfə sosial-ekoloji harmoniya ideyasını ülvı eşq kontekstində şərh edir. Bu, onun poeziyasında sistem səciyyəsi daşıyır.

Poemanın «Məcnunun qarğı ilə söhbəti» hekayəsində də biz şairin harmoniya ideyasını bir başqa formada bədiiləşdirməsinin şahidi oluruq (30, s.143-145). Məcnun onun qara rəngini bir quş kimi dərd-kədəri ilə əlaqələndirir. Bu, təbiətə, heyvanlara və quşlara məhz humanizm (insanpərvərlik) kontekstində yanaşmadır.

Poemanın «Məcnun vəhşilər arasında» hissəsində göstərilir ki, Məcnun atasının dəfnindən sonra, birdəfəlik olaraq çöllərə üz tutur və insanlara məxsus yaşayış tərzini tərk edərək heyvanlarsayağı yaşamağa başlayır:

**İnsan adətindən əl götürərək,  
İpini qırılmışdı o, vəhşilərtək.  
Çöl vəhşisi kimi o, zaman-zaman  
Yeyib yaşayırıdı yaşıl otlardan.** (30, s.178)

Məcnunun səhrada yaşaması, heyvanlarsayağı həyat

keçirməsi insanlara onun dəli olması təsirini bağışlayır. Ancaq Məcnun öz dövrünün ən kamil və humanist insanı idi. Onu bütün insanlardan fərqləndirən ən başlıca cəhət yaradılışın məna və mahiyyətini hamidən fərqli dərk etməsində idi. Başqaları üçün çolun heyvanları ağılsız-şüursuz varlıqlar, ziyanverici yırtıcılar, yaxud ov heyvanları idisə, Məcnun üçün bu heyvanlar dünyanın ən əziz varlıqları, onun dərdini başa düşən həmdəmlər, qəlb dünyasına şərik olan sirdaşlar idi:

**O, tordan, vəhşidən qorxmurdu bir dəm,  
Vəhşilər olmuşdu Məcnuna həmdəm.  
Ona yetişməsin deyə bir zaval,  
Keşikdə durardı şir ilə maral.  
Çöldə nə qədər ki, vəhşilər vardi,  
Onun qulluğunda hazır durardı.  
Aslanı, maralı, tülküyü, qurdı  
Yığıb yol üstündə ordugah qurdı.  
Hamısı qulluğunda durmuşdu sayıq,  
O da şah olmuşdu Süleyman sayaq.  
Şahin qanadından günlüyü vardi,  
Nəşinə qaraquş kölgə salardı.  
O qədər böyükdür ondakı şahlıq,  
Vəhşilər vəhşətdən çıxmışdı artıq.** (30, s.178)

Məcnunun heyvanlara humanist münasibəti, insanlarla heyvanlar arasında ünsiyyətin əsasını tapması heyvanları öz vəhşi adətlərindən əl çəkməyə, bir-birinə məhəbbət bəsləməyə məcbur edir. Nizaminin sosial-ekoloji görüşlərinin qlobal-humanitar mahiyyəti burada üzə çıxır. Vəhşilərin bir-birlərinə münasibətdə vəhşilikdən əl götürməsi qlobal ilahi harmoniyadan soraq verir. Bu harmoniyanın yaradıcısı Məcnundur. Məhz o, bütün qalan insanlardan fərqli olaraq, heyvanlarla (bütövlükdə təbiətlə) ünsiyyətin ali-ilahi əsasını tapır. Bu – ülvı eşqdır. Məcnun heyvan-

larla eşqlə, məhəbbətlə davranır, onların qayğısını çekir, dərdlərinə, heyvani problemlərinə şerik olur və bu da öz növbəsində heyvanların qəlbində eşq, məhəbbət hissini oyadır. Demək, Nizaminin sosial-ekoloji görüşlərinin əsasında duran təbiət və cəmiyyətin ilahi-qlobal harmoniyası «ülvi eşq» konsepsiyasına söykənir. Təbiətlə Cəmiyyətin harmoniyası Ülvi Eşqdən, qlobal eşq kateqoriyasının dərkindən keçir.

Məcnunla heyvanlar, o cümlədən heyvanlarla heyvanlar arasında ülvi eşq o dərəcəyə çatır ki, qurd qoyuna toxunmur, şırlar maralları parçalamır, itlər dovşanlara hücum etmirlər. Ceyran balaları ana şirin südünü əmirlər. Tülüklər onun yataq yerini süpürüb təmizləyirlər. Beləliklə, heyvanlar arasında elə bir ünsiyyət yaranır ki, burada eşq, mərhəmət, rəhm əsas olur. Heyvanlar hərə özünə məxsus vəhşilikdən əl çekir. Məsələn:

**Vəhşidən doğulmuş yırtıcı pələng  
Öz təbiətini eyləmişdi tərk.** (30, s.179)

Bu qlobal harmoniyanın mərkəzində Məcnun durur. Onun heyvanlara münasibəti əslində hamilik, qoruyuculuqdur və bu baxımdan, Bəhramın gurlara münasibəti ilə səsləşir. Heyvanlar da öz hamilərini göz bəbəyi kimi qoruyur, ona nəinki yırtıcıların, eləcə də pis niyyətli insanların yaxın düşməsinə imkan vermirdilər:

**Qorxaraq ordakı yırtıcılardan  
Onun yaxınına gəlməzdı insan.  
İzinsiz gəlsəydi ora bir nəfər,  
Didib parçalardı onu vəhşilər.  
İzinlə gəlsəydi yanına hər kəs,  
Vəhşi heyvanlardan çıxmazdı bir səs.  
İstər qohum olsun, istərsə tanış  
Yaxın gəlməzdı izin almamış.** (30, s.179)

Məcnun ilahi eşq daşıyıcısıdır; onun eşqi təbiəti və mahiyyəti baxımından nəhəng hadisədir. Filosof Z.Quluzadənin yazdığı kimi, Məcnun təkcə onu «dəliliyə» çatdırın dünya kədərinin daşıyıcısı yox, həm də dünya məhəbbəti ideyasının daşıyıcısıdır (97, s.152).

Bu baxımdan, onun heyvanlara münasibəti də həmin «dünya məhəbbəti», yaxud ülvi eşqdən doğur. Şərqşunas R.Əliyev göstərir ki, Məcnun təskinliyi heyvanlarla dostluqda tapır; onları yemləyir, tələyə düşənləri azadlığa buraxdırır. Heyvanlar da öz növbələrində ona xeyirxahlıq edirlər; onu təhlükələrdən qoruyurlar. Burada şair xeyirxahlığı başa düşən və qiymətləndirən heyvanların təbii dünyası ilə hər addımda öz həmcinslərinə maneə və tələ quran, həqiqi, ülvi hissələri qəbul etməyən insanların sünidünyası arasında olan fərqi bir daha göstərir (84, s.81). Alim başqa bir əsərində yazar ki, Nizami Məcnunun vəhşi heyvanlarla səmimi dostluğununda qeyri-adi heç nə görmür... Əgər Nizaminin gözündə Məcnunun məhəbbəti bəşər ruhunun ilahi nemətə bərabər tutulan göyün ənginliklərində yüksəlişidirsə, onun fikrincə, bu yüksəlişin mənbəyi təbiətin təhtəlşür həyatında, onun gizli mövcud olan məhəbbət hissindədir (14, s.88).

Beləliklə, Nizamidə məhəbbət - eşq anlayışı çox geniş hadisədir və təkcə insanlar arasında olan məhəbbəti yox, eləcə də insanlarla təbiət ünsürləri, bütövlükdə yaradılışın ünsürləri arasında olan əlaqəni nəzərdə tutur. Bu baxımdan, heyvanların misalında Məcnuna bəslənən məhəbbət Məcnunun onlara bəslədiyi məhəbbətlə mahiyyətə birdir. Şair fərq görmədən heyvan obrazlarına insani keyfiyyətləri şamil edir. Mərhum nizamışunas T.Xalisbəylinin göstərdiyi kimi, N.Gəncəvinin əsərlərində alleqoriyadan istifadə edilmiş və bu, özünü daha çox «Sırlar xəzinəsi»ndə göstərmüşdür (43, s.11-12). Alleqoriya – şəxsləndirmədir, yəni insana məxsus xüsusiyyətlərin heyvanlar və başqa cansız əşyalar üzərinə köçürülməsidir. Nizamidə al-

leqoriyadan doğrudan da geniş istifadə edilmişdir. Məcnunun heyvanlara münasibətində allegoriya var. Məcnun heyvanlar arasında yaşayıb, əsərdə deyildiyi kimi, «vəhşiləşsə» də, əslində biz Məcnunun vəhşiləşməsindən daha çox, heyvanların insanlaşmasını görürük. Bu, Məcnunun bir obraz kimi, ideya yükünün son dərəcə qüvvətli olması, fəlsəfi baxımdan təbiət və cəmiyyət münasibətlərinin fövqünə qalxan surət kimi yaradılması ilə bağlı idi. Nizamişunas alim C. Sasanianın göstərdiyi kimi, təbiətlə cəmiyyətin eyniləşdirilməsi Nizamidə geniş məna daşıyır. Nizami təkcə insanlarla heyvanlar arasında olan bənzəyişdən yox, eyni zamanda insanlarla göy cisimləri arasında bənzəyişdən səhbət açır. Alim yazır ki, «Nizami ulduzları canlı insan kimi təsvir etməklə göy ilə yeri, təbiət ilə cəmiyyəti poetik üsulla müqayisə etmiş və nəticə etibarilə insanlarla ictimai mühit arasında ziddiyyətləri göstərməyə çalışmışdır... Təbiətlə cəmiyyət hadisələrində eyni bir qanuna uyğunluq görmək istəyən Nizami göy cisimləri arasında əlaqə və münasibətləri romantik üsulla təsvir etməklə yerdə – yaşıdı cəmiyyətdə hökm sürən qanun-qaydaların əleyhinə çıxmışdır» (78, s.98-99).

Göründüyü kimi, Nizaminin sosial-ekoloji görüşlərinin əsas ideyası olan Təbiət və Cəmiyyətin harmoniyasının sıra ünsürləri genişdir. Buraya insanla yanaşı, heyvanlar, quşlar, ağaclar, göy cisimləri və s. aiddir. Şair bu ünsürlər arasındaki əlaqəni «ülvi eşq» sayır. Onu da qeyd edək ki, Nizami «ülvi eşqi» təkcə bədii obrazların simasında təcəssüm etdirməmiş, həm də eşqlə bağlı fəlsəfi düşüncələrini bədii şəkildə ayrıca olaraq şərh etmişdir. Belə ki, o, «Xosrov və Şirin» poemasının «Kitabın tərkibi və eşq haqqında bir neçə söz» hissəsində eşqin fəlsəfi-idrakı mahiyyəti barəsində də danışmışdır. Nizami eşqi uca göylərin mehrabı sayır və dünyani eşqsız təsəvvür etmir:

**Eşqdir mehrabı uca göylərin,  
Eşqsız, ey dünya, nədir dəyərin?!** (29, s. 49)

Şair eşqi «doğru yol», yəni varlıq aləmində nizamın, harmoniyanın əsası sayır və göstərir ki, ariflər, başqa sözlə, dünyani dərk edən insanlar eşqə ən yüksək qiymət verir:

**Eşqin qulu ol ki, doğru yol budur,  
Ariflər yanında, bil, eşq uludur.** (29, s.49)

Dünyanın mahiyyəti eşqdən ibarətdir, eşqdən qırada olan nə varsa, dəyrsizdir:

**Bu dünya eşqdir, qalan firıldaq,  
Eşqdən başqa şey boş bir oyuncaq.** (29, s.49)

Sonrakı misralar eşqin yaradılış aləmindəki rolunun görün mənzərəsini daha da dərinləşdirir:

**Eşqsız olsayı xılqətin canı  
Dirilik sarmazdı böyük cahani.  
Eşqsız bir adam bir neydir – qırıq,  
Yüz canı olsa da, ölüdür artıq.  
Eşqsız bu dünya soyuq məzardır,  
Ancaq eşq evində rahatlıq vardır.** (29, s.49)

Misralardakı fəlsəfi-poetik fikirlərin mahiyyətinə görə:

- Eşq yaradılışın canıdır, bütöv kainatdakı diriliyin, yəni həyatın əsasında eşq durur; həyat eşqlə başlanır və onunla davam edir.

- Eşq hər bir fərdin yaşam gözəlliyinin şərtidir; eşqi olmayan insan, canı olsa da, ölü kimidir. Bu baxımdan, eşq həyatın mənasıdır.

- Eşq insanın mənəvi rahatlığıdır; onun insana gətirdiyi bütün əzablar zahiri bir şey olub, əslində rahatlıq, mənəvi harmoniyadır.

Şair insanın heyvana olan məhəbbəti də bədii-fəlsəfi müqayisəyə çəkir:

**Köpək kimi yemək, içmək nədir, nə?  
Bir pişik olsa da, can ver eşqinə!  
Pişiyin eşqıylə yaşamaq, inan,  
Yaxşıdır, şir olub, yalqız qalmaqdın.** (29, s.49)

Nizami eşqi təkcə canlılar arasında olan münasibət yox, eləcə də kainat səviyyəli enerji sayır. Bu, Tanrıdan yaradılış aləminə verilmiş varlıqdır, gücdür, enerjidir. Belə ki, şairə görə, cansız cisimlər, o cümlədən iri kainat cisimləri arasında olan cazibə qüvvəsi də eşqdir:

**Eşq düşsə daşın da qəlbini əgər,  
Gövhərdən özünə məşuq düzəldər.  
Maqnit olmasayı eşqin əsiri,  
Çəkməzdi özünə dəmir zənciri.  
Kəhrabanın eşqə düşməsə canı,  
Elə cəzb etməzdi quru samanı.  
Dünyada gövhər var, daş var nə qədər  
Onlar nə bir saman, nə dəmir çəkər.  
Bu saysız-hesabsız maddələr yenə,  
Bax, gör, meyl edirlər mərkəzlərinə...  
...Kainatda hər şey cəzbə bağlıdır,  
Filosoflar bunu eşq adlandırır,  
...İdraki dinləsək, söyləyir o da:  
- Hər şey eşq üstündə durur dünyada.  
Göylər yaransayı eşqdən azad,  
Düşün, olardımı yer üzü abad?** (29, s.49-50)

Beləliklə, Nizaminin eşq fəlsəfəsinə görə, eşq yaradılış aləminin mahiyyətində durur; Allah varlıq aləmini yaradaraq eşqi ona can olaraq vermişdir. Yaradılışın hər bir ünsürü eşqlə canlanır və eşqdən qırqaqla qalmır. Başlıcası, insanlarla insanlar, heyvanlarla heyvanlar, cansız cisimlər arasında olan bütün harmonik münasibətlər eşqdir və bu mənada, aləmin bütün ünsürlərini eşq birləşdirir. Göt ci-

simlərinin bir-birini cəzb etməsi ilə insanların cazibəsi, yəni sevgisi mahiyyətcə eyni hadisədir – eşqdir. Göründüyü kimi, Nizaminin ülvi eşq fəlsəfi-poetik konsepsiyası çox nəhəng hadisədir və onun sosial-ekoloji görüşlərinin əsasında durur. Biz yaramfəsil boyu təbiətlə cəmiyyətin harmoniyasına dair poetik nümunələri təhlil etdikcə daim ülvi eşqle qarşılaşırdıq. Şair Firdunla ceyranın münasibətlərini, Fərhadla heyvanların, o cümlədən Məcnunla heyvanların münasibətini ülvi eşq kateqoriyası çevrəsində şərh etmişdir. Buradan görünür ki, Nizami insanlar arasında olan məhəbbəti fəndlərin sadəcə bir-birinə qarşı olan istəyi, yəni biofizioloji hadisə saymamışdır. Bu kainatüstü hadisə olub, ilahi mahiyyətlidir. Yəni Allahdan, varlığın başlangıcından gəlir. Allah varlıq aləminin hər bir ünsürünü yaradarkən onları bir-birindən təcrid etməmişdir. İnsanları, heyvanları, canlı, cansız cisimləri, göyləri, planetləri və s. – hamısını eşq birləşdirir. Demək, şairin sosial-ekoloji görüşlərinin əsasında duran Təbiətlə Cəmiyyətin harmoniyası ideyası məhz ülvi eşqi nəzərdə tutur. Ülvi Eşq – Allahdan yaradılış aləminə verilmiş nizamdır. İnsan həyatda «eşq yolunu» tapmalıdır. Çünkü «doğru yol budur». Dünyanı dərk edənlər, yaradılış aləminin Allahdan gələn nizam, düzüm hikmətini qavrayanlar, yəni «ariflər» eşqə inanırlar. Nizami də öz yaradılığında dünyanın sosial-ekoloji nizamını eşqdə görür; bütün bədii istedadını, təxəyyül və bədiiləşdirmə qüdrətini ülvi eşqin tərənnüümünə, insanların onu qavramasına yönəldir. Bu baxımdan, şairin poeziyası global bəşəri səciyyə daşıyır. Millətindən, dinindən asılı olmayaraq, Nizami poeziyası ilə ünsiyyətdə olanların ilk tanışlıqdan onun yaradılığının pərəstişkarlarına çevrilməsinin əsasında da bu – təkcə öz xalqının yox, bütün varlıq aləminin, bəşəriyyətin ülvi eşqə uğramasına çağırış durur.

## 2.2. Nizaminin sosial-ekoloji utopiyası: ədalətli şah və ədalətli cəmiyyət

Nizaminin tibbi-fəlsəfi görüşlərinin tərkib hissəsi olan sosial-ekoloji görüşləri öz ifadəsinə «Xəmsə»də təkcə təbiətlə cəmiyyətin harmoniyası ideyasında tapmamışdır. Belə ki, şairin ədalətli şah və ədalətli cəmiyyət haqqındaki düşüncələri də onun sosial-ekoloji görüşlərinin bədii-fəlsəfi ifadəsinə xidmət edir. Nizaminin təbiətlə cəmiyyətin harmoniyası ideyasının mahiyyətində həm də sosial ədalət durur. Təbiətlə cəmiyyətin harmoniyası sosial, təbii, mənəvi, idraki tarazlıq, ədalət olmadan mümkün deyil. Başəri harmoniya, yəni nizam, səliqə, sahman haqq-ədalət, ölçü, halal-haramın, xeyir-şərin nizamlanması deməkdir. Bu isə istisnasız olaraq bütün məsələlərdə ədaləti nəzərdə tutur. Ədalət olmadan, insanlarla insanlar, insanlarla heyvanlar, bitkilər arasında haqq-ədalət gözlənilmədən heç bir sosial-ekoloji tarazlıqdan, mənəvi-cismani harmoniyadan söhbət gedə bilməz. Ona görə də, cəsarətlə demək olar ki, haqq-ədalət ideyası Nizaminin yaradıcılığından qızıl xətt kimi keçir.

Şairi bütün yaradıcılığı boyu sosial ədalət problemi düşündürmiş və qətiyyətlə bildirmək olar ki, bu məsələ onun sosial-ekoloji görüşlərinin əsas anlayışlarından biri olmuşdur. Çünkü bundan əvvəlki yarımfəsildə əyanı şəkil-də gördük ki, Nizami cəmiyyətlə təbiətin harmoniyası ideyasının gerçəkləşməsində əsas olaraq sosial faktoru, yəni insan amilini görmüşdür. Şair insanın «yer üzünün əşrəfi» olmasını, yəni Tanrı tərəfindən yaradılmışların ən şərəflisi (ağılı, güclü, qüdrətli) olmasını daim vurgulamış, qlobal-bəşəri harmoniyanın insandan asılı olduğunu göstərmişdir. «Xəmsə»də insan, insanlıq, onun mənəviyyat məsələləri qabarıq qoyulmuşdur. Nizami, «sadəcə olaraq», bir dastançı şair olmamış, yaxud insanların bədii zövqünü müvəqqəti olaraq oxşayaq əsərlər yaradan sənətkar ol-

maqdən uzaq olmuşdur. O – mütəfəkkir, filosof şair idi. İnsana, dünyaya təkcə şair yox, eləcə də filosof, alim gözü ilə baxmış, onun təkcə bədii zövqünü oxşamamış, düşün-dürməyə məcbur etmişdir. Qeyd edək ki, Nizami poeziyasının bu cəhəti öz siqlətini bir an belə azaltmamışdır. Bu gün belə «Xəmsə»ni düşünmədən oxumaq mümkün deyil. Şairin poemaları bir tərəfdən bədii-estetik qida verir, o biri tərəfdən təfəkkürü zənginləşdirir, ona düşüncə materialı verir. Bu, Nizami yaradıcılığının surət bədiilik hadisəsi olmaması, bədiilik donunda təqdim edilmiş dərin fəlsəfi-idraki məsələlərlə bağlıdır. Bunlardan ən mühümü də, qeyd etdiyimiz kimi, sosial ədalət problemi olmuşdur.

Nizami yaradıcılığında sosial problemlərin qabarlılığını bütün tədqiqatçılar göstərmişlər. Bu, təsadüfi olmayıb, şairin sosial məsələlərə diqqətindən, insan amilinə verdiyi fövqəladə fəlsəfi-poetik önəmdən irəli gəlmışdır. Onun bütün poemaları bu amilə həsr olunmuş, şair bütün yaradıcılığı boyu sosial ədalətə necə çatmağın fəlsəfi-bədii yolları barədə düşünmüştür. Onun düşüncələri öz ifadəsinə ilk növbədə ədalətli şah ideyasında tapmışdır. Nizaminin «İsgəndərnəmə»də təsvir etdiyi «ədalətli cəmiyyət» obrazı da bu ideyanın davamıdır. Beləliklə, bütövlükdə bu ideyanı ədalətli şah və ədalətli cəmiyyət ideyası adlandırmaq olar.

Nizami poemalarının bütün baş qəhrəmanları şah obrazlarıdır. Sosial ədalət məsələsinin xüsusiş etik-əxlaqi ideya, fəlsəfi-sosial problem, mənəvi-idraki anlayış kimi qoyulduğu «Sirlər xəzinəsi»ndən başlayaraq biz sonuncu poemaya qədər rəngarəng, müxtəlif tipli şah obrazları görürük. Bunların içərisində adilləri də, zalimləri da, müdrikləri də, axmaqları da və s. vardır. Bu mənada, cəsarətlə söyləmək olar ki, Nizaminin təsvir etdiyi insan sosial planında məhz şah obrazıdır. Düzdür, bu, o demək deyildir ki, şairin yaradıcılığında şah olmayan obrazlar yoxdur, yaxud şah olmayan obrazlar ikinci dərəcəlidir. Təbii ki, bu, belə deyildir. Nizami yaradıcılığı, bütövlükdə götürdükdə, za-

manın qlobal obrazıdır. Burada bütün psixoloji insan tipləri, bütün sənətkar insan tipləri, bütün mənəvi insan tipləri və s. təsvir olunmuşdur. Yəni poemalarda insanın mənəviyyatından, cinsindən, yaşından, sənətindən, fiziki imkanlarından və s. asılı olaraq bütün obraz tipləri vardır. «Xəmsə»də biz kamil yaradılmış şah, rəiyət, aşiq, məşuq, varlı, kasib, sərkərdə, döyüşü, güclü, gücsüz, tacir, çoban, kəndli, qoca, cavan, uşaq, qarı, qız, gəlin və s. obrazlar qalereyası ilə üzbəüz qalırıq. Ancaq etiraf olunmalıdır ki, bu obrazlar bütün təsvir kamilliklərinə baxmayaraq, eyni dərəcədə funksional deyildir. Yəni bu obrazlar içərisində Nizaminin xüsusi diqqət verdiyi, bədii-fəlsəfi ideyalarının daşıyıcıları olan obrazlar vardır ki, onlar baş qəhrəmanlardır. Və səciyyəvidir ki, baş qəhrəmanlar bütün hallarda şah obrazlarıdır. Belə ki, «Sirlər xəzinəsi»nin hekayələrinin əsas qəhrəmanları (məs., Firdun, Ənuşirəvan, konkret adı olmayıb əsərdə «şah» adlandırılan obrazlar) şahlardır. «Xosrov və Şirin»in üç əsas qəhrəmanı şahlıqla bağlıdır. Xosrov da, Şirin də, eləcə də Fərhad da şahzadədir. «Leyli və Məcnun»da Məcnun da, Leyli də qəbilə rəislərinin övladları olmaqla sosial hakimiyyət sferasından seçilmiş qəhrəmanlardır. «Yeddi gözəl»in qəhrəmanı Bəhram şahdır. Eləcə də Nizaminin şah obrazlarının sonuncusu olan İsgəndər də şahdır. Bütün bunlar göstərir ki, şah obrazları Nizami yaradıcılığında təsadüfi, ötəri sıra təşkil etmir, şairin sosial-ekoloji görüşlərinin əsas fiqurları olaraq çıxış edir.

Şairin «Sirlər xəzinəsi»ndə yaratdığı şah obrazları kiçik hekayələrin qəhrəmanları olmaqla monumental obrazlar deyildir. Ancaq bütün «Xəmsə»yə münasibətdə bu əsərdəki şah obrazları sonrakı kamil şah obrazları sırasının ilk pillərini təşkil edir. Doğrudan da, ilk poemadan başlamاقla Nizaminin şah obrazları istər bədii, istər fəlsəfi, istərsə də idraki planda təkmilləşməkdə davam edir. Nizami əsərdən əsərə onların fəlsəfi-idraki yükünü artırılmış, bədii simvolikalarının semantikasını zənginləşdirmişdir. Səciyy-

yəvisi odur ki, şairin şah obrazları bütün hallarda mənəvi təkmilləşmə axtarır, kamilləşməyə can atır və müxtəlif səviyyələrdə buna nail olurlar. Odur ki, Nizaminin şah obrazları ədaletli şah anlayışının, yaxud sosial ədalet ideyasının müxtəlif səviyyələrini eks etdirir. Sosial kamillilik baxımından Xosrov, Bəhram və İsgəndər eyni «çəkili» obrazlar deyildir. Bu, həm də ondan irəli gəlmüşdür ki, Nizami bədii obraz yaratmanın ustası olaraq müxtəlif əsərlərində eyni tipli şah obrazları yox, hər dəfə bədii-fəlsəfi baxımdan yeni, təkrarsız obrazlar yaratmışdır. Bu obrazlar şairin sosial-ekoloji görüşlərinin müxtəlif səviyyələrini, müxtəlif tərəflərini təmsil edir.

Nizaminin yaratdığı kamil şah obrazları olan Xosrov, Bəhram, İsgəndər surətləri ədalətli şah ideyasını müxtəlif gerçəkləşmə dərəcəsini ifadə edir. Biz bu surətlərin üçünü də sonda kamil şəxsiyyət, ədalətli hökmər kimi görürük. Ancaq onların nə kamilləşmə yollarını, nə də kamillilik keyfiyyətlərini şair eyni cür təsvir etmir. Xosrov gənc ikən eyş-işrətə meylli şahzadədir. Şirinin məhəbbəti ilə təribyə olunub kamil insan vəsha çevrilir. Bu, bütöv əsər boyu baş verir. Bəhram da əsərin əvvəlində eyş-işrətə meylli şahzadədir. Bütöv əsər boyu onun şəxsiyyətinin kamilləşməsi təsvir olunur. İsgəndəri də biz kamilləşmədə görürük: döyüşü, filosof, peyğəmbər və s.

Şairin şahları mənəvi-idraki kamilləşmələri baxımından təsvir etməsi onun sosial ədalət haqqındaki fəlsəfi görüsələri ilə bağlı idi. Nizaminin bütün ömrü boyu cəmiyyət, onun mənəvi-cismanı baxımdan kamilləşməsi və sosial ədalətin bərqrar olması problemləri düşündürmüştür. Tədqiqatçı S.Rzayev yazar: «Nizaminin fəlsəfi axtarışlarının qulluq obyekti Toplum (Cəmiyyət – R.Ə.) olmuşdur. Toplumun çağdaş və utopik biçimləri içərisində Nizami üçün gerçək olanı şahlıq quruluşu olmuşdur. Bu anlamda, o, İnsan-Vətəndaş problemini, demək olar ki, həmişə İnsan - Şah biçimində qoymuşdur. Bütöv «Xəmsə» boyu aydın

duyulur ki, Nizamiyə görə, toplumun kamilliyi və xoşbəxtliyi şahların kamilləşməsindən çox asılıdır. Nizami İnsan-Şah-Toplum probleminə «Sirlər xəzinəsi»ndə didaktik bucaqdan baxırsa, «Xosrov və Şirin» ilə «Leyli və Məcnun» bu problemə mənəvi-idraki anamlardan baxışdır. «Yeddi gözəl» isə bu problemə əvvəlki görmə bucaqları ilə yanaşı, eləcə də «texniki prosesdən» baxışdır; insanın necə kamilləşməsi və onun texnikası (76, s.136).

Göründüyü kimi, Nizaminin sosial-ekoloji görüşləri həm də ədalətli şah və ədalətli cəmiyyət anlayışları ilə sıx bağlıdır. Ancaq Nizami yaradıcılığında ədalətli şah obrázının olması heç də bütün alımlar tərəfindən eyni şəkildə qəbul edilmir. Bu barədə mübahisələr də mövcuddur. Onlara toxunulması mövzumuzla birbaşa bağlı olduğu üçün bir qədər ətraflı baxmaq məqsədə uyğundur.

Əvvəlcə onu qeyd edək ki, Nizami yaradıcılığında ədalətli şah obrazı tədqiqatçıların əksəriyyəti tərəfindən qəbul edilir. Tədqiqatlarda bu problem «ədalətli hökmədar», «ideal şah» və s. adlar altında keçir. Necə adlanmasından asılı olmayaraq, söhbət Nizaminin təsəvvür etdiyi şah tipindən gedir.

Görkəmli alim M. Cəfər Nizaminin ədalətli (ideal) şah obrazı yaratması kimi elmdə geniş yayılmış fikri qəbul etməyərək yazar ki, «Nizami ideal şah axtarmışdır» «məşhur» cümləsinə və «Xosrov, Bəhram-Gur, nəhayət, İsgəndərin şəxsində ideal şah surətləri yaratmışdır» hökmüնə şairin 800 illik yubileyi ərefəsində nəşr olunan bir çox yazınlarda rast gəlirik. Cöxləri da Nizaminin dövlət quruluşu haqqında fikirlərini yalnız bu «ideal şah» surətlərinin əməllərində, hərəkətlərində aramışlar. Məlumdur ki, Nizami heç yerdə bu tarixi şahlar surətində ideal şah yaratmaq fikrində olduğunu deməmişdir. Öz sözlərindən aydınlaşdır ki, «Xosrov və Şirin»də o, «tarixlərdən yeni bir sevgi gətmək» istəmiş və məlum hekayədə «onu cəlb edən» eşqin hekayəti olmuşdur. «Yeddi gözəl»i yazarkən «tarixləri

araşdırılmış, ərəbcə, dəriça yazılıarda, Buxari və Təbəri əsərlərindəki məlumatlardan istifadə etmişdir». «Həm qılinc vuran, həm də tacidə olan» İsgəndərin yürüşləri haqqında məlumatları isə tarixi əsərlərdən, yəhudi, nəsrani, pəhləvi kitablarından, şahların «tərifnaməsindən», xalq rəvayət və əfsanələrindən götürülmüşdür. Aydınlaşdır ki, bu sözlərdə «ideal şah» surəti yaratmaq məqsədindən söhbət getmir (9, s.46-47).

Nizamişunas T. Kərimli M. Cəfərin bu fikrinə münəsibətdə yazır: «Göründüyü kimi, böyük alim (Məmməd Cəfər – R.Ə.) məsələyə predmetli yanaşmaqdə müəyyən qədər etinasızlığa yol vermişdir. Nizaminin öz poemalarını yaradarkən müəyyən tarixi və əfsanəvi qaynaqlara müraciət etməsi heç də belə bir fikir söyləməyə əsas vermir ki, onun qarşısında ideal hökmədar yaratmaq məqsədi durmamışdır. Çünkü bunlar – bir-biri ilə kəsişməyən müstəvilər üzərində duran başqa-başqa məsələlərdir (49, s.159).

Fikrimizcə, T. Kərimli haqlıdır. Ona görə ki, Nizaminin şah qəhrəmanlarının prototipləri tarixdə real olaraq yaşamış şahlar olsa da, onlar prototiplərinə yalnız zahirən bənzəyirlər. Real Xosrov Pərvizlə Nizaminin yaratdığı romantik aşiq Xosrov obrazı, real sasanı hökmədarı Bəhramla sanki bir nağıl qəhrəmani olan Bəhram Gur obrazdı, real ellen hökmədarı Makedoniyalı İsgəndərlə Nizami ideallarının parlaq təcəssümü olan İsgəndər obrazı bir-birindən təmamilə fərqlidir. Ona görə ki, Nizami öz obrazlarını romantik yaradıcılıq üslubu ilə yaradırdı və bu, bütövlükdə Şərq poeziyasına xas idi. O, bir şair kimi qarşısına tarixi yalnız olduğu kimi təsvir etmək məqsədi qoymamışdı. Təbii ki, onun yaradıcılığında gerçeklik öz obrazında iştirak edir. Ancaq şairin poetik-fəlsəfi dünyası yalnız bundan ibarət deyil. Bu, bir gerçeklikdir ki, Nizamidə gerçek olanla arzu edilən, realla ideal qarşı-qarşıyadır. Şair həyatın eybəcərliyini təsvir edir və öz romantik ideallarını buna qarşı qoyur. Eləcə də onun ədalətli, ağıllı, kamil, bilikli təsvir

cizgiləri ilə yaratdığı şah obrazları dövrünün zalım, ədalətsiz şahlarına qarşı qoyulmuş şair ideallarıdır. Bu baxımdan, M.Cəfərin Nizaminin «ideal şah» obrazı yaratmaması ilə bağlı bu yekun fikri də etiraz doğurur. O, yazar: «...Nizami ədalətli şah axtarmışdır» - mülahizəsi dəqiq, düzgün sayıla bilməz. Şairin Bəhram Gur, İsgəndər kimi şahların rəiyət-pərvərlik və ədalətpərvərliyinə rəğbəti şahlıq üsul-idarəsinə deyil, özünün onlara istinad etdiyi demokratik görüşünə rəğbətdir. Nizaminin axtardığı ideal şah yox, ideal cəmiyyət, ideal dövlət quruluşu, «ellə birlikdə» idarə olunan bir üsuli-idarə... olmuşdur» (9, s.50).

M.Cəfərin öz fikirlərindən də göründüyü kimi, şair yaratdığı Bəhram Gur, İsgəndər kimi obrazlara «demokratik görüşləri» istinad etmişdir. Yəni onun yaratdığı obrazlar həyatda analoqu olmayan, ideyada təsəvvür olunan, ideal olan şah obrazlarıdır. Qaldı ki, alimin Nizaminin, bir növ, şahsız idarə olunan «ideal cəmiyyət» haqqındaki fikrinə, bu barədə onu demək olar ki, Nizaminin özü üçün də bu cəmiyyət utopik, xəyali idi. Nizami başa düşürdü ki, real həyatda belə bir cəmiyyətin qurulması mümkün deyildi. Elə ona görə də o, bu cəmiyyəti «İsgəndər-namə»nın sonunda utopik hadisə kimi təsvir edir. Bütöv «Xəmsə» isə belə bir ideal cəmiyyətin yox, ədalətli olması nəzəri şəkildə mümkün olan «ideal şahların» təsvirinə həsr edilmişdir. Yəni şair aydın şəkildə təsəvvür etmişdir ki, şahlıq quruluşundan qiraqda olan bir cəmiyyət utopiyadır. Real, gerçək olan şahlıq quruluşu idi və Nizami də bütün fəlsəfi-demokratik görüşlərini bu quruluşun ideal variantlarının poetik təcəssümünə yönəltmişdir. Bu mənada, Nizaminin ideal cəmiyyət və ideal şah haqqındaki görüşlərini ayırmak olmaz. Bunlar ideya kimi bir-birinin davamıdır. Yəni Nizami bütöv «Xəmsə» boyu ədalətli şah obrazlarını yaratmış və sonda utopik (xəyalı) variant olaraq ədalətli cəmiyyət haqqındaki təsəvvürlərini də poetikləşdirmişdir.

Nizamişunas X.Yusifov də Nizaminin ədalətli hökmədar surəti yaratması ideyasını qəbul etmir. Məsələn, o, şairin birinci poeması ilə bağlı yazır: «Xalq və hökmədar problemi Nizami poeziyasının, o cümlədən «Sirlər xəzinəsi»nin əsasını təşkil edir. Çox vaxt bu problemi ədalətli hökmədar ideyası şəklində ifadə edirlər. Guya Nizaminin məqsədi ədalətli hökmədar surəti yaratmaq fikri imiş, şair əvvəlki əsərlərində buna çalışmış, lakin arzuladığı ideal hökmədar surətini İsgəndərin simasında son əsərində yarada bilmüşdür. Nizami yaradıcılığında xalq və hökmədar probleminin hellinə, inikasına bu cür yanaşmaq birtərəfli və yanlışdır. Nizaminin məqsədi ideal şah surəti yaratmaq olsaydı, ilk əsərindən başlayaraq son əsərinə qədər istənilən qədər ədalətli şah obrazları yarada bilərdi, onlarda heç bir nöqsan göstərməzdidi» (81, s.50).

Qeyd etmək lazımdır ki, Nizaminin məqsədi heç də yalnız «ideal şah surəti yaratmaq» olmamışdır. Nizami, doğrudan da, «xalq və hökmədar» problemini qoymuşdur. Ancaq bu problem təkcə xalq və hökmədar elementlərindən ibarət olmamış, daha geniş və qlobal problemləri nəzərdə tutmuşdur. Bu baxımdan, belə hesab edirik ki, X.Yusifov mübahisəyə yanaşmada fəlsəfi konteksti tamamilə nəzərə almamışdır. Nizami filosof şair kimi, istər xalq və hökmədar, istərsə də ümumiyyətlə insan və dünya probleminiə Tanrıının, Təbiətin və Cəmiyyətin ahəngi ideyasından baxmışdır. Tanrı yaradıcı ünsür kimi yaradılışın (Təbiət və Cəmiyyətin) fövqündə dayanır. Bütün nizam Tanrıdan başlanır və dünyada baş verən bütün naqışlıklärin səbəbi Tanrıının dünyaya verdiyi nizama insanların əməl etməməsi ilə bağlıdır. Tanrıdan gələn nizam idealdır, mütləqdir, nümunədir, etalondur. Bu baxımdan, Nizami yaradıcılığında biz, doğrudan da, yalnız ədalətli hökmədar görə bilmərik. Çünkü Nizaminin məqsədi heç də sünə «təbii reallıq» yaratmaq olmamışdır. Əksinə, o, ideal olanla gerçək olanı, ideya ilə reali tutuşmuşdur. Gerçək olanları, yəni öz dövrünün insan-

larını, şahlarını, hakimlərini ideal olana əməl etməyə çağırmışdır. Bu idealı isə Nizami, təbii ki, bədii obraz şəklində yarada bilərdi. Yəni Nizami Xosrovu bütün əsər boyu kamilləşdirib ideal insana çevirərkən, yaxud Bəhramı cahil insandan kamil insana çevirərkən məhz öz dövrünün hökmədarlarına nümunə ola biləcək ədalətli, ideal hökmədar surətləri yaratmışdır. Fəlsəfi-idraki planda baxsaq, Nizami insanları, o cümlədən hakimləri Tanrı nizamına, Tanrıının peyğəmbərlər vasitəsi ilə yer üzünə yolladığı yaşam qanunlarına – ilahi idealları çağırmışdır. Nizami daim ideallığın arzusunda olmuşdur, ona can atmış, bütün əsərləri ilə idealı, mütləq olanı təcəssüm etdirməyə çalışmışdır. Nizamişunas alım Ə.Əhmədovun fikirləri bu baxımdan səciyyəvidir. O yazır: «Cəmiyyətdə olan bütün bu pozğunluqların səbəbini Nizami onda görür ki, Peyğəmbərin qoyduğu qanunla getmirlər, onu pozurlar, islam dininə zərbə vurur, ona nöqsan gətirirlər;

Bir tərəfdən dinə yarıq açırlar,  
Digər tərəfdən pusqu qururlar.  
(«Sirlər xəzinəsi»)

Nizami peyğəmbəri imdada çağıraraq deyir:

Ya şeytanın qapısına bir Ömr göndər,  
Ya da «vvuruş üçün» meydana bir Əli göndər.  
(«Sirlər xəzinəsi») (26, s.121)

Ə.Əhmədovun fikirlərindən də göründüyü kimi, Nizami ilahi nizama, ilahi ideallığa çağırmışdır. Heç təsadüfi deyildir ki, onun hökmədar obrazları realdan idealə, cahillikdən kamilliyə doğru yol gedir, ideal insan və ideal hökmədar səviyyəsinə çatırlar. Ə.Əhmədov bu xüsusda yazır: «Nizami bu qərara gəlir ki, xalqı tərbiyələndirmək üçün yuxarıdan başlamaq lazımdır; gərək əvvəlcə padşahlar tə-

biyələndirilsin, düzlük, ədalət, mərhəmət və digər əxlaqi keyfiyyətlər aşilanmaqla, onlar kamil insanlara çevrilsin. Belə olduqda, xalq onlardan ibrət götürər, cəmiyyət özbaşına, getdikcə təmizləşib saflaşar. Odur ki, Nizami saraylar üçün yazdığı əsərlərdə hökmədlərə müxtəlif vasitələrlə təsir etməyə çalışır, onları islam dininin əsasını təşkil edən ədalətə dəvət edir» (26, s.125).

Alimin müşahidəsindən də göründüyü kimi, Nizami şah obrazlarının təsvirində xüsusi həssas olmuşdur. O, onları nümunəvi, cəmiyyətə nümunə ola biləcək surətlər kimi yaratmışdır. Belə ideal şah obrazlarının əsas çizgisi ədalət olmuşdur. Başqa sözlə, Nizaminin şah obrazları onun sosial-ekoloji düşüncələrinin daşıyıcısı olmaqla özlərində ideal harmoniyani, mütləq nizam-ahəngi təcəssüm etdirir. Bu məsələ barəsində tədqiqatlarda səciyyəvi və dəyərli fikirlər mövcuddur.

Nizamişunas R.Əliyev yazır ki, Nizamiyə görə, harmonik cəmiyyəti yalnız o zaman yaratmaq olur ki, hakimlərin qəlbə fədakarlıq və özünütərbiyə yolu ilə cismani rəzalətdən, alçaq ehtiraslardan, şəxvətdən, tamahkarlıqlardan, laqeydilikdən və hakimiyət hərisliyindən təmizlənsin (12, s.12). Demək, Nizamiyə görə, cəmiyyətdaxili harmoniyanın əsas ünsürü hökmədlər, hakimiyət daşıyıcılarıdır və şair öz əsərlərindəki özünütəkmilləşdirmə, kamilləşmə, saflaşma, təmizləşmə keçirən şah obrazlarını ilk növbədə məhz öz dövrünün şahlarına nümunə olaraq yaratmışdır. Bu baxımdan, Nizami gerçək olana ideal olanı təqdim etmişdir.

Görkəmli nizamişunas Q.Əliyev bu barədə yazmışdır ki, hələ ilk iri həcmli əsəri olan «Sirlər xəzinəsi»ndən başlayaraq Nizami feodal cəmiyyətində müşahidə etdiyi içtimai və mənəvi nöqsanları ifşa edərək onları hansı yollarla aradan qaldırmağın mümkün olacağı haqqında düşünmüştür. Dövrünə görədir ki, Nizami həmişə öz əsərlərinin bədii qüdrəti və ideya məzmununu ilə feodal hakimlərə təsir

göstərmək və onları ədalətə çağırmaq – bir sözlə, onları «yaxşılaşdırmaq» istəmişdir (17, s. 12). Göründüyü kimi, Q.Əliyevə görə də, Nizaminin bədii obrazları, o cümlədən şah obrazları onun ədalət haqqındaki düşüncələri ilə sıx bağlıdır. Bunu biz prof. X. Əlimirzəyevin də fikirlərindən müşahidə edirik.

X. Əlimirzəyev yazır ki, Nizami nədən yazırsa-yazısın, onun ictimai məramının əsasında insan səadəti, bütövlükdə bəşəri nicat ideyası dayanır, insanlığı fəlakətə aparan, alçaldan, zülm və əsarətdə saxlayan, gəda və qul vəziyyətinə salan cəmiyyətə, idarə sisteminə, xüsusilə böyük ixtiyar, imtiyaz sahibi olan hakimlərə, dövlət başçılarına qarşı qəti etiraz və nifrət hissi durur. Dövlətin və xalqın idarəsində həmişə yüksək əxlaqi dəyərlərə əsaslanan şair bu sahədə ilkin şərt olaraq ədalət, mərhəmət və insanlıq anlayışını ön plana çəkir (21, s.218).

Ədalətli hökmədar problemini Bəhram obrazı əsasında təhlil edən prof. M.Kazimov yazır ki, «Həft peykər»də («Yeddi gözəl»də – R.Ə.) ideal hökmədar əsas problemdir... (99, s.42) Nizami Bəhram vasitəsilə təkcə ideal hökmədar haqqında düşüncəsini bəyan etmir, həm də qəhrəmanın sosial ədalətə doğru hərəkətini, qəhrəmanın psixologiyasında çevrilmiş edən, əxlaqi simasını dəyişən hərəkəti göstərir (99, s.40). Başqa bir sözlə desək, Nizami oxucuya hazır ideal hökmədarı yox, necə idellaşan, ədalətli şaha necə çevrilən hökmədarı təqdim edir. Demək, Nizami üçün öz çağının hökmədarlarına təsir etmək, onlara kamilləşmənin yolunu göstərmək əsas olmuşdur. Bu baxımdan, şair ideal hökmədarı obraz şəklində təqdim etmiş, onu insanlığın zirvəsi kimi tərənnüm etmiş və ona necə çatmağın yollarını açıb göstərmişdir.

Qeyd edək ki, Nizaminin öz sosial-ekoloji görüşlərinin daşıyıcı olan ideal hökmədar surətlərini təkamül, kamilləşmə prosesində təqdim etməsi təsadüfi deyildir. O təkcə surətlərin daxili təkamülüni verməmiş, eləcə də

onun ideal hökmədar surətlərinin özləri bir sıra olaraq təkamül prosesində təqdim olunmuşdur. Yəni şairin təqdim etdiyi ədalətli hökmədar obrazları bir-birinin eyni olmayıb, idealı artan vüsətə təqdim edir. Biz bu obrazların hər birində ideal insan, ideal hökmədar modelinin daha yüksək səviyyəsi ilə qarşılaşırıq. Bunu T.Kərimlinin müşahidələrindən də görmək olur. O yazır ki, uzaq tarixi keçmişin ideallaşdırılması baxımından «İsgəndərnamə» poeması da-ha zəngin və maraqlı material verir. Ədalətli hökmədar probleminin qoyuluşu cəhətdən bu poema elə başlangıçdan əvvəlki əsərlərdən fərqlənir. Əgər Xosrov ədalətli atanın ədalətsiz (hökmədarlığının ilk dövründə) oğludursa, Bəhram zülmkar atanın ədalətli (hökmədarlığının ilk dövründə) oğludursa, İsgəndər bunların hər ikisindən fərqlənir. Yəni İsgəndər ədalətli atanın ədalətli oğludur. Öz atası Feyləqusun xeyir işlərinin davamçısı və inkişafçısıdır (48, s.15).

Doğrudan da, Nizaminin İsgəndər obrazı onun digər şah obrazlarından fərqlənir. Şair onu mütləq ideal daşıyıcısı olaraq tamamilə başqa səviyyədə yaratmışdır. Ancaq onu da unutmaq olmaz ki, İsgəndər bir obraz kimi, Nizaminin sosial-ekoloji, fəlsəfi-idraki görüşlərinin davamıdır. Şair bu obraza qədər ideal hökmədarlar sırası yaratmışdır. Bu mənada, İsgəndər əlahiddə, təcrid olunmuş obraz yox, Nizaminin fəlsəfi-poetik düşüncələrinin təkamülüün, demək olar ki, son mərhələsini göstərən səviyyədir. Ancaq bütövlükdə bu, son səviyyə deyil. O, bir hökmədar surəti kimi, «Sirlər xəzinəsi»ndə başlayaraq bütün poemalarındakı ideal hökmədar surətlərinin zirvəsi, son mərhələsidir. Nizaminin sosial-ekoloji, sosial-fəlsəfi düşüncələri bundan da irəli getmiş ideal, utopik cəmiyyət ideyasına gəlib çıxmışdır. Bu problem mütəxəssislərin diqqətini xüsusi cəlb etmişdir.

M.Ə.Rəsulzadə yazır: «İsgəndərnamə»nın 18000 beyti aşan və həqiqətlə əfsanəni Nizamiyanə bir surətdə yoğuran, müxtəlif dastan, hekayə, məsəl və hikmətləri əhatə edən canlı səhifələri, şairin ən axıra saxladığı...

«Cənnət şəhər» səhnəsi ilə bitir. İsgəndər peyğəmbərin arayıb tapdığı bir ideal sistem, filosof Nizaminin, şübhəsiz, bilavasitə gerçəklənməsini arzuladığı ictimai quruluşun özüdür» (70, s.211). Başqa sözlə, ideal hökmdar olan İsgəndər obrazı ideal cəmiyyət konsepsiyası ilə tamamlanır. Nizamişunas A.Rüstəmovanın yazdığı kimi, Nizami bütün yaradıcılığı boyu bəxtiyar insan cəmiyyəti və onun bədii həlli üzərində düşünmüş, öz ecazkar təxəyyülü vasitəsi ilə tarixi zalim Ənuşiravani adil etmiş, xudbin, xalqın halına qalmayan Xosrov Pərvizi aqıl, mütəfəkkir bir şaha, macəra və əyləncələr düşgünü Bəhram-Guru dövlətin və rəsiyyətin müdafiəcisinə, ömrünün çox hissəsini ölkələr işgal etməklə keçirən fateh İsgəndəri ideal bir dövlət xadiminə çevirmiş,, lakin ən nəhayət ancaq və ancaq şahsız, hökmdarsız bir üsuli-idarə quruluşu zamanı ümumi zəhmət və özünə inam yolu ilə xalqın səadətə qovuşacağı qənaətinə, dövrü üçün yalnız yeni deyil, həm də olduqca cəsur bir qənaətə gələrək, hətta ideal dövlət başçısı axtarmaq ideyasından belə əl çəkmiş, insanlara həqiqi xoşbəxtlik bəxş etməyə qadir olan utopik cəmiyyəti tərənnüm etmişdir (71, s.61).

Nizamişunas Ə.Abbasov sözü gedən mövzu ilə bağlı yazır: «Nizamini İsgəndər kimi ideal şah da qane etmədiyindən şair o qənaətə gəlmışdır ki, dövlət mövcud olduğu təqdirdə onun hökmdarı da olmalıdır. Qüdrətli bir hökmdar olan İsgəndərin nəzərində azad cəmiyyət axırdı ən ali sistem kimi canlanır (1, s.81).

Beləliklə, Nizaminin sosial-ekoloji görüşlərinin təcəssümü olan ədalətli şah obrazı öz təkmülündə ədalətli (ideal) cəmiyyət haqqında utopik anlayışa gəlib çıxır. Bu, bir təsadüf olmayıb, şairin sosial-ekoloji düşüncələrinin daim təkmilləşməsini, inkişafda olmasını göstərir. Nizaminin «İsgəndərnamə» əsərindəki:

**«Faydasız olan bu taxt nəyə gərək?  
Üstündə başqası ömrü sürəcək...»**

**Faydasız bu taxta uyma, saxtadır,  
Yerimiz taxt deyil, quru taxtadır.  
Bu, qızıl baxt deyil, versəniz fikir,  
Ayağa vurulmuş ağır kündədir.  
Bir taxt ki, əbədi yer deyil sana,  
Onu ta dirisən parçalasana!»**

- beytlərini təhlil edən Q.Əliyev yazar ki, bu beytlər şairin bütün ömrü boyu inam bəslədiyi «ədalətli şah», «ideal hökmdar» konsepsiyasında dönüş əmələ gəldiyinə dəlalət edir. Humanist sənətkar tədricən «ədalətli» hakimlərin də bəşər cəmiyyətinə insanların həmişə arzulamış olduğunu səadət gətirə biləcək fikrindən əl çəkməyə başlayır və əsərin ikinci hissəsini təşkil edən «İqbalnamə»də İsgəndəri azad cəmiyyət münasibətləri hökm sürən səadət ölkəsinə gətirir və bununla təsdiq edir ki, bəşər cəmiyyətinin səadətli gələcəyi ədalətli şah konsepsiyası ilə deyil, ancaq maddi və mənəvi azadlıq ideyaları ilə bağlıdır (17, s.12-13).

Əlbəttə, Nizaminin «İqbalnamə»nın sonunda azad, ədalətli, hökmdarsız bir cəmiyyəti təsvir etməsi onun bir filosof kimi mütəfəkkir düşüncəsindən soraq verir. Öz çağının sosial-siyasi durumunu, özünəqədərki tarixin gedisətini, təbii ki, orta əsr intellekti səviyyəsində dərk edən Nizami cəmiyyətin sosial hadisə kimi inkişaf dialektikasını anlamışdır. O, başa düşmüştür ki, inkişaf arasıkəsilməz prosesdir və şair bütün fəlsəfi-poetik düşüncələri ilə həmin prosesin tənəzzüla doğru getməsinə mane olmağa çalışmışdır. Bu, Nizaminin mütəfəkkir düşüncəsini göstərir. Yaxud tədqiqatçı Z. Əkbərovun sözləri ilə desək, «cəsarətlə demək olar ki, böyük filosof, mütəfəkkir sənətkar insanlığın yüksək bir cəmiyyətə doğru inkişafını öz dühası ilə dərk edə bilməşdir» (27, s.13).

Nizaminin sosial-ekoloji görüşlərində ədalətli hökmdar və ədalətli cəmiyyət ideyaları bir-biri ilə sıx bağlıdır. Heç təsadüfi deyildir ki, şairin ədalətli (ideal) cəmiyyət ob-

razi onun ədalətli (ideal) hökmdar obrazları qalereyasının zirvəsi olan İsgəndərlə bağlıdır. İdeal hökmdar olan İsgəndər ömrünün sonuna doğru ideal cəmiyyətə rast gəlir. Bu mənada, ideal cəmiyyət ideal hökmdar ideyasının davamı, başqa cür desək, utopik (xəyalı) səviyyəsidir.

Ona görə də şairin sosial-ekoloji görüşlərinin ideal obrazlar səviyyəsində araşdırılması öncə ideal hökmdar obrazları sırasının sonuncusu olan İsgəndər surətinin səciyyəvi-ideal cizgilərinə toxunmağı tələb edir.

İsgəndər Nizaminin əvvəlki ədalətli hökmdarlarından fərqli olaraq fateh, filosof və peyğəmbərdir. Yəni Nizami onun simasında gücü, müdrikliyi və ilahi qüdrəti birləşdirmiştir.

Nizamidə insan fəlsəfəsini araşdırılmış M.Qocayev yazıır ki, «İsgəndərnamə»də insan fəlsəfəsi tam məntiq nəticəyə çatdırılır və öz həllini tapmış olur. İnsanın çata biləcəyi kamillilik zirvəsi məhz bu əsərdə öz bədii-fəlsəfi ifadəsinə tapır. Burada insan ideal səviyyəsinə yüksəlir. Əsərin qəhrəmanı İsgəndər uzun bir kamilləşmə yolu keçir. O, əvvəlcə özünü ədalətli bir şah kimi təsdiq edir, dünyani fəth edərək ədalətli bir dünya yaratmaq istəyir və buna müəyyən mənada nail olur (56, s.39). Filosofluq İsgəndərin tekamülündə fatehdən sonra ikinci mərhələdir (56, s.40). Peyğəmbərlik İsgəndərin bir insan kimi yüksəlişinin son mərhələsidir (56, s.40).

Bələliklə, Nizaminin bütöv fəlsəfi, o cümlədən sosial-ekoloji görüşlərinin daşıyıcısı olan İsgəndər həm bir bədii obraz, həm də fəlsəfi-idraki hadisə kimi mürəkkəb quşuluşa malikdir. O, özündə dünyadan maddi və mənəvi quşumunun üç mühüm qatını birləşdirir (qovuşdurur):

### 1) Hökmdarlıq – fatehlik.

Burada siyasi, ictimai, məkanı dünya qatları nəzərdə tutulmaqla maddi dünya əhatə olunur. İsgəndərin hökmdarlığı siyasi, ictimai, fiziki məkandır. O, ölkələri fəth edib öz hakimiyyətini qurmaqla böyük bir məkanı siyasi, ictimai

baxımdan bir harmoniyaya tabe etmiş olur.

### 2) Filosofluq.

Bu – müdriklikdir. Dünyanın elmi dərkidir. İsgəndər bir filosof kimi dünya hikmətlərinin fövqünə qalxır. Bununla o, siyasi, ictimai qüdrətindən də yüksəyə qalxmış olur. Dünya bütün strukturu ilə qanuna uyğunluqları təcəssüm etdirir. İsgəndər müdrik filosof olaraq həmin qanuna uyğunluqları bilməklə onu əhatə edən dünyani qanuna uyğunluqlar səviyyəsində də fəth etmiş olur.

### 3) Peyğəmbərlik.

Bu – ilahi qüdrətdir. İsgəndərin peyğəmbərliyə çatması onun mənəvi və cismani tekamülündə çata biləcəyi ən yüksək pillədir. Belə ki, o, qolunun gücü, emprik-təcrübə bilikləri və s. ilə ölkələri fəth edir. Filosofluq ilə maddi və mənəvi dünyanın qanuna uyğunluqlarını anlayır, onların harmoniyası ilə yaşayır. Peyğəmbərliyi isə onun Tanrı ilə ünsiyyəti deməkdir. Nizaminin bütün yaradıcılığında Məhəmməd (s.) peyğəmbərin kamil insan modeli kimi təbliğ olunduğunu və ümumiyyətlə, müsəlman dünyasında Məhəmməd (s.) peyğəmbərin ən kamil insan nümunəsi olaraq qəbul olunduğunu yada salsa, onda şairin İsgəndəri peyğəmbər səviyyəsinə qaldırması onu fövqəlinsana çevirməsi demək idi. Nizami heç bir qəhrəmanına bu statusu verməmişdir. İsgəndəri bu statusda təqdim etməsi şairin insana sosial-ekoloji baxışının son dərəcə yüksək ölçülərə əsaslanması, ideal ülgüləri nəzərdə tutması deməkdir.

Göründüyü kimi, İsgəndər obrazı ilə Nizaminin sosial-ekoloji harmoniyanın daşıyıcısı olan ədalətli (ideal) şah haqqındakı düşüncələri öz zirvəsinə çatmış olur. Ancaq mütəfəkkir Nizaminin düşüncələri yerində qalmır və ideal şah ideyasının davamı olaraq ideal cəmiyyət ideyası gəlir. Şairin təsvir etdiyi ideal cəmiyyət «İsgəndərnamə» əsərində ideal şahın (İsgəndərin) təsvirinə nisbətən çox kiçikdir. Ancaq bununla bərabər, Nizami belə bir cəmiyyəti təsvir

etmiş, onun mümkünülüünü bədii yolla da olsa əsaslandırmağa çalışmışdır. Bu ideal cəmiyyətdə hökmdar yoxdur, cəmiyyət öz-özünü idarə edir. Bu, dünyanın sosial-siyasi strukturuna yeni baxış idi. Və təbii ki, bu cəmiyyətin simasında Nizaminin sosial-ekoloji görüşləri, sosial-ekoloji harmoniya ideyası öz ifadəsinin yüksək formasını tapmışdır. Şair bütün yaradıcılığı boyu bütün ünsürləri nizam, sahman, ahəng içərisində olan bir cəmiyyət arzulamış, təbliğ etmişdir. Ədalətli şahlar qalereyasının zirvəsi olan İsgəndəri belə bir cəmiyyətə gətirib çıxartmaqla Nizami, doğrudan-doğruya, utopik görüşlərini ortaya qoymuşdur.

Dünya padşahlığına çatmış İsgəndər bir alim, filosof kimi də zirvə məqamına çatır. Elmləri dərindən öyrənir, bütün çətinlikləri həll edir. Elmin, siyasetin, fütuhatın, siyasi hakimiyyətin zirvəsinə can atan İsgəndərdə bunları əldə etdikdən sonra qəlb, könül təmizliyi başlanır:

**Daha ulduzları göydə güdmədi,  
Tamam başqalaşdı onun məqsədi.  
Başından lovğalıq tacını atdı,  
Öz başı Allahın tacına çatdı.** (32, s.503)

Bu məqamda İsgəndər Tanrı olduğunu kimi dərk etmək fikrinə düşür:

**Bir də yaranışı araşdırmadan  
Axtardı, bilsin ki, kimdir yaradan.  
İstədi çalışıb sırları örtən  
Yeddi qat sürməni silsin tamamən.  
Onu olduğu tək görmək istədi,  
Əlçatmaz arzuya irmək istədi.** (32, s.503)

Allah-təala dünyada ədalət yayan, harda zülm olsa onu aradan qaldıran, elm, mərifət, mədəniyyət yolunda mal-dövlət və zəhmətini əsirgəməyən, insanlara səadət,

dünyaya nizam-intizam gətirən İsgəndərin əməllərini bəyənib, onun arzusunu ürəyində qoymur. Özünü İsgəndərə bəyan etmək qərarına gəlir:

**Bir mələk göndərib bir gecə Allah,  
Etdi o bihuşu özündən agah.  
Ətrafa nur saçan parlaq günəştək  
Yalan vəsvəsədən uzaq bir mələk  
Parlaq gövhər saçdı şah hüzuruna,  
Allahın vəhyini yetirdi ona:  
«Bu saysız dağlarcan, coşğun çaylarcan  
Alqışlar göndərdi sənə yaradan!  
O sənə dünyada şahlıqla birgə  
Ləyaqətli bildi peyğəmbərliyə.  
Sən Allah əmriylə şah olduğundan,  
İndi də belədir Allahdan fərمان:  
Haqqın dərgahına baş əyim deyə,  
Söylə ki, son qoydum asudəliyə.  
Fələktək dünyadan başına hərlən,  
Azığını, vəhşini əhliləşdir sən.  
Xalqı pis yollardan et haqqə dəvət,  
Onlar da Allaha etsin itaət.  
Təzələ kökündən köhnə binanı,  
Təmizlə qəflətdən bütün dünyani.  
Cahanı divlərin zülmündən qurtar,  
Dünyalar şahına ol itaətkar!..»** (32, s.503-504)

Beləliklə, İsgəndər seçilmiş insana – peyğəmbərə çevirilir. Bu, ilahi missiyadır. Fövqəladə hadisədir və hər adama nəsib olmur. Nizami qəhrəmani peyğəmbər olmaqla dünyaya məhz ilahi nizam gətirməlidir. Belə ki, o:

- **İnsanları haqqə dəvət etməlidir;**
- **Dünyanı qəflətdən oyatmalıdır;**
- **Dünyaya yeni nizam verməlidir;**
- **Zülmkarları cəzalandırmalıdır;**

- İnsanları ağıl məhdudluğundan (idraksızlıqdan) qurtarmalıdır;

- Yoxsullara qarşı xüsusi mərhəmət göstərməlidir;
- Bütün insanlar ondan yalnız xeyir görməlidir;
- Öz xeyrindən əl çəkib insanlıq naminə çalışmalıdır;

- Ziyankar insanları məhv etməlidir.

Bələliklə, Nizami dünya şahlığına çatmış İsgəndəri, əslində bir növ, insanların «quluna» çevirmiş olur. O, siyasi, inzibati, hərbi, mülki hakimiyətin zirvəsində ola-ola Allah tərəfindən insanlığa qulluq etmək göstərişi alır. Demək, Nizaminin fəlsəfi düşüncələrinə görə, bütün hakimiyət, güc, var-dövlət insanlığın qulluğunda dayanmalıdır. Peygəmbərlik Allah tərəfindən «seçilmiş insan» olmaq deməkdir. Nizami öz çağının şahlarını belə bir xoşbəxtliyə nail olmağa çağırır. Həyatlarının mənasını, ali xoşbəxtliklərini insanlığa xidmətdə tapmağa səsləyir.

İsgəndər peygəmbər Allahın buyruğu ilə dünya səfərinə başlayıb, onun buyurduqlarını həyata keçirməyə başlayır. O, öz səfərində müxtəlif insan qrupları (tayfa, cəmiyyət, qəbilə və s.) ilə qarşılaşır. Bunlardan bəzilərini Haqqa – Allaha qovuşdurur, bəzilərini zülmkarlardan xilas edir, bəzilərini cəzalandırır və s. Bir sözlə, İsgəndər hansı insan cəmiyyətinə rast gəlirsə, onlara lazımlı olur. Səfərinin sonunda o, elə bir cəmiyyətə rast gəlir ki, burada İsgəndər nə bir hökmər, nə bir filosof, nə bir peygəmbər kimi heç nəyə yaramır. Bu, ideal şəkildə ədalətli cəmiyyətdir. İsgəndər bu cəmiyyətdə gördüyü sosial, siyasi, mənəvi, idraki, ilahi harmoniyadan heyrətə düşür.

Qeyd edək ki, Nizaminin təsvir etdiyi bu cəmiyyət bütün parametrləri baxımından şairin sosial-ekoloji harmoniya ideyasının təcəssümüdür. Burada təbiətlə cəmiyyətin harmoniyası öz ifadəsini ideal şəkildə tapmışdır.

İsgəndərin diqqətini ilk növbədə təbiətlə insanın harmoniyası cəlb edir. Buranın relyefinin ekoloji estetikası

(gözəlliyi) sosial amilin təbiətə harmonik münasibətinin göstəricisi kimi çıxış edirdi:

**Başqa cürə idi burda təbiət,  
Su ilə, əkinlə tapmışdı ziynət.** (32, s.572)

Bol mal-dövlətin düzüm prinsipi onun sahiblərinin ideal harmoniya içərisində yaşayan icma olduğunu göstərirdi:

**Hasarsız, divarsız bağlarda hər yan,  
Bol-bol sürü vardi, yoxdu bir çoban.** (32, s.572)

Burada sosial-ekoloji harmoniya o səviyyədədir ki, bu harmoniyaya əl uzatmaq, onu pozmaq istəyənlər Tanrı tərəfindən cəzalandırılır. Yəni buradakı sosial-ekoloji nizamı, ideal münasibətləri Tanrı özü qoruyur:

**Qoşundan birisi tər meyvələrə  
Əlini uzadıb istədi dərə.  
Həmin meyvələrdən birini dərcək  
Bədəni qıç olub qaldı kamantək.  
Başqa bir atlı da qoyun tutanda  
Onu bərk qızdırma tutdu bir anda.** (32, s.572)

İsgəndər qoşunu ilə bir qədər də gedib bu var-dövlətin sahibi olan insanların şəhərinə rast gəlir. Bura sanki bir cənnətdir. Şəhərin qapıları yox idi, yəni açıq idi. O, qoşunla yox, müdrik qocalarla şəhərə daxil olur. Burada mülkiyyət qorunmurdu. Çünkü sosial faktorun əxlaq göstəricisi yüksək səviyyədə idi:

**Gördü çox bəzəkli dolu dükənlər,  
Ancaq nə qapısı, nə qifli var.** (32, s.573)

Şəhər əhli onu görçək yüksək səviyyədə qarşırır, yerləşdirirlər. İsgəndər onların qonaqpərvərliyinə, yəni bir sosial toplum olaraq kənar toplumun nümayəndələri ilə ilk növbədə sülh və məhribanlıqla davranışlarına heyran olur. Gördüklerinin səbəbini soruşur. Onlar peyğəmbərə hər şeyi başa salırlar. Bəlli olur ki, bu insanlar sülhsevər bir cəmiyyətin nümayəndələridir və bunların mənəvi keyfiyyətlərinin ilk göstəricisi onların dinpərvər olmaları, yəni Allaha qulluq etmələridir:

**Fağır bir tayfayıq, həm də dinpərvər... (32, s.573)**

Bu cəmiyyətdə mənəvi-əxlaqi prinsiplərin, şəxsiyyətlərarası davranışlarının əsasında düzlük durur:

**Əyri dolanmaqla yoxdur işimiz,  
Düzlükdən başqa yol tanımiriq biz (32, s. 573).**

Düzlük, yalanın olmaması bu insanlar üçün zahiri davranış tərzi deyil; bu cəmiyyətdə düzlük bunların qanına o qədər işləyib ki, təhtəlüri səviyyədə də (yuxuda) bunlar düzüyü söykənirlər. Düzlük bunların mənəvi-ruhani həyatlarını da harmoniyaya gətirib:

**Yalan gətirmərik biz dilimizə,  
Əyri yuxular da görünməz bizə. (32, s.574)**

Bəlli olur ki, bunların mənəvi-əxlaqi, siyasi-inzibati və s. baxımdan söykəndikləri bütün prinsiplərin mahiyətində Tanrı nizamı, ilahi harmoniya durur:

**Allahdan nə gəlsə, edərik şükür,  
Çünki narazılıq naşkürlükdür.  
Biz razı qalarıq nə gəlsə həqdən,  
Düşmənlik edərmi pərəstiş edən? (32, s.574).**

Bu cəmiyyətdə insanlararası münasibətlər qarşılıqlı məsuliyyət və kömək prinsipinə əsaslanır. Aciz, zəif cəmiyyətin himayəsindədir, zərərə düşən də eyni şəkildə zərərdən çıxır:

**Acizin dərdinə edərik çara,  
Xilas eyləyərik düşərsə dara.  
Bizim aramızda, bilsək ki,  
Əgər birinə bir işdə yetişib zərər,  
Biz öz kisəmizdən onu edərik,  
Verib mayasını təmin edərik.(32, s.574)**

Mülki və mənəvi tarazlıq bərabərlik prinsipi ilə qorunur:

**Bizdə bərabərdir hamının varı,  
Bərabər bələrik bütün malları.  
Bizdə artıq deyil heç kəsdən heç kəs,  
Bizdə ağlayana heç kimsə gülməz. (32, s.574)**

Mənəvi və mülki bərabərlik, şəxsiyyətlə cəmiyyət arasında qarşılıqlı harmoniya və s. bu cəmiyyətdə naqışlıklarə yer qoymayıb. Ona görə də bu insanların keşikçi, qoruqçu, gözetçi və s. kimi vəzifələrə ehtiyacları yoxdur:

**Oğrudan qorxmariq, biz nə şəhərdə  
Keşikçi qoyarıq, nə də çöllərdə.  
Oğurluq eləməz bizdə bir nəfər,  
Oğurlaya bilməz bizdən özgələr. (32, s.574)**

Bu cəmiyyətdə insanlarla insanlar, insanlarla həvanlar, insanlarla təbiət arasında harmoniya o qədər yüksək səviyyədədir ki, hər bir varlığı Tanrı öz himayəsinə alıb:

**Gözətçisiz otlar bizim mal-davar.  
Bizim uşaqları böyüdər Allah,**

Naxıra şır, pələng toxunmaz əsla.  
Bizim bir qoyuna dəysə canavar,  
Ordaca gəbərib yerində qalar (32, s. 574).

Bu cəmiyyətin insanları istisna dərəcədə Allahpərəstdir. Hər şeydə Allaha təvəkkül edirlər. Bunların Allahla münasibəti, Allahın bunlara məhəbbəti birbaşa öz həyatlarında açıq şəkildə hiss olunur:

Biz əkin zamanı səpərək dəni,  
Haqqqa tapşırarıq sonra əkini.  
Altı ay olarıq əkindən uzaq,  
Bir də biçin vaxtı gələrik ancaq.  
Bizim bərəkətli münbit zəmilər,  
Düz birə yeddi yüz məhsul yetirər.  
Bir, yaxud yüz belə işi bacarsaq,  
Allaha təvəkkül elərik ancaq.  
Bizi hifz eyləyən Allahdır, Allah,  
Biz yalnız Allaha gətirrik pənah. (32, s.574-575)

İnsanlar yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malikdir. Xəbərçilik, fitnekarlıq, tamah, hiylə nə olduğunu bilmirlər. Cəmiyyətin hər bir üzvü cəmiyyətin qayğısını öz üzərində hiss edir. Ən başlıcası odur ki, bu insanların məhəbbət və mərhəməti, sosial təhlükəsizlik və qayğısı təkcə özlərinə yox, həm də heyvanlara aiddir. Belə ki, təbiətlə cəmiyyət arasında nizamlanmış, qarşılıqlı ehtiyacların ödənilməsinə əsaslanan harmoniya vardır:

Bizdən qaçmaz əsla vəhşi heyvanlar,  
Vermərik onlara əziyyət, azar.  
Ehtiyac olanda gur, cüyür, ceyran  
Özləri axışıb girər qapıdan.  
Ovlamaq istəsək onlardan əgər,  
Ovlarıq ehtiyac duyulan qədər.

Lazım olmayanı biz nahaq yerə  
Qirmariq, ziynətdir onlar çöllərə (32, s. 575).

Nizaminin əsərlərinin qəhrəmanları olan Fərhad, Məcnun, Bəhram və başqaları təbiətə, heyvanlara münasibətdə humanizm nümayiş etdirməklə öz cəmiyyətlərindən seçilirlər. Nizami onların bu münasibətini sosial-ekoloji ideal kimi təsvir edir. İsgəndərin rast gəldiyi bu cəmiyyətdə sosial-ekoloji harmoniya ümumiyyətlə adı həyat normasıdır. Bunlar heyvanlara estetik hadisə – çöllərin bəzəyi kimi yanaşır, qan tökmək kimi heyvani həvəsdən zövq almırlar.

Bu cəmiyyətin insanları fiziki-gigiyenik baxımdan da təmiz insanlardır; az yeyir, pəhriz saxlayırlar. Yəni bunların fiziki həyatları ilə mənəvi həyatları arasında da ciddi tarazlıq – harmoniya vardır.

İsgəndər bu insanların həyatına təəccüb edir. Başa düşür ki, onun peyğəmbərlik missiyası artıq başa çatmışdır:

Öz-özünüə dedi: «Arifsən əgər,  
Qoy sənə bir ibrət olsun bu sirlər.  
Dünyanı gəzmərəm mən, daha bəsdir,  
Hər ovlaqda bir tor qurmaq əbəsdir.  
Bütün bildiklərim qalsın bir yana,  
Bunların söhbəti bəs elər mana...» (32, s.576)

Beləliklə, Nizami öz mütəfəkkir düşüncəsi ilə cəmiyyətə sosial-idraki idealı təqdim edir və bütün yaradıcılığının sonu olan məşhur bir sual verir:

Bunlar şövkət vermiş aləmə, yəqin,  
Sütunu bunlardır bütün aləmin.  
Düz yaşayış yolu budursa əgər,  
İnsan bunlardırsa, bəs nəyik bizlər? (32, s.576)

Nizaminin bu sualı bütöv cəmiyyətə, bəşəriyyətə, zamana ünvanlanıb. Şair İsgəndər kimi hökmdarın belə karşısındakı heyrətə düşdüyü, təəccübləndiyi bir cəmiyyəti təsvir edir. Belə bir cəmiyyətdə hamı yaşamaq istərdi: şah da, kəndli də. Ancaq Nizami bu cəmiyyəti ideal olaraq təsvir etməklə yanaşı, əlçatmaz, ünyetməz, uzaqlarda, xəyalarda olan hadisə kimi təsvir etmir. Belə bir cəmiyyətin formulunu insanlara, zamana, çağının hökmdarlarına təklif edir: yalnız Allaha tapınmaq, onun qoyduğu qayda-qanunlara söykənmək, şəriətdən yayınmamaq, mala, mülkə, insana, heyvana, ağaca, suya, zəifə, kasiba və s. münasibətdə Allahın qoyduğu qanunlardan qırğın çıxmamaq. Nizami göstərir ki, bu cəmiyyətin belə ideal olmasının səbəbi onların ideal dərəcədə Allahpərəst olmasına, Allahın buyurduqlarına ideal şəkildə əməl etmələrindədir. Bu baxımdan, Nizaminin bu xoşbəxtlər şəhərinin təsvirində məqsədi, heç şübhəsiz ki, insanları ali-ilahi əxlaqa və qanunlara çağırmaqdır. Allah dünyanın fövqündə durduğu kimi, onun Quranla nazil etdiyi qanunlar da insanların qoyduğu qayda-qanunlardan yüksəkdə durur. Beləliklə, Nizami insanları, şahları uydurma qanunlardan, insanlığa zidd əməllərdən əl çəkməyə, bütün bəşəriyyətə harmoniya, nizam-intizam, tarazlıq gətirməyə qadir olan ilahi qanunlara sığınmağa səsləyir. Şairin «Xəmsə»nin və yaradıcılığının «sonunda» cəmiyyətə «vəsiyyəti» və nəsihəti budur.

Tədqiqatçılar Nizaminin təsvir etdiyi bu cəmiyyəti onun sosial-fəlsəfi görüşlərinin utopik səviyyəsi kimi izah etmişlər. Filosof Z.Quluzadə yazır ki, Şərqdə Nizamiyə qədər utopiya nəzəriyyəsinin yüksək inkişafını da nəzərə almaliyiq. Məsələn, Fərabinin «Xeyirxah şəhəri» i Şərqdə utopiya nəzəriyyəsinin səviyyəsini göstərir və Nizaminin utopik nəzəriyyəsinin ideya mənbələrindən sayılmalıdır» (60, s.103). Göründüyü kimi, Nizaminin utopik cəmiyyət poetik-fəlsəfi konsepsiyası əslində ona məxsus bədii-fəlsəfi uydurma olmayıb, Şərqdə öz tarixi inkişafına malik

olan fikirdir. Alim başqa bir əsərində yazır ki, Nizaminin kamil cəmiyyət nəzəriyyəsi fantastik uzaqgörənlilikin məhsulu, şair dühəsinin qeyri-adi tapıntısı deyil. Bu nəzəriyyə Şərq və dünya ictimai-fəlsəfi fikir tarixinin ideal cəmiyyət haqqındaki nəzəriyyələr zəncirində bir halqadır (59, s.407-408). Z.Quluzadə ideal cəmiyyəti, haqlı olaraq, Nizaminin sosial təliminin tamamlanması sayır: «Əgər «İqbalmamə» «Xəmsə»nın tacıdırsa, ideal cəmiyyət haqqında təlim də «İqbalmamə»nın tacı, İsgəndərin axtarışlarının, arzu və istəklərinin sonudur. Nizaminin «İqbalmamə»də mütəfəkkir-demokratik və bəşəriyyətin ən gözəl gələcəyi uğrunda qorxmaz mübarizin sosial təliminin tamamlanmasıdır» (97, s.205).

Mərhum filoloq-estetik Y.Qarayev bu ictimai utopiyani sosial estetika kontekstində dəyərləndirmişdir. O yazmışdır: «Nizami Gəncəvinin «İsgəndərnamə» poemasındaki «sosial utopiya»nı məhz belə bir «ictimai gözəllik» ideyasının zirvəsi hesab etmək olar» (50, s.86). Doğrudan da, bu cəmiyyət bütün sosial-idraki tamlığı, bitkinliyi, bütövlüyü və kamilliyi ilə sosial ünsürlərin ideal düzümündən yaranan kamil estetik hadisədir.

Diqqətəlayiqdir ki, Nizaminin sosial utopiyası təbiət və cəmiyyətin harmoniyası kontekstində də dəyərləndirilmişdir. Yəni bir sıra tədqiqatçılar şairin təsvir etdiyi bu cəmiyyətin simasında onun sosial-ekoloji görüşlərinin ifadə olunduğunu müşahidə etmişlər. Məsələn, R.Əliyev yazır ki, (Nizamiyə görə – R.Əkbərov) «insan səadəti üçün fərd ilə cəmiyyət arasındakı ahəng kifayət deyil, cəmiyyət ilə təbiət arasında da harmoniya yaratmaq vacibdir... Nizami həsrətində olub, ehtirasla təbliğ etdiyi harmonik cəmiyyətin konkret obrazını, əyani təsvirini «Sirlər xəzinəsi»ndə verməmişdir; bəlkə də əsəri yazarkən bu vəzifənin öhdəsində gəlmək üçün hazır deyildi. İdeal cəmiyyətin nümunəsini Nizami həyatının axırında «İsgəndərnamə» poemasında yarada bildi. Həmin cəmiyyət Tomas Mordan, Kom-

panelladan üç əsr əvvəl yaradılmış utopik kommunizm cəmiyyəti ideyası idi» (11, s.17).

Bələliklə, R.Əliyevin də təsdiq etdiyi kimi, təbiətlə cəmiyyətin harmoniyasını nəzərdə tutan sosial-ekoloji harmoniya ideyası Nizaminin bütün yaradıcılığı boyu inkişaf etdirilmişdir. Şair əvvəlcə bu ideyanın daşıyıcısı olan ideal (ədalətli) hökmərə obrazları yaratmış və yaradıcılığının zirvəsi – sonu olan «İqbalməmə»nın axırında isə ideal cəmiyyəti təsvir etmişdir. Demək, şairin sosial-ekoloji görüşləri bir sistemdir. Həmin sistem bədii lövhələrlə öz təzahürünü tapsa da, konsepsiya mahiyyəti birbaşa idealə xidmət edən qəhrəmanların, xüsusilə İsgəndərin davranış və sözlərində, onun dilindən verilmiş poetik-fəlsəfi fikirlərdə öz parlaq ifadəsini tapmışdır.

Nizaminin təsvir etdiyi utopik cəmiyyətin sosial ədalət haqqındaki görüşlərinin poetik-fəlsəfi ifadəsi olması tədqiqatçılar tərəfindən təsdiq edilmişdir. Sosial ədalət şairin bütün yaradıcılığından qızıl xətt kimi keçir; onun yaradığı obrazların, obrazlarda ifadə etdiyi idealların fəlsəfi-sosial mahiyyətini təşkil edir. Şairin təsvir etdiyi ideal cəmiyyət obrazı da, istisnasız olaraq, sosial ədalət ideyasının təzahürüdür. A.Rüstəmova yazır ki, sosial ədalət problemi Nizami xəlqiliyinin ana xətinə təşkil edir və bütövlükdə onun yaradıcılığının başlıca predmeti olan gözəllik mövzusu ilə bağlıdır. Gözəl həyat – bəxtiyar insan cəmiyyəti Nizamini bütün ömrü boyu düşündürmüş, şair ecazkar təxəyyülünə istinadən bir silsilə, yadda qalan ədalətli hökmədar surətləri yaratmış, tarixi zalim Ənuşiravanı adil şah səviyyəsinə ucaltmış, macəra və əyləncələr düşkünü Bəhram Guru dövlətin və rəiyyətin müdafiəcisinə çevirmiş, qısa ömrünü yalnız ölkələr işğal etməklə keçirən fateh İsgəndəri ideal dövlət xadiminə yaxınlaşdırmış və nəhayət, yalnız el birliyi ilə idarə olunan, kamil insanlar məcmusundan ibarət, kimsənin kimsə tərəfindən istismar edilmədiyi, zəhmət və həqiqətin hakim olduğu bir quruluş zamanı xalqın əsl

xoşbəxtliyə qovuşacağı qənaətinə gələrək, öz məşhur utopiyasının poetik lövhəsini təqdim etmişdir (73, s.14).

Bələliklə, Nizami bədiiliyi bütövlükdə gözəlliyyə ünvanlanmışdır. Ancaq şair gözəlliyyi təkcə qadın çöhrəsinin fiziki kamilliyində yox, yaradılışın bütün struktur qatlarında axtarmışdır. Şairə görə, gözəllik ilahi kateqoriyadır və yaradılışın bütün səviyyələrinə aiddir. Gözəllik dönyanın quruluşunun bütün elementlərinin saflığını, sağlamlığını və münasibətlərin harmoniyası nəzərdə tutur. Münasibətlərin harmoniyası sosial ədalət olmadan mümkün deyil. Ona görə də, Nizaminin bütün yaradıcılığının mahiyyətində sosial ədalət prinsipi durur. Onun ədalətli hökmədar və ədalətli cəmiyyət ideyası da sosial ədalətin təcəssümüնə xidmət edir.

Tədqiqatçıların göstərdiyi kimi, utopik cəmiyyət ideyası dünya fikir tarixi üçün yeni deyildir. Nizamidən əvvəl də bu ideya olmuşdur. M.Cəfər yazır ki, Nizami dövründə Şərqdə X əsr mütəfəkkirlərindən Fərabinin (870-950) «Xeyirxahlı şəhəri əhalisinin görüşləri» əsərindəki utopik görüşləri məşhur idi. Fərabi feodal dövlət mexanizmini bir çox cəhətdən təqnid etsə də, onun xəyalı «xeyirxahlar şəhərində» yenə də əhali bir neçə sinfə, təbəqələrə bölünmüdü... (9, s. 113) Nizaminin «ədalət şəhərində» isə, əksinə, imtiyazlı, hakim sinif, təbəqə görünmür, bütün əhali bərabər hüquqlu vətəndaşlardır və şairə görə, ədalətli ictimai quruluş belə də olmalıdır (9, s.113).

R.Əliyev Nizaminin yaratdığı ideal cəmiyyəti məhz Şərq Renessansı (İntibah) dövrünün ideal cəmiyyəti kimi ilkin saymışdır. O, yazır ki, «nəhayət, Nizami Renessans ideologiyasının zirvəsi olan utopik azadlıq cəmiyyətinin ilk yaradıcısıdır» (13, s.70).

R.Əliyev göstərir ki, Nizaminin yaratdığı ideal cəmiyyət ideyası Avropanın analogi fikirlərini bir neçə yüz il qabaqlayır: «Özünün ağıl və cismani ehtiraslar haqqındaki təlimi əsasında şair sadəlövh də olsa, çox heyrotamız bir

ictimai nəzəriyyə yaratmış və bununla da Kampanella, Mor və b. görkəmli sosial utopistlərin fikirlərini bir neçə yüz il qabaqlamışdır (14, s.64).

Görkəmli şair və Nizami yaradıcılığının tərcüməçisi Xəlil Rza Nizaminin utopik cəmiyyət haqqındaki ideyasını Avropa mütəfəkkirlərinin fikirləri ilə tutuşduraraq yazar ki, dahi şairin xəyali sosializm nəzəriyyəsindəki cəsurluq və fikir qüdrəti öz əşrinin çərçivəsini yarib xeyli irəliyə getdiyindən, sonralar Avropada ingiltərəli Tomas Mor (1478-1535), italyalı Tommazo Kampanella (1568-1639), fransa burjua inqilabını (1789-1794) məfkurəcə hazırlayan maarifçilərdən F.Volter, Ş.Montesskye, E.Kondilyak, J.Russo, materialist filosoflardan J.Lametri, D.Didro, K. Helvetsi, P.Holbax və başqalarının bu sahədəki görüşləri ilə uca mövqedən səsləşirdi (75, s.25).

Göründüyü kimi, tədqiqatçılar Nizaminin yaratdığı ideal cəmiyyət obrazını onun özünəqədərki və özündən sonrakı bəşəri fikirlə müqayisə etmişlər. Bu təsadüfi deyildir. Nizami lokal, kiçik, məhəlli miqyaslı sənətkar olmamışdır. O, həm istedadı, həm yaradıcılığının bədii-poetik siqləti, həm də fəlsəfi düşüncələri baxımından bəşəri, qlobal, planetar səviyyəli sənətkar olmuşdur. «Xəmsə» öz məzmunu və daşıdığı ideyalar baxımından dünyəvi xarakter daşıyır. Şairin qəhrəmanları bütün dünyadan xalqlarıdır, onların məkanı dünyadır və ideallarının ünvanladığı publika bəşəriyyətdir. Bu baxımdan, Nizami nəhəng sənətkar olmuş, əsərlərində ifadə olunmuş ideallar qlobal-bəşəri səciyyə daşımışdır. Ideal cəmiyyət ideyası da həmçinin. Mütəfəkkir sənətkar Şərq və Qərb fəlsəfə fikirlərinə bələd idi (bu barədə birinci fəslin əvvəlində geniş danışmışıq). Mütəfəkkir düşüncəsi onu dünya fəlsəfi-poetik səviyyəsinə çıxartmış və şair öz ideyaları ilə bəşər fəlsəfi-poetik fikir tarixini zənginləşdirmiştir. Nizaminin sosial-ekoloji görüşlərinin daşıyıcısı olan ədalətli şah və ədalətli cəmiyyət

ideyaları da dünya fikir xəzinəsinə ünvanlanmaqla ümum-bəşəri səciyyə daşıyır. Onun fəlsəfi konsepsiyası ayrıca götürülmüş ölkəni, ayrıca xalqın əlahiddə, təcrid olunmuş xoşbəxtliyini əhatə edir. Şairin sosial-ekoloji görüşləri bütün yaradılış aləmini nəzərdə tutur. Bütün dünya və bəşəriyyət Tanrı tərəfindən yaradılmış və qlobal xoşbəxtlik yaradılış aləminin ümumi harmoniyasını nəzərdə tutur. Əks halda, qlobal harmoniya – bəşəri xoşbəxtlik mümkün deyildir. Ona görə də şair öz ideyalarını, bədii düşüncəsini bütün bəşəriyyətə ünvanlamış və əlamətdardır ki, bəşəriyyətin diqqətini məşğul edən, bəşəri fikir tarixini zənginləşdirən ideyalar, əsərlər yaratmışdır. Nizaminin müasirliyi də, yaratdığı ideyaların yaşarılığı da, bugünkü aktuallığı da elə bundadır. Şair özü cismən bu dünyada olmasa da, ideyaları yaşamaqda, müasir dünyamıza xidmət göstərməkdə davam edir.

## NƏTİCƏ

Görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin tibbi-fəlsəfi və sosial-ekoloji görüşlərinin öyrənilməsi ilk növbədə göstərdi ki, Nizami mütəfəkkir alim kimi, varlıq aləminin mahiyyəti, strukturu barəsində sistemli təsəvvürə malik filosof olmuş, öz poetik yaradıcılığında fəlsəfi görüşlərini də ifadə etmişdir. Onun fəlsəfi görüşlərini, insana, təbiətə, zamana, onların yaradıcısına sistemləşdirici və universallaşdırıcı baxışlarını öyrənməklə tükənmir. Bu cəhətdən, Nizaminin poetik-fəlsəfi dünyagörüşü elmimizin aktual mövzularından olaraq qalmaqdır davam edir. Çünkü şairin fəlsəfi sistemi həm məzmun baxımından, həm də əhatə etdiyi dünya strukturu baxımından çox geniş olmuşdur. Təsadüfi deyildir ki, Nizaminin tibbi görüşləri öz çağının təbabət elmi baxımından mütəxəssislərin diqqətini cəlb edib, bu barədə də dəyərli tədqiqatlar yazılsa da, onun tibbi görüşləri fəlsəfi konteksti baxımından öyrənilməmiş qalmışdır.

Hər bir elm sahəsi öz fəlsəfi səviyyəsinə malikdir. Tibb elmi də baxımdan fəlsəfə ilə dərindən bağlıdır. Fəlsəfə bütün hallarda təbiət, cəmiyyət, zaman kimi qlobal yaradılış kateqoriyaları haqqında universallaşdırıcı bilik sistemi olaraq qalır. Hər bir elm sahəsi özünün universallaşdırma səviyyəsi ilə fəlsəfəyə gəlib çıxır. Tibb elmi də bütövlükdə dünya haqqında tibbi mənzərə yaradır. Bu, tibbin fəlsəfi səviyyəsidir. Nizami çağında tibb elminin fəlsəfə ilə bağlılığı xüsusilə yüksək səviyyədə olmuşdur. Bu, bir tərəfdən elmlərin sinkretizmi, qovuşması, çarpanlaşması ilə bağlı idisə, o biri tərəfdən hər bir elmin öz çağının dünyagörüşü ilə six bağlılığından doğurdu. Nizaminin tibbi-fəlsəfi görüşlərinin tədqiqi göstərir ki, təbabət insanların fiziki və mənəvi sağlamlığının qlobal əsası kimi, Nizami dövründə həm də dünyagörüşü hadisəsi olmuşdur. Heç təsadüfi deyildir

ki, fəlsəfə elmini bildirən «hikmət» termini, filosof anlamında olan «həkim» termini və müasir anlamda doktor mənasında olan «həkim» termini eyni bir kökdəndir. Yəni hikmət (fəlsəfi bilik) sahibi olan həkim – filosof həm də həkim-doktor sayılmışdır. Bu, tibb və fəlsəfə elmlərinin Nizami çağında (orta əsrlərdə) eyni bir düşüncə qatında birləşdiyini göstərir. Başqa sözlə, fəlsəfə hikmət elmi olmuş və tibb də öz bilik sistemi ilə hikmət - fəlsəfə sayılmışdır.

Nizaminin tibbi-fəlsəfi görüşlərinin araşdırılması göstərir ki, şair insanın, cəmiyyətin, təbiətin sağlamlığını geniş fəlsəfi kontekstdə götürmüş, onların cismani, mənəvi və idraki əsaslarını açmağa çalışmışdır. «Xəmsə»də gerçəkləşdirilmiş dünya mənzərəsinə görə, varlığın bütün ünsürləri, həcmindən, görkəmindən, materialından və s. asılı olmayaraq yaradılış aləmini təşkil edir. Bütün yaradılış aləminə Yaradıcı tərəfindən vahid struktur verilmişdir. Ona görə də, orta əsr düşüncəsində Dünya və İnsan bir-birinin struktur təkrarı sayılmışdır. Heç təsadüfi deyildir ki, orta əsr mənbələrində, dini, təsəvvüfi düşüncəsində insan – böyük dünya, dünya – kiçik insan adlandırılmışdır. Tibbin fəlsəfi əsasları da orta əsrlərdə bu dini idraki bazaya söykənmişdir. Yəni tibb sərf insana aid hadisə olmaqla qalmamış, insanı, təbiəti, cəmiyyəti bütövlükdə əhatə edən baxış sistemi səviyyəsinə qaldırılmışdır. Tibbi fəlsəfə insanın sağlamlığını ilə cəmiyyətin, təbiətin, bütöv kainatın sağlamlığını bir səviyyədə götürmüştür. Təsadüfi deyildir ki, Nizamidə cəmiyyətin mənəviyyat, əxlaq problemləri tibbin problemləri kimi qoyulmuş, bu məsələlərə tibbi nöqtəyinənəzərdən yanaşılmışdır. Cəmiyyətin mənəvi-əxlaqi problemlərinə xəstəlik kimi yanaşan Nizami öz əsərlərində onların müalicə yollarını, yəni cəmiyyətdaxili naqışlıklardan qurtarmağın yollarını açıb göstərmişdir.

Ümumiyyətlə, Nizaminin tibbi-fəlsəfi və sosial-ekoloji görüşləri bütöv bir poetik sistemdir. Yəni bu görüşlər poeziya ilə ifadə olunmuş dünyagörüşüdür. Elə bunun

üçündür ki, Nizami yaradıcılığı orta əsrlər Azərbaycan fəlsəfə tarixinin öyrənilməsinin qaynaqlarından sayılır.

Nizaminin sosial-ekoloji dünyabaxışı, bütövlükdə götürdükdə, onun fəlsəfi, fəlsəfi-tibbi dünyabaxışının tərkib hissəsidir. Onun yaradıcılığında sosial-ekoloji görüşlərin tibbi-fəlsəfi konteksti aydın görünən, sənətdə və poeziyada özünün ifadəsini tapan sistemdir. Şairə görə, dünyanın sosial qatı ekoloji qatından ayrı deyil, vəhdətdədir. Hər bir insanın və bütün cəmiyyətin yaşam tərzinin təbiətin mövcudluğuna ciddi təsiri vardır. Nizami bu təsirlərin qarşılıqlı əsaslarla malik olduğunu göstərmüşdür. Onun bədii qəhrəmanların davranışında təcəssüm etdirdiyi sosial-ekoloji fəlsəfəyə görə, sosial və ekoloji ünsürlər dünyanın qurumunun müstəqil qatlarını təşkil etsə də, Tanrı bunları bir-biri ilə vəhdətdə yaradıb. Nizami bir şair olaraq öz fəlsəfi dünyagörüşünü obrazlarının simasında vermişdir. Firdun, Fərhad, Məcnun, Bəhrəm və b. obrazlarının simasında sosial-ekoloji ünsürlərin qarşılıqlı münasibətinin fəlsəfi-poetik mənzərəsi aydın müşahidə olunur. Nizami qəhrəmanların təbiətin insan olmayan canlıları ilə ünsiyyətinin simasında yaradılmışın bütün ünsürlərinin daha ali və ilahi qanunlar tərəfindən idarə olunduğunu göstərir. Şair İnsan və Təbiətin ümumi qanuna uyğunluqlarına diqqət çəkir və onları bədii lövhələrlə təcəssüm etdirərək fəlsəfi hikmətlər şəklində müasirlərinə çatdırır.

Şairin sosial-ekoloji və tibbi-fəlsəfi görüşlərinin öyrənilməsi bu görüşlərin müasirliyini açıb ortaya qoymuşdur. Belə ki, biz Nizami yaradıcılığında «ekosistem» anlayışının öz dövrünə məxsus ifadə tərzi ilə tam inikasını görürük. Ekosistem varlığın bütün ünsürlərinin sistem təşkil etməsini, qarşılıqlı münasibətlərini nəzərdə tutur. Nizami ekosistem haqqındaki görüşlərini bədii şəkildə təcəssüm etdirmişdir. Onun qəhrəmanları təbiətə, onun heyvanlarına ülvi münasibət nümayiş etdirirlər. İlk baxışdan dilsiz-ağızsız, vəhşi davranışın nümayəndəsi kimi görünən hey-

vanlar insanların onlara olan ülvi münasibətinə eyni şəkildə ülviyyətlə cavab verirlər. Bu da Nizaminin sosial-ekoloji və tibbi fəlsəfi görüşlərinin əsaslandığı «ülvi eşq» kateqoriyasını ortaya çıxarmağa imkan vermişdir. Şairə görə varlıq aləmindəki bütün hərəkət növündən, tipindən, formasından, təzahüründən asılı olmayıraq, eşqdır. Yəni insanların bir-birinə olan ülvi münasibəti ilə, heyvanların bir-birinə olan cinsi mehribanlığı ilə cansız əşyaların, göy cisimlərinin cazibəsi eyni dərəcədə ülvi eşq kateqoriyasını təzahürəndirir. Şair bu barədəki fəlsəfi düşüncələrini poetik donda təqdim edərək göstərir ki, insanlar dünyayı yalnız zahiri tərəfindən qarayırlar. Dünya göründüyündən daha mürəkkəb qanunlar tərəfindən idarə olunur. Şair bu qanunları, daha doğrusu, gerçəkliyin bu ali-ilahi qanuna uyğunluqlarını dərk etməyə çağırır. Ancaq oxucu bunları öz-özlüyündə heç vaxt anlaya bilməz. Ona görə də Nizami varlığın ali-ilahi qanuna uyğunluqlarını poetik-fəlsəfi görüşlər şəklində şərh edir, bədii obrazların lirik və etik semantikasında təzahür etdirir.

Nizaminin ülvi eşq kateqoriyası onun tibbi-fəlsəfi və sosial-ekoloji görüşlərinin həm də vəhdət nöqtəsidir. Eşq, adətən, insanlara aid hadisə sayılmışdır. Nizami eşqin adı insanlara bəlli olmayan tərəflərini açıb göstərir. Bu, şairin tibbi-fəlsəfi və sosial-ekoloji görüşlərini təşkil edir. Ülvi eşq qlobal-ilahi hadisə olmaqla canlı və cansız nə varsa hamısını öz içərisinə alır. Demək, Nizamiyə görə, varlığın yaşam dinamikası ülvi eşqə söykənir. Ülvi eşqin anlanması isə sağlam şüurdan keçir və bu baxımdan, Nizaminin tibbi-fəlsəfi görüşlərinə görə, sağlamlıq insana məxsus fizioloji-anatomik proseslərlə məhdudlaşmış qalmayan qlobal hadisədir. Bu mənada, sağlamlıq insanın cismini də, mənəviyyatını da, onun yaşadığı cəmiyyəti də, insanlararası münasibətləri də, üzərində yaşadığı torpağı da, qoynunda boy atdığı bütün təbiəti də əhatə edir. Varlığın bütün ünsürlərinin sağlamlıq əsasları təmin edilmədən ilahi-qlobal

harmoniya, ideal ədalət mümkün deyildir. Cəmiyyətin və Təbiətin qlobal yaradılış hadisəsi olaraq normal funksionallığı onun qlobal sağlamlığından keçir. Şairin tibbi-fəlsəfi görüşlərinin sosial-ekoloji kontekstində bu fəlsəfi tezis dayanmışdır.

Nizaminin tibbi-fəlsəfi və sosial-ekoloji görüş sisteminde təbiət və cəmiyyətin harmoniyası konsepsiyanının xüsusi yeri vardır. Şair bu konsepsiyanı ilk əsərindən son əsəri-nədək inkişaf etdirmişdir. Təbiət və cəmiyyətin harmoniyası kimi fəlsəfi kontekst Nizami qəhrəmanları və onlarla bağlı bütün süjetlərin fəlsəfi-poetik əsaslarında dayanır. Şairin sosial-ekoloji görüşlərinin bir layını təşkil edən ədalətli (ideal) hökmədar və ədalətli (ideal) cəmiyyət obrazları da öz qaynağı və mahiyyəti etibarilə təbiət və cəmiyyətin harmoniyası ideyasına söykənir. Öz əsərlərində sosial ədaləti təbliğ edən Nizami istor ədalətli şah, istərsə də ədalətli cəmiyyət obrazlarını sırf sosial hadisə kimi şərh etməmiş, bu obrazların qlobal ekosistem kontekstində poetik-fəlsəfi əsaslarını bədii yolla təcəssüm etdirməyə çalışmışdır.

Nizami bütün yaradıcılığı boyu ədalət arzusunda olmuşdur. Ancaq o, ədaləti yalnız cəmiyyətə (sosiuma) aid hadisə saymamışdır. Şairə görə, mütləq ədalət cəmiyyətlə təbiətin harmoniyası şəraitində mümkündür. Ona görə də, Nizaminin sosial ədalet arzuları bütöv bir tibbi-fəlsəfi və sosial-ekoloji sistemdir. Cəmiyyətdə ədalətin olması üçün cəmiyyət sağlam olmalıdır; bu sağlamlıq hər bir insanın və bütöv cəmiyyətin sağlamlığını nəzərdə tutur. Bu – tibbi-fəlsəfi sistemdir. Lakin Nizaminin tibbi-fəlsəfi sistemi qlobal sistem olmaqla sosial-ekoloji görüşləri də əhatə edir. Şairin qlobal sağlamlığı nəzərdə tutan tibbi-fəlsəfi görüşləri sosial (cəmiyyət) və ekoloji (təbiət) sistemlərin harmoniyasına söykənir. Fəlsəfi fikir dərinliyi, fəlsəfi təfəkkürün fövqələzaman səciyyəsi, baxış sisteminin varlıq aləmini bəşəri kontekstdə götürməsi Nizaminin tibbi-fəlsəfi və sosial-ekoloji görüşlərini müasirləşdirməklə ona dünyəvi aktuallığını gətirmiştir.

## İSTSFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1. Abbasov Ə. Nizami Gəncəvinin «İsgəndərnamə» poeması, Bakı, Az SSR EA Nəşriyyatı, 1966, 197 səh.
2. Abbasov M. Nizami ruh və ruhi problemlər haqqında. // «Azərbaycan müəllimi» qəzeti, 1947, 17 iyul.
3. Abiyev R. Nizami və tibb aləmi // «Azərbaycan gəncləri» qəzeti, 02 mart, 1991.
4. Ağayev Ə. Nizami və Şərq İntibahı məsələsi (ön söz) // X.Yusifov. Şərqdə intibah və Nizami Gəncəvi. Bakı, Yaziçi, 1982, səh. 5-9.
5. Araslı H. Nizamidə xalq sözləri, xalq ifadə və zərbül-məsəlləri // SSRİ EA Azərbaycan Filialının Xəbərləri. 1942, № 8, səh. 17-21.
6. Budaqov B. Nizami əsərlərində təbiət // «Ədəbiyyat və incəsənət» qəzeti, 26 sentyabr, 1980.
7. Cahabəxş C. «Dədə Qorqud» və Nizamidə utopik sosializm ideyaları // «Vətən uğrunda» jur., № 4-5, 1942, səh. 109-115.
8. Cahani Q. Azərbaycan ədəbiyyatında Nizami ənənələri, Bakı, Elm, 1979, 204 səh.
9. Cəfər M. Nizaminin fikir dünyası, Bakı, Yaziçi, 1981, 201 səh.
10. Əliyev R. Nizami Gəncəvi. Qısa məlumat, Bakı, Elm, 1979, 95 səh.
11. Əliyev R. Nizami Gəncəvi və onun «Sirlər xəzinəsi» poeması (ön söz) // N.Gəncəvi. Sirlər xəzinəsi, Bakı, Yaziçi, 1981, səh. 5-18.
12. Əliyev R. Nizaminin «Yeddi gözəl» poeması (ön söz) // N.Gəncəvi. Yeddi gözəl, Bakı, Yaziçi, 1983, səh. 5-16.
13. Əliyev R. Nizami və Azərbaycan Renessansı // «Azərbaycan Renessansı və Nizami Gəncəvi» məqalələr məcmuəsi, Bakı, Elm, 1984, səh. 63-71
14. Əliyev R. Nizami Gəncəvi, Bakı, Yaziçi, 1991, 110 səh.

15. Əliyev R. Nizami dövrü şəxsiyyəti və təlimi // «Nizami Gəncəvi» jur., № 1, 1993, səh. 7-17
16. Əliyev Q. Humanist konsepsiyanın tədqiqi // «Azərbaycan Renessansı və Nizami Gəncəvi» məqalələr məcmuəsi, Bakı, Elm, 1984, səh. 57-62
17. Əliyev Q. Qəhrəmanlıq dastanı (ön söz) // N. Gəncəvi. İsgəndərnamə, Bakı, Yaziçı, 1982, səh. 5-14
18. Əliyev N., Məmmədov Ə. Nizaminin təfəkkür üstünlüyü // «Azərbaycan gəncləri» qəzeti, 20 oktyabr, 1987.
19. Əliyev N.N., Həsənov S.N. Nizami qravitasıya qüvvətəri haqqında // «Nizami Gəncəvi» almanaxı, 2-ci kitab, Bakı, Elm, 1991, səh. 65-75
20. Əliyev S. Nizami təbiətin qorunması haqqında // «Azərbaycan təbiəti» jur., № 3, 1985, səh. 26-29
21. Əlimirzəyev X. Nizami Gəncəvinin insan konsepsiyası, Bakı, Gənclik, 2001, 353 səh.
22. Əlizadə M. Nizami yaradıcılığında Azərbaycan folklorunun təsiri // Ədəbiyyat qəzeti, 24 iyun, 1938.
23. Əlizadə M. Nizami yaradıcılığında utopik sosializm ideyaları // «Azərbaycan kommunisti» jurnalı, 13 dekabr, 1940.
24. Ələkbərov M. Nizami Gəncəvi yaradıcılığında Azərbaycan xalq mərasimləri // «Nizami» almanaxı, 4-cü kitab, Bakı, Azərnəşr, 1947, səh. 92-107.
25. Əfəndiyev Ə.M. Nizaminin medisina görüşləri // «Nizami» almanaxı, 3-cü kitab, Bakı, Azərnəşr, 1946, səh. 91-106.
26. Əhmədov Ə. Nizami – elmşünas, Bakı, «Azərbaycan» nəşriyyatı, 1992, 274 səh.
27. Əkbərov Z. Mənəvi yüksəlişə çağırın sənətkar // «Nizami Gəncəvi» jurnalı, № 1-2, 1994, səh. 3-14.
28. Gəncəvi N. Sirlər xəzinəsi (bədii tərcümə) / Fars dilindən tərcümə edənlər S.Rüstəm və A.Sarovlu. Ön sözün, izahların müəllifi və elmi redaktoru R.Əliyev, Bakı, Yaziçı, 1981, 196 səh.
29. Gəncəvi N. Xosrov və Şirin (bədii tərcümə) / Tərcümə edəni R.Rza. Ön sözün müəllifi akademik H. Arası. İzahların müəllifi M.Sultanov, Bakı, Yaziçı, 1982, 402 səh.
30. Gəncəvi N. Leyli və Məcnun (bədii tərcümə) / Tərcümə edəni S.Vurğun. İzahların müəllifi prof. M.Əlizadə, Bakı, Yaziçı, 1982, 304 səh.
31. Gəncəvi N. Yeddi gözəl (bədii tərcümə) / Tərcümə edəni M.Rahim. Ön söz. İzahların müəllifi və elmi redaktoru prof. R.Əliyev, Bakı, Yaziçı, 1983, 356 səh.
32. Gəncəvi N. İsgəndərnamə (bədii tərcümə): «Şərafnamə» / Fars dilindən tərcümə edəni A.Şaiq, elmi redaktoru və ön sözün müəllifi prof. Q.Əliyev; «İqbaldən» /Fars dilindən tərcümə edəni M.Rzaquluzadə, ön sözün müəllifi Z.Quluzadə, izahların müəllifi Ə.Cəfər, Bakı, Yaziçı, 1982, 690 səh.
33. Gəncəvi N. Sirlər xəzinəsi / Filoloji tərcümə, izahlar, şərhlər və lügət prof. R.Əliyevindir, Bakı, Elm, 1981, 247 səh.
34. Gəncəvi N. Xosrov və Şirin / Filoloji tərcümə, izahlar və qeydlər prof. H.Məmmədzadəninindir, Bakı, Elm, 1981, 374 səh.
35. Gəncəvi N. Leyli və Məcnun /Filoloji tərcümə, izahlar və qeydlər prof. M.Əlizadəninindir, Bakı, Elm, 1981, 289 səh.
36. Gəncəvi N. Yeddi gözəl / Filoloji tərcümə, izahlar və qeydlər prof. R.Əliyevindir, Bakı, Elm, 1983, 359 səh.
37. Hacıyev A. Azərbaycan Renessansı // «Azərbaycan Renessansı və Nizami Gəncəvi» məqalələr məcmuəsi, Bakı, Elm, 1984, səh. 34-43.
38. Həsənov B., Xəlilov Ə. Nizaminin yaradıcılığında kimya motivləri //«Ədəbiyyat və incəsənət» qəzeti, 12 iyul, 1975.
39. Həsənzadə S. İnləmə «xəstəyəm» deyə... və ya şairin tibbi görüşlərinə bir nəzər // «Bərəkət» qəzeti, 15 noyabr, 1991.

40. Hüseynov R. Məhsəti – necə varsa, Bakı, Yaziçı, 1989, 335 səh.
41. Xalisbəyli T. Nizami Gəncəvi və Azərbaycan şifahi xalq ədəbiyyatı, Bakı, ADPİ, 1988, 88 səh.
42. Xalisbəyli T. Nizami Gəncəvi və Azərbaycan folkloru, Bakı, ADPİ, 1990, 120 səh.
43. Xalisbəyli T. Nizami Gəncəvi və Azərbaycan qaynaqları, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1991, 297 səh.
44. Xəndan C. İctimai fikirlərin bədii tərənnümçüsü // «Kommunist» qəzeti, 17 sentyabr, 1947.
45. İbrahimov M. «Leyli və Məcnun» (ön söz) // N.Gəncəvi. Leyli və Məcnun (filoloji tərcümə), Bakı, Elm, 1981, səh. 5-16.
46. İbrahimov M. Günəş kimi parlaq (ön söz) - Nizami Gəncəvi. Leyli və Məcnun (bədii tərcümə), Bakı, Yaziçı, 1982, səh. 5-23.
47. İbrahimov M. Renessans və Azərbaycan Renessansı – «Azərbaycan Renessansı və Nizami Gəncəvi» məqalələr məcməsi, Bakı, Elm, 1984, səh. 5-25.
48. Kərimli T. «İsgəndərnamə» poemasında tarixi həqiqətin əksi // «Nizami Gəncəvi» jurnalı, № 1-2, 1994, səh. 15-22
49. Kərimli T. Nizami və tarix, Bakı, Elm, 2002, 241 səh.
50. Qarayev Y. Renessans və onun öyrənilməsi problemləri – «Azərbaycan Renessansı və Nizami Gəncəvi» məqalələr məcməsi, Bakı, Elm, 1984, səh. 72-97
51. Qarayev Y. Tarix: yaxından və uzaqdan, Bakı, Sabah, 1996, 712 səh.
52. Qasımov Q. Nizami dövründə musiqi alətləri // Ədəbiyyat qəzeti, 27 sentyabr, 1947.
53. Qasımov Q. Nizami dövründə musiqi mədəniyyəti // «Ədəbiyyat qəzeti», 30 iyun, 1947.
54. Qasımov Q. Nizami və Azərbaycan musiqisi // «Elm və həyat» jurnalı, № 11, 1979, səh. 29-30
55. Qəhrəmanov V. Nizaminin hüquq görüşlərinə dair // Azərbaycan SSR EA-nın Xəbərləri Məcmuəsi, № 7, 1948, səh. 71-76
56. Qocayev M. Bədii ədəbiyyatda insan fəlsəfəsi, Bakı, Azərbaycan Tərcümə Mərkəzi, 2001, 219 səh.
57. Quliyev C. Nizami yaradıcılığı və mənəvi tərbiyə // «Azərbaycan müəllimi» qəzeti, 16 may, 1979.
58. Quliyev G. Nizaminin tibbi görüşləri // «Azərbaycan müəllimi» qəzeti, 19 sentyabr, 1979.
59. Quluzadə Z. Kamillik zirvəsi (ön söz) // N.Gəncəvi. İsgəndərnamə (bədii tərcümə), Bakı, Yaziçı, 1982, səh. 401-409
60. Quluzadə Z. Renessansın Şərq zəmini // «Azərbaycan Renessansı və Nizami Gəncəvi» məqalələr məcməsi, Bakı, Elm, 1984, səh. 98-103
61. Qurani-Kərim / Ərəb dilindən tərcümə edənlər Z.Bünyadov və V.Məmmədəliyev, Bakı, Azərnəşr, 1992, 710 səh.
62. Makovelski A. Nizamiana. Nizaminin dünyagörüşündəki dialektika ünsürləri // Azərbaycan SSR EA Fəlsəfə İnstitutunun əsərləri. 1-ci c., 1945, səh. 35-36
63. Makovelski A. Nizami bir filosof kimi // Azərbaycan SSR EA Fəlsəfə İnstitutunun əsərləri, 11-ci c., 1946, səh. 26-27
64. Məmmədov Ə. Nizaminin təbibliyi // «Azərbaycan gəncləri» qəzeti, 03 oktyabr, 1981.
65. Məmmədov Q. Nizami Gəncəvinin ictimai və siyasi görüşləri, Bakı, Azərnəşr, 1962.
66. Məmmədov Z. Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1986, 65 səh.
67. Muradxanov H.S. Nizami və elm // «Nizami Gəncəvi» almanaxı, 2-ci kitab, Bakı, Elm, 1991, səh. 39-65.
68. Paşayev S. Nizami və folklor, Bakı, Azərbaycan SSR «Bilik» cəmiyyəti, 1976, 59 səh.
69. Paşayev S. Nizami və Azərbaycan xalq əfsanələri,

Bakı, Gənclik, 1983, 128 səh.

70. Rəsulzadə M.Ə. Azərbaycan şairi Nizami, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1991, 230 səh.

71. Rüstəmova A. Nizami Gəncəvi: həyatı və sənəti, Bakı, Elm, 1979, 208 səh.

72. Rüstəmova A. XII əsr Azərbaycan poeziyasında renessans motivləri // «Azərbaycan Renessansi və Nizami Gəncəvi» məqalələr məcmuəsi, Bakı, Elm, 1984, səh. 44-56

73. Rüstəmova A. «Nizami Gəncəvi» (ön söz) // Azərbaycan klassik ədəbiyyatı kitabxanası, 20 cilddə, 4-cü c., Bakı, Elm, 1985, səh. 5-22

74. Rüstəmova A. Nizami və onun poeziya sələfləri, Bakı, Elm, 1999, 279 səh.

75. Rza X. Bədii sözün tanrisı (ön söz) // Nizami. «Lirika», «Sirlər xəzinəsi», «Şərəfnamə», Bakı, Yaziçi, 1988, səh. 3-28

76. Rzayev S. Nizami «Yeddi gözəl»i mətnində dünya modeli və onun mifoloji qurumu. Namizədlik dissertasiyası, Bakı, 1995, 151 səh.

77. Süleymanoğlu (Məmmədov) M. Nizaminin təbabət dünyası, Bakı, Təbib, 1998, 247 səh.

78. Sasanian Ç.S. Nizaminin «Leyli və Mcənun» poeması, Bakı, Elm, 1985, 122 səh.

79. Şükürov A. Fəlsəfə, Bakı, Adiloglu, 2002, 490 səh.

80. Talibov Y.R. Nizami Gəncəvinin pedaqoji görüşləri // «Nizami Gəncəvi» jurnalı, № 1-2, 1994, səh. 23-36.

81. Yusifov X. Şərqdə İntibah və Nizami Gəncəvi, Bakı, Yaziçi, 1982, 199 səh.

### Rus dilində

82. Abdulkasymova N.A. Низами о вселенной. Издательство Бакинского Университета, Баку, 1991, 98 стр.

83. Алиев Г.Ю. Ренессансный гуманизм и эстетический идеал Низами // «Проблемы Азербайджан-

ского Ренессанса» (сб. ст.). Книга первая, Баку, Элм, 1984, стр. 289-295.

84. Алиев Р. Поэма о бессмертной любви, Баку, Язычы, 1991, 182 стр.

85. Ахмедов Г.М. Города Азербайджана XI-XII вв. как центры ремесла и торговли // «Проблемы Азербайджанского Ренессанса» (сб. ст.). Книга первая, Баку, Элм, 1984, стр. 126-138

86. Бертельс Е.Э. Политические взгляды Низами // Известия АН СССР Отделение литературы и языка. 1941, № 2, стр. 22-41

87. Бертельс Е.Э. «Низами» // «Проблемы Азербайджанского Ренессанса» (сб. ст.), Баку, Элм, 1984, стр. 263-266

88. Брагинский И.С. Роман в литературах Востока // «Проблемы Азербайджанского Ренессанса» (сб.ст), Баку, Элм, 1984, стр. 267-269

89. Гаджиев А. Ренессанс и поэзия Низами Гянджеви, Баку, Элм, 1980, 205 стр.

90. Гаджиев А. Проблемы изучения Азербайджанского Ренессанса // «Проблемы Азербайджанского Ренессанса» (сб. ст.). Книга первая, Баку, Элм, 1984, стр. 3-24

91. Гусейнов Г. О социальных воззрениях Низами // Известия АН Азербайджанской ССР, № 1, 1946, 9 стр.

92. Гусейнов Г. К вопросу отношении Низами к суфизму // Доклады АН Азербайджанской ССР, Том III, № 9, 1947, 8 стр.

93. Ибрагимов М. Азербайджанский Ренессанс и его реализм // «Проблемы Азербайджанского Ренессанса» (сб. ст.). Книга первая, Баку, Элм, 1984, стр. 57-78

94. Конрад Н.И. Средневековое возрождение... // «Проблемы Азербайджанского Ренессанса». Книга первая, Баку, Элм, 1984, стр. 44-51

95. Конрад Н.И. Вопрос о Ренессансном романтизме // «Проблемы Азербайджанского Ренессанса». Книга первая, Баку, Элм, 1984, стр. 51-56
96. Кули-заде З.А. К вопросу о Восточной Ренессансе // «Проблемы Азербайджанского Ренессанса». Книга первая, Баку, Элм, 1984, стр. 114-125
97. Кули-заде З.А. Теоретические проблемы истории культуры Востока и низамиведение, Баку, Элм, 1987, 228 стр.
98. Кули-заде З.А. О некоторых особенностях развития восточной философии XIII-XIV вв. // «Из истории средневековой восточной философии» (сб.ст.) , Баку, Элм, 1989, стр. 25-41
99. Кязимов М.Д. «Хафт Пейкар» Низами и традиция назире в персоязычной литературе, Баку, Элм, 1987, 203 стр.
100. Кязимов М. К вопросу о морально-этических взглядах Низами и Амира Хосрова Дехлеви (по выступительным главам поэм «Семь красавиц» и «Восемь райских садов») // Доклады АН Азербайджанской ССР, № 10, 1979, стр. 76-80
101. Маковельский А. Прогрессивные общественно – политические и философские идеи великого азербайджанского поэта – мыслителя Низами Гянджеви // Известия АН Азербайджанской ССР, № 12, 1953.
102. Маковельский А. Об ошибочных интерпретациях философии Низами // Известия АН Азербайджанской ССР. отдел. Общественных наук, Баку, № 6, 1965.
103. Маковельский А. Азербайджанское общество XII в. По произведениям Низами // «Проблемы Азербайджанского Ренессанса» (сб. ст.). Книга первая, Баку, Элм, 1984, стр. 187-207
104. Мамедов З. Развитие философской мысли в Азербайджане XI-XII вв. // Алманах «Низами Гяндже-ви». Книга вторая, Баку, Элм, 1991, стр. 6-13
105. Мамедов Ш. Философские и общественно-политические взгляды Низами. Издательство Московского Гос. Университета им. Ломоносова. Лекция. 1959.
106. Мустафаев Дж. Философские и этические воззрения Низами, Баку, Издательство АН Азербайджанской ССР, 1962, 156 стр.
107. Мустафаев Дж. Мировоззрение Низами // Вопросы философии, № 12, 1962.
108. Никитина В.Б. О правомерности постановки проблемы восточного ренессанса // «Проблемы Азербайджанского Ренессанса» (сб. ст.), Книга первая, Баку, Элм, 1984, стр. 79-92
109. Рафили М. Ранний Азербайджанский Ренессанс // «Проблемы Азербайджанского Ренессанса» (сб. ст.) Книга первая, Баку, Элм, 1984, стр. 93-113
110. Рзакулизаде С.Д. Мировоззрение Баба Кухи Бакуви, Баку, Элм, 1978, 95 стр.
111. Рзакулизаде С.Д. Некоторые черты свободомыслия в Азербайджане XI-XII вв. // «Проблемы Азербайджанского Ренессанса» (сб.ст.). Книга первая, Баку, Элм, 1984, стр. 305-312
112. Рустамова А.Д. Художественный метод Низами и ренессансный романтизм // «Проблемы Азербайджанского Ренессанса» (сб. ст). Книга первая, Баку, Элм, 1984, стр. 296-304
113. Фараджев А. Эпоха и социально-экономические воззрения Низами Гянджеви, Баку, 1957 (ст.), 29 стр.
114. Шагинян М.С. Свидетельства «Сокровищницы тайн», «Утопия» Низами // «Проблемы Азербайджанского Ренессанса» (сб. ст.). Книга первая, Баку, Элм, 1984, стр. 208-256
115. Шариф А. Об Азербайджанском Ренессансе // «Проблемы Азербайджанского Ренессанса» (сб. ст.).

Книга первая, Баку, Элм, 1984, стр. 286-288

116. Эфендиев И.К. История медицины в Азербайджане, Баку, Издательство АН Азербайджанской ССР, 1964, 279 стр.

117. Эфендиев Э.М., Алиев Р.К. Низами и современная ему медицина // Известия АН Азербайджанской ССР, № 2, 1954, стр. 49-54.

## MÜNDƏRİCAT

<i>Elmi redaktordan və yaxud bir daha Nizami Gəncəvinin fəlsəfəsi haqqında.....</i>	5
<b>Giriş.....</b>	18
<b>I fəsil. Nizaminin tibbi-fəlsəfi görüşləri.....</b>	22
1.1. Nizaminin tibbi-fəlsəfi və sosial-ekoloji görüşləri nin ümumi mənzərəsi.....	26
1.2. Nizaminin tibbi baxışlarının fəlsəfi anlamı.....	51
<b>II fəsil. Nizaminin sosial-ekoloji görüşləri .....</b>	97
2.1. Nizaminin sosial-ekoloji fəlsəfəsi: təbiət və cə- miyyətin harmoniyası .....	98
2.2. Nizaminin sosial-ekoloji utopiyası: ədalətli şah və ədalətli cəmiyyət .....	130
<b>Nəticə .....</b>	160
<b>İstifadə olunmuş ədəbiyyat.....</b>	165

*Ramiz Fəzail oğlu Əkbərov*

*Nizami Gəncəvinin tibbi-fəlsəfi  
və sosial-ekoloji görüşləri*

*Bakı – Mütərcim – 2004*

Nəşriyyat redaktoru: *Əliş Mirzallı*

Texniki redaktor: *Mətanət Qaraxanova*

Kompüter tərtibatı: *Rumiyə Məmmədova*

Korrektor: *Rauf Tağıyev*

Yığılmağa verilib: 11.02.2004. Çapa imzalanıb: 21.02.2004.

Format: 84x108 1/32. Ofset çap. Qarnitur: Times.

Həcmi: 11 ç.v. Tiraj 500. Sifariş № 191.

Qiyməti müqavilə ilə

---

**«Mütərcim» Nəşriyyat-Poliqrafiya Mərkəzi**

Bakı, Rəsul Rza küç., 125

Tel./faks: 99 21 44

E-mail: mutarjim@mail.ru



mətbəəsində  
çap olunmuşdur

2004

639



Ramiz Fəzail oğlu Əkbərov  
1956-ci ildə anadan olmuşdur.

1979-cu ildə N.Nərimanov adına Azərbaycan  
Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə  
bitirmiştir. Tibb elmləri namizədiidir. Ali dərəcəli uroloq,  
ali dərəcəli səhiyyə təşkilatçısıdır. DİN-in general-leytenant  
A.N.Heydərov adına Respublika Hospitalının rəis müaviniidir.

Tibb xidməti polkovnik-leytenantıdır.  
Azərbaycan Yazıçılar Birliyi və Jurnalistlər Birliyinin üzvü,

“Qızıl Qələm” və H.Zərdabi mükafatları laureatıdır.  
20-yə yaxın bədii, publisistik, elmi kitabın müəllifidir.

AME Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar  
Institutunun dissertantıdır.



Bakı, Rəsul Rza, 125  
00 21 44 mutarjim@mail.ru